

AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI  
A.BAKIXANOV adına TARİX İNSTİTUTU

---

CAVAD HEYƏT

**TÜRKLƏRİN  
TARİX  
və  
MƏDƏNİYYƏTİNƏ  
BİR BAXIŞ**

(İslamdan əvvəl və islam dövrü)

**BAŞLANĞICDAN XVI ƏSRƏ QƏDƏR**

**BAKİ- 2009**

*AMEA A.BAKIXANOV adına Tarix İnstitutunun  
tövsiyəsi ilə çap olunur*

Transliterasiya edən,  
qeyd və şərhlərin müəllifi: **Elmira Mirzəyeva,**  
*tarix elmləri namizədi*

Elmi redaktoru: **Oqtay Əfəndiyev,**  
*tarix elmləri doktoru, professor*

### Cavad Heyət

**C13 Türklərin tarix və mədəniyyətinə bir baxış** (İslamdan əvvəl və  
islam dövrü). Başlangıcdan XVI əsrə qədər. Bakı, «Aspoliqraf»,  
2009, 184 səh.

Görkəmli alim, ensiklopedik biliyə malik olan professor Cavad  
Heyətin türk xalqlarının ictimai-siyasi, təssərufat həyatı, mifologiyası,  
folkloru, yazılı ədəbiyyat nümunələri, islamaqədərki inam və  
baxışlarının tədqiqinə həsr etdiyi bu kitabı 1993-cü il nəşrinin  
əsasında çap edilmişdir.

## REDAKTORDAN

Son illər xalqımızın öz kökünə, soyuna olan marağı ara-sıra elmi və dövri mətbuatımızın səhifələrində bu mövzuda məqalələrin nəşr edilməsinə səbəb olmuşdur. Bu marağı müəyyən dərəcədə qane edə biləcək əsərlər sırasında görkəmli alim, professor Cavad Heyətin «Türklərin tarix və mədəniyyətinə bir baxış» kitabını oxucularımıza təqdim etməyi özümüzə borc bilirik.

Əvvəlcə İstanbulda, sonra isə Parisdə ali tibb təhsili almış Cavad Heyət İranın ən yüksək ziyalı ailələrinin birində anadan olmuş, ilk təhsilini görkəmli teoloq və filosof, İranın Ədliyyə naziri və Ali məhkəməsinin sədri vəzifələrində çalışmış atası Əli Heyətdən almışdır.

Doktor Cavad Heyətin cərrahiyyə sahəsində əldə etdiyi qeyri-adi nailiyyətlər onu təkcə İranda yox, həm də Qərb dünyasında yüksək səviyyəli bir mütəxəssis kimi şöhrətləndirmişdir.

O, hazırda Tehranda Azad İslam Universiteti cərrahiyyə kafedrasının müdürü, Beynəlxalq Cərrahlar Cəmiyyətində İran dövlətinin nümayəndəsi, Paris Cərrahiyyə Akademiyasının üzvü kimi vəzifələr daşıyır. Cavad Heyət iki cildlik «Cərrahiyyə» kitabının müəllifidir. Onun cərrahiyyənin müxtəlif sahələrinə həsr etdiyi 30-dan artıq məqaləsi xarici ölkələrdə nəşr edilmişdir.

İranda ilk dəfə olaraq müvəffəqiyyətlə keçirilmiş böyrəkköçürmə, açıq ürəkdə əzaköçürmə əməliyyatları da Cavad Heyət istedadına məxsusdur.

Yuxarıda qeyd etdiyimiz kimi, tibb dünyasının görkəmli nümayəndəsi olan doktor Cavad Heyət, həm də istedadlı bir türkoloqdur.

Zəmanəmizin görkəmli alimi, ensiklopedik biliyə malik olan professor C.Heyət indiyədək Azərbaycan dili, ədəbiyyatı, tarixi və mədəniyyətinin öyrənilməsinə xeyli əmək sərf etmiş, ümumiyyətlə isə türkdilli xalqların mənəvi mədəniyyətini dərindən öyrənərək əldə etdiyi nəticələri bir neçə monoqrafiyada nəşr etdirmiştir.

Doktor Heyət İranda türkologianın banisi, türkologiya və dinə aid 300-dən artıq məqalənin, 6 cildlik Türk tarixi və ədəbiyyatına aid monoqrafiyanın müəllifidir. Onun bu sahədə apardığı elmi axtarışlar və əldə etdiyi nailiyyətlər Azərbaycanın elmi ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilmişdir. C.Heyət 2 cildlik «Azərbaycan ədəbiyyatı tarixinə bir baxış» adlı əsərinə görə M.F.Axundov adına mükafata layiq görülmüşdür. O, Azərbaycan Yaziçılar Birliyinə üzv, Azərbaycan Milli Akademiyasına həqiqi üzv seçilmiş, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin fəxri doktoru adına layiq görülmüşdür.

Professor C.Heyətin uzun illərdən bəri apardığı axtarışlar nəticəsində yaratdığı və Azərbaycan oxucularına təqdim etdiyi bu əsər Türk dünyasının zəngin tarixi, ədəbiyyatı və mədəniyyəti haqqında ilk yiğcam və eyni zamanda dolğun məlumat verən bir əsərdir. Kitabın xeyli hissəsi Türk dünyasının ictimai-siyasi təkamül tarixinə həsr edilmişdir. Müəllif tədqiqat prosesində xronoloji baxımdan çox geniş bir dövrü (təqribən e.ə. 315-ci ildən eramızın XVI əsrinədək) nəzərdən keçirmiş, türk qövmlərinin böyük ərazidə

– Sakit okeandan Aralıq dənizinədək mədəni-tarixi fəaliyyətini, bu fəaliyyətin müüm nəticələrini qiymətləndirməyə çalışmışdır.

Mövcud arxeoloji, epiqrafik, etnoqrafik materiallar, yazılı mənbələr türklərin qədim tarixə malik olduğunu isbat edir. Cavad Heyət obyektiv tarixi gerçəkliyə əsaslanmış, türklərin tarixini 3 mərhələ üzrə tədqiq etmişdir. Qədim türklər geniş ərazidə miqyaslı köçlər etmiş, qərarlaşdıqları, bağlandıqları zəminlərdə qüdrətli siyasi birliliklər yaratmış, etnik proseslərin təmayülünə əhəmiyyətli təsir göstərmışdır. İslam dininin qəbul olunmasına qədərki dövrdə türk qövmləri müxtəlif dini baxışların daşıyıcısı olmuş, mədəni baxımdan vahid kimi formallaşmamışdır. X əsrin birinci yarısında türklərin böyük qismının islamı qəbul etməsi ilə onların islam dünya görüşünə yiyələnməsi, «müsəlman mədəniyyəti» sisteminə qovuşması prosesi tədricən sürtənləndi. Tədqiqatçı təxminən XVI əsrədək davam etmiş bu dövrü «Türk tarixinin orta çağı» kimi qiymətləndirmişdir. Orta çağlarda da türklər fəal olmuş, geniş regionda aparıcı siyasi mövqelər qazanmış, mədəni inkişaf prosesində müüm uğurlar əldə etmişlər. Bircə faktı qeyd etmək lazımdır ki, İran kimi zəngin, çoxəsrlik dövlətçilik ənənələri olan ölkədə XI əsrden XX ərin əvvəllərinədək siyasi hakimiyyət, əsasən, türk mənşəli sülalələrə məxsus olmuşdur. Qəznəvilər, Səlcuqilər, Atabəylər, Çobanilər, Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər dövlətləri bilavasitə İranın və bir çox hallarda Azərbaycanın da ictimai-iqtisadi, mədəni-tarixi, siyasi təkamülünün nəticəsi idi. Cox dövrlərdə Azərbaycan həmin dövlətlərin mərkəzi vilayəti olmuşdur. Türkərin tarixinə diqqətli baxış əsasında belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan daim türk dünyasında baş vermiş mədəni, ictimai, iqtisadi, siyasi, ideoloji mahiyyətli, miqyaslı hadisələrin mərkəzində olmuş bir ölkədir.

Doktor C.Heyət belə hesab edir ki, XVI əsr türk xalqlarının inkişafı tarixində yeni dövrün başlangıcıdır. X-XVI əsrlər ərzində islam dini zəminində vahid mədəni sistemdə birləşən, tamlasañ türk xalqları XVI əsrden etibarən yeniləşmə mərhələsinə qədəm qoydular.

Türk xalqlarının ictimai-siyasi, təsərrüfat həyatı, mifologiyası, folkloru, yazılı ədəbiyyat nümunələri, islaməqədərki inamları və baxışları da tədqiqatçının diqqət mərkəzində olmuşdur.

Türk xalqlarının tarixi, mədəniyyəti daha dərindən araşdırılmağa möhtacdır. Bu baxımdan doktor Cavad Heyətin oxuculara təqdim olunan əsəri çox dəyərlidir.

Kitabda bəzi səhifələrin sonunda və möterizədə verilmiş qeydlər müəllifə məxsusdur. Türk istilahlarının sözlüyü müəllifin xanımı Fəridə Heyət tərəfindən tərtib edilmişdir.

Əsəri Azərbaycan oxucuları üçün çapa hazırlarkən müəllifin dil və üslub xüsusiyyətlərini saxlamağa çalışmışıq. Kitabın sonunda oxucularımız üçün nəzərdə tutulmuş göstərici və izahlar verilmişdir.

Oqtay Əfəndiyev  
tarix elmləri doktoru, professor

## ÖN SÖZ

Əski türklər barəsində qədim Çin və Bizans mənbələrində olduqca məlumat vardır. İslami mənbələrdə də türklər haqqında, xüsusən onlar müsəlman olandan sonra, təfsilatlı məlumat verilmişdir. Avropa tədqiqatçılarından bəziləri bu barədə çoxlu araşdırmaqlar aparıb, qiymətli əsərlər yazmışlar. O cümlədən məşhur rus alimi V.Bartold bir ömür mütaliə və təhqiqatının nəticələrini 1927-ci ildə Türkiyə dövlətinin dəvətlisi olaraq İstanbul Universitetində bir il ərzində Orta Asiya türkləri tarixi dərslərini vermiş və bu dərslər kitab halında əski türk əlifbasile<sup>1</sup> çap edilmişdir. 1969-cu ildə məşhur fransız alimi akademik Rene Qrusse (R.Grousset) «Bozqır imperatorluğu» («Empire des Steppes») başlığı altında əski türklərin tarixini yazmağa çalışmışdır.

Türkiyə və şurəvilərdə türk tarix, dil və ədəbiyyatı mütəxəssisləri də son zamanlarda əldə olunan mənbələri tədqiq edərək, bu sahədə qiymətli əsərlər nəşr etmişlər. Bu gün dünyanın mütərəqqi ölkələrinin universitetlərində türkoloji bir elm şöbəsi qurulmuş və türklərin dil, ədəbiyyat, tarix və incəsənəti haqqında tədqiqat aparılmaqdə və bir müddətdən bəri elmi-tədqiqi əsərlər nəşr edilməkdədir.

Bizdə türklər millətimizin yarısına yaxın bir kütləsini təşkil edib, min il İran tarixində hakimiyətdə olub və İran istiqlalı yolunda canlarından keçərək, İranı düşmənlərindən qoruduqları halda, son əsrdeki Pehləvi rejiminin ifratı dərəcəsində olan fars şovinist siyaseti nəticəsində türk dilləri və ədəbiyyatları inkar və yasaq olmuş və tarixlərinin mühüm hissələri də rəsmi tarixlərdən silinmişdi. Bu səbəbdən vətəndaşlarımızın məlumatı bu sahədə ya heç olmamış və ya yanlış və birtərəfli olmuşdur. Biz islam inqilabının təmin etdiyi dil və fərhəng<sup>2</sup> azadlığı sayəsində, bir tərəfdən bu boşluğu doldurmaq və yanlış fikirləri islah etmək və gələcəkdəki elmi tədqiqlər üçün tarixi və mədəniyyəti zəmin hazırlamaq qəsdilə, müxtəlif mənbələrdən əldə etdiyimiz məlumatı xülasə edərək, ana dilimizdə bu kitabı yazdım. Bu kitabda, adından məlum olduğu kimi, türk ellərinin tarix və mədəniyyətlərinə aid qısa məlumat verilmişdir. Bu kitabda ilk oncə türk

ellərindən tarix sırası ilə bəhs edilmiş və onların tarix, dil, ədəbiyyat və fərhəngləri barəsində XVI əsrə qədər toplu və yiğcam məlumat verilmişdir. Türkləri islam dini, dil və ədəbiyyatlarını nəzərə alaraq qədim, orta və yeni türklərə, dillərini də əski, orta və yeni türkçeyə bölmüşlər.

İslamdan qabaqkı dövrə qədim dövr (göktürk və uyğurlar dövrü), islami dövrdə, yəni X əsrənən sonra başlayan və XVI əsrə qədər olan dövrə orta dövr, ondan sonrakı dövrə yeni dövr deyilmişdir.

Kitabın birinci fəsildə qədim türklərin tarixləri barədə yiğcam məlumat verilmiş, sonra onların mədəniyyətləri toplu halda şərh edilmişdir.

İkinci fəsildə islam dövründə türklər haqqında tarixi məlumat veriləndən sonra müxtəlif mənteqələrə köcüb müxtəlif dövlət quran və əksəriyyəti müsəlman olduğu halda, yerləşdikləri yeni vətənlərdə bir-birindən az-çox fərqli maarif və mədəniyyətlər yaranan müxtəlif türk ellərindən bəhs edilmişdir. Müsəlman türklərin mədəniyyətləri dövlət və ölkələrinin tarixləri sonunda şərh edilmişdir. Üçüncü fəsildə Orta Asiyada islam dövrü türk ədəbiyyatından bəhs edilmişdir.

Bu gün türklər müxtəlif ölkələrdə, müxtəlif hökumət və adlar altında yaşamaqdadırlar. Sayları 125 milyondan artıq olan türk qövmləri 29 türk ləhcəsilə danışırlar. Bu ləhcələrin 22 müstəqil yazılı qrammatika və ədəbiyyatı vardır.

Bizim bu barədə «Tarixi zəban və ləhcəhayi türki» ünvanlı farsca yazdığınız kitabımız bu yaxında nəşr ediləcəkdir. O kitabda bu məsələlər haqqında daha müfəssəl məlumat verilmişdir.

Müqəddiməmizin sonunda bu kitabı tayp edib<sup>3</sup>, çapa hazırlayan əziz dostum ağayı Əbdülkərim Mənzuri Xamaneiyə təşəkkür etməyi özüm üçün borc bilirəm.

Oxularımızdan bu kitabımızda hər cür qüsür və iştibah<sup>4</sup> görsələr bizə bildirmələri xahiş olunur.

*Doktor Cavad Heyət  
Tehran, İsfənd*

## TÜRKLƏRİN TARİX VƏ MƏDƏNİYYƏTİNƏ BİR BAXIŞ

Türk elləri dünyanın ən əski ellərindən olaraq, dörd min ilə yaxın keçmişlərində Asiya, Avropa və Afrika qitələrinə yayılmış və oralarda böyük millət və dövlətlər qurmuşlar. Türk elləri islam dinini qəbul edəndən sonra böyük islam dövlətləri qurmuşlar və dünyada islam dinini yaymağa və islam maarifini yaratmağa yardım və təsirli şəkildə şirkət etmişlər, belə ki, türklərə «islamin qılıncı» demişlər.

Türk ellərinin tarixləri onların köçlərilə əlaqədar olmuşdur. Onların ana yurdları haqqında keçən əsrən bəri araşdırmaqlar aparılıb, müxtəlif fikirlər irəli sürülmüşdür. Bu gün qəbul edilən əqidəyə görə, türklərin ana yurdu Orta Asiyada Altay-Ural dağları arasındaki bozqırular olub buradan ətrafa yayılmışdır. Bu yayılma və köçlər bir tərəfdən artan əhalinin və bir də olaq varlığının törətdiyi sıxıntılı şərait nəticəsində olmuşdur. Son illərdə rus tədqiqatçılarının (S.V.Kiselev, S.S.Çernikov) arxeoloji araşdırmaları bu fikri ortaya qoymuşdur ki, Altay dağlarının qərbində Minosin məntəqəsində kəşf edilən (e.ə. 2500-1700-cü il) türklərin atalarına mənsub olub, bunlar daş dövründən bu yana Altay-Sayan dağlarının cənub-qərb məntəqələrində, yəni Minosin-Tuva-Abaqan bozqırlarında yaşamışlar.

Türklərin əski ataları e.ə. 1700-cü ildə Altay və Tanrı (Tyan-şan) dağları ətrafına hakim olmuşlar. Bunların bir qismi Qazaxistan yolu ilə Mavərənnəhrə gəlib, arilər və Ural ellərilə təmas qurmuşlar. Bu təmaslar sayəsində dilləri də bu qövmlərin dillərilə təmas tapıb və aralarında kəlmə alış-verisi və qarşılıqlı təsirlər baş vermişdir (e.ə. 1500-cü il). Əski türk ellərinin bir qismi ana yurddan ayrılaraq Çinin şimal-qərbində Qansu və Ordos (Daxili Monqolustanda) bozqırlarına köçmüş, bir qismi isə İtil (Volqa) çayından keçib Qara dənizin quzey bozqırlarında yerləşmişlər. Bu ayrılıq zamanla onların dillərində də təsir qoyub, müxtəlif ləhcələrin meydana gəlməsinə səbəb olmuşdur.

Əvvəlcə «i» və «s»lı ləhcələr ortaya çıxmış, kəlmə başında «s»lı ləhcə yaqtı və çuvaş dillərinin, «i»li ləhcə isə digər türk dil və

ləhcələrinin təşkilinə səbəb olmuş, sonra «z» və «r» fərdi zahir olub, Şərqdə qalan türklərdə «z» və qərbə köç edənlərdə isə (oğur, çuvaş və bulğar elləri) «r» hakim olmuşdur.

Qərbə gedən türklərdən bir qismi iskitlərin (saka) yanına gedib, onlarla bərabər yaşamışlar və onların hakim güruhunu<sup>6</sup> təşkil etmişlər (Z.V.Toqan, Laufer, H.Tridler, E.Minns). Eramızdan min il qabaq türklər ilk dəfə olaraq Hindistana Hind-Pəncab məntəqəsinə köçmüslər.

Türk ellərinin miladdan sonrakı köçləri tarixlərdə qeyd edilmişdir. Məsələn, Orxon məntəqəsindəki hunların Güney Qazaxıstan və Türküstan bozqırlarına mühacirəti eramızın I əsrinin sonlarında başlamış, hunların yenidən Avropaya köçləri eramızın 375-ci ilində və hunların (eftalilərin) Əfqanistan və Hindistana mühacirətləri eramızın 350-ci ilində olmuşdur. Oğurların (oğuzların qardaşları) Cənub-Qərbi Sibirdən Rusyanın güneyinə mühacirətləri 65–461-ci illərdə olmuş və oğuzlar Orxon məntəqəsindən Seyhun<sup>7</sup> çayı kənarına miladın onuncu qərnində köçüb, sonra Mavərənnəhrdən İran və Anadoluya keçmişlər.

Avar türkləri Qərbi Türküstandan Orta Avropaya VI əsrin ortalarında, bulğar türkləri isə Qara dənizin quzeyindən Balkana və Volqa çayının kənarına 668-ci ildən sonra mühacirət etmişlər. Sabar türkləri Aralın quzeyindən Qafqaza V əsrin ortalarında və macarlarla bərabər bir dəstə türk Qafqazın şimalından orta Avropaya 835-ci ildən sonra köçmüslər.

Peçeneq və kuman (qıpçaq) türk elləri və uzlar (oğuzların bir qolu) Xəzər dənizinin şimalından şərqi Avropa və Balkanlara IX–X əsrlərdə və uyğur türkləri Orxon məntəqəsindən iç Asiyaya 845-ci ildən sonra, yəni dövlətlərinin inqirazından<sup>8</sup> sonra mühacirət etmişlər.

Yuxarıda saydığımız mühacirətlərdən hunların və oğuzların köçləri çox əhəmiyyətli olub, bunlar daha uzaq yerlərə gedib və böyük dövlətlər qurmuşlar.

Türklərin mühacirətləri iki şəkildə – fütuhat və tədrici nüfuz şəklinde olmuşdur. Köçlərin baş verməsində quraqlıq, əhali artması və otlaqların azlığı kimi iqtisadi-ictimai səbəblər mühüm rol oynamışdır.

Bu köclər və yerdəyişdirmələr hər zaman asan və rahat olmayışdır. Köçlər əsnasında rastlaşan zəhmət, əziyyət və bəzən də savaşlar türkləri sərtləşdirmiş, hər türlü təhlükəyə köks gərib və həmişə ölüm-dirim mübarizəsinə hazır və amadə olmuşlar.

Türklər bəzən yabançı bir qövmin və yaxud başqa bir türk elinin basqını nəticəsində köç etməyə məcbur olmuşlar. Belə şəraitdə türklər mühacirəti əsarətə və istiqlalsız yaşamağa tərcih etmişlər<sup>9</sup> və yurdlarını tərk etmişlər.

Əslində bir bozqır (bozqır və ya dəşt, step çöl deyildir, bozqırda su, yağış və otlaqlar vardır) xalqı olan türk elləri mühacirətləri əsnasında öz yaşayış şərtlərinə və bozqır iqlim və kültürüne qarşı olan yerlərdə, məsələn, cəngəl və ya çox isti və rütubətli yerlərdə yerləşməmişlər, bəzən də başqa millətlərin arasında və yad kültürün təsirində qalıb yaşamağa məcbur olduqları zaman onların təsiri altında qalıb öz varlıqlarını itirmişlər. Məsələn, Çində V–VI əsrlərdə tapqaçlar, Avropada hunlar və balkanlarda bulğarlar və quzey Hindistanda xələclər və digər türklər kimi.

Bu gün türkdilli ellər Balkanlardan Okeyanus Kəbirə<sup>10</sup> qədər (yaqtılar), Quzeydə Buz dənizindən<sup>11</sup> güneydə Tibetə qədər geniş bir məntəqədə yaşayırlar. Xalqın əksəriyyətini təşkil edən türklər Türkiyə, Qərbi və Şərqi Türküstan, Azərbaycan, Türkmenistandan başqa, Tatarıstan, Başqırdıstan, Çuvaşistan, Yaqutistan və Altay dağları – Baykal dəryaçəsi arasındaki Altay, Xakas və Tuva əyalətlərində və xalqın daha azını təşkil etmək üzrə Yuqoslaviyada (Makedoniya və Uşkupda)<sup>12</sup>, Ləhistanda<sup>13</sup>, Ruminiyada (Dobruca və Bessarabiya), Bulqarıstanda (Qərbi Trakiyada), İraqda (Kerkükə), Suriyada, Əfqanistanda, Kibrisdə və İranın müxtəlif əyalətlərində toplu halda yaşayırlar.

**Türk adı.** «Türk» sözü əski mənbələrdə müxtəlif tələffüzlərdə qeyd edilmişdir (Herodotda «Tarkita», Hind mənbəyində «Turuxa», Çin mənbəyində «Tukuyə» və sairə).

Miladi VII əsrər Orxon yazılı daşlarında bugünkü tələffüzlə millət və dövlət mənasında işlədilmişdir.

«Türk» sözünə törmək, güc və qüvvət, məğfər<sup>14</sup> və intizamlı kimi müxtəlif mənalar verilmişdir. Belə nəzərə gəlir ki, «türk» sözü Göktürk dövlətini quran (552-ci il) və idarə edən *Aşina* (aşmaqdan)\* ailəsi qəbiləsinin adı olmuş və sonradan bütün millətə və bu dildə danışan ellərə şamil olmuşdur.

**Türklərin soyu.** Türklər ağ irqin Turan qolundan olub, əsasında braxikefal, üzügirdə və badam gözlü olmuşlar, halbuki monqollar

\* Aşina bozqurd mənasını da ifadə etmişdir.

doluxoksefaldırlar. Əski türk qiyafəsini təsvir etmək üçün göktürk şahzadəsi Gültəkinin Orxon çayı kənarındaki məzarının yanında tapılan mücəssəməsinə, yaxud onun əksinə baxmaq lazımdır. Rus arxeoloqlarının son zamanlarda Andronovo qəsəbəsinin ətrafında tapdıqları Andronovo insanı da əski türklərin antropoloji xüsusiyyətlərini (braxikefal, tux rəngli saç, girdə və bir az bəyaz üz, orta boy – 167 santimetr və badam gözlü) göstərir.

İndi əski türk əllərinin müxtəsər tarixlərindən məlumat verəndən sonra ürf, adət və mədəniyyətlərindən bəhs edəcəyik.

## I FƏSİL. QƏDİM TÜRKLƏR TARİX HUNLAR

Hunlar haqqında çox araşdırmaqlar və münaqişələr etmiş bəzi müəlliflər onları monqol və ya monqol-türk qarışığı hesab etmişlər, lakin son zamanlardakı araşdırmaqlar onların türk olduğunu isbat etmişdir. C. Markwart (1935), P. Pelliot (1925), O. Frank (1935), G. Nemet (1935), Rene Qrusse (1941), V. Eberhard (1942), C. Klauzen (1965) və başqaları hunların dil, ürf və adətlərini nəzərə alaraq, onları türk saymışlar. Bu elin hakim təbəqəsi özlərinə cun, ya xun demişlər (əski türk dilində hun, xalq və el mənasında işlənmişdir, necə ki, indi bizdə «el-gün» istilahı el arasında işlədir).

Hunlar üç qismə ayrılırlar: Asiya hunları, Avropa hunları və Ağ hunlar və ya eftalilər.

### Asiya hunları

Hunların əsas mərkəzləri bugünkü Monqolustanda Orxon-Selenqa çayları ətrafi və Otukan məntəqəsi, Qaraqum ilə Ordos (Daxili Monqolustan) arası olmuşdur. Hunların yazılı tarixləri e.ə. 315-ci ildən qabaq Çin ilə bağladıqları müahidədən<sup>15</sup> sonra başlar. Bu zamanlarda dövlət qurmuş və Çinlə qonşu olan hunlar tədricən qüvvətlənmiş və Çin dövləti bunların qabağını almaq üçün məşhur Çin səddini

tikdirmiştir (e.ə 214-cü ildə). Bu divarın ucalığı 15 metr, eni 9 metr, uzunluğu 1845 kilometrdir və Pekindən 75 kilometr fasiləsi vardır.

E.ə. 209-cu ildə Mete xan, ya Motun atası Tuman, ya Tumen xanın yerinə keçdi və özünü imperator (tanhu) elan etdi. Mete xan Çinin şimalını işgal edib, çinliləri vergi verməyə məcbur etdi və eyni zamanda çinli bir şahzadə ilə evləndi. Mete xan Baykal dəryaçəsindən İrtış nəhrinəcən bütün Güney Sibir bozqırlarını aldı və türk ellərinin hamısını öz bayraqı altına topladı. Bu tarixdə monqollar, tunquzlar və tibetlər də hunlara tabe oldular. Hun dövləti orduya dayanırdı, ordu da onlu tərtiblə mərkəzə bağlı idi. Hun dövləti iqtisadiyyatının əsasını başda at olmaq üzrə heyvan bəsləmək təşkil edirdi. Millət və ya el boy və ya qəbilələrin bir araya gəlməsindən təşkil tapmışdı. Qəbilələr də ailə və ya xanevadələrin məcmuyundan vücuda gəlib, ailə isə qan əqrəbaliyi əsasında olub, atanın rəyasəti ilə (patriarxat) idarə edilirdi. Hun dövlət təşkilatında bir dövlət məclisi və ya toy (bu gün işlədilən toy lügətinin qədim mənası məclis idi) və sağ-sol olmaq üzrə iki cinah vardı ki, bir cinahın başında Bilge İlik deyilən bir şahzadə dururdu.

Mete xan e.ə. 174-cü ildə öldü və oğlu Kiok, ya Kiyuk (174–160) onun yerinə tanhu oldu, o da atası kimi qüdrətli idi. Çinə hücum edib Çin paytaxtını aldı, sonra barışdı və Çin şahzadəsi ilə evləndi.

Kiokdan sonra Gün Çin tanhu oldu. Onun zamanında dövlət zəiflədi. Çinlilər də e.ə. 315-ci il müahidəsindən sonra Hun savaş taktikini öyrənməyə və atlıavaş dəstələri tərtib etməyə başlamışdır. Çinlilər ipək yolunun əmniyyətini bəhanə edib, 140 min atlı ilə hunlara hücum etdirilər və onları Ordosdan Orxon məntəqəsinə geri oturmağa məcbur etdirilər (e.ə. 127–117). Bundan sonra zamanla Hun imperatorluğunun zəngin və abad yerləri (Tanrı dağları, Cunqariya<sup>16</sup>, Turfan<sup>17</sup>, Yarkənd<sup>18</sup>, Kuça<sup>19</sup>) çinlilərin əlinə keçdi və Hun dövləti özünü mali sixıntıdan qurtarmaq üçün Çin dövlətinin himayəsi altına girmək istədi. Bu zaman tanhu Ho xanın qardaşı Çi-çi bu qərara qarşı gəldi və Hun dövləti ikiyə bölündü: şimalda Çi-çinin müstəqil dövləti və cənubda Çin təxt-ül-himayəsi (e.ə. 55–54-cü illər).

Çi-çi e.ə. 51-ci ildə qərb və şimala hücum etdi və imperatorluğun Orta Asiya qismini və Türküstani fəth etdi. Lakin e.ə. 36-ci ildə çinlilərin hücumunda ailəsi ilə birlikdə öldürüldü.

Eramızın 18-ci ilində hunlar tanrı Yu zamanında qiyam edib çinlilərlə savaşdılar və istiqlallarını ələ gətirib Mancuriyada Kaşgara qədər yerlərə təzədən hakim oldular. Lakin Yu öləndən sonra (46-ci il) yenə daxili ixtilaflar başladı, eyni zamanda qıtlıq və açlıq da üz verdi və vəziyyət daha da xarablaşdı. Bu zaman Pey şimali hunların, əmisi Punu isə cənubi hunların tanhuları idi (48-ci il). Şimali Hun ölkəsi xarici Monqolustana şamil olub, müstəqil idi. Lakin Cənubi Hun ölkəsi, Daxili Monqolustan Çinə tabe idi.

Şimal hunları 72–91-ci illərdə çinlilər və şərqdə də siyinpiylər tərəfindən məğlub oldular və bu məğlubiyyətdən sonra tədricən qərbə tərəf mühacirət etdilər.

Cənubi hunlarda daxili şüreşlər<sup>20</sup> vəziyyəti daha da pozdu və biləxirə 216-ci ildə Çin tərəfindən beş əyalətə bölünərək, hər birinin başına bir çinli komandan təyin edildi.

### **Qərb və ya Avropa hunları**

Avropa hunları Asiya hunlarının övladlarıdır. Bunlar 350-ci ildə qərbə tərəf mühacirət etmişlər. Əvvəlcə Alan (Xəzər dənizi və Aral gölü arası) məntəqəsini aldılar. Sonra 355–365-ci illərdə Xəzər dənizinin şimalından keçib, İtil (Volqa) çayı və oradan da Qara dənizin şimalına gəldilər. Burada şərqi qotları məğlub edib, qərbi qotları da geri oturmağa məcbur etdilər. Bu tarixdən sonra Avropada böyük köçlər başladı.

Qərb hunları 378-ci ildə Balamir sərkərdəliyində (başbuğ) və onlara tabe olan alanlar, qotlar, Tayfal jermanlərilə birlikdə Tuna (Dunay) çayını keçib Trakyaya qədər irəli getdilər. Hunların bir dəstəsi Trakyaya getdiyi halda, o biri dəstə və ya şərq cinahı Basiq və Qursiqin başçılığı ilə Qafqaz yolu ilə Anadoluya girib, şəhərləri bir-bir alandan sonra Suriyaya qədər irəli getdilər (395). Bu türklərin tarixdə yazılan ilk dəfə Anadoluya gəlmələridir.

200-cü ildə Qərbi Hun sərkərdəsi və Balamirin oğlu və ya nəvəsi olan Ulduzxan Avropanı basqı altına alıb, Hun siyasetinin əsasını qoydu. Hun siyaseti bizansları basqı altında tutmaq və rumlarla dost qalmaq idi. Çünkü rumlar hunların da düşmənləri olan jermenlər tərəfindən basqı və qarətlərə məruz qalmışdılar. Necə ki, Ridages

Ruma həmlə etdiyi zaman Rum ölkəsi Ulduzxan tərəfindən qurtarıldı və Ridages yaxalanıb edam edildi (406). 410-cu ildə Ulduzxan öldü və onun yeninə Qaratun (Qaradon) Hun imperatoru oldu. Qaratun daha çox şərqi dəki məsələlərlə məşğul oldu.

422-ci ildə Roa Hun imperatoru oldu. Roanın üç qardaşı var idi. Muncuq və ya Mincuq, Aybars və Oktar. Muncuq Attilanın atası idi və tez öldüyü üçün qardaşların hər biri bir cinahın eligi oldular.

Roa həmin ildə bizansların Hun ölkəsindəki təhrikatını bəhanə edib, Bizansa hücum edərək, onları vergi verməyə məcbur etdi. Roa 434-cü ildə öldü və onun yerinə Attila imperator oldu. Attila bu zaman 40 yaşında idi və məmləkət işlərində və savaçılıqda təcrübəli və qabiliyyətli idi. İlk başda ölkəni qardaşı Bleda ilə birlikdə idarə edirdilər. Yavaş-yavaş Attila bütün işləri öz əlinə aldı. Əmiləri Aybars şərq cinahı və Oktar qərb cinahını idarə edirdilər. Bleda 445-ci ildə vəfat etdi və Attila rəqiblərini imperator oldu.

434-cü ildə Attila Bizans nümayəndəsilə Dunay çayının quzeyində Konstansada<sup>21</sup> barış müahidəsi bağlandı (Konstansa müahidəsi).

Bu müahidəyə görə Bizansın verdiyi vergi iki dəfə artdı və iki ölkə arasındakı ticarət hüdud şəhərləri ilə məhdudlaşdı. Bizans dövləti hunlardan qaçanları və Bizansa sığınanları qəbul etməyəcəkdi. Bu illərdə Attilaya tabe olan ellər bunlardan ibarət idi: əvvəla, jermenlər, slavlar<sup>22</sup>, alanlar, sarmatlar, fin və ugurlar və sonra öz qövmü türklər (hunlar, beş-uğur, altı-uğur, on-uğur, şar-uğur, akatir – Azakın qərbində), sabarlar və Volqanın şərqində təqribən 45 müxtəlif qövm Attilanın əmrində yaşayırdılar.

Rum imperatorluğunda müxtəlif qövmlərin mühacirətləri və o əsnadakı basqın və yağmaları nəticəsində kəndli xalq arasında üsyənlər baş verdiyi üçün Rum dövləti hunlardan yardım istədi. Hunlar işə müdaxilə edib üsyənləri yatırtdılar. O cümlədən burqundalar başlarında padşahları Gündikar olmaq üzrə Belçikaya hücum etdikləri zaman hunlarla qarşılaşdılar. Bu savaşda Oktar Hun ordusunun başında idi. Savaş nəticəsində Burqund padşahı 20 min əsgərlə öldü və bu savaş almanın milli əfsanəsi «Nibelungən» dastanına mövzü oldu.

441-ci ildə Attila bizansların Konstansa müahidəsinə riyət etmədikləri üçün Trakiyaya tərəf ilk səfərini başladı, lakin Rum dövlətinin vasitəciliyi ilə bu səfəri durdurdu. Bizans tarixçisi Priokosun<sup>23</sup> yazdığını görə, savaş tanrisi Arəşin itmiş olan qılıncı bir

hun çobanı tərəfindən tapılıb və Attilaya verilmişdi. Onun üçün heç bir qüvvət Attilanın qarşısında dayana bilməzdi. Bu müəllifin yazdığını görə, bu zaman bütün jermenlər də Attilaya tabe olub Şimal dənizi və Manş sahilinə qədər bütün yerlər Hun hakimiyyətinə girmişdi.

448-ci ildə Bizans imperatoru Hundan qaçanları qəbul etdiyi və vergilərini vermədiyi üçün Attila ikinci səfərinə başladı və az müddətdə Bizans paytaxtını mühəsirə etdi. Elə bu zamanda Bizans imperatoru tərəfindən keşiş Anatoliyus Attilaya barış peygamını<sup>24</sup> aparıb, barış vurmağa müvəffəq oldu (Anatoliyus barışı). Bu müahidəyə görə vergi üç bərabərə çıxıb, Dunay çayının güneyindəki Bizans torpaqlarının mühüm bir qismi hunlara verildi və ayrıca altı min librə (funt) qızıl savaş xəsarəti veriləcəkdi. Bizans imperatoru Teodozyus üçün veriləcək illik vergi (2100 librə qızıl) mümkün deyildi. Ona görə Attilanı aradan aparmaq üçün bir terror nəqsəsi qurdu və Bigilanı bu işə məmər edərək, tarixçi Priskosun daxil olduğu bir heyətdə Attilanın yanına göndərdi. Attila heyətlə birlikdə gələn Edekonun vəsiləsilə sui-qəsddən xəbərdar oldu və qurdugu açıq məhkəmədə Bigilanı etirafa məcbur etdi.

Attila gələn nümayəndələrin heç birini cəzalandırmayıb, Bizans imperatoruna həqarətamız bir məktub yazdı. Məktubda belə yazdı: «Teodozyus Attila kimi əsl bir atanın oğludur. Attila atası Muncuqdan aldığı əsaləti mühafizə etmiş, lakin Teodozyus Attilanın xəracgüzarı<sup>25</sup> olmaqla, qul vəziyyətinə düşmüdü. Teodozyus qulluq şərəfini də qoruya bilməmişdir. Çünkü ağası olan Attilanın canına qıymaq istəmişdir». İmperator üzr istəmək üçün tezliklə yeni bir heyət göndərdi. Bu heyət Macaristanın mərkəzində Attilanın paytaxtına gəldi və Attilanı gözlədiklərindən daha sakit gördü, çünkü bu zamanda onun siyaseti dəyişmiş və Ruma hücumun vaxtı gəlməşdi.

425-ci ildə Rum imperatorunun bacısı Honorya Attilaya nişan üzüyünü göndərmişdi. Attila bu təklifin qəbulu ilə evlənmək cehizi olaraq imperatorluğun yarısını və yaxud ölkənin idarəesində şirkət və qarışmaq həqqini istədi. Rum imperatoru Valentin və baş komandanı Aetius bu təklifi rədd etdikləri üçün, Attila iki yüz min kişilik ordusu ilə Rum dövlətinin müttəfiqi və hamisi olan Qalliyaya yürüş elədi. Attila ordusunun yarısını hunlar, qalan yarısını isə tabe olan qövmlər təşkil edirdi. Attilanın ordusu Reyn nəhrini keçib, Qalliyaya girdi və Paris yaxınlığındakı Orlean şəhərinə gəldi. Bu zaman 200 min nəfərlik

Rum ordusu da Aetiusun komandası ilə Attila ordusunun qarşısına çıxıb savaşa başladı. 24 saat çəkən bu savaşda hər iki tərəf ağır tələfat (165 min) verdi və sonra geri çəkildilər.

Ertəsi il (452) Attila yüz min atlı ilə Ruma tərəf hücum etdi və o günlər Rumun paytaxtı olan Ravenna şəhərini təhdid etdi. Rum imperatoru və senat vəhşətə düşdülər və hər nə bahasına olursa-olsun barış istədilər. Bunun üçün məşhur papa Leo rəyasətində bir heyət göndərdilər. Bu heyət Minsyo nəhrinin Po nəhrinə töküldüyü ovada ordugahını qurmuş olan Attilaya bildirib və ondan Rumu himayəsi altına almayı istədi. Attila heyətin təklifini qəbul edib, ordusunu ilə geri çəkildi və Sasanilərə hücum etməyi düşünərək dünya imperatorunu olmaq arzusuna düşdü. Tam bu sıradə bir gecə (ehtimalən zifaf gecəsi) burun və ağızından qan açılaraq öldü (453).

Attila barəsində çoxlu kitablar yazılmışdır. Avropanın orta çağdakı mütəəssib<sup>26</sup> məsihi müəllifləri onu sərtlik və adam öldürmək timsalı kimi tanıtmışlar. Son yarımdəki tərəfsiz tarix araşdırmları bu ideyaların mübaliğə olub, çoxunun yalan olduğunu isbat etmişdir.

Attilanın ölümündən sonra, xatunu Ariq-qaandan olan üç oğlu İlək, Dənizik (Dəniz) və İrnək atalarının yerini tuta bilmədilər.

İlək Ətrişdə yağı olan jermenlərlə savaşda öldü. Dəniz imperatorluğun vəhdəti üçün mübarizə edərkən bir bizanslı tərəfindən öldürülüdü. İrnək isə ordusunu ilə Qara dənizin qərb sahillərinə geri çəkildi.

Bundan sonra hunlar qərbi və şərqi olaraq iki dəstəyə ayrıldılar: Azov dənizinin şimal-qərbində yaşayan kotriqurlar və daha şərqdə, Don nəhrinin Qara dənizə tökülen nahiyəsində oturan otriqurlar. Bunlar Bizansların təhribi ilə bir-birləri ilə mübarizə edib savaşmağa başladılar və nəhayət VI əsrin ikinci yarısında avarların hücumu qarşısında məğlub olub, onlara tabe oldular. Bundan sonra güney Rusiya bozqırlarına avarlar hakim oldular.

İrnək Avropada dövlət quran macarlar və bulqarların təşəkkülündə böyük rol oynamışdır. Attilanın sarayında türk, qot və latın dillərində danışılırdı. Çünkü burada hər üç qövmdən böyük rütbəli məmurlar var idi.

## **Orta şərq hunları və ya ağ hunlar (eftalilər)**

Orta şərq hunları və ya eftalilər, hunlar və avarların (uarların) bir araya gəlmələrindən vücudə gəlmışdır. Bunlar 350-ci ildə cuan-cuanlardan ayrırlaraq əvvəl Qazaxıstanın güneyinə gəlib, sonra isə Əfqanıstan və İranın şərqiñə hücum etdilər.

Ağ hunlar 350-ci ildə qərb hunlarının Avropaya köç etmələrinə bails oldular.

Eftalilər soğdların yerlərini tutandan sonra İranı basqı altına aldılar, lakin ikinci Şahpur<sup>27</sup> onlarla barış müahidəsi bağlamağa müvəffəq oldu və bu barış üç nəsl davam etdi.

Bəhram Gur<sup>28</sup> zamanında eftalilər Ceyhun nəhrini keçərək İrana hücum etdilər (427), lakin Bəhram Gur onların qabağını almağa müvəffəq oldu.

İkinci Yezdəgirdin<sup>29</sup> son zamanlarında eftalilər İranın iç işlərinə qarışmağa başladılar və Günxan İran vəliəhdii Firuza<sup>30</sup> himayə edib, onu padşah etməyə müvəffəq oldu (459).

484-də eftali və ya eftalanus xanları həmin Sasani padşahı Firuzu məğlub edib öldürdülər. Eftali adı ağ hunlara bu xaqanın adı münasibətilə verilmiş və dövlətlərinin inqirazına qədər (557) davam etmişdir.

Bu savaşda Sasani'lər eftalilərə yenilib, xərac verməyə məcbur oldular. Bu əsnada İranda Məzdək<sup>31</sup> zühur edib qarşıqlıq və iğtişaşlara səbəb olmuşdu. İran padşahı Qubad<sup>32</sup> Məzdək dinini qəbul etdiyi üçün padşahlıqdan məzul<sup>33</sup> edilib eftalilərə sığındı (496).

Eftalilər Şərqi Türküstən və Hindin şimalını da almışdılar. Lakin Ənuşirəvan<sup>34</sup> Qərbi Göktürk xaqanı İstemi xanla birlikdə eftaliləri məğlub edib, ərazisini aralarında bölüşdürlər (557). Eftalilərin mərkəzi Kabul idi. Onlar VII əsrin ortasına qədər Hindistanda mövcudiyyətlərini hifz etdilər.

## **TABQAÇLAR**

Tabqaçlar IV əsrin ortalarından Çinin şimalında (Şan-Sinin quzeyi) müstəqil bir dövlət qurub, bu əsrin sonlarında Daxili Monqolustanı və Şərqi Türküstəni alıb, Çini də zəbt etmişlər.

Tabqaçlar hunların övladları olmuş və yüz ilə qədər öz ürf və adətlərini saxlaya bilmisdilər.

Tabqaçların böyük imperatoru Tay-vu monqol cuan-cuanlarını məğlub edəndən sonra Daxili Monqolustanı (436) və iç Asiya, Kaşgar, Turfan və 30-a qədər şəhərləri alıb Qaansudakı Hun dövlətini ortadan qaldırdı (439) və Buddha məzhəbinin yayılmasına mane oldu. Ondan sonra tabqaçlar tədricən Buddha məzhəbini qəbul edib çinliləşdilər və 534-cü ildə şərqi və qərbi olmaq üzrə iki qismə ayrıldılar və sonra az müddətdə yerlərini çinlilərə verdilər (550–557). Tabqaç sözü Çin mənasına da gəlmışdır. Əski bir türk elinin adı olan tabqaç möhtərəm və ulu (üksək) mənasını ifadə etmişdir. Çinlilər tabqaçlara Toba ya Topa demişlər.

## GÖKTÜRKLƏR

Tarixdə ilk dəfə türk adı ilə dövlət quran türk elləri göktürklərdirlər. Göktürk elləri müstəqil dövlət qurmazdan əvvəl cuan-cuanlara bağlı idilər – 552-ci ildə göktürklərin Aşina ailəsindən olan başbuğu Bumin cuan-cuanları yenərək, istiqlalını elan etdi və Göktürk xaqanlığını qurdu. Göktürk göyə mənsub ilahi Türk deməkdir və xaqanlıq qurduqdan sonra bütün türki danışan elləri öz bayrağı altına alıb, türk adı bu ellərin hamısına deyildi. Halbuki daha qabaqdan yalnız Aşina ailəsinin ətrafindakı topluluğa türk deyilirdi. Göktürklər xaqanlıq qurmazdan əvvəl, yəni VI əsrin ilk yarısında Altay dağının şərqində və mücavir<sup>35</sup> yerlərdə (Yarkənd, Kaşar, Kovçə və b.) yaşayırıldılar və dəmirçiliklə məşğul olub, cuan-cuanlara silah yayardılar. Bumin xanın atası şad ünvanı ilə göktürklərin başında idi. Bumin xaqan olandan sonra hunların qədim dövlət mərkəzi olan Otukeni paytaxt seçdi və türk üsluluna görə dövləti iki cinaha (şərq-qərb) böldü. Qərb cinahının başına kiçik qardaşı İstemi xanı seçib, həmin il vəfat etdi.

İstemi xan istiqlal mübarizəsində də Buminlə birlikdə çarşılaşmışdı. O, Qərbi Göktürk dövlətinin rəisi (yabğu) seçiləndən sonra qərbdə fütuhatla məşğul oldu.

Şərqi Göktürk xaqanlığına Buminin oğlu Kolo seçildi, lakin tez öldüyü üçün qardaşı Mu xan xaqan oldu (553).

Mu xan zamanında dövlət çox qüdrət tapdı. Şərqdə xətənlər və quzeydə qırğızlar mərkəzi dövlətə tabe oldular. Çin basqı altına alındı. Mu xanın qızı Aşina Çin imperatoru Vuqi ilə evləndi (568).

Bu zamanda İstemi xan Ənuşirəvanla birləşərək eftaliləri aradan apardılar və onların hakimiyyət məntəqəsini öz aralarında bölüşdürlər. Ceyhunun<sup>36</sup> quzey qismi türklərə verildi, yenə ipək yolu türklərin əlinə düşdü. İstemi xanın qızı Ənuşirəvanla evlənərək İranın məlikəsi oldu.

572-ci ildə Mu xan öldü və qardaşı Tapo xaqan oldu (572–581). Bu zamanlar Çinin şimalı türklərə tabe idi və xaqan Çin imperatorlarına «Oğlum» deyərək xitab edirdi. Tapo Tsi şahzadəsi ilə evləndi və Budda məzhəbinə himayə edirdi. Bu məsələ türklər arasında ixtilaf və türk ürf və adətlərinin süstləşməsinə səbəb oldu. İmperatorluq zəifləyib çökməyə başladı.

Bizans tarixçilərinin yazdığını görə Mu xan zamanında Göktürk imperatorluğu Mancuriyadan Qara dənizə qədər genişlənmişdi.

İstemi xan öləndən sonra oğlu Tardu qərb qisminin yabğusu oldu və bu zaman iki Göktürk dövlətin cinahlarında ixtilaf və ayrılıq artdı.

Tapo öləndən sonra Buminin nəvəsi İşbara şərq xaqanı oldu. Lakin Tardu onun hakimiyyətini tanımadı və bu tarixdən sonra iki cinah müstəqil oldu (582).

## Şərqi Göktürk xaqanlığı

İşbara bədbin olduğu üçün ətrafindakıları özündən uzaqlaşdırıldı və o qədər zəif oldu ki, Cindən kömək istəyib Çin himayəsi altına girdi. Çin dövləti bu məsələdən faydalayıb türklərdən Çin paltarı geymələrini və Çin dilində danışmaqlarını və Çin ürf və adətlərinin qəbulunu istədi. Türk xaqanı Çin imperatoruna yazdığı məktubda belə deyir: «Sizə bağlı qalacayıq, xərac verəcəyik və qiymətli atlar hədiyyə edəcəyik, amma dilimizi dəyişdirə bilmərik, dalgalanan saçlarımızı sizinki kimi kəsə bilmərik, mənim elim çinli paltarı geyinməz və Çin adətlərini qəbul etməz. Mümkün deyil, çünkü millət bu xüssusda çox həssasdır və döyünen tək bir ürək kimidir. İmperator Sui dönyanın həqiqi hakimidir. Göydə iki günəş olmadığına görə yerdə də iki padşah ola bilməz».

Xaqqanın Çinə təslim olması ilə şurəşlər və qarışıqlar çoxaldı. Bu zamanda İşbara öldü (587) və canişinləri Çulo və Tulan da vəziyyəti

islah edə bilmədilər. Çünkü Çin səfiri və türk xaqanlarının çinli arvadları daxildə təhrikat və toteə<sup>37</sup> edirdilər. Nəhayət, 630-cu ildə çinlilər tərəfindən məğlub edildilər və Çin imperatoru özünü rəsmən göktürklərin xaqanı elan etdi.

Çin dövləti türkləri daha tez çinliləşdirmək üçün onları Ordosda Çin səddi boyunda yerləşdirməyə çalışdı. Lakin göktürklər müqavimət göstərib, şurəslərə və istiqlal mücadilələrinə<sup>38</sup> davam etdirilər. Tainki 680-ci ildə yenidən istiqlallarını ələ getirdilər. 50 il çəkən bu fitrət dövründə olan şurəslərin ən mühümü Gürşad şurəsidir.

Gürşad göktürk şahzadəsi olub Çin dərbarında mühafiz alayında vəzifə görürdü. Vətəninin çinlilər tərəfindən işğalından sonra 39 dost və həmkarı ilə bir gizli cəmiyyət qurub, qərar verirlər ki, imperatoru yalqız şəhərdə gəzdiyi zaman öldürsünlər. O gün tufan olduğu üçün imperator şəhərdə gəzməkdən vaz keçir. Lakin Gürşad yoldaşları ilə birlikdə dərbara<sup>39</sup> hücum edib, imperatoru öldürüb şəhərə hakim olmaq istəyirdilər. Bu savaşda bir çox mühafiz əsgər və zabitlər öldürülər, lakin gələn kömək ordusunun qarşısında dayana bilməyib çarpışmada ölürlər (639).

## **Qərbi Göktürk xaqanlığı**

582-ci ildə Tardu Qərbi hissənin istiqalılını bildirib Şərqi hissəni də özünə tabe etmək istədi. Çin dövləti Şərqi hissənin himayəsində olduğu üçün, Tardu Çinə hücum etdi. Çinlilər onun qoşununun keçdiyi yolların sularına zəhər qatıb, Tardu əsgərlərini zəhərləyib öldürdülər. Onun üçün Tardu geri çəkildi (600). Tardu Şərqi Göktürk məntəqəsində də irəli getdi və bir müddət imperatorluğu təqribən tamamilə ələ alıb Bilge xan ləqəbini aldı (Bilge həkim deməkdir). Tardu çox sərt və qaba olduğu üçün el arasında şurəslərə səbəb oldu və bilaxırə monqollarla savaşda itib getdi (603).

Tardudan sonra şurəslər artdı. 618-ci ildə Tardunun nəvəsi Tunk Yabğu xaqan olub, bir müddət vəziyyətə hakim oldu. Lakin bir müddət sonra Nuşiyi və Qarluq elləri şurəs elədir. Bu şurəslərdə Şərqi Göktürk xaqanı Kiye-Linin əli vardi. Tunk Yabğu xaqanlığının qərb qanadı Tolular iligi (kiçik xaqan və ya yabğu) olan əmisi Baqturla mücadilədə öldürüldü (629). Ondan sonra Qərbi xaqanlıq parçalandı və Çin himayəsini qəbul etdi və nəhayət, 658-ci ildə Çin tərəfindən münqəriz (məhv) oldu.

## İkinci göktürk xaqanlığı

680-ci ildə Aşina ailəsində Göktürk başbuğu Qutluq istiqlal üçün gizli bir cəmiyyət qurub, az bir müddətdə beş min nəfər ətrafına yiğə bildi. Bunların arasında böyük siyaset adamı Tonyuquq da vardı. Qutluq Çinin şimalında Yun-çu əyalətinə hücum edib, çoxlu qənimət ələ gətirdi. Sonra türklərin mütənnəsəs mərkəzi olan Otukanə hücum etdi. Bu zamanda bu bölgənin oğuzları xotanlar və çinlilərlə birləşib göktürklərə qarşı gəldilər. Lakin məğlub oldular (682). Qutluq Otukeni alıb xaqan elan edildi və İltəriş (el və dövləti yiğən) ünvanını aldı. Bu zaman Qutluğun qardaşı Qapqanşad (naib əs-səltənə) və Tonyuquq da baş vəzir və məclis rəisi (ayğuşu) oldu və ordu və siyaset onun öhdəsinə buraxıldı. Sonra azuqə, paltar və at ələ gətirmək üçün Çinə hücum etdilər və Pekin ilə Qaansu arasındaki şəhərləri aldılar və Çin ordusunu məğlub edib dağıtdılar. İltəriş dəfələrlə xotanlar və oğuzlarla savaşıdı, onları özünə tabe etdi və 692-ci ildə Otukendə Göktürk bayrağı altında öldü. İltərişin iki oğlu – Bilge 8 yaşında və Gültəkin 7 yaşında idilər. Onun üçün qardaşı Qapqan (37 yaşında) xaqan oldu. Tonyuquq da baş vəzir qaldı.

Qapqan Göktürk xaqanlarının ən böyüklərindəndir. Onun siyaseti üç əsasa dayaqlanırırdı: 1 – Çin basqı altında tutulmalıdır, ta ki, türk dövləti rahat olub azuqə ilə təmin olunsun; 2 – Çində pərakəndə şəkildə yaşayan türklər ana yurdu Otukanə qayıtmalıdır; 3 – Asiyada nə qədər türk varsa, türk xaqanının bayrağı altında yiğilmalıdır. Fikir və arzularını təhəqqüq etdirmək üçün<sup>40</sup> əvvəla Çinə hücum etdi (693) və Link-çu və Ordos əyalətlərini aldı. Sonra Çin imperatriçası Vuya yardım etmək üçün xotanlara hücum edib onları məğlub etdi və Çin məlakəsindən azuqə, dəmir kənd təsərrüfatı vasitələri göndərib, türkləri öz yurdlarına qaytarmağını istədi. Qapqan sonra Yenisey çayı ətrafindakı qırğızlara hücum edib onları təslim etdirdi.

Göktürk ordusunun qərb cinahı Tonyuququn baş komandanlığı və Qapqanın oğlu İynal və Bilgənin iştirakı ilə Altay dağlarından keçib Cunqariyaya girdilər və Bolçuda onoxları təslimə məcbur edib, Talas, Ço türklərini də göktürklərə tabe etdilər. Bu zaman xaqanlığın qərb hündüru Fərqanəyə çöndü. Qapqanın üçüncü arzusunu təhəqqüq etdirmək üçün Mavərənnəhri də almaq lazımdı. Bu zaman Mavərənnəhrdə məhəlli hökumətlər 685-ci ildən bəri müsəlmanların hücumlarına müqavimət göstərirdilər. Türk ordusunun qərb cinahı Ceyhundan (Yinçuoğuz, ya İnci çayı) keçib cənuba sarı irəli getdilər və

soğdları təslim etdirib, Dəmir qapıya qədər qabağa getdilər və çoxlu qənimət ələ gətirdilər. Dəmir qapı islamdan qabaq İranla Turanın sərhədi idi. Qapqan tədricən çox sərt və bədxah olmuş və daxili şurəşlərə səbəb olmuşdu. Məsələn, turkişlərin (711) və qarluqların şurəşləri daxili savaşlara və çoxlu adamin ölümünə səbəb oldu (713). Bir il sonra oğuzlar şurəs etdilər və xaqqanla müharibədə məğlub olduqdan sonra, bir qismi Çinə sığındı. Xaqan Otukenə dönerkən oğuzlar tərəfindən öldürüldü (716). Oğuzlar xaqqanlığın əsas qismini təşkil etdiyinə görə, onların şurəşləri xaqqanlığın zəifləməsinə səbəb olmuşdu. Bu məsələ Orxon daş yazılarında da nəql edilmişdir.

Qapqandan sonra oğlu İynal bir ildən artıq hakimiyyətdə dayana bilmədi və iki əmioğlusu – Bilge və Gültəkin tərəfindən öldürüldü və yerinə Bilge xaqqan oldu (716–734). Gültəkin ordu komandanı, Tonyuquq isə baş vəzir oldu. Bu sırada Çin xotanlar və basmillara türklərə hücum etmək üçün yardım etdi. Nəticədə, Tonyuquq Çinə hücum etməyə məcbur oldu. Çinlilər və basmillar məğlub oldular və Beşbalıq<sup>41</sup> türklərin əlinə keçdi və Göktürk dövləti əski qüdrət və əzəmətini ələ gətirdi. Bu nailiyyətlər bu üç türk rəhbəri Bilge xan, Gültəkin və Tonyuququn həmkarlığı ilə ələ gəlmişdi. Tonyuquq 826-ci ildə vəfat etdi. O böyük komandan və gələcəyi görən siyaset adamı idi. Ordu və ədliyyəni o nizama saldı. Qərb tədqiqatçıları onu göktürklərin Bismarkı adlandırmışlar. Onun öyüdləri həmişə Bilge xaqqan tərəfindən eşidilir və əməl olunurdu. Məsələn, Bilge xaqqan çinliləri təqlid edib, böyük şəhərlərin ətrafına divar çəkmək istədiyi zaman, o mane oldu və dedi ki: «Biz bozqır milləti olmuşuq, müvəffəqiyətimiz də bunda olmuşdur. Qüvvətli olduğumuz zaman hücum edərik, zəif olduğumuzda da bozqırda geri çəkilərik. Çinlilər bizim yüz bərabərimizdirlər, əgər biz şəhərdə məhsur<sup>42</sup> qalarsaq, onlar bizi aradan apara bilər». Sonra xaqqan Budda və Tai məzhəblərini türklər arasında yaymaq istədikdə, Tonyuquq buraxmadı və dedi ki, bu məzhəblər insanı həssas qıllar və hökumət etmək qüdrətini insandan alar.

Tonyuquq öləndən sonra onun xatırəsinə qəbri üstə bir yazılı daş (kitabə) qoyuldu. Bu kitabə Tonyuququn özü tərəfindən yazılıb və türk dil və ədəbiyyatının çox mühüm yadigarıdır. Tonyuquq, eyni zamanda ilk türk yazarıdır.

731-ci ildə Gültəkin vəfat etdi və qardaşı Bilge xaqqan tərəfindən onun adına bir yazılı daş (abidə) ucaldıldı. Bu kitabə Yollıq-təkin tərəfindən və Bilge xaqqanın dilindən yazılmışdır. Kitabədə Bilge xaqqan

belə deyir: «Üçoğuzlar paytaxta hücum etdikləri zaman Gültəkin olmasayı, hamımız aradan getmişdik».

734-cü ildə Bilge xaqan öldü. Onun öz millətinə böyük sevgi və inamı vardi. Oğlu tərəfindən xatırəsinə yazdırılan məzar daşında öz dilindən belə deyilir: «Ey türk milləti, üstdə göy yixilmaz, altda yer dəlinməzsə, dövlətini, törəni(qanun) kim poza bilər».

Bilge xaqanın ölümünə, hətta, Çin imperatoru matəm tutdu və imperatorun istədiyinə görə məzar daşının bir tərəfinə çincə yazı əlavə edildi. Bilge xaqanın ölümündən sonra xaqanlıqda tənəzzül əlamətləri zahir oldu. Əvvəla, xanədan üzvləri arasında ixtilaf çıxdı, sonra basmiller karluklar və uyğurlarla birləşərək üsyən etdilər və Göktürk dövlətini yixib, bir çox keşməkeşdən sonra uyğur iltəbəri (başbuğ) Kutluq Kulu xaqan elan edilir (745). Bu tarixdən sonra Uyğur dövləti Otukendə quruldu.

## UYĞURLAR

Uyğurlar əski türk əllərinin ən mədəniləri sayılırlar. Çin qaynaqlarının yazdığını görə onlar Asiya hunlarının övladlarıdır. Bir uyğur əfsanəsinə görə türklərin Böyük ataları Hun imperatorunun qızı ilə bir qurdun evlənməsindən doğulmuşdur.

Uyğurlar beşinci əsrin ortasından Selenqa çayı ətrafında bir bəylilik şəklində yaşayıb, bəylərinə erkin deyirlərmiş.

Göktürk zamanında onlara tabe olub, bəylilikləri davam etmiş və sonradan daha güclü olub bəylərinə eltəbər demişlər.

Uyğur kəlməsi müttəfiq, əqrəba və bir də şahin sürəti ilə dolanan, hücum edən mənasını ifadə edir.

Uyğurlar Göktürklərin yerinə xaqanlığı əllərinə alanda doqquz uruq, ya uruğdan (ailə məcməsi) təşkil tapmışdır. Xaqanın uruğu Yağlaqır adlanırdı. Bu doqquz uruğa doqquz oğuz boyu (qəbilə) qatılıb birlikdə on oğuz elini təşkil etdilər. Sonra qarlıq və basmil boyları da onlara mülhəq oldu<sup>43</sup>. Xaqanlıq 11Vali tərəfindən idarə edilirdi.

Uyğurların ilk xaqanı Kutluq Bilge Kül Orxon çayı<sup>44</sup> kənarında Ordubalık şəhərini<sup>45</sup> tikdirdi və 747-ci ildə vəfat etdi. Ondan sonra oğlu Moyinçor xaqan oldu. Orxon-Selenqa çayları arasında, Şine-usu gölü yaxınlığında təpilən Şine-usu kitabəsində belə yazılmışdır: «Xaqan

Moyinçor müxtəlif türk, tatar və basmil ailələrini özünə tabe edib, oğlanlarını onlara şad və yabğu təyin etdi».

751-ci ildə Talasda ərəblərlə çinlilər savaşında qarluqlar da müsəlmanlırlara kömək etdilər və nəticədə, çinlilər məğlub olub, Orta Asiyadan çıxdılar və Tarım hövzəsi uyğurların əlinə düşdü.

759-cu ildə Moyinçorun oğlu Bükü (ağıl və fərasət sahibi) xagan oldu. Bu zaman Çinin vəziyyəti yaxşı deyildi, tibetlilər Çinə hücum etmişdilər. Elə bu əsnada türklər Çinə yardım edib, onları qurtardılar. Türk xaqanı ordunun başında Loyanqa<sup>46</sup> getmişdi, qayıdanda özü ilə dörd Mani məzhəbli rahib gəttirdi və Otukendə Mani məzhəbini rəsmi məzhəb elan etdi. Bu məzhəb türklərin savaşçılıq ruhiyyəsini zəiflətdi (743).

821-ci ildə Küçlük Bilge xagan oldu. Qara Balqasın kitabəsini o bərpa etmişdir. İlk illərdə bacarıqlı olan xagan, sonradan şurəşlərlə qarsılaşaraq öldürüldü. Bir neçə il keçməkəşdən sonra Yenisey məntəqəsində 25 ildən bu yana qüvvətli bir duruma gəlmış olan qırğızlar 840-ci ildə uyğurların paytaxtı Ordubalıka hücum edib, oranı aldılar və xagan Hocanı və xalqı öldürdülər. Bu əsnada uyğurlar dəstədəstə qarluqlar ölkəsinə, Çin sərhədinə və iç Asiyaya mühacirət etdilər.

### **Qaansu uyğur dövləti**

Uyğur xaganlığı yıxılandan sonra bir qismi Çində Qaansu əyalətinə gedib 150 ildən bəri orada yaşayan soydaşları ilə bərabər bir müddət Çinə tabe olduqdan sonra 905-ci ildə müstəqil dövlət təşkil etdilər. Qaansu uyğurları 940-ci ildə qitanlara (monqollara) tabe oldular. Qitanlar 907-ci ildən Çinin şimal qisminə hakim olub, Lyao sülaləsini təşkil etmişdilər (907–1211). Sonradan uyğurlar 1028-ci ildə tanqutlara tabe olub, 1224-cü ildən monqolların (Çingiz xan) tabeliyinə keçdilər. Bu uyğurlara sarı uyğur deyirlər.

## Şərqi Türküstan (Turfan) uyğurları

İç Asiya və ya Şərqi Türküstana gedən uyğurlar orada bir dövlət təşkil edib, öldürülən xaganın qardaşı oğlu Menqlini xagan seçdilər. Çin dövləti tibetlilərə qarşı qoymaq üçün uyğurların dövlətini tezliklə tanıyıb, onlarla dost oldu (856).

Uyğur dövləti Mani məzhəbini qəbul edərək, 911-ci ildə istiqlallarını elan etdilər.

Uyğur dövləti daha çox ticarət və sənətlə məşğul olurdu. 947-ci ildə onun paytaxtı Koço (Turfanın yaxımında) və yaylaq mərkəzi Beşbalıq idi. Hökmranlarına eyduqqut, ya eydi qut və paytaxta da Eyduqqut şəhəri deyirdilər. İslam mənbələrində uyğurlardan doqquz oğuz adı ilə bəhs edilmişdir. Uyğurların haqqında ən mühüm əsər Koçoda Çin səfiri Vanq Yin Tunun qeydləridir (981).

Şərqi Türküstanda da Mani, Buddha və Nestori məzhəbləri yayıldı. Əvvəlcə Buddha məzhəbi qabağa düdü, sonra İslam ümumi şəkildə yayılıb uyğurlar vasitəsilə Çində də rəvac tapdı.

Uyğurlar Çingizxana tabe olmaqdan (1209) qabaq qaraxitayılərə tabe olmuşdular. 1368-ci ildə Çində Minq xanədanı imperator olub, uyğur eydi qutunun hökumətinə son verdi. Uyğurlar Şərqi Türküstanda böyük kültür və mədəniyyət qurdular. Onların təsiri Asiyada (xüsusən qarlungalar və qaraxanlılar vasitəsilə) əsrlərcə davam etmişdir. Sonrakı fəsillərimizdə onların kültür və mədəniyyət əsərlərinindən bəhs edəcəyik.

## QIRĞIZLAR

Qırğızlar əski türk ellərindən olub, Yenisey bölgə məntəqəsində yaşayırdılar. Qırğız kəlməsi qırmızı adam mənasındadır. Miladi 560-ci ildə Mu xan zamanında göktürklərə tabe oldular. Fitret dövründə (630–680) istiqlal tapdilar. İkinci Göktürk xaganlığı zamanında yenə göktürklərə tabe oldular. Uyğur xaganı Moyinçor zamanında uyğurlara tabe oldular (758). 840-ci ildə Uyğur dövlətinə qarşı üsyən edib, onların yerinə keçdilər. 920-ci ildə qıtanlar (monqol) qırğızları Otukendən qovaraq, Monqolustanı ələ aldılar və qırğızlar yenə əski yurdlarına qayıtdılar. Qırğızlar 1207-ci ildə Çingiz xana bağlandılar. Lakin 1217-ci ildə şurəş elədikləri üçün Çingizin kiçik oğlu Tolui tərəfindən şurəşlər yatırılıb, özləri də Tolui ulusuna daxil oldular. Qırğızlar türk kültür tarixində mənfi rol ifa etmişlər.

## TÜRKİŞLƏR

Türkişlər On okların Tolui qolunun bir qismini təşkil edib, İli çayının<sup>47</sup> ətrafında yaşayırdılar. VII əsrin sonlarında Göktürk xaqanının pis rəftarından təngə gəlib, öz istiqlallarını elan etdilər və Uçeleni özlərinə xaqan seçdilər. Lakin şərqi Göktürk xaqanı Qapqan zamanında Tonyuquqdan şəkəst yedilər<sup>48</sup> və yenə göktürklərə tabe oldular. Uçeledən sonra oğlu Soko xaqan oldu və çinlilərlə özbaşına münasibət qurdu. Bunun üçün Gültəkin və Bilge xaqan tərəfindən məğlub edilən Soko öldürdü.

Sokodan sonra Sulu xaqan oldu (717). O, ərəblərin Mavərənnəhr-dən cənuba tərəf geri çəkilmələrinə müvəffəq olub, 738-ci ilə qədər xaqan oldu. Bu ildə Sulu xan Kül-Çor (Bağa Tərxan) tərəfindən öldürdü. Türkişlər sarı və qara türkişlər deyə ikiyə bölündülər və bir-birləri ilə mücadiləyə başladılar. Əvvəlcə sarı türkişlər qalib gəldilər. Lakin çinlilər qara türkişlərin tərəfini tutdular. Bu mücadilələrin nəticəsində hər iki tərəf zəiflədi. Bu sırada qüvvətlənmiş olan qarlungalar Cu vadisini ələ keçirdilər (766).

## QARLUKLAR

Qarlungular (qar yiğini) Altay dağlarının qərbində, Qara İrtış və Tarbaqatay ətrafında yaşayırdılar və üç qəbilədən ibarət olub, Göktürk xaqanlığına bağlı idilər. Bilge xaqanın ölümündən sonra uyğur və basmillarla birlikdə üsyan edib, Göktürk dövlətini devirdilər. Uyğur xaqanlığında yabğuları olub, uyğur xaqanına bağlı idilər.

751-ci ildə müsəlman ərəblərlə çinlilər arasındaki savaşda müsəlmanlara kömək etdilər və çinlilərin ağır şəkildə məğlub olmasına səbəb oldular. Qarlungular bir müddət uyğurlarla rəqabət edib Moyinçor xaqanın qarşısında Tarm nahiyəsindən geri çəkildilər.

Qarlungular əvvələn Cunqariya, sonra da Balasaqun və Talasda türkişlərin yerini tutub hakimiyyəti ələ aldılar (764) və əski Qərbi Göktürklərin məntəqəsinə hakim oldular. Qarlungular Otukenin üstünlüyünü qəbul edib, Balasaqunu paytaxt seçdilər və özlərinə türkmən dedilər. 840-ci ildə qırğızlar uyğurların yerinə keçəndən sonra qırğızların hakimiyyətini tanımayıb və öz yabğularını qaraxan deyərək xaqan elan etdilər.

904–911-ci (əksər tarixçilər bu tarixi 940 yazmışlar) illər arasında Satuk Buğra xan müsəlman olub, islam dinini öz dövlətinin rəsmi dini elan etdi və türklər böyük kütlələr halında müsəlman oldular. Buğra xan Samanilərlə mücadilə etməyə başladı və ondan sonra da bu mücadilə davam edərək, nəhayət, 999-cu ildə Samanilərin süqutuna səbəb oldu. Sultan Mahmud Qəznəvinin atası Səbuq Təgin də qarlunglardan idi. Qarlunglar islam tarixində mühüm rol ifa etmişlər.

«Kitab-i hüdud əl-aləm»də qarlunglar ölkəsinin sərhədləri haqqında belə məlumat verilmişdir: «Şərqdə Tanrı dağları, quzeydə oğuzlar, cənubda yağmaların bir qismi və qərbdə Mavərənnəhr». On beş şəhər və qəsəbə adı da həmin kitabda zikr edilmişdir.

Qaraxanlı dövləti əsas qarlunglar olmaq üzrə yağmalar və uyğurlardan da təşkil tapmışdı. Sonralar hakimiyyət uğrunda xanədan üzvləri arasında gedən ixtilaf və düşməncilik yaranaraq, dövləti zəiflətmış və qarşısında duran qaraxitayılərin (monqolların) qüvvətlənməsinə səbəb olmuşdu və nəhayət, qaraxitayılər tərəfindən münqəriz olmuşlar. Bu gün Bədəxşan nahiyəsində (Əfqanıstanla Tacikistan sərhədində) özbəklər arasında Qarlung adlı bir qəbilə yaşamaqdadır.

## OĞUZLAR\*

Oğuzlar türk ellərinin ən mühümlərindəndir. Bugünkü türklərin əksəriyyəti, yəni qərb türkləri (İran, Türkiyə, Azərbaycan, Türkmenistan, İraq və Balkan türkləri) oğuzların övladlarıdır. Oğuzlar müsəlman olandan sonra İran və Anadoluya mühacirət edib, səlcuqlar və osmanlılar kimi böyük islam dövlətləri qurmuşlar və islamın qorunub yayılmasına və maarif islaminin təşkil və təkmilində kömək və iştirak etmişlər.

---

\* Oğuzlar haqqında «Varlıq»ın 1362 və 1363 ilk saylarında farsca məqalə yazdığınıza üçün burada qısa olaraq bəhs edəcəyik.

# OĞUZ QƏBİLƏLƏRİ

(«Camə ət-təvarix»ə görə)

Sayı	Tamqa	Onqun (totem ya müqəddəs heyvan)	Qəbilə adının mənası	Qəbilənin adı
1	191	şahın	möhkəm	Kayı
2	192	şahın	zəngin	Bayat
3	.....	şahın	müvəffəq	Alkar evli
4	H	şahın	qara çadırlı	Kara evli
5	Y	qartal	çox ölkələrə hakim	Yazır
6	X	qartal	toplasmak üçün	Döger
7	Z	qartal	fəth və hökumət	Dodurqa
8	L	qartal		Yaparlı
9	T	dovşancıl (bir neçə qartal)	çevik və heyvan adına maraqlı	Avşar və ya Əfşar
10	X	« »	qüvvətli və ciddi	Kızık
11	N	« »	böyüklerin sözü kimi əziz	Bigdeli
12	V	« »	çox və doyumlu yemək	Karkin
13	G	sunqur	nemətli və abad yer	Baandur (Bayandur)
14	J	sunqur	qeyrətli, çalışsan	Beçənə
15	Y	sunqur	şərəflili, məşhur	Çavuldur
16	R	sunqur	hər yanda düşmən görsə, savaşar	Çipni
17	Ü	üç (bir növ ev quşu)	hər yerdə qılıncı və bıçağı kəsər	Salur
18	Z	« »	çox yaxşı və zəngin	Eymur
19	W	« »	yaxşı heyvanlar sahibi	Alayuntlu
20	M	« »	yaxşı iş və nizam quran	Üpegir
21	Y	çağır (toğrul) bir növ qırğı	yaxşılıq, mərdlik	Yıldır
22	W	« »	hamiya xidmət və təvazö edir	Bükdüz
23	Y	« »	dərəcəsi hamidan yüksək	Yiva
24	↑	« »	hər yerdə olsa, əzizdir	Kınık

«Oğuz» sözü oklar (ok-uz) mənasındadır, əski türkçədə (z) və (uz) cəm əlaməti idi. Ok da el deməkdir. Oğuzlar VI əsrər Göktürklərin bir qismini təşkil edərək, Selenqa və Tula çayları bölgəsində yaşayırdılar və fitrət dövründə, yəni 630-cu ildən sonra müstəqil olub doqquz oğuz xanlığını təşkil etmişlər və başbuğlarına yabğu deyirmişlər. İkinci Göktürk xaqanlığı qurulduğu zaman İltərişə məğlub olub yenə Göktürk dövlətinin əsas qismini təşkil edərək, onlarla bir eldən hesab edilirdilər. Bu məsələ Orxon yazılı daşlarında yazılmışdır.

İslam mənbələrində uyğurlardan doqquz oğuz adı ilə bəhs edilmişdir. Çünkü Uyğur dövləti doqquz oğuz (guz) boyu və doqquz uyğur uruğundan (tayfasından) təşkil tapmışdır.

İbn əl-Əsirin yazdığını görə oğuzlar VIII əsrər (775–785) Mavərənnəhərə gəlmişlər. Daha əvvəl Talas ətrafına gəlmişlər və əsrin ikinci rübündən bəri Seyhun çayının məcrasında yerləşmişlər.

İslam müəllifləri Qaraçuq (Fərab) dağları ilə Xəzər dənizi arasındakı bozqırda Dəştı Oğuz demişlər. X əsrin birinci yarısında oğuzlar bir dövlət qurdular. Bu dövlətin qışlaq mərkəzi Yenikənd olub, başlarında yabğu var idi. Yabğunun canışınınə gülarkin və ordu komandanına da subası deyirdilər.

Oğuzların qərbədəki qonşuları olan peçeneq və xəzərlərlə araları yaxşı deyildi. Məşriqdəki qonşuları qarlıklarla da savaş halında idilər. Xarəzmin yerli xalqı da oğuzların basqısı altında idi. Quzeydə kıməklərlə (qıpçak), bəzən savaşıb, bəzən də barışardılar. Bu oğuzlara türkmən də deyilirdi. İslam ölkələrinə mühacirət etdiklən sonra türkmən adı ilə məşhur oldular.

Yabğu zamanında oğuzlar üç ok və boz oklar adı ilə dəstə və təşkilat halında yaşayırdılar. Oğuzlar 24 boydan (qəbilə) ibarət olub, hər qəbilənin özünəməxsus möhrü (tamğası) var idi. Onların adları Mahmud Kaşgarinin «Divanü-lüğa-tit-türk»də və Rəşid əd-Dinin «Came ət-təvarix»ində verilmişdir.

Boz ok boyları əksəriyyət təşkil edərək bunlardan ibarət idi: Kayı, Bayat, Alka evli, Kara evli, Yaxır, Dögər, Dodurqa, Əfşar, Kızık, Bigdəli, Karkın ya Çaruklı.

Üç oklar isə: Bayındır ya Bayəndur, Beçene, Çavuldur, Çipni, Salur, Eymur, Alayuntlu, Yürəgir, İğdir, Büğdüz, Yıva, ya İva və Kınıkdən ibarət idi.

X əsrər qıpçaqların basqısı ilə yabğu dövləti süqut etdi. Bu hadisədə oğuzların mühüm bir qismini təşkil edən səlcuqların yabğudan

ayrılıb cənuba köç etmələri mühüm rol oynamışdır. Yabğu dövlətinin süqutundan sonra oğuzların bir qismi Xəzərin şimalından keçərək, Qara dənizin şimalından Avropaya getdilər. Bir qismi də Hind yolu ilə Xorasana, İrana və Anadoluya gəldilər. Kiçik bir qismi də öz yerlərində qaldı. Bugünkü Orta Asiya türkmənləri onların övladlarıdır.

## SABARLAR

Sabarlar və ya savirlər V–VI əsrlər Qərbi Sibir ilə Qafqazın quzey qismində mühüm tarixi rol oynamışlar. Sabar sapar deməkdir (yəni yol dəyişdirən, azad). Onların əski yurdları Altay dağlarının qərbində İli nəhri nahiyyəsi olub, Asiya hunlarına bağlı olmuşlar.

İlk dəfə Bizans tarixçisi Periskos V əsrдə Sibir qövmlərinin<sup>49</sup> böyük miqyasda köçləri münasibəti ilə sabarlardan bəhs etmişdir.

Sabarlar avarların şərqdən basqınları səbəbi ilə qerbə köç etmişlər və Qazaxıstan bozqırlarının güney sahəsində yaşayan oğur türk boyalarını yurdlarından çıxarıb, Tobol və İşim çayları ətrafında yerləşmişlər. Bu gün Sibirdə yaşayan Tobolsk xalqı buranın əski sakinlərini sibir və ya sivir adı ilə yad edirlər. Bu bölgədə (məntəqədə) XVI əsrдə Sibir xanlığı təşkil edildi, mərkəzi də Sibir şəhəri idi. Sonradan ruslar buraya gəldikləri zaman Alasibir şəhərini aldılar və bu məntəqəyə Sibir dedilər. Sonra ruslar şərqə getdikcə bu ad daha geniş məntəqəyə şamil olundu və nəhayət, bütün məntəqə Sibir adlandırıldı (XVI əsrin ikinci yarısı).

Sabarlar 503–515-ci illərdə Qafqazın şimalında, Volqa və Don çayları arasında, Kuman çayı<sup>50</sup> məcrasında yerləşdilər və bulğarların bir qisminə hakim olub, bizanslarla sasanilərə qonşu oldular. 516-ci ildə sabarların başbuğu Balak və ya Bələk sasanilərlə qərardad bağlayıb, onların yardımı ilə bizanslarla savaşdı. Sabar ordusu Ermənistana hücum edərək Anadoluya girdi və Konyaya qədər irəli getdi. Sabarların mükəmməl savaş silahları vardı və bu baxımdan qonşularından fərqlənirdilər. 520-ci ildə Balak öldü və xanımı Buğarık, ya Buğarıq onun yerinə oturdu. Bu qadın çox gözəl, mudir<sup>51</sup> və savaşçı idi. Yüz min atlısı vardı. Bizanslar ona hədiyyə və xərac verərək öz tərəflərinə cəlb etdilər.

545-ci ildə avarlardan şiddetli zərbə yedilər, sonra Göktürk hakimiyyətinə girdilər. 576-ci ildə Qafqazın cənubunda bizanslara

məğlub olaraq, bir qismi Kür çayının cənubuna köcdü və VII əsrde Xəzər dövlətinin qurulmasında şirkət etdilər. Xəzər boyları belincir və səməndər əslində sabardırlar.

## AVARLAR

Avarların mənşəyi haqqında müəlliflərin fikirləri müxtəlifdir. Bəziləri onları monqol və ya monqolla türk qarışığı bilirlər. Bir çox müəlliflər də avarları türk bilirlər. Avarları monqol sayanlar onları cuan-cuanların bir qismi bilirlər.

Avarlar 558–805-ci illər arasında Orta Avropada firənglərlə bizanslar arasında, hunların, sabarların və oğuzların iştirakı ilə qüvvətli bir dövlət qurdular və slav, jermen tayfalarını da özlərinə tabe etdilər. Avar və ya apar dayanan mənasındadır və Orxon yazılı daşlarında da adları keçmişdir. Onların xaqanlarının adı Bayan idi.

Avar imperatorluğu indiki Macaristan, Albaniya, Çexoslovakiya, Avstriya və Almaniyanın cənubunu əhatə edirdi.

Avarlar sabarların süqutundan sonra alanlar və oğuzları da özlərinə tabe edib, Bizans dövlətinə səfir göndərərək vergi ilə ərazi istədilər. Bizansların müsamihəsi<sup>52</sup> qarşısında 562-ci ildə Danubun<sup>53</sup> aşağı qismini işgal edib, bizanslara qonşu oldular. Sonra Macarıstanı işgal edib, Firəng dövlətini məğlub etdilər. Sonra 582-ci ildə Bizans sərhəd şəhərlərini aldilar və 592-ci ildə İstanbula tərəf Çopluya<sup>54</sup> qədər gəldilər. Bir müddət sonra sasanilərlə saziş bağlayıb, İstanbullu mühəsirə etdilər (618). İkinci dəfə 626-ci ildə İstanbul ətrafindakı divarlarla qədər gəldilər. Bu əsnada İran ordusu da Bosfor boğazı yaxınlarına qədər gəlmışdı. Lakin avar ordusunun dəniz qüvvətləri olmadığı üçün İstanbulu ala bilmədilər və geri çəkilməyə məcbur oldular. Bu sıradə xəzərlər də bizanslılara yardım etdilər və iranlılar da Anadolunu boşaltmağa məcbur oldular.

630-cu ildə avarların xaqanı öldü, ondan sonra daxili ixtilaflar başladı və dövlət zəiflədi. Avarlara bağlı yad ellər ayrıldılar. Nəhayət, firənglərin böyük imperatoru Şarl Mayn onları məğlub edib mərkəzlərini aldı (805). Parçalanan avar qrupları şərqi Macaristan və Balkanlara dağıldılar və qısa zamanda məsihi<sup>55</sup> olub yerli xalqlar arasında əriyib getdilər.

Avarlar slavlari Orta Avropa və Balkana köç etdirib, orada əkinçilik və sərhədləri qorumağa məmür etdilər. Bu gün Qafqazda yaşayan avarlar əski avarların övladlarıdır.

## XƏZƏRLƏR

Xəzər türkləri Xəzər dənizinin şimal-qərb sahillərində yaşayıb, VII-X əsrlərdə böyük xaqanlıq qurub, şərqi Avropa tarixində mühüm rol oynamışlar. Bu xaqanlıq Qafqaz, Qara dənizin şimalında, Volqa çayından Dnepr nəhrinə qədər və quzeydə Kiyev şəhərinə qədər yerləri tutmuşdu. Xəzər dövlətinin qüvvətli təşkilatı və geniş ticari fəaliyyəti vardı. Xalq rifah içində yaşayıb, məzhəb də azad idi.

Xəzər xalqının əsasını sabarlar təşkil edirdi, onlardan başqa hunlar, göktürklər, oğuzlar, bulğarlar və macarlar da oraya daxil idilər.

576-ci ildə xəzərlər Göktürk dövlətinə tabe oldular. Fitrət dövründə, yəni 630-dan sonra istiqllallarını elan etdilər. İranlıların sırasında dayana bilmək üçün də bizanslarla dostluq və ittifaq qurdular.

665-ci ildə böyük Bulğar dövlətinin süqutundan sonra, Xəzər dövlətinin hüdudu Dneprə qədər genişləndi. Güney tərəfdən də islam orduları ilə qonşu olub, ara-sıra onlarla savaşdırılar. Ərəblər bir dəfə Dərbəndi aşıb, xəzərlərin paytaxtı Bələncərə qədər irəli getdilər, lakin geri çəkilməyə məcbur oldular. Abbasilər zamanında ərəblərlə savaşların şiddəti azaldı. VIII-IX əsrlərdə Xəzər dövləti Şərqi Avropanın ən qüdrətli dövləti olub, Çin və Bizans dövlətləri sırasında idi. IX əsrə xagan 25 padşahın başında idi və Xəzər ölkəsi dünyanın ən fəal ticarət mərkəzi idi. Xalq rifah və əmniyyətdə yaşayırıdı. Paytaxtları Volqa çayının kənarında İtil şəhəri<sup>56</sup> olub, Bələncər<sup>57</sup> və Səməndər<sup>58</sup> də mühüm şəhərlərdən idi. İtil şəhərinin qərb qismi, yəni xaqanın oturduğu yer Xanbalıq<sup>59</sup> adlanırdı.

Xəzər imperatorluğunda müxtəlif xalqlar öz dillərində danışır və öz dinlərinə inanırdılar. Göktürk, ərəb, ibrani (yəhudî) və kiril əlifbaları işlənirdi. Goy tanrı dininə inanırdılar. Sonradan islam, məsihi və yəhudî dini də yayıldı. Şəhərlərdə məscid, kilsə və kənisə<sup>60</sup> yan-yan tikilirdi. İslam IX əsrin ortalarında xarəzmilər tərəfindən yayıldı. Məsihi dini VIII əsrin sonlarında bizanslar tərəfindən yayılmışdı. Kəlimi dini<sup>61</sup> də (Karay məzhəbi) xagan və hakim təbəqənin dini

olmuşdu. Xəzərlər zamanındaki əmniyyət sayəsində alış-verişin çoxalıb yayılması Rus dövlətinin təşkilinə yardım etdi. IX əsrin birinci yarısında islav-fin qarşıqlı qəbilələr İlmen<sup>62</sup> dəryaçasının ətrafında qəsəbələr tikib yerli xalq və bizanslarla alış-veriş edirdilər. Bu qəbilələr rus (əski İsveç dilində gəmiçi deməkdir) adlandırılan skandinavlı bir dəstənin idarəsinə girmiş və xəzərlərə bənzər bir siyasi quruluş qurmağa başlamışlar.

839-cu ildə ilk dəfə qurulan rus birliyində baş vəzirin adı xaqan idi. 862-ci ildə rus xanı Rurik xəzərlərə tabe idi. Onun yerinə oturan oğlu Oleq Kiyevi aldı (882) və qurduğu təşkilatda xəzərləri özlərinə nümunə kimi götürdü. 988-ci ildə məsihiliyi qəbul edən knyaz Vladimir və sonra knyaz Yaroslav (1036–1050) hələ də özlərini xaqan adlandırdılar. Xəzər dövləti X əsrin ortalarından zəifləməyə başladı. Çünkü ticari fəaliyyət üçün alınan muzdlu yad əsgərlərin sayı artdı və ordu milli olmaqdan çıxdı. Dil və din birliyi olmaması da dağılmaq üçün zəmin hazırladı. Ordunun zəifliyi əmniyyət və ticarət işlərini pozdu. Get-gedə tabelikdə olan ellər də ayrıldılar. Nəhayət, Kiyev knyazı dənizdən və qurudan xəzərlərə hücum edib paytaxtlarını aldı. Xəzərlər dağılıb, bir qismi Krıma çekildi, bir qismi də Azərbaycana gəldi və yerli xalqa qarışdı.

## PEÇENEQLƏR

Orta Asiyadan qerbə türk köçlərinin son böyük dalğaları X–XI əsrlərdə olmuşdur. Bu dalgaların ilki peçeneqlərə aiddir. Peçeneqlər IX əsrin ilk yarısında oğuzların qerbə qonşuları olaraq Emba<sup>63</sup> (Cim) və Ural (Yayıq) çayları arasında yaşayırdılar. Bunlar Xəzər dövlətinin ticarət yollarının əmniyyətini pozduqları üçün xəzərlər oğuzlarla birləşərək, peçeneqləri basqı altına qoydular. Peçeneqlər də qərblərindəki qonşuları olan macarları qabaqlarından qovalayaraq, onların yerində Don–Kuban həvaləsinə gəlib yerləşdilər (860–880). Bunları təqib edən oğuzlar, onların ardınca da qıpçalar qerbə tərəf gəlib, Qara dənizin şimalından qerbə köcdülər. Peçeneqlərin bir dəstəsi oğuzların yanında qaldı. Bunlar haqqında Mahmud Kaşgarinin divanında oğuz qəbilələrindən danışılarkən zikr edilmişdir.

Peçeneqlər 889–893-cü illərdə yenə macarları qerbə tərəf köçməyə məcbur edib, onların ardınca Don çayından Dnepr çayının qərbinə qədər yayıldılar.

Bizans imperatoru Porfirogenetusun yazdığınına görə peçeneqlər səkkiz qəbilədən ibarət idilər.

Peçeneqlərin əsas qonşuları Kiyev rusları idi. Knyaz İqor (915) zamanında ruslara hücumlar edirdilər. Təkcə 921-ci ildə onlar on bir dəfə ruslara hücum etdirilər. Vladimir zamanında ruslar da peçeneqlərə hücum etdirilər. Lakin peçeneqlər ruslara qarşı durub, onların Qara dənizə gəlmələrinə mane oldular. Buna görə də peçeneqlər bizanslılarla dost olmuşdular.

Peçeneqlər şərqdən uz və ya oğuzlar tərəfindən basqı altında idilər. Bu basqı və hücumların nəticəsində peçeneqlərin bir qismi Macarıstanaya gedib, orada yerləşdilər. Daha mühüm qismi qərbə köcüb Dnepr məcrası və bugünkü Bessarabiyada yerləşdilər.

Ruslar peçeneqlərin zəifləməsindən faydalayıb, Qara dənizin quzeyində onlara ağır bir zərbə vurdular (1036). Peçeneqlər naçar Balkan, Bolqarıstan, Məqduni (Makedoniya) və Trakiyaya gəldilər. Bu zaman oğuzların başbuğu Turak idi. Bu əsnada Keqen adında başqa bir başbuğ Turaka qarşı çıxdı və bizanslılara sığınaraq məsihi oldu və nəticədə Turak da bizanslılara məğlub olub, əsir düşdü və məsihiyyəti qəbul etdi. Bundan sonra peçeneqlər muzdlu əsgər kimi Bizans ordusunda xidmət edirdilər. Bu muzdlu əsgərlərin bir qismi səlcuqlara qarşı savaşmaq üçün Anadoluya göndərildi. Bizansların yazdığınına görə bunlardan on beş min atlı Üskudara (Bosforun Asiya tərəfi) keçəndən sonra, başbuğları Qatanın əmri ilə atları ilə bərabər boğazdan keçib Rum eli sahilinə çıxmışlar və sonra Danuba tərəf qayıtmışlar. 1071-ci ildə də peçeneqlərin bir qismi Bizans ordusundan çıxıb, soydaşları səlcuqlar tərəfinə keçmişlər.

## UZLAR

Uzlar oğuzlarının bir qismi olub, peçeneqlərin şərqində də qıpçaqların qərbində yaşayırdılar. Qıpçaqlar tərəfindən basqı altında qaldıqları üçün peçeneqlər hücum edib, onları qərb tərəfə köçməyə məcbur etmişlər. 1048-ci ildə uzlar Kiyevin cənubuna qədər gəldilər, lakin ruslar onları geri oturmağa məcbur etdirilər. 1060-ci ildə rusların ani hücumu qarşısında qərbə tərəf gedib, 600 min nəfərlə bizansların və bulğarların müqavimətlərinə baxmayaraq, Danubdan keçdilər və peçeneqlərin ardınca Trakiya və Makedoniyaya girib, oraları qarət

etdilər. Bu zaman şiddetli soyuqdan uzlar arasında epidemiyə şəklində xəstəliklər çıxdı. Elə bu əsnada peçeneqlər də onlara hücum etdilər (1065). Nəticədə, uzların çoxu aradan getdi, bir qismi də Bizans ordusuna girdi. Qalanların bir qismi Kiyevin ətrafına köcdü və bir qismi də dağıldı. Peçeneqlər bizanslarla mücadiləyə davam etdilər. İmperator Aleksı Komenus<sup>64</sup> zamanında Trakiyaya gəldilər (Ədirnə və Kaşana qədər). 1091-ci ildə Kiçik Çekməcəyə (İstanbulun banliyosu)<sup>65</sup> yaxınlaşdırılar və İstanbulu təhdid etdilər. Bu əsnada səlcuqlar da Anadoluda irəli gedirdilər, onlar Mərmərə sahilərini alıb İstanbulu təhdid edirdilər. Bu zaman Bizans imperatoru avropalılardan yardım istəyib, xaç səfərlərinə (səlib yürüşləri) girmələrini istədi, lakin qıpçaqlar vasitəsi ilə nicat tapdı, çünkü bu sirada qıpçaqlar 40 min atlı ilə peçeneqlərə hücum edib, onları ayaqdan saldılar. Bu hadisədən sonra peçeneqlərin bir qismi də uzlara və qıpçaqlara qarışdı.

Macaristanda tapılan xəzinədə qızıl qabların üstü göktürk əlibəsi ilə peçeneq türkcəsilə yazılmışdır. Rusyanın cənubunda Poltavada tapılan xəzinə də peçeneqlərə aiddir.

## QIPÇAQLAR

Qıpçaqlara bizanslılar və latinlar kumanos, ruslar isə poloves demişlər. Hər iki kəlmə sarışın mənasındadır, çünkü bunlar göy göz və sarı saçlılar. İslam mənbələrində bunlara qıpçaq və ya qifçaq demişlər. Qıpçaq qəzəbli və ya əsəbani mənasındadır. Qıpçaqlar qərbə köçməzdən əvvəl, Orta Asiyada oğuzların şimalında Tobolda, İşimdə yaşayırdılar. Bu nahiyədən altaylar tərəfdə kımiklər yaşayırdılar. Qıpçaqlar kımiklərin bir qoludur. Qıpçaqların cənubunda olan oğuzlar Volqa (İtil) çayı (qərbə) ilə Seyhun (cənubda) və İrtış (şimal-şərqdə) arasında yaşayırdılar. İssik dəryaçasının ətrafında da qarlungalar yerləşmişdi. Şərqdə Tyan-Şan nahiyəsində də sarı uyğurlar vardı.

Qıpçaqlar Göktürk topluğunun (cəmiyyətinin) bir qismini təşkil edirdilər.

XI əsrin ikinci yarısında qıpçaqlar Balxaş dəryaçasından İrtışa qədər hakim olduqları halda, kitanların basqısı və otlaqların azlığı üzündən Volqadan keçib qərbə köcdülər. Onların qabağından uzlar da

Balkanlara mühacirət etdilər. Qıpçaqlar Rusyanın güney bozqırlarına gəlib yerləşdilər. Qıpçaqlar monqolların istilasına qədər yarım əsr Qara dənizin quzey bozqırlarına hakim idilər. 1055-ci ildə Pereyaslav knyazı ilə bir müqavilə bağladılar. Lakin 1061-ci ildə rusları məğlub etdilər və 1068-ci ildə Kaçan özü peçeneqləri xidmətə almaq bəhanəsilə, ruslara hücum edərək Kiyev yaxınlığında onların müttəhid qoşunlarını məğlub və pərişan etdi.

1080-ci ildə qıpçaqlar Balxaş dəryaçası və Talas hövzəsindən Danub ağızına qədər hakim idilər. Mərkəzləri daha çox Don–Dnestr arası idi.

Qafqazla Kuban nahiyyəsi, şimalda İtil (Volqa) bulğarlarının hüduduna qədər onların əlində idi. Bu geniş məntəqə Qərbi Sibir bozqırı və Şərqi Avropa bozqırlarına şamil olub, bundan sonra Dəşt-i Qıpçaq və ya Qıpçaq bozqırı adlandı. Bu dövrdə ruslar, bulğarlar, alanlar, burtas, xəzər və ulalar qıpçaqların hakimiyyəti altında yaşamışlar. Qıpçaq ölkəsi 5 hissədə yerləşmişdi: Orta Asiya, Ural və Volqa-Don-Donets, Aşağı Dnepr, Danub məntəqələri. Bu məntəqələrdə yaşayan qıpçaq elinin hər biri öz başbuğu (xani) idarəsində yaşayırıldılar. Bu dövrdə başbuqlardan Altun apa və Sarı xan mühüm rol ifa etmişlər. Qıpçaqlar 1091-ci ildə Macarıstana və bir il sonra da Ləhistana girdilər. 1093-cü ildə yenidən Bizans torpaqlarına girdilər. 1093–94-cü illərdə ruslara hücum etdilər.

Qıpçaqların bu hücumlarda məqsədi qoşuların torpaqlarını almaq deyil, bəlkə də bozqırların əmniyyəti üçün qoşuları basqı altında saxlamaq istəyi idi. Qıpçaqlarla rusların arası yaxşı olmayıb, çox vaxt aralarında savaş olmuşdur. 1105–1111-ci illər arasında dörd dəfə savaşmışlar. Bu savaşların xatirələri xalq ədəbiyyatında iz buraxmış, onu zənginləşdirmişdi.

1185-ci ilin baharında rus knyazı İqor rusların müttəhid qoşunu ilə Aşağı Don boyunda Qayalı (Kaqlanik) çayı sahilində qıpçaqlarla savaşda mühəsirəyə düşmüş, ordusu məhv, özü əsir olmuşdu. Bu savaş rusların məşhur milli dastanı olan «İqor» dastanının yazılmasına səbəb oldu. İqor dastanı ilk dəfə 1800-cü ildə çap və nəşr edilmişdir. Ondan sonra dəfələrlə çap olunmuş və vaqe olmayan hissələr ona əlavə edilmişdi. Bu dastanda qıpçaq türklərinin savaş texnikası və cəsarətlərindən bəhs edilmişdir.

Qıpçaqların Don və Kuban nahiylərində olan hissəsinin gürcü-lərlə yaxın münasibətləri olmuş və bu vasitə ilə Qafqazın güneylərinə gəlmişlər. Gürcüstana gələn qıpçaqların çoxu məsihi olmuşlar.

1123-cü ildə qıpçaqlar Tiflisi Gürcüstanın paytaxtı edib, Şirvanşahları xərac verməyə məcbur etdilər, eyni zamanda Azərbaycan Atabəyləri ilə mübarizəyə başladılar.

Qıpçaqlar Gürcüstana mühacirət edəndən sonra, qıpçaq bozqırında azalıb zəiflədir. Şərqdəki qıpçaqlar da Xarəzmşah ordusuna girdilər və yavaş-yavaş ordunun əsas qismini təşkil etdilər. Lakin bu ordu 1220-ci ildə monqol hücumu qarşısında aradan getdi.

Qara dəniz şimalındaki bozqır qıpçaqları da ruslarla birlikdə monqollarla savaşırlar. Lakin Cebe və Subutay tümənləri tərəfindən məğlub edilib, Cuçi ulusuna daxil oldular. Bu hadisədən sonra qıpçaqların bir qismi Macarıstana, mühüm bir qismi də Volqa bulğarlarının yanına gedib, orada yerləşdi. Bu qıpçaqlar Volqa bulğarlarının danışlığı türk ləhcəsini tədricən dəyişdirib, qıpçaq ləhcəsinə çevirdilər.

Monqol istilasından sonra Dəşt-i Qıpçaqda Altın Ordu dövləti quruldu (1256).

XIII əsrən sonra Dəşt-i Qıpçaq xalqının iqtisadi vəziyyəti pozuldu, qılıqlı və xəstəlik epidemiyaları onların heyvanlarını aradan apardı. Qıpçaqlar rusların adətlərinə uyaraq öz oğlanlarını pula satmağa başladılar. Satılan cavanların çoxu Misirə aparıldı və orada Əyyubilərin ordusuna alındılar. Yavaş-yavaş bunların sayı və nüfuzu orduda artdı. Nəhayət, 1250-ci ildə İzz əd-Din Aybək Əyyubi sultanının yerinə oturaraq, Misirdə türk səltənətini qurdı. Ondan sonra sultan Qovtuz və sonra sultan Bəy Bars taxta oturdular. Sultan Bəy Bars özündən çox bacarıq və ləyaqət göstərib monqolları Suriyadan qovdu və İslam xilafətini bərpa etdi. Bəy Barsdan sonra onun yerinə keçən sultan Kalavun da bir qıpçaq idi (1279–90). O, Misirdə məmlük sülalesini yaratdı və monqol-erməni-firəng ordularını məğlub etdi. Onun övladları çərkəzlər hakimiyyəti ələ alana qədər (1382) Misirdə sultanlıq etdilər.

Məmlük hökmədarları Altın Ordu hökuməti ilə dostluq qurdular. Bu zaman Misir məmlük dövlətinə Türk hökuməti və Misir ilə Suriyaya Türkiyə deyirdilər. 1517-ci ildə Misir Osmanlı türklər tərəfindən fəth edildi.

Peçeneq, uz və qıpçaq elləri IX–XIII əsrlərdə rusların Qara dənizə gəlmələrinə mane olub, Dağıstan ətrafinı Terek çayı boyu və qonşu yerlərin türkləşmələrinə səbəb oldular.

Bu gün peçeneqlərin bir qismi Qafqazda, bir qismi isə Orta Asiyada Ceyhun ağızına köçüblər, orada yaşayan qaraqalpaqların əslİ peçeneq, uz və berendey qarışığıdır. Belə nəzərə gəlir ki, Ruminiya qaqauzları da uzların övladları olub, XIII əsrə Ruminiyada yerləşib və məsihi olmuşlar.

1330-cu ildə Ruminiyada təşkil tapan Rumın dövlətinin də kuman-qıpçaq türklərdən olan bir başbuğ ailəsi tərəfindən qurulduğu məlumdur. Qurucusu Tux-Təmir oğlu Basar Aba (basmaq felindən olub, Aba da türk ünvanlarındandır) idi. Ruminiyanın şimalındakı Bessarabiya bölgəsi də onun adına mənsubdur.

Qıpçaqların bir qismi monqolların qarşısında geri çəkilib Bizans imperatorluğuna keçdilər və Türkiyə, Makedoniya və Qərbi Anadoluda yerləşib, Bizans ordusuna girdilər.

Qıpçaqların bir qismi Macarıstana köçüb, orada yerləşdi və bu hadisədən sonra bir çox qıpçaq sözləri macar dilinə keçdi.

Bu tarixlərdə qıpçaq türkcəsi çox yayılmışdı. Bu dilin və ya ləhcənin ən mühüm nümunəsi «Kodeks kumanikus»dur. Bu kitab qıpçaq dilinin lüğət və qrammatika kitabıdır və məsihi missionerləri tərəfindən qıpçaqları daha asan məsihiləşdirmək məqsədilə yazılmışdır (1303). Kitab iki hissədən ibarətdir. Birinci hissə qıpçaq-latın və fars lüğət və qarammatikasıdır ki, italyalı missionerlər tərəfindən yazılmış, ikinci hissə isə qıpçaq-alman lüğət və qrammatikasıdır və almanlar tərəfindən yazılmışdır.

## OĞURLAR VƏ BULĞARLAR

Bamberi, Nemet və digər türkoloqların tədqiqatları bulgarların türk əslindən olduğunu isbat etmişdir.

Bulgar kəlməsi Göktürk dilində qarışiq mənasına gəlmişdir (bulğa-maq-bulamaq-qarışmaq). Bulgar sözü el və millət adı olaraq V əsrin ikinci yarısından əvvəl mövcud deyildi. Attilanın oğlu Dənizin ölməndən sonra qardaşı İrəng 648-ci ildə Hunları Orta Avropadan Qara dənizin şimal sahillərinə gəttirdi və orada Uğur adında başqa bir türk eli ilə bir yerdə yaşayıb, bir-birinə qarışdilar. Bunların qarışmasından əmələ gələn xalqa bulgar deyilirdi. Bunlar sonradan Bulgar dövlətini təşkil etdilər, lakin İrəngi Uz dövlətlərinin qurucusu bilirdilər.

Oğuzlar Volqa ile Danub arasında boylar birliyi şeklində yaşıyırıldılar.

Periskosun yazdığınına görə oğurlar 641–645-ci illərdə sabarların basqısı ilə Ural dağlarının şərqindən qərbə köçdülər. Bu əsnada üç dəstə idilər: sar oğur, ur oğur və on oğur.

Oğurlar oğuzların qardaşları olub miladdan üç yüz il qabaq onlardan ayrılib qərbə gəlmışdiler. Zamanla onların ləhcələrində «z» yerinə «r» işlənib və kəlmə başındakı «y» «d»-ya çevrilmişdir, məsələn: yilan dilum olmuşdur (İbrahim Qəfəsoğlu. Türk Milli Kültürü. İstanbul, 1984).

Çin mənbələrinin yazdığınına görə miladdan qabaq III əsrin əvvəllərində uyğurların mühüm qismi Orta və Güney İrtış ətrafında yaşayıb Tinglik, ya Tingli adlanırdılar. Çünkü bunlar səncab<sup>66</sup> (ting) ticarəti ilə məşğul idilər.

Oğurların 550-ci miladi ili sıralarında belə bölünmüştürlər. Qafqazın şimalında on oğurlar, Don ilə Volqa arasında otuz oğurlar və Dneprə tərəf bozqırılarda da doqquz oğurlar. Qərbədəki doqquz oğurlar (Qara bulğarlar) bizanslılardan illik vergi alıb onlarla bəzən dost, bəzən də düşmən olurdular. Doqquz oğurlar slavları irəli sürüb bizanslıları davamlı basqı altında saxlayırdılar. İmperator Anastazius (491–518) bunların qarşısını ala bilmək üçün İstanbulun ətrafına məşhur divarları tikdirmişdir. Sonradan bizanslılar da çinlilər kimi qardaş olan doqquz oğurlarla otuz oğurların aralarını pozdular. İki qardaş bir-birinə hücum etmiş, doqquz oğurlar məğlub olmuş, bir qismi Trakiyada yerləşmişdi.

## Bulğar dövlətləri

İlk bulğar türk dövləti 630-cı ildə Büyük Bulğar dövləti adı ilə qızılı Qafqazda qurulmuşdu.

**Büyük Bulğar dövləti.** On oğurların əksəriyyət təşkil etdiyi bu dövlət Qafqazın şimalında 630-cu ildə, yəni birinci Göktürk xanlığı yixılandan sonra qurulmuşdur. Dövlətin qurucusu başbuğ Qurd tarixçilərin yazdığınına görə Asiya hunları nəslindəndir.

Qurdun ölümündən sonra (665) xəzərlərin basqısı ilə Bulğar dövləti yixildi. Xalqın bir qismi şimala tərəf köçüb Volqa bulğarlarını və ya xarici bulğarları təşkil etdilər. Burada əksəriyyəti otuz oğurlar təşkil edirdi.

On oğurlar macarlarla birlikdə Qurdun oğlu Bat Bayan başda olmaqla xəzərlərə tabe qaldılar. Bugünkü balxarların bunların nəslindən olduqları zənn edilir.

Bat Bayanın kiçik qardaşı Asparux oğulların böyük bir qismi ilə Danuba tərəf getdi (668) və yeni Bulğar dövlətini qurdular (daxili bulğarlar, 679).

**Danub Bulğar dövləti.** Asparux (679–702) imperator Konstantinin müqavimətinə baxmayaraq, Dobrucanın cənubunda Bulğar dövlətini yaratdı. Bu dövlət Volqa Bulğar dövlətindən daha kiçik olduğu halda, ondan daha çox davam etdi.

Danub Bulğar dövləti tezliklə güclənib, 717-ci ildə ərəblər İstanbullu mühəsirə etdikləri zaman, bizanslılara yardım edib İstanbullu müdafiə etdi.

Sonra bizanslılar bulğarların güclənməsindən nigaran olub, neçə dəfə onlara hücum etdilər və onların paytaxtı Pereyaslavı xaraba etdilər. Lakin Krim xan zamanında bulğarlar tərəfindən əzildilər. Krim xan Ədirnəyə gəlib İstanbullu mühəsirə etdi (814), lakin elə bu sırada ağız və burun qanamasından (daxili qanaxma) öldü.

Krim xan İstanbul mühəsirəsindən əvvəl Sofiya (809), Niş və Belqrادın qalalarını işğal etmişdi.

Krim xanının oğlu Omurtak (814–831) tezliklə bizanslılarla otuz illik bir barış müqaviləsi imzaladı. Omurtakın dövrü bulğarların ən parlaq zamanı olmuşdur. Omurtak çoxlu şəhər və qəsəbələr tikdirdi. Su yolları və çeşmələr çəkdirdi. Onun at üstündəki mütəssəməsi bir yazılı daş ilə Madara qəsəbəsində o dövrün yadigarıdır.

Bulğarlar yerli xalq ilə qarışmaq nəticəsində yavaş-yavaş slavaşdır. Bu hadisə Omurtakdan sonra Boris xanın (852–889) məsihi olmasından sonra (864) şiddetləndi və yavaş-yavaş slav və Bizans təsiri ilə bugünkü şəklini aldı.

**Volqa Bulğar dövləti.** Böyük Bulğar dövlətinin süqutundan sonra çoxunu otuz oğurlar təşkil edən bulğarların bir qismi Volqa-Kama (Çolman) çayları bölgəsinə köcdü və orada bir dövlət təşkil etdi. Bu dövləti təşkil edən xalq otuz oğurlardan başqa yerli fin-oğurlar, sabarlar, xəzərlər və uzlardan ibarət idi. Volqa Bulğar dövləti V–XIII əsrlər, yəni monqol istilasına qədər davam etdi. Bunlarda əkinçilik və ticarət çox güclü olub, torpaqları da əkinçilik üçün çox əlverişli idi. Həm də Avropa və Orta Asiyanın ticarət yolu üzərində idi, xüsusən

Xəzər dövlətinin zəifləməsindən sonra bulğarların vəziyyəti daha da yaxşılaşdı, bulğarlar bir çox şəhər saldılar.

Volqa Bulğar dövlətinin paytaxtı Bulğar şəhəri İtil (Volqa) çayının kənarında, Volqa-Kama çaylarının birləşdiyi yerin yüz kilometr cənubunda yerləşib, IX-XII əsrlərdə Şərqi Avropanın ən mühüm ticarət mərkəzi idi.

Bulğarların şərqində başqırdlar, qərbində isə ruslar və burtaslar yaşayırıldılar. Bunların haqqında ən çox güvənilən məlumat İbn Fədlanın «Səfərnamə»sində yazılmışdır.

Onuncu əsrin əvvəlində (h. 309/921–22) Bulğar xanı Almışın istəyi ilə xəlifə əl-Müqtədir tərəfindən İbn Fədlanın başçılığı ilə bir heyət islam dininin üsul və qaydalarını bulğarlara öyrətmək məqsədilə göndərilmişdi. Bu «Səfərnamə»də bulğarlardan başqa, oğuzlar, peçeneqlər, başqırdlar, xəzərlər və slavlar haqqında da məlumat verilmişdir.

Volqa bulğarları islami qəbul edəndən sonra Şərqi Avropada türk-islam kültürünün nümayəndəsi oldular.

Bulğarlar əvvəllər dörd xanlıq şəklində yaşayırıldılar. X əsrin ortalarından sonra hamısı birləşib bir xanın idarəsinə girdilər.

XIII əsrin ilk yarısında Volqa Bulğar dövləti monqol ordusu tərəfindən yixildi, Batu xan (Çingizin nəvəsi) ordusu Bulğar şəhərini 50 min əhalisi ilə xarabaya çevirdi (1236). Bu hadisədən sonra bulğarlar dağıdılmış şəhərlərini bərpa etməyə çalışılar, lakin 740 h/1361-ci ildə Polad Teymur xan tərəfindən ikinci dəfə olaraq dağıdıldılar. Üçüncü dəfə isə 1391-ci ildə əmir Teymur Altun Ordu xanı Toxtamışa qarşı hücum etdiyi zaman dağıdıldı. Bundan sonra xalq dağıldı. Bir qismi Kamanın şimalına Qazan nəhri boyuna köçdü. XV əsrin ortalarında buralarda bulğar-qıpçaq qarışığı müsəlman xalq yaşayındı ki, sonrakı Qazan xanlığının əsasını bunlar təşkil etdilər. Belə nəzərə gəlir ki, dilləri oğur türkçəsinin bir ləhcəsi olan çuvaşlar əski bulğarların nəslindəndirlər.

## XALACLAR

Xalaclar əski türk ellərindən olub, onlardan qədim zamanda ayrılib qərbi və cənubi Əfqanistana və İran'a mühacirət etmişlər. Bir qismi də Əfqanistanda qalıb puştular arasında əriyib bugünkü gilcayıları təşkil edirlər.

Mahmud Kaşgari «Divanü-lüğa-tit-türk»də xalacları oğuz və qıpçaqlarla bir eldən sayıb, xalaclar haqqında aşağıdakı dastanı nəql etmişdir:

İsgəndər Səmərqənddən keçib türklər ölkəsinə hücum etdiyi zaman türk xaqanı Şu ordusuya geri çəkildi. Bu əsnada türklərdən 22 nəfər ailələrilə orada qalır, iki nəfər də onlara qoşulur. Qalan 22 nəfər xaqanlarının dalısınca getmək istədikləri halda, bu iki nəfər onların sözünə baxmayıb, biz öz yurdumuzu tərk etmərik, İsgəndər gəlib-gedər, biz də burada qalarıq, demişlər. O zaman 22 nəfər acıqlanıb onlara «Qal aç» dedilər, bu iki nəfərin nəslindən olan tayfaya xalac deyilmişdir.

İsgəndər gəlib bu iki nəfəri görəndə, uzun saçları və dillərinə baxaraq, onlara türkmənənəd (türkmən) demiş və onun üçün onlara türkmən də deyilmişdir\*.

Oğuz dastanında xalaclar haqqında belə rəvayət edilmişdir: Bir gün Oğuz xan ordusu ilə səfərə gedərkən, yol üstündə bir evə rastlaşır. Bu evin divarları qızıldan, pəncərələri gümüşdən və tavanı dəmirdən idi. Evin qapısı bağlı idi. Oğuz xan yanındakılardan birinə «Qal, aç!» dedi. O zamandan bu adamın övladlarına qalaç, ya xalac deyildi\*\*.

«Divanü-lüğa-tit-türk» və «Hüdud əl-aləm» tarixində xalaclar haqqında məlumat vardır. Avropa şərqsünaslarından Markvant (İranşəhr), Minorski və Smirnova da xalaclar barəsində qiymətli tədqiqatlar aparmış, bu nəticəyə gəlmişlər ki, xalaclar miladi IV əsrə tarix səhnəsində zahir olmuşlar.

Tarixi baxımdan xalaclar üç yerdə toplu halda yaşarmışlar: Balasağın ətrafi, Pəncəkənd (Beşbalık) və Ceyhun ilə Sind çayı arasında.

Çin qaynaqlarına və əfsanələrə görə Balasağın ya Suyabda və Talaşda eramızdan əvvəl də türklər yaşarmışlar. Çin və ərəb tarixçilərinin yazdıqlarına görə, qərbi türklər 581–658-ci illərdə, türkislər 658–766-ci

\* Kaşgari, s. 23 və 24, 1972, İstanbul.

\*\* İslam ensiklopediyası, cild 5/1, s. 110.

illərdə və qarlungular 766–900-cü illərdə, qaraxanlılar isə 850–1250-ci illərdə bu məntəqədə hakim olmuşlar.

982-ci ildə İbn Xordadbeh tərəfindən təlif edilən «Hüdud əd-aləm»in yazdığını görə xalaclar Ceyhundan Qəznə səhralarında (Zabilistan) yaşayırmışlar. Yenə eyni mənbəyə görə, xalaclar və oğuzlar VII əsrin ortalarından Sistan, Aldavar (Davar) və Kabulda sakin olub, xalaclar Kabul və Qəznədə padşahlıq etmişlər və Kabul şahı ilə Qəznə şahı Rutbil qardaş imişlər.

Hindistanda VIII əsrən bəri Hinduuşdan Sind çayına qədər məntəqədə Türk şahlığı qurulmuş və sikkələrinin üzərində əski türklərin adətinə görə padşahın tacı üzərində qurd başı nəqş edilmişdir. Hind türk şahının damgası isə oxla yay imiş.

VIII əsrən Kabul şahı və Rutbil arabalarla hərb etmişlər. 256 h./870-ci ildə xalaclar Qəznədə Yaqub Leşə məğlub olmuşlar. Səfərlərdən sonra Alp Təkin və Səbuq Təkin Qəznəni almışlar.

Hindistanda IX əsrin sonunda türk şahını Brəhmən vəziri həbs edib, onun yerinə oturdu və Hind şahlığını qurdu. 1003-cü ildə sultan Mahmud Hind şahı dövlətini yıldırıb və Hindistanı aldı. Qəznə ordusu ilə Hindistana gedən xalqlar orada iqta<sup>67</sup> əldə edib, mühüm kütłələr halında yerləşmişlər və sonradan qurilər<sup>68</sup> sülaləsinə mənsub olan sultanların xidmətinə girmişlər.

Xalqlar qəznəvi sultan Məsud zamanında üsyan edib, qəznəvi ordusunun səlcuqilərə yenilməsinə səbəb oldular. Qurilər hökuməti Hindistanda sultan Mahmud Xarəzmşah tərəfindən süqut etdi və xalac türkləri xarəzmşahlara tabe oldular və sultan Mahmudun monqollarla savaşında yardım etdilər.

Cəlaləddin Xarəzmşah dövründə xalaclar Seyfəddin Oğraqın başçılığı ilə Qəznəyə gəldilər və Cəlaləddin ordusu ilə birlikdə monqollarla savaşıb, onları Pərvanda məğlub etdilər (1221). Bu savaşda sağ cinahın mühüm hissəsində qarlungular, sol cinahında isə xalaclar yerləşmişdilər. Sonradan savaş qənimətləri üzündən aralarında ixtilaf çıxdığından Seyfəddin Oğraq ordusu ilə Pişəvərə getmiş və üç ay sonra da monqol hücumu qarşısında aradan getmişlər.

Xalaclar X əsrə müsəlman oldular və ondan sonra Hindistanda Xalac hökumətini qurdular. Əvvəlcə Benqalda 1220-ci ildən 1290-ci ilə qədər və sonra Dehlidə 1290-ci ildən 1321-ci ilə qədər və son olaraq Milvada (Hindistanın mərkəzi ölkəsi) 1436-ci ildən 1531-ci ilə qədər hakimlik etdilər.

Xalacların bir qismi Səlcuq orduları ilə İrana və Anadoluya gəldilər. Belə nəzərə gəlir ki, İran xalaclarının eksəriyyəti monqolların

hücum etdikləri zaman Əfqanıstan və Xorasandan İranın orta nahiyyələrinə mühacirət etmişlər.

Şərafəddin Yəzдинin yazdığı «Zəfərnamə»yə görə, XIV əsrдə Əmir Teymur zamanında xalaclar Savə, Qum və Kaşan ətrafında yaşayırıdilar.

Savə ətrafi xalacların bir qismi sonradan Azərbaycanda Muğana köçmülər, bunların haqqında Mirzə Məhəmməd Sadiqin yazdığı «Tarixi kiti quşa»da (h. 1198-ci il) bəhs edilmiş və bu kitab h. 1317-ci ildə Tehranda Səid Nəfisi tərəfindən nəşr edilmişdir.

Bu gün İranda xalaclar Qum şəhərinin cənubunda, yəni Xalacistan-da və İraq, Savə ətrafında əhalinin əsas kütləsini təşkil edərək yaşayırlar.

Məşhur tədqiqatçı Smirnova Ceyhun, Daşkənd və Pənckənd bölgələrində tapılan saklar arasında xalacların sikkələrini görmüş, bu sikkələr üzərində soqd əlibəsi ilə (xalac-i urdu) xalac paytaxtı yazılmış və üç xalac padşahının təsviri həkk edilmişdir.

Smirnova «Təbəri tarixi» ve Kasan (Muğ dağı) qalasında tapılan və Xalac padşahı Divasticə aid olan isnadın tədqiqindən belə nəticə alır ki, bu sikkələr xalac hakimlərinə aid olub, bunlar VII–VIII əsrlərdə Pənckənd və Fərqiənədə yaşayırmışlar. Xalac hökmədarı Divastic «Təbəri tarixi»nin yazdığını görə (h. 103/4) 720–21-ci illərdə də ərəblərlə savaşımış və Xahənd qalasında ətrafindakılarla birlikdə öldürülmüşdür.

Pənckənddə tapılan naxışların bir qismini Frunkin nəşr etmişdir. Bunlarda xalacların qiyafə, geyim və matəm mərasimləri təsvir edilmişdir. Bu naxışların bir qismi Xalac padşahlarının saray divarlarından ələ keçmişdir. Bunlar qrafik metod və realist üslubla çəkilmişdir.

Pənckəndin iki nömrəli məbədindən əldə edilən naxışların birində əzadarlıq<sup>69</sup> mərasimi göstərilmişdir. Bu təsvir Siyavuşun ölümünə tutulan matəm mərasiminə aiddir ki, hər il Buxarada tutardılar. Bu mərasim Mahmud Kaşgarinin divanında Əfrasiyaba tutulan matəm mərasimi haqqında yazılınlara eynidir. Bu tabloda əski Timurq hökmədarlarının adəti kimi, ölüünün cəsədi günbəzli bir arabanın üstünə qoyulmuş və ətrafindakılar yarı lüt olaraq oturmuşlar və saçlarını yolub, üz və qulaqlarını kəsirlər.

Tabloda matəm tutan və məşəl yandıran, diz çökmüş məyus taclı qadın Siyavuşun xanımı və Əfrasiyabin qızıdır.

Bu tabloda iki qrup insan ağ və qırmızı dərili olaraq görünməkdədir. Belə nəzərə gəlir ki, rəng ayrılığı tayfa və ya təbəqə ayrılığını ifadə etmişdir.

## MƏDƏNİYYƏT

Türklər əski çağlarda Qərbi Asiya və Şərqi Avropa bozqırlarında yaşadıqları üçün ilk qurduqları kültürü mədəniyyət də bozqır kültürü adlandırılmışdır.

Əski kültür və mədəniyyətləri xalqın yaşadığı coğrafi məntəqələrinə görə orman, ya cəngəl, kəndli və bir də bozqır mədəniyyəti olaraq üç qrupa ayrılmışdır (əlbəttə, bozqır çöl deyildir, bozqırda yağış, su və otlaq vardır).

Bildiyimiz kimi, kültürün təşkilində coğrafiya, insan və cəmiyyət hər üçü müəssirdir<sup>70</sup>. Ona görə də hər cəmiyyət və məntəqənin özünəməxsus kültürü vardır.

Bozqırda türklərdən başqa ellər də (monqollar, ariyahalar) yaşamışlar və hər biri özünəməxsus bozqır kültürü meydana gətirmişdir. Türk bozqır kültürü və ya atlı köçəbə kültüründə at və dəmir əsasdır. Halbuki monqol kültürünə dəmir sonradan girmiş, hətta monqollar XIII əsrə qədər oxlarının ucunu dəmirdən yox, sümük dən düzəldirmişlər.

Bozqır kültürünün mənşeyini bəzi müəlliflər iskit və ya saklarla bağlayırlar.

İskitlər Qara dənizin quzey bozqırlarından Türküstana qədər yayılmışdır. Herodotun yazdığını görə türklər eramızdan əvvəl VI–VII əsrlərdə şərqdən gəlib iskitlərlə bərabər yaşamışlar və onların hakim təbəqəsini qurmuşlar. Alp Artunqa da (Əfrasiyab) onların xaqanı olmuşdur.

Bozqır kültürünün əsasını təşkil edən atın ən əski qalıqlarını Sibirin Altay dağlarının qərbində Minusinsk məntəqəsində, yəni türklərin əski yurdlarında tapmışlar. Bu məntəqədəki tapıntılar Minusinsk kültürünü (e.ə. 2500–1700) və buradan 250 km quzeydə olan Andronovo kültürünü təşkil etmişlər.

Əksər müəlliflərin fikrinə görə Andronov kültürü Minusinks kültürünü daha inkişaf etmiş şəkli olaraq türklərin əcdadına aid olmuşdur (1700–1200 m.q.).

Böyük tədqiqatçı Kiselyovun fikrinə görə, Andronovo insanları, yəni atlı savaçilar ətrafa hakim olub, hərb tarixində yeni dövr açmışlar.

V.Şmidt, O.Minkin, V.Koppers, F.Flor kimi məşhur kültür tarixçilərinin fikrinə görə at ilk dəfə türklərin əcdadı tərəfindən əhliləşdirilmiş və minik və savaş üçün işlədilmişdir.

Türklər atları ilxı halında bəsləyib, onun ətini yeyər və onu qurbanlıq edərmişlər.

Çinlilər ata minmək və at üstündə savaşmağı hunlardan öyrənmişlər (300 e.ə.). Çin qaynaqlarında Göktürk zamanına aid 11 cins türk atından bəhs edilmişdir.

Türk uşaqları kiçik yaşlarından qoyuna minib, oxla quşları ovlayanmışlar və həddi-bülüğə çatmamış at minmək və ox atmaqdə usta olarmışlar.

Çin və Bizans müəlliflərinin yazdığını görə, hunlar at üstündə yaşarmışlar, sanki at üstündə anadan olmuşlar və atı müqəddəs sayarmışlar. O.Minkinin fikrincə, ən əski mədəniyyətlər çay ətrafında yaşayan kəndli və əkinçilər arasında köçəri, savaçı atlı çobanların müdaxiləsi ilə meydana gəlmişdir.

Orta Asiyada 1500 il miladdan qabaq Aral gölü ətrafında bozqır xalqı ilə ariyalılar arasındaki temaslar və qarışmalar təşkilat və dövlət qurmaq ehtiyacını meydana gətirmiş (E.Elfoldi) və dilçilik cəhətdən də bu müxtəlif ellər arasındaki temaslar və qarışmalar eramızdan 1500 il əvvəl başlanılmışdır. Türklərin əkinçi kəndlilər üzərinə hakimiyətində dəmirin də rolü olmuşdur.

Dəmir mədəni altaylarda və Yenisey çayının qaynaq məntəqələrində bol miqdarda olub, türklər tərəifdən çıxardılırdı. Ondan silah və başqa alətlər istehsal olunurdu.

Orta Asiyada qazılan əski türklərin məzarlarında (kurqan) təpilan dəmir əşyaların tarixi eramızdan əvvəl iki min ilin başlarına gedib çıxır.

## İCTİMAİ TƏŞKİLAT

Orxon yazılı daşlarına görə türklərdə ictimai təməl və təşkilat ailədən (oğuş) başlayaraq, elə (millət, ya dövlət) qədər genişlənmişdir. Neçə oğuş bir uruğ və neçə uruğ bir boy (bod), ya qəbiləni təşkil edirdi. Siyasi bir təşkilata bağlı olan boy oğ, ya ox adlanırdı. Boyların məcmuəsinə də budun deyilirdi. Budun siyasi cəhətdən müstəqil və ya bir elə bağlı ola bilərdi.

El, ya il boylarının və ya budunların bir araya gəlib, siyasi cəhətdən müstəqil olan bir təşkilat idi. Türklər əreblərdən fərqli olaraq qəbilə şəklində yox, daha çox el şəklində yaşamışlar.

Ailə qan əqrəbalığı əsasında qurulmuş və atanın başçılığı ilə idarə edilirdi (monqollarda türklərdən fərqli olaraq matriarxat var idi).

Oğlan evləndikdən sonra hissəsini alıb, ata evindən çıxar və yeni ev qurardı.

Türklərdə bir arvad almaq adət idi. Lakin qardaşın arvadı və ya atanın övladsız gənc qadını dul qalsayıdı, onunla evlənmək bir vəzifə idi.

Hun qadınları kişi kimi ata minər, top oynar, güləşər və savaşlarda iştirak edərdilər. Eyni zamanda üffət<sup>71</sup> və nəcabətlə də məşhur idilər. Əgər savaşlarda qadın düşmənə əsir düşsə idi, çox böyük həqarət sayılardı.

Əskidən ataya «qank» və ya «kank», anaya da «ök» deyilirdi. IX əsr-dən sonra «ata» və «ana» sözləri «kank» və «ök» yerini tutdu. Ailə üzvlərinə məxsus olan adların çoxluğu türklərdə ailənin əhəmiyyətini göstərir.

Dövlət də ata kimi qiymətləndirilirdi və iki dayağa – ailə və orduya istinad edirdi. Hər boyun başında bir bəy vardı. Bəyin vəzifəsi qəbilə arasında bağlılığı qorumaq, haqq və ədaləti icra etmək və düşmən qarşısında qəbiləni müdafiə etmək idi. Boy və ya qəbilə siyasi bir təşəkkül idi və özünəməxsus mal-mülkə, yəni yer və heyvan sürünlərinə və savaş qüdrətinə sahib idi.

Bəylər cəsarət, qüdrət və doğruluq kimi xüsusiyyətlər əsas tutularaq seçimlə seçilərdi. Seçim heyəti ailə və tayfaların nümayəndələrindən təşkil olunurdu.

Hər boyun özünəməxsus damgası var idi. Bu damğa köç əsnasında heyvanlara və əşyalara vurulurdu ki, başqa boylarındı ilə qarışmasın. Boyların məcmuəsindən budun təşkil tapardı. Hər budunun rəisi cəmiyyət və yaşadıqları yerələrin genişliyindən asılı olaraq yabğu, şad və ya iltəbər adlanırdı.

Əski türklərdə xalqa gün deyilirdi, gün artıq ellərimizdə el-gün mənasını bildirir. Ölkəyə də uluş deyilirdi.

Zamanla boyların qüdrəti və imkanlarının artması nəticəsində, bəylik irsi şəkil alır, yalnız müstəsna hallarda seçim olurdu.

Dövlətə el deyilirdi. Ellərdə bəylərin və budun rəislərinin qanunverici və icraedici məsuliyyətləri el xanı və ya xaqana verilirdi.

Xaqanın hakimiyyət haqqı Tanrı vergisi, ya ilahi sayılırdı. Ona görə də xaqanlıq irsi idi. Lakin tanrıının onun öhdəsinə buraxdığı elin idarəsinin öhdəsindən gələ bilməsəydi, xalq tərəfindən azad edilirdi.

Dövlətdə toy adında bir dövlət məclisi var idi ki, qanun çıxarmaq, məmləkət idarəsi və kültür işləri orada danışılır və qərar verilirdi.

Əski türk ellərində siyasi istiqlalın (oxsuzluq) həyatı əhəmiyyəti var idi. Göktürk yazılı daşlarında xaqanlıq sözü ilə də ifadə edilən müstəqil dövlət düşüncəsi fitrət dövrünün (630–680-ci illər, bu illərdə Göktürk dövləti Çinə tabe olmuş və bu dövr fitrət dövrü adlanmışdır) ələm və kədər içində olan xalq tərəfindən belə ifadə edilmişdir: «Eli olan bir budun idim, şimdi elim harada, xaqanlıq budun idim, hanı xaqanım?»

Bilge xaqan, «istiqlaldan məhrum qalandan sonra bəy olmağa layiq oğlun qul, xatun olmağa layiq qızın cariyə oldu», deyərək, gələcəyə və istiqlala inamını belə ifadə edir:

«Ey türk milləti, üstdə göy yiğilmaz, altda yer dəlinməzsə, elin törənini (qanununu) kim poza bilər?»

Əski türklər ölkəyə uluş, vətənə yurd, ölkənin sərhədlərinə yaka (yaxa) deyirmişlər. Ölkə elin ortaq malı sayılırdı. Ölkə atalar yadigarıdır və onu qorumaq xaqanın vəzifəsidir.

Vətən sevgisi əski türklərdə çox qüvvətli imiş. Məşhur ərəb yazıçısı Cahiz miladın IX qərnində türkləri və onların vətənpərvərliliklərini mədh etmişdir. Vətən sevgisi türklərdə istiqlal ilə birləşmiş. İstiqlalları olmadığı zaman, vətəni tərk və mühacirət etmişlər. Türklər müsəlman olub, yeni ölkələrdə yurd və vətən qurandan sonra da vətənlərini və məzhiblərini o qədər yüksək tutmuşlar ki, vətən və məzhibləri uğrunda bəzən əsrlərcə bir-birinə qarşı savaşmışlar (Səfəvilərlə osmanlılarda olduğu kimi).

Əski türklərdə xüsusi mülkiyyət olduğu halda, otlaqlar və yaylaqlar müştərək idi. Bu xüsusda qəbilələrdən alınan vergi ordu və dövlətə xərc olunurdu.

Əski türklərdə qul qulam kimi birisinin malı-mülkü deyildi və daha çox hərbi əsirlər üçün işlənirdi. Onlar bəzi mədəni və siyasi hüquqlardan məhrum idilər.

Tabqaçılard (IV əsrin ortasından iki yüz il Çində hökumət edən və sonra çinliləşən türklər) və İç Asiya uyğurlarında qulam və qarabaş var idi.

Oğuzlarda cəmiyyətdə təqribən təbəqə fərqi yox idi. Varlılıq bir imtiyaz deyildi. Qıpçaqlarda dəbdə olan qul satmaq slavlardan keçmişdi.

Əskidən mümtaz<sup>72</sup> təbəqənin təşkili üçün üç şertdən biri olmalı idi: 1–geniş yerlərə yiyələnmək, 2–orduda böyük məqam sahibi olmaq, 3–ruhani olmaq.

Bozqırkıarda əkin yerləri məhdud idi, ordu da məşğuliyyət deyildi, hər kəs əsgəri tərbiyə görmüşdü və lazımlı olduqda əsgər olaraq savaşda iştirak edərdi. Cəmiyyətdə ruhani təbəqəsi də yox idi. Türk mətnlərində keçən ağ budun və qara budun ifadələri daha çox xalqın çoxluğunu və azlığını göstərmək üçün işlədilirdi.

«Dədə Qorqud»da bəy olmaq üçün qan tökmək, acları doyurmaq və paltarsızları geyindirmək lazımlı olmuşdur.

Tərxan, ya tarxanlıq ilk əvvəl imtiyazlı bir ünvan olmayıb, hökumət məqamlarından idi. Monqollar zamanında tərxanlıqlara soyurqal adlanan yerlər verilirdi. Bu yerlərin vergiləri tərxanlıqlara verilərək cəza və cərimədən azad olunurdu və beləliklə, tərxanlar mümtaz bir təbəqə halına gəldilər. Yenə monqollar zamanında böyük məqam və mənsəb sahibləri rəsmi qonaqlıqlarda xüsusi yerlərində oturub və hər biri qoyunun xüsusi qismətini yeyirmişlər və buna uluş (pay) deyirmişlər (Tarixi-Rəşid əd-Din).

Əski türklər qanuna tura deyirmişlər və tura istilahı tabqaçlar zamanından mövcud idi və hər kəsin, hətta xaqanın turaya riayət etməsi lazımdı.

Turanın sabit əsasları: ədalət (kunilik), yaxşılıq və faydalılıq (uzluq), müsavat (tüzlük), insanlıq (kişilik) və cahani olmaq idi.

Hakimiyyət: əski türklərdə hakimiyyət (ərklik) karismatik idi, yəni Tanrı vergisi tələqqi edilib<sup>73</sup>, xaqanın Tanrı tərəfindən göndərildiyinə inanırdılar. Göktanrı dininə inandıqları üçün xaqana göy tərəfindən qut, yəni siyasi qüdrət verilmiş olduğuna inanırdılar. Qutun təbiəti xidmət, şüarı isə ədalət idi.

Bundan 900 il əvvəl Yusif Xas Hacib tərəfindən şeir dili ilə yazılmış «Qutadğu bilik» kitabında xalqın xaqandan istəkləri belə xülasə edilmişdir: iqtisadi sabitlik, adilanə qanun, asayış, sonra o, padşaha xitab edərək, belə deyir: «Ey hökmdar, sən qabaqca bunlara əncam ver, sonra öz haqqını istəyə bilərsən. Bəy, yaxşı qanun çıxart, özün də ona riayət et, xalq da sənə itaət etsin».

Dövlət təşkilatı əskidən ikili, yəni şərqi-qərbi və ya sağ-sol idi. Göktanrı dinində günəş məşriqdən çıxdığı üçün şərq tərəf daha üstün

və müqəddəs sayılırdı. Qərb tərəf də günəşin batıb və ayın çıxdığı tərəf olduğu üçün mühüm olub, şərqdən sonra gəlirdi.

Xaqanın çadırı (otağı) şərqə tərəf açıq olar, xaqan taxt üstündə şərqə sarı oturardı.

Sağ və sol cinah olaraq ilk qurulan dövlət Asiya Hun dövlətidir. Bunların dünya hakimiyyəti qurmaq fikri və sonra rifah və barış təmin etmək məqsədi Hun imperatorları tərəfindən bəyan edilmişdir: «Barış istəyən insanları qurtarmaq üçün Tanrı məni vəzifələndirdi. Biçarə insanları qorumaq üçün onun əmrinə uyaraq xaqan oldum» (Tanhu Mete xan və tanhu Helien Po-po).

Dünya hakimiyyəti ideyası əski türklərin dastan və əfsanələrinə də keçmişdir (Məsələn, «Oğuz dastanı»nda). Eyni fikir Orxon yazılı daşlarında və Çin tarixi mənbələrində də zikr edilmişdir. Oğuz xan xaqanlıq elan etdikdən sonra toy da eləmişdir. Günəş bayraqımız və göy (səma) çadırımızdır. Padşahlara göndərdiyi məktublarda belə demişdir: «Mən uyğur xaniyam (oğuz dastanı XIV əsrədə uyğur türkləri tərəfindən yazıya köçürülmüşdür). Dünyanın dörd güşəsinin xaqanı olmalıyam, sizdən itaet istəyirəm, yoxsa sizə qarşı qoşun çəkərəm».

Mahmud Kaşgari 900 il qabaq yazdığı «Divanü-lüga-tit-türk»də Əfrasiyaba Ucun Begi, yəni «dünya hakimi» demişdir. Cahan hakimiyyət düşüncəsi, müsəlman olandan sonra isə islami yaymaq şüarı türklərdə fütuhat ideyasının əsasını təşkil etmişdir.

## Türk əllərində təşkilat

Mete xan (e.ə. 209–174) zamanında ildə üç dəfə dövlət tərəfindən toy (məclis) tutulardı.

Birincisi ilin ilk ayında və xaqan sarayında tutulardı və dini cənbəsi var idi. İkinci baharın sonunda, yəni həziran (iyun) ayında Ongin çayı vadisində, bəlkə də, Qaraqum şəhərində tutulardı və toyların ən mühümü idi.

Üçüncü toy payızda Şansı məntəqəsində atların sayı, dövlətin və ordunun qüvvəsini anlamaq üçün tutulurdu.

İkinci toyda göy və yer, atalar və təbiət qüvvələri üçün qurbanlıq,

at yarışları, dəvə güləşmələri olurdu. Toyda xaqan təyin olunur və ya azad edilirdi, yəni qanun çıxarılır və ya islah edilirdi. Bu məclisdə xaqan, xatun (yinoki-məlaikə), şahzadələr və başbuğlar (sərkərdələr) hazır olurdular və verilən yemək qonaqlığında iştirak etmək dövlətə sədaqət, hazır olmamaq isə üsyan və itaetsizlik sayılırdı.

Hun dövlətlərində toy və ya məclisin məmləkətin idarəsində mühüm rolu var idi. Avropa hunlarında da eyni məclislər qurulurdu. Atilla zamanında seçki məclisi var imiş.

Tabqaç dövlətində də dövlət məclisi və ya vəzirlər məcmusu var imiş. Xəzərlərdə yaşlılar məclisi olub, peçeneqlərdə mühüm qərarlar məclisdə alınardı. Oğuzlarda elin işləri tərnək və ya dərnəklərdə müzakirə edilirdi.

Tuna (Danub) Bulğar dövlətində millət məclisi var idi.

Asiya hunlarında, peçeneqlər, kuman-qıpçaqlar və bulğarlarda məclis toy (qurultay) şəklində (ümmüti toplantı) olub, Avropa hunlarında, tabqaçlar və xəzərlərdə vəzirlər məclisi şəklində imiş.

Toyda iştirak edən üzvlərə toygün deyilirdi. Toyların təbii rəisi xaqan və ya tanhu idi. Yalnız xaqan seçiləndə və ya xaqan yerində olmadıqda ayquçı və ya üke deyilən baş vəzir və ya dövlət müşaviri məclisi idarə edirdi.

Əski türklərdə baş vəzirə ayquçı və hökumətə ayuki deyilirdi. Bu kəlmə Orxon daş yazılarında zikr edilmiş və məşhur Tonyuquq üçün söylənmişdir. Göktürk və uyğur hökumətində altı vəzir var imiş, onlara buyruq deyilirdi və onlar xalq tərəfindən seçilirdilər.

Xaqqan ölkənin idarəsində məsul olub, baş vəziri özü təyin edər və məclisi toylanmağa dəvət edərdi. Xaqqanın fərmanlarına yarlıq deyilirdi.

Əski türklərdə dövlət rəisi üçün müxtəlif terminlər işlənirdi: tanhu, xaqqan-imperator üçün xan, padşah və hökmran üçün yabğu idiqut, eltəbər, erkin də əmir üçün işlənirdi.

Tanhu termini Asiya hunlarında ilk dəfə Mete xana verilmiş, xaqqan Avropa hunlarında, tabqaçlar və göktürklərdə işlədilmişdir. Yabğu ünvani isə Asiya hunlarında miladdan əvvəl mövcud idi.

Bəy ünvani Mete xan (Mutun, yəni Bəytun) zamanından mövcud olub, 2300 illik tarixi vardır. XI əsrən bəri bəyin ifadə etdiyi məna genişlənib və günümüzə gəlib çıxmışdır.

Əski türk ellərində (dövlətində) hakimiyyət nişanələri otaq və ya xaqanın çadırı, örkin (taxt) və tuğ (xaqanın bayrağı), təbil, qotuz (bürk tükü) və yaydan ibarət idi.

Xaqanın bayrağının – tuğun ucuna qızıldan bir qurd başı taxılardı.

Hunların zamanından bəri dövlət başçısı tanhu adını aldığı zaman, arvadı yen-şih ləqəbini alardı, sonralar isə onlara xaqan və xatun deyilirdi.

Əski türk ellərində xatunlar qüdrət sahibi olub, bəzən dövlət başçısı və ya naibi olmuşlar (sabarlar, göktürklər, uyğurlar və oğuzlarda olduğu kimi).

Türklərdə xaqan öləndən sonra böyük oğlu onun yerinə keçirəsə də, lakin bu məsələ dəyişməz bir qanun kimi deyildi. Əgər kiçik qardaş daha ləyaqətli olsaydı, atanın yerini o tutardı, çünkü türklərin əqidəsinə görə Tanrı tərəfindən verilən qut (siyasi iqtidar) atadan bütün şahzadələrə keçirdi. Bu məsələ xaqan və sultan ailə üzvlərinin arasında ixtilaf və çəkişmələrə səbəb olmuş və osmanlılar zamanına qədər davam etmiş və dövlətin zəifliyinə və bəzən yixılmasna səbəb olmuşdur. Xaqanın böyük oğlu kiçik olarsa, əmisi xaqan olurdu.

Əski türk dövlətlərində ölkə iki hissə və ya qanada ayrılardı, məsələn: Asiya hunları, tabqaçlar və göktürklərdə şərq və qərb hissələri mövcud idi. Quzey və güney hissələri isə Asiya hunları, ağ hunlarda, böyük və kiçik bulğar türklərində, macarlar və vosunlarda, daxili və xarici oğuzlarda, bulğarlarda və qarlungarda, boz ok və üç ok oğuzlarda mövcud idi.

Bu cinah və ya qanadlarda yaşayan xalqlarda qara – əksəriyyət, azlıq isə ağ və sarı sıfəti ilə adlanılırdı.

Bu bölüşmədə həmişə bir qanad o birinə tabe idi, məsələn, qərb şərqə, üç oklar boz oklara tabe idilər. Üç okların nişanəsi ox, boz oklarınını isə yay idi.

Asiya Hun imperatorluğunda bir tanhu iki ilik (şah) və 24 başbuğ (sərkərdə) var idi. İliklər, yabğu və şadlar tanhu ailəsindən seçilirdilər.

Göktürklərin istəmi yabğu və ya istəmi xan xaqanın qardaşına deyilirdi.

Hunlar zamanından bəri xarici ölkələrlə əlaqə və münasibətlərə çox əhəmiyyət verilirdi. Xarici işlər mərkəzində katiblər və mütərcimlər var idi.

Katibə tabqaçlarda bitikçin, göktürk, türkeşlər və uyğurlarda bitikçi, elimqa və tamqaçı, oğuzlarda isə tuğraçı deyilirdi. Bunlar məclisdə xarici siyaset barəsində qərarları yazar və sonra xaqanın möhürü basıldı (tamğa, tuğra). Çinlilər və bizanslılar səfarət və tacirləri vasi-təsil türkərin ölkəsində casusluq eləyib, xaqan ailəsi arasında ayrılıq və ixtilaf salmağa çalışır və bəzən də müvəffəq olardılar. Orxon yazılı daşlarında bu məsələyə acı bir şəkildə işarə edilmişdir. Sonralar bu məsələyə acı bir şəkildə işarə edilmişdir. Sonralar sasanilər və ruslar da həmin işi görmək istəmişlər.

Türk xaqanları hunlar zamanından bəri səltənətləri üçün ticarət əlaqələrini genişlətməklə bərabər, bəzən qonşu xaqanların ailələri ilə də evlənmişlər. Məsələn, Göktürk və uyğur xaqanları Çin darbarı ilə, habelə xəzərlər Bizans darbarı, qıpçaqlar da Kiyev şahzadələri ilə evlənmişlər, lakin alındıqları xarici qızlar vəliəhd anası ola bilməzdilər.

## Ordu (Su)

Bozqır türk dövlətlərində hər kəs həmişə savaşa gedərdi, onun üçün nizami orduda qulluq etmək kimsənin ixtisası deyildi. Əskidən orduya su deyilirdi. Ordu sözü isə xaqanın qərargah və ya paytaxtını ifadə edirdi. Sonradan ordu qoşun mənasında işləndi. Qoşun sözü də monqolcadan dilimizə girmişdir. Ordu muzdlu olmayıb, daimi bir şəkildə mövcud idi. Yəni hər kəs, hər zaman ordu ilə savaşa getməyə hazır idi. Çünkü uşaqlıqdan ordu və savaş tərbiyəsi görmüş, idman, əyləncələr və ovlar nizami hazırlıq kimi idi.

Türk ordusu atlılardan ibarət idi, piyada əsgərlərin sayı az olub, atlılara kömək mahiyətində idilər.

Türk ordusunda ən böyük dəstə on min nəfərdən təşkil olunurdu və ona tümən deyilirdi. Tümən minlik, yüzlük və onluq vahidlərinə bölü-nürdü və bunların başındakılara minbaşı, yüzbaşı və onbaşı deyərdilər. Ordunun onlu tərtibi onu mərkəzə bağlayır, qəbilə ordusundan çıxardıb el və ya dövlət ordusu şəklinə salmışdı. İdari rütbə və vəzifə sahibləri, eyni zamanda nizami olmuşlar, ordu mənsəbləri də var idi. Bu sə-bəbdən dövlət intizamlı bir nizam və inzibatla idarə edilirdi və buna görə də türklərə ordu millət demişlər. Ordu və ailə türk cəmiyyətinin iki əsas dayağını təşkil edirdi. Savaş zamanı ordu yemək ehtiyacını

qurutduğu (konserv) ətlə təmin edər, bu əti atının yəhərindən asdığı qutuda saxlardı.

Türklərin ən mühüm silahları ox və yay olub, başqa silahlar da vardi. Məsələn, qıpçaqlar nefli güllələri mancanaqla atardılar.

Türklər uzaqdan savaşı üstün tutub, at üstündə 700 metrdən ox atardılar. Müxtəlif qüvvətdə yayları vardi. Ən qüvvətisi qövslü refleks yay idi. Oxların da ən qorxuluğu səs verən, viyıldayan oxlar idi. Bu oxlar Mete xan zamanından işlənirdi. Oxların ucu dəmirdən, sadə və ya çəngəlli idi.

Yaxından savaşmaq üçün nizə, qalxan işlədirdilər. Müqəddəs bayraqları olan tuğun ucuna bir dəstə at və ya vəhşi öküz qılı və bir də ipək lentlər bağlanırdı. Tuğdan başqa bayraqları da var idi.

Türk atlıları savaşda atlarının rənginə görə sıraya düzülərdilər. Hərb edərkən yağışdan çox ehtiyat edərdilər, çünkü yağış yaylor (kamanları) isladıb işdən salırıldı. Hərbdə əsirlərlə yaxşı keçinirdilər. Özlərindən birisi savaş meydanında öldüyü vaxt onun cəsədini özlərilə cəbhənin arxasına gətirməyə çalışırdılar, bu işi görənə ölünen varı hədiyyə edilirdi.

Türklər savaşda hücum (axın) üçün hazırlanardılar. Atlı olduqları üçün hərəkət qüdrəti və sürətləri çox olub, əksəriyyətini piyada və ağır arabalar təşkil edən düşmənlərinə birdən hücum edir və az müddətdə düşmənə qalib gəlirdilər.

Uzun çəkən savaşlarda turan taktikasını işlədirildilər. Turan taktikası sünə geriyə çəkilmə və pusqudan ibarət idi. Buna qurd oyunu da deyilirdi. Ordu düşmən qarşısından qaçar kimi görünüb, düşməni dalına salıb münasib bir yerə gətirir və birdən ona hər tərəfdən hücum edib qırırdılar. Bu taktika sonralar Alp Arslanın ordusu tərəfindən Malazgird savaşında (1071) da işlənmişdi. Səfəvilər də osmanlılarla savaşlarında turan taktikasını işlətmışlər və bu taktika sayəsində osmanlıların sayca və silah cəhətindən üstün olan orduları qarşısında dayana bilmişlər (Doğan Avcı oğlu. Türklərin tarixi, s. 340).

Türklərin savaş strategiyaları iki əsasa dayanırdı: 1 – kəşf səfərləri, 2 – axındırmaavaşları.

Bəzən bu kəşf səfərləri və aşındırma savaşları illərlə davam edərdi. Məsələn, səlcuqların Dəndənekan və Malazgird savaşları kimi. Bu əsnada qorxu törədici rəvayətlər də yayardılar.

Ölkənin hüdudlarını qorumaq üçün sərhədlərdə atəş qalaları (quruğu) tikib, orada keşik qoyardılar. Eyni zamanda sərhədlərdə bir hissə yerləri boş buraxardılar.

Türk ordusunu qurdrlara bənzədərdilər. Türklərin atlı qoşunlar sistemi eramızdan 318 il qabaq Çin ilə bağladıqları müqavilədən sonra Çində də tətbiq edildi və həmin atlı qoşunlarla çinlilər (e.ə. 117-ci ildə) turan taktikası ilə türkləri məğlub etdilər.

Türk atlıları yel-şalvar və çəkmə geyir, başlarına börk qoyardılar.

Bozqır ordusu sistemi üzrə islahatı ilk dəfə olaraq Kuras<sup>74</sup> İran ordusunda, ondan sonra isə İsgəndər turanlılarla savaşandan sonra Makedoniya ordusunda keçirdilər. Rum ordusunda bu islahatı türk əsgərlərini muzdlu olaraq ordularına gətirməklə keçirdilər. İlk dəfə Sezar turan taktikasını işlədib, atlı ordu yiğdi. Rum ordusunda onlu tərtib və pambıq parçadan şalvar da yayılmışdı. Hətta üzəngi də avarlar vasitəsilə yayılmışdı.

Bizanslıarda turan sistemi üzrə ordu islahatı V–VI əsrərə başlamış və az müddətdə yayılmışdır. Bizans tarixçiləri Prokopios<sup>75</sup> və Aqatiasın<sup>76</sup> yazdıqlarına görə, bu islahat bizanslıların qotlar üzərində qələbəsinə səbəb oldu. İmperator Yustinianus<sup>77</sup> zamanında İstanbulda hun, bulğar və avarlar kimi geyinmək, saç və üz qırxdırmaq dəb olmuşdu.

İmperatorun özü də «Taktika» adlı yaddaşlarında bu islahatdan bəhs edir və onu tərifləyir. Məsələn, Heraklitus<sup>78</sup> 622–623-ci illərdə bu taktikanı işlətməklə Sasaniłərə qalib gəlmışdı.

Firənglər də ordularında türk əsgəri sistemini işlədərək VII əsrərə avarları məğlub etdilər. Firənglər IX əsrərə bütün ordularını atlılardan təşkil etmişdilər. Bu şəkildə almanlar və qərbililər XI əsrin ərəfəsində bozqır əsgəri sistemini tətbiq etmişdilər. Ruslar artıq IX əsrən başlayaraq xəzərlər, peçeneqlər və qıpçaklılardan turan taktiki və nizami sistemini öyrəndilər və bu islahat sayəsində xəzərləri məğlub etdilər. Çingiz xan hələ xanlığını elan etməzdən əvvəl qəbiləyə dayanan ordu nizamını dəyişdirib, türk nizamlı onlu tərtibi qurdu və hər vahidin başına öz qəbiləsindən birini qoydu.

## Ədliyyə və qanun (tura)

Əski türklər qanuna tura deyirdilər və el arasında xaqan da daxil hər kəsin turaya itaət etməsi vacib idi, turaya qarşı çıxanlar və ya tura xarici iş görənlər cəzalandırılırdı («Yasa» kəlməsi monqollardan dilimizə keçmişdir).

Turaya görə adam öldürən edam edilirdi. Oğru və soyğunçular suç üstü tutulduqları zaman edam edilir və malları müsadirə olunurdu. Barış zamanında qılınc çəkənlər, xalqın namusuna təcavüz edənlər və savaş zamanında ordudan qaçanlar da edam edilirdilər. Xəfif cinayətə görə on günə qədər həbs verilirdi. Hökmətin hökmü işlənən yerlərdə şəxsi uc (intiqam almaq) yasaq idi.

Yüksək dövlət məhkəməsi (yarğu) xaqanın başçılığı ilə siyasi suçlara baxırdı. Digər məhkəmələr xaqanın adı ilə qazilər (yarğan) tərəfindən idarə edilirdi.

## DİN

Əski türkləri totempərəst və ya şamançı olduqlarını yazmışlar. Bu yazıların doğru olmadığı və türklərin əski dini Göktanrı dini olduğu son zamanlarda sabit olmuşdur (prof. İbrahim Qəfəsoğlu. Türk milli kültürü. İstanbul, 1984).

Əski türkləri totempərəst sayanlar onların qurdu özlərinə ata bildiklərinə əsaslanıb Rəşid əd-Dinin «Came ət-təvarix»də 24 oğuz boyunu sayarkən, hər dörd boy üçün bir quşu onğun (totem) göstərdiyini dəlil götirirlər. Totemçilik və ya totempərəstlik yalnız bir heyvani cədd tanımaq və bir quşu müqəddəs saymaq deyildir. Totemçilik bir inam nizamı olaraq, müəyyən ictimai və hüquqi cəbhələrə malik idi.

Totempərəstlikdə ana hüququ (madərsaları)<sup>79</sup> hakimdir və mülkiyyət qəbilə üzvləri arasında müştərəkdir. Türklərdə ata hüququ hakim olub, xüsusi mülkiyyət isə möhtərəm sayılmışdır.

Totemçilikdə bir totemə pərəstiş edən qəbilə əfradı əqrəba sayılar, halbuki türklərdə əqrəbaliq qana bağlıdır. Totemçilikdə hər qəbilənin xüsusi bir totemi vardır. Türklərdə bütün qəbilələr bir heyvanı (qurdu) uğurlu sayar, lakin ona pərəstiş etməz. Totemçilikdə heyvandan başqa daş parçası, ağaç, yağış suyu da totem ola bilər.

Əski türklərdə qurd əfsanəsinin eldə birləşdirici rolü vardır, halbuki müxtəlif totemləri olan qəbilələrdə totem fərqi ixtilaf vəsiləsidir. Totemçilikdə qəbilə fərdi toteminin adı ilə adlanır, halbuki türklərdə hər ailə və fərdin özünəməxsus adı vardır.

Totemçilikdə ruhun əbədi qalmağına inanmazlar. Əski türklər ruhları əbədi biliib, kainatın da ruhu olduğuna inanırdılar. Buna görə də atalarının ruhlarına nəzir və qurbanlıq edərdilər.

Dilçi alımların də araşdırması əski türklərin totemçi olmadığını isbat etmişdir. Rəşid əd-Dinin «Tarix»ində nəql edilən Onqun monqollardan keçmiş və Mahmud Kaşgarinin «Divan»ında da qeyd edilməmişdir. Əski türkcədə «onq» uğur mənasında işlənmiş, lakin Onqun və ya Ongün kəlməsi yoxdur.

Əski türklərdə qortal da müqəddəs sayılaraq hakimiyyət nişanəsi idi. Atılanın bayrağında qortal şəkli var imiş, Orxon çayı kənarında təpiyan yazılı daşlar və Bilge xaqqanın qardaşı Gültəkin mücəssəməsinin börgünün qabağında qanadları açıq bir qortal qabartması vardır.

### Şaman dini

Müəlliflər Yaqut və Altay türklərini nəzərə alaraq, əski türklərin şaman dininə inandıqlarını iddia etmişlər. Halbuki, bu din sonradan, ehtimalən monqollar zamanında bu türklər arasında yayılmışdır. Əski türklərdə Kam və ya Qam ruhani mənasına gelir, lakin şaman sözü hind-avropalı bir termindir.

M.Eliade şamanlığı qısa olaraq vəcd (ekstaz) texnikası olaraq izah etmişdir. Şaman özünəməxsus üslub və texnika ilə vəcd hali içində ruhunun bədəndən ayrıldığını hiss edir, onun ruhu göylərdəki və ya yerin altındakı ruhlar və tanrılarla temas qurur və insanların dəndlərini onlara anladaraq, şəfalarını istər və təkrara öz bədəninə qayıdar.

Professor İbrahim Qəfəsoğlunun fikrinə qarşı bir çox müəlliflər türklərin çox əskidən totempərəst olub, sonra şaman dininə inandıqlarını yazırlar.

Türklərin yaradılış əfsanəsində dini əqidələrinə aid mühüm izlər vardır.

Şaman dini göydəki nur aləminə, yer üzünə, yerin altındakı qaranlıqlar aləminə inanır.

Göy aləmi 17 təbəqə halında olan bir nur aləmidir. Burada gözəlliklər, yaxşılıqlar və yaxşı ruhlar vardır. Bu aləmin hakimi bütün varlıqların yaradıcısı olan tanrı Kayraxandır (Ülgendir).

Yer üzündə insanlar, başqa canlılar və mələklər vardır. Bunlar tanrıının yer üzünə yolladığı yaxşılıq mələkləridir. Yer üzündə yeraltı aləmdən göndərilmiş pis ruhlar və cinlər də vardır. Yeraltı aləm yeddi və ya dörd təbəqə halında bir qaranlıqlar aləmidir. Bu aləmin hakimi Erlik adında bir şeytan və ya canavardır.

Bu dinə görə, dünyada ölən yaxşı ruhlar bir quş şəklinə girər, yaxşılıq dərəcələrinə görə göydəki nur aləminə, yəni cənnətə yüksəlirlər.

Pis ruhlar isə yer altında yaşayan əqrəb, əfi və bu kimi heyvanların şəklinə girər və pisliklərinin dərəcəsinə görə Erlikin qaranlıqlar aləminə gedərdilər.

Professor İbrahim Qəfəsoğlunun yazdığını görə: «Əski türklərin dini və əqidələri üç nöqtədə toplanmışdır: təbiət qüvvələri, atalar dini və Göktanrı».

## 1. Təbiət qüvvələrinə inanmaq

Buna görə dağ, çöl, çay, çeşmə, mağara, ağaç, orman, vulkan, dəniz, dəmir, qılınc və bu kimi şeylərin ruhları vardır (animizm) və günəş, ay və ilduzlar, ildirim və göy gurultusu tanrisel (ilahi) ruhlardır.

Ruhlar iki dəstəyə: yaxşı və pis olaraq ayrılırlar, bir də Umay və Humay adlı uşaq ilahəsi vardır.

Asiya hunları, göktürklər və uyğurlar hər il Göktanrıya, əcdadlarına və təbiət qüvvələrinə qurbanlıq kəsərdilər. Hun imperatoru Tanhu günəş və aya səcdə edərdi.

Təbiət qüvvələrinə Orxon yazılı daşlarında yer-su deyilir və onlar müqəddəs sayılmışdır. Orada iki yer-sudan bəhs edilmişdir: birisi Otukan və digəri Tamiğ Ayduqbaş (Tamiğ suyunun sərçəsməsi<sup>80</sup>). Otukan hökumət mərkəzi, Tamiğ və ya Taqi isə Göktanrıya qurban kəsilən yer idi.

## Atalar dini

Əski türklər ölmüş böyüklerə təzim, atalara hörmət edərdilər. Hunlar, tabqaçlar və göktürklər müqəddəs mağarlarda əcdadlarının ruhlarına qurbanlıq kəsərdilər. Əcdadların xatırəsini çox əziz tutardılar və onların qəbirlərinə təcavüz edənləri bərk cəzalandırıldılar. Attilanın apardığı birinci Balkan savaşının səbəblərindən biri də ölən

ailə üzvlərindən birinin qəbrinə bizanslılar tərəfindən təcavüz və oğurluğu olmuşdur. Çünkü türklər ölülerini silahları və qiymətli əşyaları ilə, qadınları isə cavahirlərilə quylardılar.

## Göktanrı dini

Göktanrı dini həmin şaman dinidir. Əski türklərin əsas dini Göktanrı dinidir. Tanrı ən yüksək varlıq olub, kainatı yaradıb və göksel (asimanı) məhiyyəti olduğu üçün Göktanrı adlanırdı. Bu dinin əsasları Çin qaynaqlarında, Göktürk yazılı daşlarında və digər mənbələrdə yazılmışdır. Tanhu Mutu və ya Mete xan (e.ə. 176) Çin imperatoruna göndərdiyi mektubda Tanrı tərəfindən taxtda oturduğunu və zəfərlərini Tanrıının inayətinə borclu olduğunu yazar.

Avar xaqqanı bizanslılarla bağlılığı qərardadda Tanrıya and içmişdir.

Göktürk yazılı daşlarındakı yazınlara görə, Göktürk xaqqanlığının qurulması Tanrıının istəyi ilə olmuş və xaqqan onun tərəfindən türklərə verilmişdir.

Tanrı xalqın işinə vasitəsiz müdaxilə edər. İqtidar, kut, qismət (uluğ) onun tərəfindən verilir, ölmək də onun əlindədir, insanlar fani, Tanrı isə əbədidir.

Bayat (qədim), açı (ata), eydi (sahib), okan (qadir), çalap və ya çələb (mövلا) – hamısı onun sifətləridir.

Tanrı zamanla maddi<sup>81</sup> göydə ayrı bir mənəvi qüdrət şəklini aldı, yəni əbədiliyi, qadırliyi yanında maddi bir şəklə girməyən və hər yerdə hazır vəsfini qazandı.

Göktanrı yanında, hunlar zamanında Günəş, Ay və Ulduzlar Göktürklər dövründə də yer, yer-sularda əziz və müqəddəs tanındı. Göktürklər zamanında Tanrı böyük mənəvi qüdrət olaraq pərəstiş edilirdi.

Tanrı sözü başqırd ləhcəsindən başqa bütün türk ləhcələrində mövcuddur (Başqırdlar Ural qəbilələrindən olub, sonradan türkləşmişlər). Çinlilər arasında da Ti-yen şəklində yayılıb və ən azı 2500 il keçmiş vərdir.

Əskidən din adamlarına, yəni ruhaniylərə kam deyilirdi, ilk dəfə Avropa hunlarında görülmüşdür.

Türklər zamanla başqa dinlərə də inanmışlar, lakin islam dinindən başqaları türklərdə mənfi təsir buraxmış və varlıqlarına ziyan vurmuşdur. Məsələn, Avropa hunları yiğinla məsihi olub, Avropa millətləri arasında əriyib getmişlər.

Cində hökumət olan tabqaçlar Budda dinini qəbul edəndən sonra sürtələ çinliləşmişlər və 495-ci ildən sonra türk ürf və adətlərini yasaq etmişlər.

Uyğur türkləri Mani dinini qəbul edəndən sonra soqd mənşəli Göktürk əlifbasını da Mani əlifbası ilə əvəz etdilər. Sonradan Budda dini uygurlar arasında yayıldı və bu iki din yeni məzhəb kültürünün yaranmasına, dini mətnlərin tərcüməsi isə zəngin bir dini ədəbiyyatın meydana gəlməsinə səbəb oldu.

Bu yazı və kitabların bir qismində diqqəti cəlb edən naxışlar da vardır. Bu kitablardan «İrk bitik», ya «Kəhanət kitabı» X əsrд Göktürk əlifbası ilə yazılmışdır. Yenə «Altun yarık» və «Səkkiz yükmək» adlı kitablar həmin zamanda, lakin uyğur əlifbası ilə yazılmışdır.

Xəzər türklərinin bir qismi musəvi<sup>82</sup>, digər qismi isə məsihiliyi qəbul etmişdir. Musəvililik xaqan və ailəsinin dini olduğu üçün, rəsmi din kimi qəbul edildi, Tövrat isə türkçəyə tərcümə edildi.

Türklər əksəriyyət halında yaşadığı yerlərdə mənliklərini qorudularsa da, əksəriyyəti azlıq təşkil etdiyi yerlərdə yerli xalq arasında əridilər. Məsələn, xəzərlər, peçeneqlər, uzlar (oğuzların qardaşları) və kumanlar (qıpçaqlar) Balkan və Şərqi Avropada varlıqlarını əldən verdilər və yerlilərə qarışdırılar.

Bulğar türkləri 864-cü ildə məsihi olub slavlar arasında əriyib getdilər.

Yalnız islam dini türklərin əski inamları ilə bir çox baxımdan səsləşdiyinə, onların ruh və xarakterlərinə uyğun olduğuna görə hər zaman türklərin qüvvətlənməsinə və türklüyün qalmasına kömək etmişdir.

## KEÇİNMƏ VƏ İQTİSADI HƏYAT

Bozqır türkləri yaşadıqları yer və iqlimə görə heyvandarlıqla güzəranlarını təmin edirdilər. Bunların başında at və qoyun gəlirdi. Öküz, inək sulu və əkinçiliyə əlverişli yerlərdə daha faydalı olduğu üçün ilk zamanlar bozqırda yetişdirilmirdi. Sığır heyvan daha çox Hind və Avropa əllərinə məxsusdur. Donuz isə monqollarda yetişdirilirdi. Lakin sonradan sığır, qatır və dəvə də bozqırda girmişdi.

Türklərin əsas qidalarını ət (at və qoyun əti təşkil edirdi). Türkler əti qurudub, qaxac şəklində saxlar və çinlilərə də satardılar.

Yeməklərdən yahni (ışkənə)<sup>83</sup> və tutmac (yoğurtlu<sup>84</sup> və çörəkli şorba) çox sevilirdi. Hunlar zamanından bəri içkiləri qızıız idi. Qızımızı at südündən mayalandırıb hazırlardılar. Göktürklərin bekni adlı bir məşrubları var idi ki, buğda və daridan düzəldirdilər. Oğuzlar boza\* da içirdilər.

Südlü dari, pendir, yoğurt bozqır yeməklərinin əsasını təşkil edirdi. Yoğurt bulğarlar vasitəsilə Avropaya da keçmişdir. Uygurlar Türküs-tanda üzüm əkər və ondan şirə və şerab da düzəldərdilər.

## GEYİM (PAL TAR)

Əski türklərin geyimləri qoyun, quzu, sığır, tülkü və az miqdarda da ayı dəri və qoyun, keçi və dəvə yunundan təmin edilirdi. Əski türklər bez toxuyur və paltar üçün kənaf yetişdirərdilər. Hunlar Çinə yun parça və keçə satardılar. Rumilər kətan köynəyi ilk dəfə hunlarda gördülər. Bozqırın geyimi pencək və şalvardan ibarət idi. Çünkü bu paltar athiya daha münasib idi.

Daha əvvəlcə söylədiyimiz kimi, bu paltar Çinə e.ə. IV əsr də, Avropaya isə eramızın IV əsrində girmiş, bizanslarda isə VI əsr dən sonra yayılmışdır. Bu tarixlərdən əvvəl yaradılan heykəllərdə avropa-lıların köynəkləri uzundur. Bu dəyişikliklər Avropada ordu islahatları ilə bərabər olmuşdur. Türkler halqa və çəngəl yerinə düymə işlədərdilər və çəkmə geyib, başlarına böök qoyardılar. Ayrıca qış və yay libası geyirdilər. Məqamları daha yüksək olanların börkələri də uca idi.

Türklər saqqallarını qırxb, biğ və saç saxlardılar (hun islahi), bir dostla qarşılaşanda atdan enib, börkərini qaldırardılar və salam verəndə bir dizi yerə qoyardılar (hun salamı).

## SƏNƏT

Türklərdə hərb sənəti yüksək səviyyədə idi. Çünkü savaşçı olduqları halda, dəmirçilikdə də qədimdən təcrübəleri var idi. Andronovo kültürü zamanında Orta Asiyada qızılın aşkar edilməsi qızıl sənətinin də inkişafına səbəb oldu.

\* Boza – arpa, dari və ya buğda xəmirini qıçqırmaqla qayırılan meyxəş içkidir.

Silahlardan qılınc, qalxan, nizə, mizraq və ox ucu qayırardılar. Qılınclarının dəstəsi qızıl qablama olub, heyvan naxışları və qiymətli daşlarla zinətləndirilirdi.

Əski türklərin məzarlarında, Çindən Dunay çayına qədər olan yerlərdə bel qurşağı, kəmər halqaları, oxlular, zireh, dəbilqə və heykəllər tapılmışdır. Habelə, at yəhəri, qazan, aftaf, ləyən, xarratlıq məmulatı və taxta üstündə qazmalar kimi sənət əsərləri bol miqdarda ələ keçmişdir. Asiya hunları miz, kürsü, dolab, taxt, pərdə və ütü işlədərmışlər.

## ŞƏHƏR

Əski türklər şəhərə balık deyərdilər, bu gün işlədilən palçıq sözü eyni kökdəndir. Türk xaqanlarının iki sarayı var idi. Biri yaylıq və digəri qışlıq. Qışlıq sarayları şəhərdə bina edilirdi. Mete xanın yaylıq sarayı bugünkü Monqolustanda Otuken çayı kənarında, Orxon ətrafında yerləşirdi, ikinci Göktürk xaqanlığının qurucusu İltəriş xaqanın yaylıq sarayı Çoğayda və qışlıq sarayı Qaraqumda, həmçinin Qərbi Göktürk hökuməti başçısı İstimi xanın yazılıq sarayı İkdağda və qışlıq sarayı İssik Küldə idi. Uyğur xaqanı Moyin Çurun (747–759) qurduğu Ordu və Balık şəhərlərinin xarabalıqları hələ də mövcuddur. Xəzər türklərinə aid Səməndər və Belencer şəhərlərindən daha əvvəldə bəhs edilmişdir. Xəzərlərin paytaxtı olan İtil-Xanbalıkdən (Volqa kənarında) islami qaynaqlarda bəhs edilmişdir (İstəxri, İbn Fədlən, Məsudi). Bu şəhərlər ciy kərpicdən tikilib, ilin müəyyən aylarında oturulurdu.

Xəzər türklərinin evləri daha çox taxtadan tikilirdi. Xaqanın sarayı və Şarkəl qalası daş və bişmiş kərpicdən idi. Volqa bulğarlarının və Attilanın sarayı da taxtadan idi. Əski türklərdə yaşayış məntəqələri kənd şəklində olmayıb, daha çox nizami qalalar və qala şəhəri şəklində olmuşdur.

Bu şəhərlərin nizami və ticarət baxımından əhəmiyyəti var idi. Oğuzlarda X əsrə Seyhun ətrafında tikilən şəhərlər (Qaracuk, ya Fərabsutkənd, Altuntəpə, Yenikənd, Sayram, Cənəd və başqaları) alış-veriş mərkəzləri idi (İbrahim Qəfəsoğlu. Türk milli kültürü. s. 312).

## TİCARƏT

Türk elləri qonşularına at, qaxac ət, dəri, kürk və heyvani qidalar satar və müqabilində heyvanat, geyim əşyası alardılar. Çindən düyü, ipək və ipək parçalar, Bizans və Rumdan isə başqa keçinəcəklərini alardılar.

Orxon yazılı daşlarında ticarətin xalqın rifahında və dövlətin möhkəmlənməsində çox əhəmiyyətli olduğu yazılmışdır.

Çindən Avropaya qədər çəkilən ipək yolu min il çin-türk keşmə-keşlərinə və savaşlarına səbəb olmuşdur. Bunların hər biri bu yolları əllərində saxalamışlər, néhayət h.130/751-ci ildə Talas (Təraz) hərbində müsəlmanlar qarluqların köməyi ilə çinliləri məğlub edib, bu yolları öz nəzarəti altına almışlar. Bu hadisədən sonra uyğur, qarluq və oğuz şəhərləri daha da abadlaşdı.

İpək yolundan başqa ona bərabər olan bir də kürk yolu var idi. Bu yol Xəzər, Bulğar torpaqlarını, Ural və Sibirin cənubundan və Altay-Sayan dağlarından keçərək Çinə yetişirdi. Bu yoldan səncab, tülkü, samur və bu kimi heyvanların dərisi daşınır, tacirləri də oğurlar və bulğar türkləri idi.

## KƏND TƏSƏRRÜFATI VƏ MALİYYƏ

Əski türklərdən oğurlar (qərbə köçmüş oğuzlar) yaxşı əkinçi olub, ticarətə də əhəmiyyət verirdilər. Altay – Sayan dağları həvalisində üç min ildən bəri dənli bitkilər əkildiyini qazıntılar isbat etmişdir.

Dövlətin maliyyəsi xalqdan yiğdiği vergi və tabe dövlətlərdən aldığı qızıl, pul, vergi və hədiyyələrlə təmin edilirdi.

Asiya hunlarında vergi toplamaq üçün xüsusi məmurlar var idi. Göktürklər, xəzərlər, uyğurlar və avarlar maliyyə məmurlarına tudun deyirdilər. Oğuzlar bunlara amğa və ya imşa deyər, dövlət xəzinəsini isə ağılıq adlandırırdılar.

Tə davül edilən pullar Göktürk zamanında xaqanın möhürü basılmış ipək parça kamdudan və bir də filizi puldan<sup>85</sup> (yarmaq) ibarət idi. Bu pulların üstündə türk «damgası» var idi.

## ƏDƏBİYYAT VƏ SƏNƏT

Burada dastanlar (şifahi ədəbiyyat), yazı, sənət, musiqi, zaman hesabı, düşüncə, əxlaq və ilaxirə yazılı ədəbiyyatdan qısa şəkildə bəhs ediləcəkdir.

### DASTANLAR VƏ ƏFSANƏLƏR

Bütün tarixi çəkişmə, savaşlar və macəralalarla keçən türk elləri haqqında çoxlu dastan və əfsanələr yaranmışdır. Əski türk dastan və əfsanələrində qurd ata və rəhbər simasında tanıdılmışdır.

Avropaya gedən türklərdə (hun, oğur və bulğar) ceyran da (ceyik) üstün, qüdrətli bir rəhbər kimi əfsanələrə girmişdir.

Göktürklərin inandıqlarına görə xaqan ailəsi Aşina sülaləsinin böyük cəddi bir dişi qurd imiş. Göktürk xaqanlarının otağı qarşısında taxılan tuğun ucundakı qızıl qurd başı xaqanlıq əlaməti idi.

Asiya hunları, Qərbi Türküstən vosunları və tabqaçlarda da qurd əfsanəsi var idi.

Əski türkcədə qurda «böri» də deyilirdi ki, Çin mənbələrində bu «foli» şəklində deyilmiş və göktürklərin mühafizə alayının əsgərlərinə də foli deyilirmiş.

#### Dastanlar

Əski türk ellərinin ədəbiyyatı Orta Asiyada dastan ədəbiyyatı ilə başlamışdır.

Dastanlar ellərin və ya millətlərin din, comərdlik və milli qəhrəmanlıq macəralarının əksərən mənzum hekayəsidir. Dastan kökü tarixə dayanan və ilhamını tarixdən alan xalq ədəbiyyatı məhsuludur. Dastanlar xalq şairləri, saz şairləri tərəfindən sazin müşayiəti ilə söylənilir və xalq gözüylə, xalq ruhu ilə duyulan və xalq xəyalında nağıl şəklin alan tarixlərdir.

Dastanlarda millətlərin dinləri, müxtəlif inanışları, yaşadıqları məntəqənin xüsusiyətləri ilə birləşmiş hiss və düşüncələri vardır.

Dastanların, xüsusilə əsturələrin\* fikir və sənət həyatının mənbəyini təşkil etmələri çox mühümdür.

\* Tarixin qabaqkı çağlarda tanrılar və ya tanrılaşdırılmış insanlar haqqında söylənər-kən, zamanla inanış halına gələn əfsanəyə əsturə (mitus) söylənir. Bir millətin əsturələrinin bütününe mifoloji və bu əsturələri tədqiq edən elmə də mifologiya deyilir.

Əski yunan şeirinin bir çox tərənnümçüləri öz ilhamını və yunan teatrının ən məşhur əsərlərinin müəllifləri öz mövzularını yunan əsatir və dastanlarından almışlar.

Dastanların millətlərin milli köklərinə dönmələrində, özlərində etimad və güvən hissinin artmasında böyük rolü vardır. Məsələn, alman millətinin ayağa qalxmasında Jermen nağıl və dastanlarının təsiri olmuşdur.

Dastanların milli birliyi oyandırmaq və milliyyətlərini tanıtmaq və yaşatmaq yolundakı qüdrətini göstərən ən yaxşı misal İrandır.

Bildiyimiz kimi, islam və ərəblər İранa gələndən sonra İranda pəhləvi dili və ədəbiyyatı tərk edilmiş, yerinə ərəb dili hakim olmuşdur. Bu hadisənin ardından Türk elləri İranə gəlib və min il hökuməti ələ almışlar. Bütün bunlarla yanaşı, İran yenə də öz istiqlal və hakimiyyətini əldə edib, fars dil və dəbəiyyatını inkişaf etdirib, başqalarına və hətta hakim türklərə də yaymağa müvəffəq olmuşdur. Bu böyük hadisədə Firdovsinin əski qəhrəmanlıq dastanlarını şeir dili ilə bəyan edən «Şahnamə»si böyük rol oynamışdır.

Əlbəttə, hər millətin dastanı yoxdur. Bir millətin dastanları ola bilməsi üçün onun əski keçmiş və tarixində unudulmaz təbiət hadisələri, böyük savaşlar, köçlər, istilalar və yeni məntəqələrdə həyat qurmaları kimi xalq həyat və hafızəsini nəsillər boyu məşğul edən hadisələrin olması lazımdır.

Dastanlar yaranan ilk dövrlərdə yaşayan insanlar cəmiyyət və təbiət hadisələrini ya dərin bir qorxu, ya böyük bir heyranlıqla seyr edirdilər. Bir çox hadisələrin səbəbi bilinməyən bu çağlarda hər hadisə çox mühüm, çox maraqlı «mə varaa təbiət qüvvətlərini»<sup>86</sup> düşündürən əsrarəngiz və hikmətli bir məna ifadə edirdi. Məsələn, göy gurul-damağı – Tanrıının qəzəbi, tufanlar – Allahın cəzası sayılırdı. İnsanlar Tanrı kimi günəşə, oda da pərəstiş edildilər və bir ağacı və boz qurdú öz əcdadi sanırdılar. Bu insanlar başçıları və qəhrəmanlarını da Tanrılıq dərəcəsinə qədər yüksəldərək, onların Tanrı tərəfindən yardım gördükünə inanırdılar. Bunlar mühüm gördükleri hər hadisə və vəqəəni öz təxəyyülləri ilə bəzəyərək, bir-birlərinə anladır və zamanla dastan yaradırdılar.

Zaman keçdikcə dastanlarla zəngin olan millətlərin aydınları arasında böyük dastan şairləri yetişdi və bunlar millətlərinin əfsanəvi-tarixi ruhda milli dastanlarını yazdılar. Bu işi Yunanıstanda Homer,

İranda Firdovsi görmüştür. Mərhüm Azərbaycan şairi Səhənd də «Dədə Qorqud» dastanlarını günümüzün dili və sayağı ilə qoşmacalar halında tərənnüm etmiş və «Sazımın sözü» adı ilə iki cilddə nəşr etdirmişdir.

Türk ellərinin dastanları islamdan əvvəl və ya sonra yarandığına görə iki bölümə ayrılır.

### **İslamdan qabaqkı dastanların mühümləri**

Yaradılış, Əfrasiyab, Şu, Hun, Göktürk, Oğuz və Uyğur dastanlarıdır.

Dünyanın yaradılışı haqqında əski türklərin fikir, duygu və inanışlarını anladan yaradılış dastanı Orta Asiyada yaxın zamanlara qədər yaşaya bilmişdir. Bu dastan əski türklərin tək Tanrıya inandıqlarını və Tanrının dünyani yaratmaq ilhamını nuranı bir qadın xəyalından aldığıni göstərir.

### **«Yaradılış» dastanı**

Hələ heç bir şey yoxkən, Tanrı Kayra xanla ucsuz-bucaqsız su vardı. Kayra xandan başqa görən və sudan başqa görülən yox idi. Tanrı Kayra xanın bu sadə su aləmindən ürəyi sıxılırdı. Bu zaman su dalgalandı və Ağ Ana deyilən nurlu bir qadın xəyalı görünərək, Tanrıya «Yarat!» dedi və yenə suya çöndü.

Bundan sonra Tanrı özünə bənzər bir varlıq yaradıb, ona kişi adını verdi. Tanrı ilə kişi səmada uçmağa başladılar. Kişi Tanrıdan daha yüksəyə uçmaq istədi. Tanrı bunu anlayıb, kişidən uçmaq gücünü aldı. Kişi suya düşdü və boğulurkən tövbə edib, tanrıdan imdad dilədi. Tanrı «Yüksəl!» dedi. Kişi suyun üstünə çıxdı. Tanrı dünyani yaratmaq üçün kişiye suyun dibinə dalıb bir ovuc torpaq gətirməsini əmr etdi. Kişi torpaq çıxaranda bir qismətini də ağızında saxladı ki, özünə gizli bir dünya yaratsın. Ovcundakı torpağı suya səpdi və Tanrı «Böyük!» əmrini verdi. Torpaq böyüdü və dünya oldu. Tanrıının əmri ilə ağızındaki torpaq da böyüməyə başladı və Tanrı «Tüpür!» deməsəydi, kişi boğulacaqdı. Tüpürülən torpaq yerin üstündə təpələr və bataqlıqlar yaratdı. Bu işdən qəzəblənən Tanrı kişini öz işiq aləmindən qovdu və ona şeytan (ərlilik) adını verdi. Sonra birdən doqquz şaxə ağac göyərdib, hər şaxədən bir adam yaratdı. Bunlar dünyada doqquz insan cinsinin ataları oldular.

Bu insanlar gözəl və yaxşı idilər. Şeytan onları öz tərəfinə çəkmək istədi. Tanrı şeytana uyan insanların ağılsızlığına qəzəblənib, şeytanı torpaq altındaki qaranlıqlar dünyasının üçüncü təbəqəsinə saldı və özü üçün də göyün on yeddinci təbəqəsində bir nur aləmi yaradıb, oraya çəkildi. Sonra şeytanı dünyanın ən alt təbəqəsinə saldı və dünyanın sonuna qədər orada qalmasını əmr etdi. Tanrı Kayra xan indi göyün on yeddinci təbəqəsindən kainatı idarə edir. Göyün yeddinci təbəqəsində Gün Ana və altıncı təbəqəsində Ay Ata oturdular. Bu dastan və ya nağılı XIX əsrə V.Radlov şaman Altay türkləri arasında toplamışdır.

### «Əfrasiyab» dastanı

Əfrasiyab əski türk xaqanı və qəhrəmanıdır. Bu qəhrəmanın türk adı Alp Artunqadır (Alp-qəhrəman). Alp Artunqa e.ə. VII əsrə Saqa türklərinin (Turan) böyük xaqanı olmuşdur. O, İran-Turan savaşlarında iştirak edərək, iranlıları dəfələrlə məğlub etmiş, sonunda Key Xosrova (Midiya padşahı Kiya Kəsra) məğlub olaraq öldürülmüşdür. Bundan doqquz yüz il əvvəl Mahmud Kaşgari yazdığı «Türk dil və ləhcələrinin lügət və qrameri» kitabında («Divanü-lüğa-tit-türk») dəfələrlə Alp Artunqadan bəhs edib və onun ölümündən söylənən sağınu (mərsiyə) dərc etmişdir:

Alp Artunqla öldi mu,  
Ödlək öcin aldı mu,  
Issız əcun qaldı mu?  
İmdi yurək yırtılur.

Bugünkü türkcəmizlə:

Alp Artunqla öldümü,  
Zəmanə intiqamını aldımı  
Tənha (və ya fani) dünya qaldımı?  
İndi ürək yırtılır (para-para olur).

Mahmud Kaşgaridən üç il qabaq Yusif Xas Hacib tərəfindən yazılın «Qutadğu bilik» («Elmi siyaset») şeir kitabında da Əfrasiyab haqqında bu misralar dərc edilmişdir:

Tunqa Alp ər irdi kuti belgülü  
Beduk bilgi birlə öküş ərdəmi  
Biliklik okuşluk budun ködrəmi  
Taciklər ayır onu Əfrasiyab  
Bu Əfrasiyab tutdi ellər talab.

Bugünkü dilimizdə: Türk bəyləri içində adı tanınmış (bəlli), Alp Artunqa iqtidarı tanınmış, bilikli, çox qəzilətli idi. Bilikli, ağıllı el hökmədarı idi. Taciklər ona Əfrasiyab deyirlər, bu Əfrasiyab elləri (dünyanı) tutdu.

Alp Artunqa barəsində «Şahnamə»də müfəssəl rəvayətlər vardır. Təbiidir ki, Firdovsinin nəzmə çəkmiş olduğu rəvayətlər qarşı tərəfin görüşünü əks edir.

### «Şu» dastanı

Bu tarixi dastana görə Şu e.ə. IV əsrдə yaşamış türk hökmənədir və İsgəndər Orta Asiyaya hücum etdiyi zaman türk ordularına başçılıq etmişdir. Bu dastan XI əsrə qədər ağızdan-ağıza və dildən-dilə keçərək, Mahmud Kaşgari tərəfindən «Divanü-lüğə-tit-türk»də yazıya alınmışdır. Bu dastana görə İsgəndər ordusu ilə Orta Asiyaya gələndə Şu ordusu ilə birdən-birə Çin-Uygur tərəfinə getmiş, lakin bunlardan 22 nəfər ailələri ilə birlikdə getmək üçün heyvan tapa bilmədiklərindən, o gecə orada qalmışlar. Ertəsi gün piyada getmək və ya olduqları yerdə qalmaq üçün danışarkən, yanlarına daha iki nəfər gəlmış, bu 22 nəfər təzə gələnlərə İsgəndərin gələcəyini xəbər verərək, getmək təklifi vermişlər və o iki nəfər belə demişlər: «Ərlər, İsgəndər gəlib-keçici adamdır, bu yerdə qalmaz, biz isə yurdumuzda qalarıq». O zaman o 22 nəfər qəzəblənib, o iki nəfərə «Qal ac!» deyib, getmişlər. Sonra bu iki nəfərin nəslinə qalaç və ya xalac deyilmişdir.

İsgəndər Şu xaqanını təqib etmiş, uyğur elinə yaxın yerdə Şunun ordusu ilə İsgəndərin ordusu savaşmışlar.

Sonra İsgəndər türk xaqanı ilə barışmış, hətta uyğurlara bir çox şəhərlər tikdirmişdir və bir müddət qalandan sonra öz paytaxtına qayıtmışdır. O zaman Şu Balasaquna gəlmış, indi Şu adı ilə adlanan şəhəri tikdirmişdir. «Şu» və ya «Su dastanı», eyni zamanda «Saka dastanı» deməkdir.

## «Oğuz xaqanı» dastanı

«Oğuz xan» dastanının bir islamdan qabaq, bir də islamdan sonrakı şəkli vardır. XIII əsrə uyğur yazısı və dili ilə yazıya keçən bu dastanın qəhrəmanı Oğuz xan türklərin cəddidir və böyük hun xaqanı Mete xan olması ehtimal edilir. Bu dastanın tek əlyazma nüsxəsi Paris Milli kitabxanasındadır və onun İstanbul türkcəsi ilə mətni 1936-ci ildə Banq ilə Rəşid Rəhməti Arat tərəfindən Türkiyədə nəşr edilmişdir. Bu dastanın islami şəkli XIII əsrən sonra «İcad» və «Came ət-təvarixdə» və Əbu-l Qazi Bahadır xanın «Şəcəreyi Türk»ündə nəql edilmişdir.

Qədim şəklin xülasəsi belədir: Günlərin bir günündə Ay Kağanın (Oğuz xanın anası) gözü parladı. Bir oğlu oldu, bu oğlunun üzü göy rəngli, ağızı od qırmızı, gözleri ala, saçları və qaşları qara idi. Gözəl pərilərdən daha gözəl idi. Adı Oğuz olan bu oğlan 40 günlüyündə böyüdü və yeridi, ata mindi və qəhrəman oldu. O zamanlar, qorxulu bir canavar ormanda hamını təhdid edib, onların heyvanlarını yırtıb yeyirdi. Oğuz xan cəngələ gedib o canavarı öldürdü və xalqı onun şərindən qurtardı. Sonra bir gecə Tanrıya yalvarırkən, göydən bir işiq düşüb, işığın ortasında bir qız görüb. O kız elə gözəlmiş ki, gülsə, Göktanrı da gülər, ağlasa, Göktanrı da ağlayarmış.

Oğuz xan qızı görcək, valeh oldu və onu aldı. Bu qızdan üç oğlu oldu: birinə Gün, ikincisinə Ay və üçüncüsinə Ildız (Ulduz) adı qoyular.

Yenə Oğuz xan bir gün ova getmişdi, bir ağacın oyuğunda fövqəladə gözəl bir qız görür, ona aşiq olub alır. Ondan üç oğlu olur, onların adını Gök, Dağ və Dəniz qoyur. Bu oğlanlardan 24 oğuz qəbiləsi əmələ gəlmişdir.

Ondan sonra Oğuz xan ova gedir və böyük qonaqlıq (toy) verir. Orada bəylərə və iştirak edənlərə belə deyir:

Bən sinlərgə boldum kaqan,	Təmur cidalar bol orman,
Alanıngi ya ta ki kalkan.	Av yirdə yürüsün molan.
Tamka bizgə bolsun boyan,	Taki taluy taki mürən,
Kök bori bolsun qıl oran.	Gün tuğ bol qıl kök koriqan.

Bugünkü türkçemizlə:

Mən sizlərə oldum xaqan, Yay və qalxan alaq.	Ovluqda vəhşi eşşək və at yerisin.
Tale bizə nişan olsun, Boz qurd savaş səsi olsun.	Həm dəniz və həm çay, Günəş bayraqımız və göy
Dəmir nizələr bir cəngəl olsun.	Çadırımız olsun.

Sonra dörd tərəfə elçi göndərir və deyir: hər kəs ona itaət etsə, onu dost biləcək, itaət etməsə, onu düşmən biləcək və ona hücum edib aradan aparacaqdır.

Sol tərəfdə Orum adında bir xaqan var idi. O, Oğuz xana itaət etmədi. Oğuz xan ordusu ilə ona tərəf yürüş etdi və 40 gündən sonra Boz dağın ətəyinə yetişdi. Orada çadır qurub yatdı. Ertəsi gün səhər çəği bir işıq onun çadırına düşdü. O işığın içindən erkək bir qurd çıxdı və Oğuz xana belə dedi: Ey Oğuz, sən Oruma hücum fikrindəsən, mən sənin xidmətində olacağam. Sonra qurd Oğuz xanın ordusunun qabağına düşüb, onlara rəhbərlik etdi. Qurd İtilmurun dəryasının kənarında durdu, Oğuz xan orada Orum xaqanın ordusu ilə savaşdı və onu məğlub etdi. Sonra Oğuz xan ordusu ilə İtil (Volqa) nəhrinin kənarına gəldi və düşündü ki, necə bu çayı keçsin. Orduda Uluğ Ordu adında ağıllı bir kişi var idi. Ağacları kəsib, bir-birinə bağladı və onların üstünə yatıb, çaydan keçdi. Oğuz xan çox sevindi, onu Qıpçaq adlandırdı və oranın hakimi təyin etdi.

Sonra Oğuz xan və ordusu qurdun rəhbərliyi ilə yollarına davam etdirər. Oğuz xanın çox sevdiyi atı qaçı və Boz dağına çıxdı. Kimsə o qarlı dağın üstünə çıxa bilməzdı. Ordu qəhrəmanlarından biri dağa çıxdı və doqquz gündən sonra atı gətirdi. O qəhrəmanın üstü-başı qarla örtülmüşdü. Oğuz xan onu görəndə, onu bəy elədi və Qarluq adını verdi.

Sonra yol üstə bir evə rastlaştı, evin divarları qızıldan, pəncərələri gümüşdən və damı dəmirdən idi. Ordu arasında sənətkar bir adam var idi. Oğuz xan ona «Qal aç» dedi. Ondan sonra onun nəslinə qalac və ya xalac deyildi.

Sonra yol üstündə qurd dayandı. Oğuz xaqan dedi, orada çadır qurdular, oranın xaqanı Çurçit Oğuz xaqana tabe olmadı, savaş başladı, Çurçit öldü və çoxlu qənimət Oğuz xanın ordusunun əlinə düşdü. Ordudan birisi araba qayırıldı, o biriləri də ona baxdılar və araba qayırıb,

qənimətləri arabalara çatıb, apardılar. Qənimətləri aparanda bağırıldılardı: Qanqa, qanqa (araba). Oğuz xan onları görəndə, onlara qanqlaluq dedi (Qanqlı eli).

Oğuz xanın yaxınlarından Uluq Turuk adında bir ağ saqqallı var idi. Bir gecə yuxuda gördü ki, şərqedən qərbə bir qızıl yay çəkildi və üç ox şimala tərəf hərəkət etdi. Uluq Turuk Oğuz xanın yanına gəlib, yuxusunu anlatdı və dedi ki, Tanrı şərqedən qərbə qədər dünyani sənin əmrinə verəcəkdir. Oğuz xan bu təbirdən çox xoşu gəldi və buyruq verdi, ertəsi gün oğlanları gəldilər. Onlara dedi ki, könlüm ov istəyir, amma mən qocaldım. Gün, Ay, Yultuz (Ulduz), sizlər şərq tərəfinə gedin. Gök, Tağ (Dağ), Tənqiz (Dəniz), siz də qərb tərəfinə gedin.

Üç böyük qardaş şərqə və üç kiçik qardaş da qərbə tərəf getdilər, çoxlu ov vurub atalarına gətirdilər.

Böyük qardaş yolda yay tapdı və atasına gətirdi. Oğuz xan sevindi və yayı üçə böldü və onlara verib dedi: Ey böyük oğullarım, yay sizindir, siz də yay kimi, oxları yayla atın.

Kiçik qardaşlar da yolda üç gümüş ox tapdılar və atalarına gətirdilər. Oğuz xan sevinib, onlara dedi ki: Ey kiçik oğlanlarım, oxlар sizin olsun. Yay oxları atdı. Siz oxları kimi olun (Türk ənənəsinə görə yay hakimiyyət və ox qabiliyyət əlamətidir). Ondan sonra Oğuz xan bir qurultay (toy) qurdu. El gəlib oturdu. Oğuz xan onlarla məşvərət etdi. Sonra boz oxlardan sağda və üç oxlardan solda oturub 40 gecə-gündüz yedilər, içdilər və şənlik etdilər. Sonra Oğuz xan ölkəsini oğulları arasında böldü və belə dedi:

Ay oğullar köp mən aşdum  
Çida birlə köp ok atdım  
Düşmənlərni iğlaturdum  
Kök tənqriqə mən ötdim.

Uruşuqlar köp mən gördüm  
Ayqır birlə köp yürüdüm  
Dostlarumnu mən kültürdüm  
Sənlərqə birə mən yurtum.

Bugünkü türkcəmizlə:

Ay oğullar, çox mən yaşadım,  
Nizə ilə çox ox atdım.  
Düşmənlərimi ağlatdım,  
Gök Tanrıya mən ödədim  
(əda etdim).

Və vuruşuqlar çox mən  
gördüm,  
At ilə çox yeridim.  
Dostlarımı mən güldürdüm,  
Sizə yurdumu verirəm.

## «Oğuz» dastanının islami şekli

Kara xanın bir oğlu olur, aydan, günəşdən daha gözəl, üç gün üç gecə anasının südünü əmməyib, bir gecə yuxusuna gəlir və belə deyir: Tanrıının dininə gəl, südünü yemərəm. Anası dayana bilməyib Tanrı dinini qəbul edər, lakin kimsəyə bir söz söyləməz, çünki türklər Alınca xandan sonra tək Tanrı dinini inkar edir və kafir olurlar. Türklerin adətlərinə görə uşaq bir yaşa gələndə onun adqoyma mərasimi olurdu. Bu mərasimdə Kara xan bəylərdən soruşur, uşağı nə ad qoyaq. Uşaq hamidən qabaq cavab verir: Mənim adım Oğuzdur. Hami çəşirib Oğuz adını qəbul edir. Yeməkdən sonra uşaq qonaqların yanında bağırrı: Allah, Allah. Qonaqlar soruşturlar, uşaq nə deyir, çünki Allah kəlməsi ərəbcə idi. Kimsə onu başa düşmürdü.

Oğuz xan böyüdü. Büyük əmi qızısını ona nişanladılar. Lakin o, əmi qızına dedi ki, əgər Tanrıının dininə gələrsən, sənin ilə evlənərəm. Qız qəbul etmədi. Bir gün Oğuz xan kiçik əmi qızısını gördü və ondan soruştı, əgər Tanrı dinini qəbul edərsən, sənlə evlənərəm. Qız qəbul edir, evlənmə mərasimi bərpa edilir. Sonradan bəlli oldu ki, Oğuz xan müsəlman olubdur. Atası bir qurultay (toy) tutdu və orada məsələni danışdı, iştirak edənlər islami qəbul etməyib, dedilər: Oğuz xanı ovda öldürməliyik. Bu sözü Oğuz xanın arvadı eşidib, ərinə deyir. Oğuzun tərefdarları toplaşıb Kara xan ordusu ilə savaşdır. Kara xan bəlli olmayan bir oxla vurulub ölüür. Oğuz xan atasının yerinə oturub, öz millətini Tanrı dininə dəvət edir və qəbul etməyənləri ölkəsindən çıxartdırır, sonra tatarları özünə tabe edib, Cinə hücum edir, oranı alır və bollu qənimət ələ gətirir. Qənimətləri gətirmək üçün ordudan birisi bir araba qayırır (qaniq). Bu adamın nəslinə qanıqlı deyilir.

Ondan sonra Oğuz xan bir çox ölkələri aldı və bir çox xeyrat və ərməğanlar verib, qonaqlıqlar etdi və altı oğluna öyüdlər verdi və 116 yaşında Tanrıının rəhmətinə qovuşdu.

Oğuz dastanında aşağıdakı nöqtələr diqqətimizi cəlb etməkdədir:

Əski türklər Tək Tanrıya inanmışlar və din yolunda oğul ata ilə savaşırlar.

Əski türklər işığı müqəddəs sayıb, qadına çox hörmət bəsləyir-mişlər.

Su və ağaç da çox əzizmiş. Əski türklər qəhrəmanlarını da müqəd-dəs sayarmışlar.

Oğuz xanın anası Ayxakandır və Oğuzun üzü nuranıdır.

Əski türk qəbilə və ellərinin adları bir münasibətlə verilmişdir. Qurd Oğuz dastanlarında və digər türk dastanlarında rəhbər rolunda olub, səadət və zəfər rəmzidir.

İslami şəkildə türklərin böyük atalarını adı Türkdür. O, Yafisin oğlu və Nuhun nəvəsidir, atası öləndən sonra İssik-göl ətrafına gəlib, orada yerləşmiş və çadırı o icad etmişdir.

Oğuz xandan sonra böyük oğlu Gün xan onun yerinə oturdu. Vəziri İrqıl Ata ilə məşvərət edib, ölkəni 24 nəvəsi arasında böldü. 24 oğuz qəbiləsi onların nəslindəndir.

## GÖKTÜRK DASTANLARI

Bu dastanlar Çin qaynaqlarında rəvayət edilmiş, göktürklərin dövlət qurmazdan qabaqkı dövrlərinə aid olub və iki dastandan ibarətdir: 1 – Boz qurd dastanı, 2 – Ergenekon dastanı.

### 1. «Boz qurd» dastanı

Bu dastanda Boz qurd yox olmaq təhlükəsinə düşən göktürklərin dirilib çoxalmasına səbəb olur. Dastanın iki rəvayəti vardır.

*Birinci rəvayət:*

Hunlarla bir soydan olan göktürklər hun yurdunun şimalındakı Su ölkəsindən çıxdılar. Baş buğlarının (sərkərdə) adı Kapan Pu idi və 16 qardaşı var idi. Bunlardan birinin anası bir qurd idi. Bu gənc yellərə və yağışlara hökm edərdi.

Göktürklərin düşmənləri bir həmlə ilə qardaşları aradan apardılar, bu fəlakətdən yalnız bu gənc qurtuldu. Bu gəncin iki arvadı var idi, biri yaz tanrısının, digəri də qış tanrısının qızı idi. Bunların hər birindən iki oğlu olmuşdu. Xalq bu oğlanların ən böyüyü Notuluşeni xaqan seçdi. Bu da Türk adını aldı.

Türkün on arvadı var idi. Bu qadınlardan olan uşaqlar hamısı analarının adını almışdır. Bunlardan anasını adı Asena (Dişi qurd) olanı türklərə xaqan oldu. Adı Asina idi.

*İkinci rəvayət:*

Türklərin ilk atası Qərb dənizinin (Xəzər) qərb sahillərində yaşayırdı. Bunun xalqı hunların bir bölümü idi və Asina adlanırdı. Aşine və

Aşına boyu qonşu millətlərdən biri tərəfindən bir basqınla məhv edildi. Bunlardanancaq bir oğlan sağ qaldı. Düşmənlərin ona rəhmi gəldi, onu öldürmədilər. Onun əllərini və ayaqlarını kəsdilər və bir qamışlığa buraxdılar. Düşmən gedəndən sonra bir dişi qurd gəldi və bu uşağa qulluq edib, onu böyüdü, sonra onunla evləndi və hamile oldu. Qurd düşmənlərinin qorxusundan oğlanı götürüb dənizin şərq sahilinə apardı və Altay dağlarının ortasına gətirdi. Hər tərəfi dağlarla məhsur bir mağarada on uşaq doğdu. On oğlan böyüb evləndilər. Hər birindən bir boy törədi, bunlardan biri Aşına boyu idi.

Aşına qardaşlarının ən ağıllısı olduğu üçün Türklərə xan seçildi, soyunu bəlli etmək üçün isə çadırının qapısı qabağına üstündə bir qurd başı olan bir bayraq taxdı. Bir çox illərdən sonra Aşına tayfasına Asinçə adında bir xan oldu, elini dağlıq yerdən çıxartdı.

### «Ergenekon» dastanı

«Ergenekon» dastanı «Boz qurd» dastanının daha zəngin bir şəkliidir. Bu dastanın xülasəsi belədir: Türk ellərində göktürklər qədər qüvvətlisi yox idi. Bütün ellər birləşib, onlara hücum etdilər, lakin məğlub oldular. İkinci savaşda hiylə işlədib, türklərin qabağından qaçırlar. Türkler də onları təqib edib öz yurdlarından çıxdılar. Düşmənlər birdən geri qayıdır, türklərlə vuruşdular və qalib gəldilər, göktürkləri qırıldılar, uşaqlarını qul edib, özlərilə apardılar. Göktürk xanının Kayan adında kiçik oğlu və Tukuz adında qardaşı oğlu düşmənlərin əlindən qaçıb, öz yerlərinə gəldilər. Fəqət düşmənin qorxusundan bir neçə mal-davar alıb elə bir dağa tərəf getdilər ki, yoldan yalnız bir dəvə güc ilə keçə bilirdi. Bir yerə yetişdilər ki, orada axar sular, çeşmələr, müxtəlif otlar, meyvə ağacları və ovlar var idi. Orada qalıb Tanrıya şükər etdilər. O yerə Ergenekon (Ergene – dağ kəməri deməkdir) dedilər. 400 il sonra insanları və heyvanları o qədər çoxaldı ki, o yerə sığmaz oldular. Bu zaman oradan çıxmak üçün düşünüb daşındılar. Dedilər ki, atalarımızdan eşitdik, Ergenekonun xaricində geniş yerlər, gözəl yurdlar varmış, bizim yurdumuz əskidən o yerlər imiş. Dağların arasından bir yol tapıb buradan köçək, oralara gedək. Aralarında olan bir dəmirçi dedi: – Burada bir dəmir mədəni var. Bunu əritsək çıxmaga bir yol açılar. Oranı od qoyub əritdilər və bir yol açılar. O günü yadlarında saxlayıb, oradan çıxdılar. O gündən göktürklərdə o günü bayram tutmaq adət olmuşdur. Ergenekondan çıxanda göktürklərin padşahı Kayan soyundan olan Bürteçene idi.

Dastanda adı keçən Kayan əslində Kayı xanlı qəbiləsi, Tukuz da Doqquz Oğuz boyudur. Burteçene də Boz qurdun monqolcasıdır.

Dastanda göktürk yerinə monqol kəlməsi işlənmişdir. Çünkü bu dastan Qazan xan zamanında Rəşidəddin tərəfindən «Came əttəvarix»də yazıya alınmış və kitabın da əsl farscadır. Sonradan ərəbcəyə tərcümə edilmişdir. Bu dastanın göktürklərin tarixi ilə yaxın əlaqəsi vardır. Həqiqətdə hun birliyi dağıldan sonra göktürklər Altay dağları ətrafına çəkilmişlər və orada cuan-cuanlara tabe olaraq, uzun müddət dəmirçiliklə məşğul olmuşlar.

## Uyğur dastanları

Uyğur dastanları doqquz oğuzun-uyğur türklerinin dastanlarıdır və iki dastandan ibarətdir: «Törəyiş (xilqət) dastanı» və «Köç dastanı».

### «Törəyiş» (xilqət) dastanı

Əski Hun padşahlarından birinin çox gözəl iki qızı var imiş. Bu qızlar o qədər gözəl imişlər ki, hətta padşah Allahın onları Tanrılarla evlənməsi üçün yaratlığına inanırdı.

Padşah onları xalqdan uzaq tutmaq üçün şəhərin şimalında bir qala tikdirib, orada saxladı. Bir gün Tanrı boz qurd şəklində gəldi, bu qızlarla evləndi. Bu evlənmədən doqquz oğuzun uyğur eli meydana gəldi.

### «Köç» dastanı

Uyğur elində Tuğla<sup>87</sup> və Selinka nəhrləri arasında bir ağaç vardi. Bir gün göydən bir abi işıq bu ağaca düşdü. Ağacın gövdəsi yavaş-yavaş qabardı və yarıldı, o yarıqdan beş uşaq çıxdı. Bunların beşincisi Buğutegin çox ağıllı və gözəl idi. Hamı onu xaqan seçdi.

Uzun bir müddətdən sonra Uyğur xaqanı çinlilərlə savaşa son vermək üçün oğlunu bir Çin şahzadəsi ilə evləndirdilər. Bu şahzadə sarayı Xatun dağında qurdurdu. O ətrafda Qutlu dağ deyilən bir böyük qala var idi. Çin səfirləri gəldilər və dedilər ki, uyğurların səadəti bu

qayaya bağlıdır. Bu qayayı aparsaq, uyğurlar da bədbəxt olar. Bunun üçün xaqandan icazə aldılar və qaya çox böyük olduğu üçün onu parçalayıb apardılar. Ondan sonra Tegin öldü və uyğur yurdunda sular qurudu, torpaq çatladı və qıtlıq oldu. O zaman bütün quşlar və heyvanlar «Köç-köç» deyə, bağırdılar və uyğurlar köç etməyə qərar verib, yola çıxdılar. Hər yerdə duranda yenə o səsi eşitdilər. Nəhayət, Beşbalık deyilən yerdə o səs kəsildi və uyğurlar orada qalıb şəhər saldılar və Beşbalılık və ayrı şəhərləri qurdular. Bu dastan iki mənbədən (Çin və İran: Tarixi cahanquşeyi Cuveyni) alınmışdır. Bu dastanlara görə, uyğurlar özlerini Tanrıının soyundan bilib, yurdu pis idarə edən xaganların üzündən məruz qaldıqları fəlakətləri anladırlar.

## İSLAMDAN SONRAKİ ƏSKİ DASTANLAR

İslamdan sonraki dastanlar əksəriyyətlə milli-islami dastanlardır. Bu dövrdə bir tərəfdən əski dastanlar islam rəngini almışlar, digər tərəfdən də yeni və islami dastanlar yaranmışdır. «Divanü-lüga-tit-türk» də türk elləri arasında ilk diniavaşlardan yaranan dastanlardan parçalar vardır. Bu dövrdə söylənilən dastanların ən qədimləri bunlardır: 1 – Satuq Buğra xan dastanı; 2 – Manas dastanı; 3 – Çingiz-namə; 4 – Dədə Qorqud dastanları.

İlk üç dastan Asiyada və «Dədə Qorqud dastanı» Azərbaycanda yaranmışdır.

### «Satuq Buğra xan» dastanı

Satuq Buğra xan Türküstanda (Kaşgar-Balasağın) X əsrin əvvəllərində ilk müsəlman-türk hökuməti quran qaraxanlı hökmədarıdır. Bu dastan nəsrlə, bəlkə də, hökmədarın istəyi ilə yazılmışdır və daha çox hökmədarın fəaliyyətini şərh edir. Dastan X əsrədə söylənmiş, 135 səhi-fədən ibarətdir.

## **«Manas» dastanı**

İslamdan sonra söylenen ilk büyük dastandır və qırğız türklərinin qəhrəmanlıqları barəsində XI–XII əsrlərdə söylənmişdir.

Manas dastanı əsrlərlə yaşayıb inkişaf etmiş və bütün Orta Asiya türklərinin ortaq (müstərək) dastanı halına gəlmişdir.

Bu dastana son əsrlərdə də çoxlu əlavələr edilmişdir. Başlanğıcda on min misradan ibarət olan bu dastan, bu gün iki yüz min misraya çatmış və millətçi bir məfkurə ilə söylənilən əlavələr edilmişdir. Manas dastanı müsəlman türklərlə qeyri-müslim türklər arasında aparılan savaşlardan yaranmışdır. Bu dastanın qəhrəmanı Ər Manas çinliləri və saratları məğlub etmişdir. Manasın paltarı zirehlidir və ona ox kar etmir. Dastanın ən gözəl yerleri savaş təsvirləri, qəhəmanlıqların və silahların tərifi, yurd, qadın və at haqqındaki duyğulu tərənnümləridir. Manas dastanının da qəhrəman Ər Manas hələ beşikdə ikən dil açıb atasına müsəlman olmasını və kafirləri məğlub edəcəyini söyləməsi də Oğuz dastanının islami şəklini xatırladır.

Manas dastanı şeir şəklində və ümumiyyətlə, 7 hecalı vəznlə söylənmiş yarımqafiyəli və çox dəfə misra başında alliterasiyalarla (səssiz hərfərin və ya hecaların təkrarı) əksi milli nəzmdən xatırələr göstərir.

Bu dastan keçən əsrə əvvələ Çokan Valixanov tərəfindən, sonra isə h. 1264-cü ildə professor Radlov tərəfindən qırğızlar arasında toplanıb, almanca tərcüməsi ilə nəşr edilmişdir.

## **«Çingiznamə»**

Bu dastan XIII əsrдə Orta Asiyada yaranmışdır. Çingizin həyatı, şəxsiyyəti və fütuhatı ətrafında söylənmiş və XV əsrin sonlarında nəşr şəklində yazıya keçmişdir. Bu dastana əmir Teymurun da həyatı və fəthləri qatılıb. Dastan Çingiz və xalqlarını macəraları ilə genişlənmişdir. Burada Çingiz də Uyğur xaqanı kimi gün işığı ilə Tanrı qurdun uşağı olaraq doğulmuş və Oğuz xanın soyundan göstərilmişdir.

## **«Dədə Qorqud» dastanı**

«Dədə Qorqud» kitabı dünya ölçüsündə klassik bir əsərdir. Türk oğuz-Azərbaycan ədəbiyyatının şah əsəridir. Bu əsər on iki boy və bir müqəddimədən ibarətdir. Dədə Qorqud haqqında daha qabaqdan

(Azərbaycan şifahi xalq ədəbiyyatı (5), «Varlıq» sayı 5 və 6 h. 1360) təfsilatlı məqalə yazdığınız üçün burada çox qısa şəkildə danışacağıq.

«Dədə Qorqud» dastanı qəhrəmanlıq dastanıdır və oğuz ellərinin cəsarət, igidlik və savaşdakı qəhrəmanlıqlarını dastan şəklində bəyan edir. Bundan başqa, köçəri həyat sürən oğuz ellərinin adət, keçim və düşüncələri dastanda əsas yeri tutmaqdadır. Burada vətənpərvərlik, qonaqsevərlik, ana və övlad məhəbbəti, qadınlara hörmət, mübarizlik, düşmənlərə nifrət, mərdlik, qəhrəmanlıq və bu kimi gözəl xüsusiyyətlər əks edilmişdir.

Bu dastanlar nəzm və nəşr qisimlərinə ayrılmışdır. Şeir hissəsi iki min beyt qədərdir və kitabın yüzdə otuz beşini təşkil edir. Şeirləri ozanlar (aşıqlar) qopuz (saz) çalıb, müəyyən hava ilə oxurmuşlar. Bu sahələr üzvi surətdə bir-birinə bağlıdır, biri digərini tamamlayır. Dastanın müəllifi bir fərd deyil, bir el və ya millətdir. Dastan digər dastanlar kimi xalq həyatının bir aynası və əski kültür və folklorumuzun xəzinəsidir.

Dədə Qorqud dastanlarında tək Tanrı və İslam dininə inam çox güvvətlidir, lakin əski köçəri inanışlar, adət və xatirələri hələ də yaşamaqdadır.

Oğuzlar düşmənlərinə kafir deyirlər və onlarla savaşmayı cihad kimi təlqi edirlər. İgidlər düşmən ilə savaşda darda qalandı dəstəməz alıb iki rükət namaz qılıb və Həzrət Məhəmmədin (əs.) adına salavat çevirir və beləcə, düşmənə qələbə çalırlar.

Dastan XV əsrə yaziya alınmış, lakin VI–VII əsrlərin yadigarı olub, sonradan islami rəngi almış (Bartold, Cefri, Levis, Əli Bəyzadə və başqaları) və Azərbaycan ərazisində baş verən hadisələrlə inkişaf edərək son şəklini almışdır.

«Dədə Qorqud» dastanlarında işlədilən dil Azərbaycan və Şərqi Anadolu dilinə digər türk dil və ləhcələrindən daha yaxın olub, XIII–XIV əsrlərdə bu məntəqədə yaşayan oğuzların danışq dili ilə eynidir.

Bu dastanlar rəhmətlik Səhənd tərəfindən nəzmə çəkilib və bir qismi «Sazımın sözü» adı ilə nəşr edilmişdir.

Farsca tərcüməsi ingiliscə tərcümələr əsasında «Baba Qorqud» və «Dədə Qorqud» adları ilə nəşr edilmişdir (h. 1355).

«Dədə Qorqud» dastanı sonrakı xalq dastanımıza mühüm təsir buraxmışdır. Buna ən yaxşı misal «Koroğlu» dastanı, «Əsli və Kərəm» və «Aşıq Qərib» dastanlarıdır.

«Koroğlu», «Əslî və Kərəm», «Aşıq Qərib», «Qaçaq Nəbi» və bu kimi xalq dastanlarımız XVI əsrən sonra yaranmış və «Dədə Qorqud» dastanları ilə bərabər h. 1360-ci ildə «Azərbaycan şifahi xalq ədəbiyyatı» başlığı ilə yazdığımız məqalələrimizdə şərh edilmişdir.

## ƏSKİ TÜRK DASTANLARINDA BƏDİİ ÜNSÜRLƏR

Əski türk dastanlarında bəzi bədii ünsürlər diqqətimizi cəlb etməkdədir:

İ s i q: Əski türk dastanlarında işığın hər yerdə çox mühüm və müqəddəs bir ünsür olduğunu görürük.

A ġ a c: Mədəniyyət beşiyi olan ağaç da türk dastanlarında mühüm yer tutmuş və işiq kimi, ağaç da islamdan sonrakı türk dastanlarında da yaşamışdır («Dədə Qorqud» dastanları).

Q a d i n: Əski türk cəmiyyətində qadın, bəzən ailə rəisi olmuşdur. Bunlarda qadın hər zaman evin dirəyi, kişinin vəfali yoldaşı və uşaqlarının anası olmuşdur. Bu qadın anlayışının xüsusiyyətləri islamdan sonrakı dastanlarda da davam etmişdir. XII–XIV əsrlərdə oğuz dastanlarında Dədə Qorqud boyları, Koroğluda (Nigar xanım) və hətta Qaçaq Nəbidi (Həcər xanım) bunu bədii bir şəkildə görürük.

B o z q u r d: Türklerin əski zamanlarda totempərəst olduqlarına inananlar Boz qurdu onların totemi saymışlar. Dastanlarda Boz Qurd türklerin cəddi olaraq həyat və savaş gücünü təşkil edir və hər zaman rəhbər vəzifəsini ifa edir. Boz Qurd «Dədə Qorqud» dastanlarında da mübarek sayılır<sup>88</sup> və Qazan xana rəhbər kimi yol göstərir.

S u: Əski türk dastanlarında su və su sevgisi də diqqəti cəlb edir.

A ġ s a q q a l l a r: Dastanlarda xaqanların məsləhət alıb, hörmət elədikləri ağsaqqallar vardır. Ağ saqqallı, ağ dəyənəkli və təcrübəli olan bu yaşlı adamlar, xüsusən gənc xaqanlara yol göstərilərlər.

M u s i q i: Musiqi ilk çağlarda əvvəla dini həyəcanı səsləndirən bir sənət olmuş, sonra hər növ həyat hadisələri ilə birləşmişdir. Dini mərasimlərdə, uğurlu ov zamanı, savaşlarda, əmək əsnasında, doğmaq və ad vermək mərasimlərində, eşq macəralarında sazların səsi insanları coşdururdu.

Saz şairlərinin ən əski İlahi (Tanrı üçün söylənən şer) və qeyri-dini şeirlərini sazla söylədikləri məlumudur. Türklerin əskidən zəngin

musiqiləri var idi. Musiqi aləti ilə çaldıqları ahənglərə kuğ (küy) və ya kök deyirdilər.

Yüksək səslə tərənnüm etdikləri ahənglərə «dole» və «ir» deyirdilər. Tərənnüm və təğənni<sup>89</sup> mənasını ifadə edən irləmək və ya birləşmə sözü də buradan gəlməşdir.

**Q o p u z:** Müxtəlif saz alətləri arasında qopuzun xüsusi yeri vardır.

Türküstanda Turfan arxeoloji qazıntılarında ələ keçən uyğur miniatürləri uyğur türkləri arasında orkestr təşkilatı olduğunu meydana çıxartmışdır. Bu orkestrdə müxtəlif saz alətləri, o cümlədən qopuz və cəngə bənzəyən və ağızla çalınan sazlar görülməkdədir.

**A t:** At da dastan qəhrəmanlarının vəfali və məhbub yoldaşıdır. Orta Asiya bozqırlarında yaşayan türklər atı da qadın və silahları kimi öz namusları bilmislər. At sevgisi islamdan sonra da türklər arasında davam etmişdir.

«Koroğlu» dastanında Koroğlunun Qıratı Koroğlu qədər böyük vəzifəli bir dastan qəhrəmanıdır. Habelə «Qaçaq Nəbi»də Bozat da qəhrəmanın yoldaşı və dar gündə onun qurtarıcısıdır.

## **DASTAN DÖVRÜ ƏDƏBİYYATINDA ŞEİR VƏ ŞAIRLƏR**

Dastan dövrü ədəbiyyatında şeir sazla söylənirdi. Hələ yazı olmayan bu dövrdə sazla söylənən bu şeir və dastanlar illərin şifahi ədəbiyyatını meydana gətirmişdir.

Türk əllərində şeir qoşmaq adəti çox əskidir. Türklər şeirə qoşuq, ya qoşqu deyirdilər\*. İlk şairlər şaman və ya din adamları olmuş və əllərində sazları ilə rəqs edərək, şeir söyləmişlər. Bu saza «qopuz» və onu çalaraq şeir oxuyanlara «ozan», «baksi», «şaman» və s. deyirdilər.

Ozanlar dini mərasimlərdə və hər il təkrar olan ov mərasimində (sığır), habelə matəm (yuğ) mərasimlərində və savaşlarda, toylarda (dini olmayan qonaqlıq) qoşduqları şeirləri oxuyar və sazları ilə şeirlərin təsirini qüvvətləndirərək, xalqı həyəcana gətirərdilər.

Əski türk şeiri barəsində ən qədim nümunə və məlumat Çin qaynaqlarında mövcuddur. Bu şeirin tərcuməsi bizə məlumdur və e.e.

\* Əski türk şeiri haqqında «Əski türk şeirində vəzn, şəkil və qafiyə» ünvani ilə «Varlıq»ın 7–8 sayı h. 1362-də bir məqale müəllif tərəfindən nəşr edilmişdir.

119-cu ildə Hun şairi tərəfindən söylənmişdir. Bu şeir döndlük şəklindədir və hunların savaşda məğlub edildiklərinə və torpaqlarının bir parçasını əldən verdiklərinə ağlayaraq şərh verir.

Bugünkü türkcəmizlə bu şeir belədir:

Yençisan dağlarını itirdik,  
Qadınlarımızın gözəlliyyini aldılar.  
Silanşan yaylasını itirdik,  
Heyvanları bəsləyəcək yeri aldılar

İkinci türk şeri və ya ilk türkçə şeir Orxon yazılı daşlarında verilmiş Yulluq Tekin tərəfindən qoşulan VIII əsrə aiddir:

Bunca bitik bitikmə mən Gültigin atası  
Yolluk Tegin bitidim Yigirmi gün olurup  
Bu taşka bu tamğa kop Yolluk Tigin bitidim.

Bugünkü türkcəmizlə:

Bu qədər yazılar yazan mən Gültəkinini atabəyi  
(və ya yegəni – qardaş, ya bacı oğlu)  
Mən Yulluk Tegin yazdım.  
Bu daşa damğa qoyub,  
İyirmi gün oturub,  
Mən Yulluk Tegin yazdım.

Bu şeirlər «Divanü-lüga-tit-türk»də verilən yeddi hecalı şeirlərlə eynidir. Üçüncü misranın nəqarət şəklində təkrarlanması da aşiq şeirinə uyğundur.

«Divanü-lüga-tit-türk»də yazıya alınan əski türk şeirlərindən nümunələr vardır. Bu şeirlər bəlkə də Yulluk Teginin şeirindən daha əski zamanlarda saz şairləri tərəfindən söylənmiş və əsrlər sonra Mahmud Kaşgarinin divanına alınmışdır. Bunlardan Alp Artunqa (Əfrasiyab) mərsiyəsi üçün söylənmiş matəm şeiri (sağrı) çox maraqlıdır.

Bu sağrı eramızdan yeddi yüz əvvəl yaşamış və əski iranlılarla savaşılmış türklərin tarixi-əfsanəvi hökmədar və qəhrəman Əfrasiyab üçün xalq şairləri tərəfindən qoşulmuşdur. Burada nümunə üçün iki bəndini dərc edirik.

Alp Artunqa öldü mu (mi)\*  
İssiz acun kaldımı  
Özlək öçin aldı mu  
İmdi yürek yırtılır.

Özlək yarak gözətdi,  
Oğrı tuzak uzıttı,  
Beglər begin azıttı,  
Kaçşa kani kurtulur.

Bugünkü türkçəmizlə:

Alp Artunqa öldümü,  
Zaman üçün (intiqamın) aldımı,  
Zəmanə fürsət gözətlədi,  
Bəylərbəyin azıtdı.

Pis dünya qaldımı,  
İndi ürək yırtılır,  
Oğru tozaq (dam) uzatdı,  
Qaçsa necə qurtular.

Mənzumə bayatılar kimi yeddi hecalı vəzndə qoşulub, şəkil cəhətindən də əski türk şeiri şəklində, yəni dördlüklər məcmuəsində təşkil tapmışdır.

### **Yazılı ədəbiyyat**

Türk dili və ədəbiyyatının ilk gözəl və dəyərli əsərləri göktürklər dövründə yazılın və tikilən yazılı daşlardır.

Bu yazılı daş və ya kitabələri Orxon çayı yaxınlığında tapdıqları üçün onlara Orxon kitabə və ya abidələri deyilməkdədir. Lakin bu yazıldan 300 il əvvəl, yəni miladi V əsrə aid Yenisey yazıları bu gün ilk türk yazılı əsərləri kimi qəbul edilməkdədir.

### **Yenisey yazıları**

Bu yazılar məzar daşları üzərində qazılmışdır və miladi V əsrə aid olduğu ehtimal edilir.

Yenisey yazıları o əsrlərdə Yenisey nəhri civarında yaşayan qırğız və oğuz türklərinə aiddir. Bu bölgədə əlli bir mətn tapılmışdır.

Yenisey yazılı daşları iki qismə ayrılır:

1 – Talas çayı ətrafindakı yazılı daşlar.

2 – Suçi çayı ətrafindakı yazılı daşlar.

Bu yazıların hərfləri 159-dur və daha çox təsviri (şəkil) xarakter daşıyır. Mətnlər Orxon yazıları qədər inkişaf etmiş olmayıb və çox da oxunaqlı deyildir.

---

\* Bu şerin birinci bəndi «Əfrasiyab dastanı» fəslində yazılmışdır.

Barlıq (Varlıq) çayı kənarında təpilan və oğuz xanına aid olan və Varlıq yazılı daşı adlanan bir yazılı daşda belə yazılmışdır:

1 – Ər ərdəmi atım tapdim ərdəmi.

2 – Öz Yigən Alp Turan altı oğuz budunda üç yigirmi (yaşımka) adırıldım.

3 – Bəg ərkimə sizimə adırıldım.

Bugünkü türkçemizlə:

1 – Ər ərdəmi adımı tapdim ərdəmi (fəzilətli igid).

2 – Öz Yegin Alp Turan altı oğuz elindən 13 yaşında ayrıldım.

3 – Böyük iqtidarından, sizdən ayrıldım.

Bu yazı 13 yaşında ölen Öz Yegin Alp Turan adında altı oğuz elinin xanzadə və ya bəyzadəsinin məzar daşına qazılmışdır.

## Orxon yazıları

Orxon yazıları Göktürk xaqqan, şahzadə, vəzir və böyüklərinin məzar daşlarına qazılmış və VII–VIII əsrə aiddir. Bu tikilmiş yazılı daşlara göktürklər benkutaş (əbədi daş) deyirdilər və Orxon çayı yaxınlığında olduqları üçün onlara Orxon yazıları və ya Orxon abidələri deyilməkdədir. Orxon abidələrinin ən mühümləri üç böyük kitabədir. Bu kitabələrdə çinlilərə qarşı istiqlal savaşı etmək və türk birliyini yenidən qorumaq üçün içəridə və xaricdə savaşan göktürklərin dörd xaqqanına vəzirlik edən Bilge Tonyuquqa aid olub, özü tərəfindən 720-ci ildə, ölümündən altı il qabaq yazdırılmışdır. Kitabədəki xatirələrin yazuçısı da özüdür.

Digər iki kitabə birincidən daha gözəl bir dil ilə və daha zəngin bilgi ilə Yulluk Tegin tərəfindən yazılmış və Gül Tegin və Bilge xaqqanın məzarlarına aiddir.

Gül Tegin abidəsi 732-ci ildə, Bilge xaqqanının isə 735-ci ildə, yəni sahiblərinin ölümündən bir il sonra tikilmişdir.

Orxon daşları əski türkcə və Göktürk əlifbası ilə yazılmışdır. Daşların bir tərəfində Çin və türk dilərində Çin dostluğunundan bəhs edilmişdir.

Bu daşlardan başqa Öngin yazılı daşı Öngin çayı kənarında 692-ci ildə xaqqan Kapkan tərəfindən böyük qardaşı Kutluk xaqqanın məzarına tikilmişdir (Əhməd Cəfəroğlu. Türk dili tarixi). Başqa qaynaqlara görə, Öngin abidəsi tərxan İşbaraya aid olub, 720-ci ildə tikilmişdir.

Orxon yazıları keçən əsrin sonlarında rus alimi Yarintsov tərəfindən tapılmış və 1893-cü ildə Danimarka alimi Tomsen tərəfindən oxunmuşdur.

Bu yazılı daşlardan başqa şaman dini haqqında yüz səhifəlik kitab və bir neçə sənəd də Tomsen tərəfindən nəşr edilmişlər (1914–18).

Bu gün Göktürk hərfərlərə yazılmış mətnlərin sayı 250-ni keçmişdir.

Şimali Azərbaycanda Şükürov və Məhərrəmov tərəfindən 1976-cı ildə nəşr edilən «Qədim türk yazılı abidələrinin dili» adlı kitabda bütün türk qövmləri haqqında qısa məlumat verəndən sonra Gül Tegin Tonyuquq Benqu daşlarının Göktürk hərfərlərə mətnləri, transkripsiya və Azəri türkcəsinə tərcümələri yazılmış və qısa bir qrammatika da əlavə edilmişdir.

Orxon və Göktürk əlifbası 38 hərfdən ibarət olub, dördü səsli, qalanı isə səssizdir. Orxon dilində 8 səsli fonem vardır. Hər səsli hərf incə və qalın olmaq üzrə, iki səsli fonemi göstərir. Bu əlifbanın mənşəyi haqqında tədqiqatçıların fikri müxtəlidir. Bəzi müəlliflər bu əlifbanı türk mənşəli qəbul etmişlər. Bunların fikrinə görə bu əlifba türk damğalarına (möhür) görə yaradılmışdır. Sonra bəzi hərfərin əşyalara bənzərliyi (ev, ox, yay, süngü, çadır) bu hərfərin türk əsilli olduğunu isbat edir. Bəzi müəlliflər bu əlifbanı runi hesab edib, əski Skandinaviya mənşəli və həmçinin, Arami mənşəli saymışlar.

Orxon türk dilində h, x, j, v, c hərfəri yoxdur.

### Göktürk dilinin bəzi xüsusiyyətləri

Əski türk dilində isimlər və fellər sona «ək» əlavə etməklə sərf olunur və köklər həmişə sabit qalırıdı.

Adların sərfi: Yiyəlik halı üçün «n» və ya «in» adın sonuna əlavə olunurdu, bəzən «k» da əlavə edilirdi. Məsələn: budun – xalq, budunin – xalqın.

Təsirlik hal üçün «ka» və «ke» işlənirdi, məsələn: bizke – bizə.

**Orxon və yenisey əlifbası\***

Təsirik hal yiyəlik hali ilə bərabər olanda yiyəlik halını bildirən «ək»dən sonra «na» və «nə» işlənirdi. Məsələn, oğluna – oğluna.

Tamamlıq üçün kəlmənin sonu səsli olsa «q», ya «k», səssiz olsa isə «ik», «ük» işlənirdi, məsələn, yağıq – yağını, düşməni; qatunuk – xatunu.

Şəxs və işaret əvəzlikləri üçün «ni» işlənirdi: anı – onu.

Çıxışlıq halında «dan» və yerlik halında «də» əvəzinə «da», «də», «ta», «tə» işlənirdi: yolta – yolda, iltə – ildə və ildən.

«İlə» əvəzinə «yin» və «un» işlənirdi, məsələn: okun – oxunla.

Sifət üçün «li», «lik», siz, son, əkləri (şəkilçiləri) işlənirdi.

Sifetin üstünlük dərəcəsi üçün «pak», şiddetləndirmə dərəcəsi üçün isə «ru» işlənirdi.

Cəm əlamətləri «lar», «lər», «kun», «gün», t. z-dan ibarət idi.

\* Professor Əhməd Cəfəroğlunun «Türk dili tarixi» kitabından.

Əski türk dilində səslilərin tətbiqi qanununa hər yerdə riayət edilməmişdir.

İndi Göktürk mətnlərindən nümunə olaraq, Gül Tegin məzar daşının yazılarından bir parçasını dərc edirik.

## Gül Tegin abidəsi

Bu abidə qardaşı Bilge xagan tərəfindən Gül Teginin məzarı üzərində tikilmişdir. Yazı Yolluk Tegin tərəfindən yazılmış, lakin xitatə Bilge xaganındır:

Gül Tegin abidəsi\* güney üzü

\* Orxon abidələri. Məhərrəm Ergin. İstanbul. 1970

I – Tenqri tək tenqri də bolmuş türk Bilge xaqan bu ötgə olurtum sabımın tükəti esitgil ulayu ini yegünün oğlanım biriki oğuşum, budunum, biriye Şadapit beglər, yiriya tarkat buyruq beglər, otuz tatar...

II – Tokuz oğuz beglər buduni bu sabımın edguti esid katiğdi tinqla:

İlgerü kün toğsika, birigeru gün örtusinqaru kuriqaru kün batsikinqa, yiriqaru tün örtusinqaru anda içrəki budun köp mana görür, bunca budun.

III – Köp itdim. Ol amti anyiq yok. Türk kaqan Ötükən yiş olursa iltə bunq yök...

Bugünkü türkcəmizlə:

1 – Tanrı kimi göydə olmuş Bilge xaqan bu zamanda taxta oturdum. Sözümü sonunacan eşit, xüsusən qardaş oğlu, oğlum, bütün qohumum, millətim, güneydəki şadlar, bəylər, quzeydəki tərəxanlar buyuruq bəyləri, otuz tatar...

2 – Doqquz oğuz bəyləri, milləti! Bu sözümüz yaxşı eşit, dürüst qulaq as. Şərqdə gündoğana, güneydə günortasına, qərbdə günbatana, quzeydə gecə ortasına qədər, onun içindəki millət hamısı mənə tabedir. Bu qədər millət.

3 – Hamısını nizama saldım. O, indi pis deyildir. Türk xaqanı Otuken cəngəldə otursa, eldə sıxıntı və qəm yoxdur...

Sonra belə deyir: «Şərqdə sən türk ovasına qədər qoşun çəkdir. Az qaldı dəryaya yetişim. Güneydə doqquz ərsinə qədər qoşun çəkdir, az qaldı Tibetə yetişim. Qərbdə İnci nəhrini (Seyhun) keçdim, Dəmir qapıya qədər qoşun çəkdir. Quzeydə Yırba Yırku yerinə qədər qoşun çəkdir, bu yerlərdən yeritdim. Otuken cəngəlindən daha yaxşısı yoxmuş. El (millət) tutan yer Otuken cəngəli imiş. Bu yerdə oturub Çin milləti ilə saziş elədim. Qızılı, gümüşü, ipəyi, ipəkliyi sıxıntısız elə verir. Çin millətinin sözü şirin, ipək qumaşı yumşaq imiş. Şirin sözlə, yumşaq ipək qumaşla uzaq milləti tovlayıb, eləcə yaxınlaşdırılmış. Yaxınlaşdırıb qonduqdan sonra, pis işləri o zaman düşünər, fikir edərmış».

Bu başlanğıcdan sonra Bilge xaqan türk millətinə xıtab edərək, deyir: «Otuken ormanlarından uzaqlaşmasan və uzaq yerlərə getməsən sənə zaval yoxdur, ey türk, mənim sözümü eşit, sən xaqanının sözünü eşitmədin və hər yerə getdin, orada zəlil və pərişan oldun».

Sonra öz əcdadı Bumin xaqan və İstəmi xaqandan bəhs edir və onların savaşlarından, qəhrəmanlıqlarından və türk millətinə etdikləri

xidmətlərindən danışır. Sonra atası İltəriş xaqandan söhbət edir ki, anası İl Bilge xatun ilə birlikdə türk elini birləşdirdi və Çin, baz, doqquz oğuz, qırğız, koriqan və xitay kimi düşmənlərlə iyirmi dəfə savaşdı, xalqı əsarətdən qurtardı və qanun və dəblərini bərqərar etdi. «Tanrı bizə lütf etdi. Atam xagan millət və ölkəni qurtardı.

Türk oğuz bəyləri. Millət. Eşidin.

Üstdə yer tökülməyib, altda yer dəlinməsə, türk milləti elini, törəni (qanun) kim poza biləcəkdi».

Bilge xagan məzar daşı yazısında öz ailəsindən danışdıqdan sonra əvvəlki xaganların səhvərinə işaret edir və Çin siyasetini ifşa edərək deyir ki, çinlilər hiyləgərdir. «Bizim xalqımızı bir-birindən ayırb özlərinə tabe etdilər. Kişilərimizdən nökər, qızlarımızdan kəniz tutdular. Türk bəyləri türk adını buraxıb, Çin xaganına tabe oldular. Tanrı türk millətinin aradan getməsini istəmədiyi üçün atam İltəriş və anam İl Bilge xatunu başından tutub yuxarı qaldırmış. Atam və anam xalqı yığıb, millətin düşmənlərilə savaşdıralar və türk millətinin istiqqlalını aldılar.»

Sonra öz işləri vəavaşlarından bəhs edir və ikinci dəfə Göktürk dövlətinin təşkilindən bəhs edərkən, atası İltəriş, müşaviri və vəziri Tonyuququn xidmətlərindən danışır.

## Uyğur ədəbiyyatı

Oğuzlar (doqquz oğur-uyğur) Göktürk dövlətini yıxıb, onların yerinə keçəndən (745) az bir müddət sonra, üçüncü xaganları Bugu xan Mani dinini qəbul edib, onu öz dövlət dini elan etdi (h. 142/m. 763). Bundan sonra Mani dini ilə bərabər, Mani dininə inanan Soğd missionerləri vasitəsilə Mani yazılı da türklər arasında yayılıb, Göktürk yazılı tərk edildi. Uyğurların ikinci xaganı Moyin Çor üçün tikilən abidə Göktürk yazılı ilə olduğu halda, bundan sonrakı yazı mətnlər yeni yazı ilə yazıldı. Yeni yazı soğd yazılında bəzi dəyişikliklər əmələ gətirməklə icad edilib, uyğur yazılı adlandırıldı. Uyğur yazılı türklər arasında Mani, Buddha və İslam dini yayıldıdan sonra da uzun əsərlər işləndi və miladi XVI əsrə qədər davam etdi.

Uyğur əlifbası sağıdan sola yazılır, 18 hərfdən ibarətdir və türk dili üçün münasib və kafı deyildir. Bu əlifbada «p», «b», «f» səsləri üçün bir hərf vardır. «g» səsi üçün də bir hərf mövcuddur. «O», «u», «ö», «ü» üçün də yalnız bir hərf vardır.

## Uyğur dili

Uyğur dili göktürkçenin davamıdır. Lakin yavaş-yavaş onda bəzi dəyişikliklər zühur edib yeni dinlərin (Mani, Budda və Nestori) və dini kitablarda edilən tərcümələrin təsirilə göktürkçesindən fərqlənib və 2-3 ləhcənin yaranmasına səbəb olmuşdur.

Bununla belə, göktürk və uyğur türkçəsinə əski türkçə (türk qədim) adı verilmişdir.

740-ci ildə Uyğur dövləti qırğızlar tərəfindən yixilib dağıldı. Bundan sonra uyğurların bir qismi Tarım-Turfan hövzəsinə gedib Hoçunu<sup>90</sup> hökumət mərkəzi seçərək, Uyğun dövlətini qurdular. bir qismi də Çinə, Kaansuya gedib, Çinə tabe oldular.

Uyğur ədəbiyyatı yeni ölkədə də davam edib, yeni mənzum və mənsur əsərlərlə zənginləşdi. Bu ədəbiyyatın iki xüsusiyyəti vardır: biri dini olması, o biri isə daha çox tərcüməyə dayanmasıdır. Tərcümə cincə, sanskritcə, tibetcə, toxarca və soğdcadan olmuşdur.

Tarım hövzəsindəki uyğur ədəbiyyatı iki qismə ayrılır:

1. Manıcı ədəbiyyat, yəni Mani dininə inanan uyğurların meydana gətirdiyi ədəbiyyat.
  2. Buddacı ədəbiyyat

Manici ədəbiyyat

Manıcı ədəbiyyat mənzum və mənsur olaraq iki qismə ayrılır. Manıcı şeirlər daha çox ilahilərdir və dördlüklük şəklində olub, misrabası qafiyəlidir (Altay alterasyonu). Bundan başqa, ahəng ünsürü də vardır. Bəzən iç qafiyə və ya iç alterasyon da vardır. Misralarda heca sayı həmişə bir deyil, üçdən on besə qədər dəyisir.

Bu dövrün ən mühüm şairi Aprinçurdur. Ədəbiyyatda şairi bəlli olan ilk şeirlər bu şairə aiddir. Bu şairdən iki şeir qalmışdır. Biri ilahi bir şeirdir.

İndi Aprinçurun ilahi şeirini aşağıda dərc edirik:

Gün tenqri yaruğın tək köküzlüğüm, bilgəm  
Gün tenqri yaruğın tək köküzlüğüm, bilgəm  
Körtə tüzün tənqrim, külügüm, küzünçüm,  
Kortə tüzün tənqrim, burkanım, bulunçsuzum

Bugünkü türkçemizlə:

Bizim tanımızın yaxşılığı cövhərdir, deyirlər,  
Cövhərdən daha üstün mənim yaxşı Tanım,  
qəhrəmanım, bayraqım

Biləv söz iti almazdır.

Biləv söz iti almazdır.

Almazdan daha iti biliklim, əsilim, işığım  
Almazdan daha iti biliqlim, həkimim, filim.

Gün Tanrı işığı kimi kuyuslum, həkimim

Gün Tanrı işığı kimi kuyuslum, həkimim.

Gözəl əsil Tanım, şöhrətim, qoruyucum  
Gözəl əsil Tanım, yürkənim tapılmazım.

Apriçur Tiginin «Sevgili» şeirindən bir parça (bugünkü türkçemizlə şeirin hamısı dərc edildi):

#### «Sevgili» şeiri:

Kasıncığımın öyü kadkurarmən.  
Kadkurduqca  
Kaşı körtləm  
Kavışksayurmən.

Öz amrakımın öyürmən  
Öyür evirürmən ödü...  
Öz amrakımın  
Öpüksəyürmən.

Bugünkü türkçemizlə:

Nişanlımı düşünüb dərdlənirəm.  
Dərdlədikcə  
Qaşı gözəlim  
Qovuşmaq isteyirəm.

Girim desəm  
Kiçigim  
Girə bilməm yenə mən  
Ənbər müşk qoxulum.

Öz sevgilimi düşünürəm  
Düşünüb dururam...

Parlaq Tanrılar  
Buyruğu ilə.  
Yavaş xuylum<sup>91</sup> ilə,  
Birləşib ayrılmayaq.

Öz sevgilimi  
Öpmək isteyirəm.  
Gedim desəm  
Gözəl sevgilim  
Gedə bilməm yenə mən  
Sadiq yarım.

Güclü mülklərin  
Güt verməsilə  
Gözü qarəm ilə  
Gülüşüb oturaq.

İndi Tanrıının mədhinə yazılmış ilahi dediyimiz bir şeirdən iki bəndi bugünkü türkçəmizlə birlikdə dərc edirik. Bu şeirin şairi məlum deyildir:

Tanq tenqrikəlti  
Taq tenqri özi gəlti  
Turuqlar kamuk beglər  
                  kardaşlar  
Taq tənqrik ögəlim  
Görügmə kün tenqri,  
Siz bizi gözədin.  
Görünügmə ay tenqri,  
Siz bizi kurtarink.

Dan (şəfəq) Tanrı gəldi  
Dan Tanrı özü gəldi  
Durun hamı, bəylər,  
                  qardaşlar.  
Dan Tanrını övək  
Görən günəş Tanrı,  
Siz bizi gözətləyin.  
Görünən ay Tanrı,  
Siz bizi qurtarın.

### Manıcı nəsr

Daha çox dini mətnlər və dualardır. Bugu xaqanın Mani dininə keçməsini şərh edən mətn manıcı nəsrin ən mühüm nümunələrindəndir.

H. 309/m.930-cu ildə Göktürk əlifbasılə yazılmış «İrkbitik» (Fal kitabı) Mani mühitində yazılmış mühüm bir mətnidir. Hər biri ayrı bir fal olaraq şərh edilən 65 paraqrafdan meydana gəlmişdir.

### Buddaçı ədəbiyyat

Buddaçı ədəbiyyat da şeir və nəsrə ayrıılır.

Şeirlərin təqrübən hamısı dini olub dörtlük şəklindədir. Bəzən misra sonu qafiyəsi də vardır.

Heca sayı müxtəlifdir. 7 hecalıdan 20 hecalıya qədər misralar vardır.

Burada nümunə üçün «Anıtəg orunlarta» («Elə yerlərdə») adlı şeirdən iki bənd və bir də «Bilik» şeirini dərc edirik:

Adka şu turur kat-kat tağta  
Amil ağlak Aranyadanta  
Artuc sögüt alnınında  
Axa suvlukta  
Amrancığın uçdaçı kuşki alar  
Tirinlik kuraklıkta  
Adkağsızın mənqi təgingülüük ol  
Anıtək orunlarta.

Sıra-sıra duran qat-qat dağlarda  
Sakin və tənha Aranyadanda  
Ardıc (dağ sərv) ağacları altında  
Axan sularda  
Sevinc içində uçan quşların  
Düzülüb yiğışacağı yerdə.  
Hər şeydən uzaq hüzur tapmalı  
Elə yerlərdə.

## Bilgi:

Bilik biling ya bəgim  
Bilik sanqa eş bolur  
Bilik bilgən ol ərkə  
Bir gün dövlət tuş bolur

Bugünkü türkcəmizlə:

Bilik bilin, ey bəgim  
Bilik sənə iş (yar) olur  
Bilik bilən insana  
Bir gün dövlət yar olur.

## Buddaçı nəşr

Mövzularına görə üç qismə ayrılır: Çatıklər (hindcə Cataka); Sudurlar (hindcə Sutra); Digər əsərlər.

## Çatıklər

Bu nəşr parçaları Buddanın həyatını şərh edir. Buddha məzhəbində tənasüxə<sup>92</sup> inanırlar və onlara görə insan daha qabaqcadan bir neçə müxtəlif şəkildə (insan, heyvan, cin və s.) dünyaya gəlmışdır. Buddha özü də bu mərhələlərdən keçmişdir. Çatıklərdə Buddanın bu mərhələləri nağıl kimi şərh edilmişdir.

Çatıklər rahiblər tərəfindən, bəzən də musiqi ilə xalqa söylənilir. Çatıklərin ən məşhuru «Yaxşı fikirli şahzadə ilə pis fikirli şahzadə» hekayəsidir.

## Sudurlar

Bunlar dini əsərlər olub, Buddha dininin əsaslarını və əməllərini şərh edir.

Bunların ən məşhuru «Altun yaruq», ya «Qızıl işıq»dır.

Onuncu əsrin ilk yarısında yazılan və çoxu Çin mətnindən tərcümə olan bu əsər Buddha dininin əsaslarını, fəlsəfəsini və Buddanın mənqəbələrini<sup>93</sup> şərh edir.

«Səkkiz yükmək» və ya «Səkkiz tumar» da uyğurların məşhur dini əsəridir. Bu əsərdə Buddha məzhəbinə aid dini-əxlaqi əqidələr, möisət və həyata aid bəzi mövzular şərh edilmişdir.

## **Digər əsərlər**



Bunların ən mühümləri tövbə duaları, bəzi məktublar və başqalarıdır. Turfanda avropalılar tərəfindən aparılan qazıntılarda min-lərcə yazı, nəqqaşlar və digər sənət əsərləri tapılmış və bunların bir qismi nəşr edilmişdir.

Bu gün Şərqi Berlindəki Turfan məcmuəsində səkkiz min uyğur mətni vardır. Bunların indiyəcən yüzdə iyirmisi nəşr edilə bilməşdi.

## HƏRFLƏR


BİZİM ƏLİFBƏ  
(SƏSLİLƏR)

UYĞUR ƏLİFBASI  
(SƏSLİLƏR)



SÖZÜN  
BAŞINDA

SÖZÜN  
ORTASINDA



KƏLMƏLƏRİN			Hərflər	Bizim Əlifba (Əski əlifba)
Sonun- da	Orta- sında	Başın- da		
خ	خ	خ	ğ	خ
ك	ك	ك	k	ك
د	د	د	y (ı,ı)	ي
ر	ر	ر	r	ر
ل	ل	ل	l	ل
ت	ت	ت	t	ت
د	د	د	d	د
ج	ج	ج	c	ج
س	س	س	s	س
ش	ش	ش	ş	ش
ز	ز	ز	z j	ز
ن	ن	ن	n	ن
ب	ب	ب	b p	ب
و	و	و	v	و
ه	ه	ه	w	ه
م	م	م	m	م
ھ			h	ھ

لشیعات الرسول

## II FƏSİL. ORTA TÜRKLƏR İSLAM DÖVRÜNDƏ TÜRKLƏR

Türklər islam dinini qəbul etdikdən sonra qərbə tərəf böyük köçlər edib əzəmətli islam dövlətləri təşkil etmişlər. İslam dinini ilk dəfə qəbul edən Orta Asiyada Qaraxanlı dövləti olduğu halda, qərbə köç edən oğuz türkləri (səlcuqlar və osmanlılar) böyük islam dövlətləri quraraq, islam dinini Bizans diyarı olan Anadolu və sonra Balkanlarda yaymağa müvəffəq olmuşlar. Türkler müsəlman olmaqla yanaşı, islam mədəniyyətini də mənimsəyib, inkişaf etdirmişlər. Lakin müxtəlif ölkələrdə birləşib, başqa milletlərlə temas tapıb və ya qaynayıb-qarış-dıqları üçün ayrı-ayrı fərhəng, mədəniyyət və ədəbiyyatlar meydana gətirmişlər və dilləri də müxtəlif ləhcələr şəklində bir-birindən fərqlənmişdir.

Biz islam dövründəki türklərin tarix və mədəniyyətlərinə şəhər verərkən, əvvəlcə onların tarixini XVI əsrə qədər xülasə olaraq anladıb, oğuz türkləri (İran və Anadolu türkləri və ya səlcuqlar və osmanlılar) fərhənginin tarixi icmalindən sonra şəhər edəcəyik. Sonra bu dövrdə daha zəngin olan Orta Asiya və ya Qaraxanlı, Qıpçaq və digər türk ellərinin fərhəngindən ayrı bir fəsildə bəhs edəcəyik.

İslam ordusu başında Əməvi komandanı Qüteybə olduğu halda, Mavərənnəhri VIII əsrin başlarında (710–716) aldı. Lakin islamın Seyhun çayı ətrafına qədər ərazidə hakimiyyət Abbasilər zamanında (751) Ziyad ibn Saladin Çin istila ordusunu Talasda məğlub edib, Qərbi Türküstəndən çıxartması ilə mümkün olmuşdu. Türkler bu məntəqədə yaşayın və daha çox ticarətlə məşğul olan soğdların təsirilə islamı qəbul etməyə başladılar.

IX əsrin ortalarında şərqi türklərin arasında qərbə tərəf bir hərəkət başlandı. Türk qəbilələri yavaş-yavaş Qərbi Türküstənla əreb əmirləri, tahirilər və samanilər tərəfindən idarə olunan ölkələrə gəldilər və bu ölkələrdə, xüsusən Seyhun və Zərəfşan hövzəsində birləşərək, islam dinini qəbul etdilər. Bunlar qarluqlar, oğuzlar və qismən də Toxsi qəbilələri idi.

920 miladidə orta Tyan şanda (Tanrı dağı) qaraxanilər, İtil (Volqa) sahəsindəki bulğarlar, az sonra da Aral dəryaçəsi və Xəzər dənizi arasında yaşayan və xəzərlərə tabe olan oğuzlar, 940–960-cı illər arasında Çu nehrindəki Balasaqun və İtil hövzəsindəki bulğar şəhərləri arasında yaşayan türklər bütünlüklə müsəlman oldular.

920–960-cı illər arasında türk xalqlarının bütünlükə müsəlman olmaları islam tarixində və dünya tarixində mühüm bir dönüm nöqtəsi olmuşdur. Türklər arasında islam dininin birdən və kütə halında yayılmasının səbəbləri bu dinin haqq dini və realist bir din olub, türklərin ruhuna başqa dinlərdən daha çox uyğun olmasıdır. Cihad məfhumu türklərin fütuhat arzularına uyğun gəlib, onların fateh ruhlarını oxşayırıdı.

Türklər müsəlman olandan sonra Çin və Hindistan mədəniyyətləri təsirindən ayrılib islam və İran mədəniyyəti təsiri altına girmişlər.

Türklərin müsəlman olmaları hər cəhətdən onların xeyrinə olmuşdur. Bu iş, eyni zamanda islam və müsəlmanlar üçün də xeyirli və faydalı olmuşdur. Abbasilər zamanında islam ölkəsi Suriya və Anadoluun cənubu bizanslılar tərfindən təhdid olunurdu<sup>94</sup>. Türklər xəlifə ordusuna daxil olandan sonra bu hüdudların əmniyyəti təmin edildi.

Səlcuq orduları İrani alandan sonra Toğrul və Alp Arslan zamanında Rum ölkəsinə hücum edib, 20–25 il ərzində Anadolunu istila etdilər və az müddətdə oranı bir müsəlman türk ölkəsinə əvvəldilər.

Türklər iki yüz il çəkən səlib savaşlarına girib məsihilərin qabağında dayandılar, islam ölkəsi və islamiyyəti qorudular.

Türklər islamiyyətdən qabaq müxtəlif din və mədəniyyətlərin təsiri altında qaldıqları üçün mənənə həmişə uyğunsuzluq içində yaşayırdılar. Buddizm, Mani dini, məsihiyyət və yəhudü dirlərinə mənsub bəylər və feodallar, türk millətinin qüvvətli bir kültürü (fərhəng) ətrafında möhkəm bir dövlətin təşkilinə mane olurdular. Türklerin tək dinə mənsub eyni mənşeli bir cəmiyyət şəklində əsrlər boyu yaşayan qüvvətli dövlətlər qura bilmələri islam dövründə olmuşdur.

## QARAXANİLƏR

Qaraxani dövləti müsəlman olan ilk türk dövlətidir. Bu dövlətin xəqanı Satuq Buğra xan X əsrin ilk yarısında (920, ya 940) müsəlman olandan sonra islam dinini öz dövlətinin rəsmi dini elan etdi və ona tabe olan ellər bütünlükə müsəlman oldular. Qaraxanilər islam dinini qəbul etməklə yanaşı, türk adət və ənənələrinə də bağlı qalıb, ilk islami türk mədəniyyəti əsərlərinin yaranmasına yardım etdilər. Onların zamanında Kaşgar və ya Xaqani türkcəsi rəsmi dil olmuş, «Qutatgu bilik»

və «Divanü-lüğa-tit-türk» kimi türk dil və ədəbiyyatının şah əsərləri yazılmışdır.

Qaraxanilər 999-cu ildə samaniləri məhv edib bütün Mavərənnəhrə hakim oldular.

Qaraxanilər Yusif Qadırxandan<sup>95</sup> sonra iki hissəyə bölündülər.

Şərqi qaraxanilərin mərkəzi Kaşgar olub, 1130-cu ildə qaraxitailərin hakimiyyəti altına girdilər. Qərbi qaraxanilərin mərkəzi Balasاقun olub, bir müddət sultan Səncərə və ondan sonra Xarəzmşahlara tabe oldular və nəhayət, 1212-ci ildə məhv oldular.

IX əsrin ortalarında Orta Asiyadakı mühacirətlər səbəbindən türklər özlərinin müxtəlif əllerindən (Qarluq-Xalac, Oğuz) Bağdada gedib, orada Abbasi xəlifələrin ordusuna girdilər. Bu əsgərlərin sayı Mötəsim<sup>96</sup>, Vasiq<sup>97</sup> və Mütəvəkkil<sup>98</sup> zamanında çoxaldı və xəlifə ordusundakı türklər dövlət idarəsində böyük nüfuz qazandılar.

Bunlardan Tulun oğulları və İксid oğulları Misirdə hökumət qurdular.

## TULUN OĞULLARI

Doqquz oğuz elinə mənsub olub 868–905-ci illər arasında, İxşidilər isə 935–969-cu illərdə hökmədarlıq etmişlər. İxşidilər və ya İksidilər Fərqanə məlikləri nəslindəndirlər.

## QƏZNƏVİLƏR

Müsəlman türklərdən Qəznəvi sülaləsi böyük dövlət qurub (963–1183) islamın Əfqanistan və Hindistanda yayılmasına səbəb oldular. Bu sülalənin təsisçisi Alp Tegin və daha doğrusu, onun damadı<sup>99</sup> Səbuk Tegindir. Səbuk Tegin və ya Sübuk Tegin (yəni ordu zabiti) qarluq türklərindən olub İssik-kul cəvarında yaşayan Cuk adında İbir Bahadurun oğludur. 12 yaşında ikən qonşuları olan Toksi türklərinin basqınına məruz qalıb, onlara əsir olmuş və dörd il əsarətdə qalandan sonra, Saman oğullarına satılmışdır. Səbuk Tegin Saman oğullarına satıldından sonra müsəlman olub orduya girmiş və samanilər ordusunda böyük rütbəyə sahib olmuşdur. Alp Tegindən sonra Səbuk Tegin Qəznəni almış və Qəznəvi sülaləsini qurmuşdur. Onun oğlu Sultan

Mahmud bütün Əfqanistan, Xorasan, İraq və Hindistanı alaraq, büyük islami türk dövlətini qurmuş və bir islam mücahibi<sup>100</sup> kimi Hindistanda islami yaymağa çalışmışdır. Sultan Mahmud, eyni zamanda fars dilinə üstünlük verib, fars dilini ərəb dili yerinə rəsmi divan dili seçmiş və fars dilinin şah əsəri və ana kitabı olan «Şahnamə»nın yazılmasını Firdovsidən istəmişdir. Onun dərbarı farsca yazan şairlərin mərkəzi olmuş və o dörd yüzdən artıq şairin yaşayışını təmin etmiş və İranın kənd və şəhərlərinə dari farscasını yaymaq üçün minlərcə müəllim göndərmişdir.

## SƏLCUQLAR

Oğuz türklərinin İran və Anadoluya böyük dəstələr halında gəlmələri səlcuqların mühacirətlərilə başladı. Səlcuqlar Aral dəryaçاسىلە Xəzər dənizi və cənubi Ural dağları arasında yaşayan xəzər oğuzlarına və xüsusən qınıq qəbiləsinə rəhbərlik edən ailələrdən birinə mənsub idilər. Bunların haqqında 922-ci ildə buradan keçib Bulğar məmləkətinə gedən İbn Fədlan tərəfindən və həmçinin 965-ci ildə təlif olunan «Hüdud əl-aləmdə» məlumat verilmişdir. Bu oğuzlar rəislərinə yabğu və ordu komandalarına subası deyirdilər. Bunların dini rəhbərləri olan kamcların (şaman) da nüfuzları çox idi. Səlcuqların cəddi olan Səlcuq da subası idi. Səlcuğun atası Dukak müsəlmanlığı yeni qəbul eləmişdi.

Səlcuq subası ikən yabğu ilə aralarında ixtilaf çıxmış və yüz atlı və bir miqdardə dəvə və qoyunlarla Sır-Dərya sahillərində müsəlmanlarla məskun Cənd şəhəri həvalisinə gəlmişdi. Səlcuqlar yarım əsrə qədər Mavərənnəhrdə qaldıqdan sonra Sır-Dərya oğuzları (Türkmənlər) tərəfindən basqı altında qalmış və cənuba tərəf, yəni Xorasana keçməyə məcbur olmuşlar. Səlcuq 994-cü ildə vəfat etmiş və dörd oğlundan (Mikail, İsrail (Arslan), Yusif və Musa) Mikail öldüyü üçün İsrail (Arslan) yabğu təyin edildi. Arslan yabğu Sultan Mahmud tərəfindən dəvət edilərək, ondan qorxduğu üçün onu Hindistan hüdudunda həbs etdi, ondan sonra qardaşı Yusif yabğu oldu. O da 1030-cu ildə qaraxani əmiri Əli Tegin tərəfindən tutulub öldürdü.

Səlcuqlar Sultan Məsud Qəznəvi zamanında Səlcuğun nəvələri və Mikailin oğulları olan Toğrul və Çağrı qardaşlarının başçılığı ilə Cey-

hunu keçərək Xorasan şəhərlərini, o cümlədən Nişapuru aldılar (1037). Toğrul bəy burada öz adına xütbə oxudub, istiqlalını elan etdi. Bundan sonra Sultan Məsud çox qüvvətli bir ordu ilə Xorasana yürüdü və səlcuqlarla Mərv və Sırəxs arasında olan Dəndənəkan ovasında qarşılaşdı. Bu savaşda səlcuqlar fateh olub (1040) Xorasanı aldılar və sonra da Toğrul bəyin başçılığı ilə Həmədanı, Azərbaycanı və Rey şəhərini alıb oranı paytaxt seçdilər və böyük dövlət qurdular.

Toğrul bəy 1055-ci ildə Bağdada gedir və ona xəlifə tərəfindən sultan ləqəbi verilir. 1063-cü ildə Toğrul bəy Reydə vəfat etdi. Məqbərəsi indi də baxımsız bir halda oradadır. Toğrul bəydən sonra Çağrı bəyin oğlu Alp Arslan sultan olub, Rum ölkəsi olan Anadoluya qoşun çəkdi və 1071-ci ildə Malazgirddə rumları ağır şəkildə məğlub edib, Anadoluya girməyə müvəffəq oldu.

Alp Arslan Azərbaycan, Gürcüstan və Ermənistani fəth edəndən sonra Toğrul zamanında başlanan Anadolu səfərinə davam etdi. Şərqi Rum imperatoru Diyojen<sup>101</sup> Balkandan və Anadoludan topladığı böyük ordusu ilə Malazgird ovasına gəlib, oranı tutdu və burada Alp Arslanın başçılıq etdiyi əlli min türk ordusu ilə qarşılaşdı. Alp Arslan kəfən geyib cihad elan etdi<sup>102</sup> və ordunun qabağında Rum ordusuna hücum etdi. Qızığın savaşdan nəticə ala bilmədiyi üçün əski türk savaş taktikasına (Turan taktikası) baş vuraraq, geri çəkildi və bu şəkildə rumları səngərdən çıxara bildi. Bu əsnada rumların sağ və sol qanadlarında əsgər olan peçeneqlərlə uzlar müsəlman türklərin tərəfinə keçdilər və Alp Arslan hücum fərmani verib, rum ordusuna qəfildən hücum edərək, onları məğlub etdi. Bu savaşda imperator-Diyojen əsir oldu. Lakin Alp Arslan onunla igitcə rəftar etdi və mehribanlıq göstərdi. Malazgird savaşı nəticəsində Şərqi Anadolu və Urfa türklərə verildi və Rum dövləti hər il xərac verməyə razı oldu (1071).

Malazgird zəfəri Anadolunun kamil fəthinə yol açdı. Türklər 20 ilə qədər az bir zamanda bütün Anadolunu fəth edərək, burada yeni bir müsəlman türk vətəni qurdular.

Arp Arslan 1072-ci ildə qaraxanilərin üsyانını yatrımaq üçün Türküstana gedərkən Ceyhun kənarında bir qala fərmandehi<sup>103</sup> tərəfindən öldürdü. Onun yerinə 18 yaşlı oğlu Məlikşah padşah oldu (1072–1092).

Məlikşahın zamanında Səlcuq imperatorluğu ən parlaq dövrünə çatdı. Dövlətin hüdudları Tanrı dağlarından Mərmərə və Ağ dəniz sa-

hillərinə, Qafqaz dağlarından Misir və Yəmənə qədər uzandı. İmperatorluğun paytaxtı İsfahan idi.

Bu dövr islam maarifinin canlanmağa başladığı bir zaman idi. Bağdadda Alp Arslanın əmiri və vəziri Xacə Nizam əl-Mülkün nəzərəti ilə qurulan Nizamiyyə mədrəsəsi böyük bir universitet oldu. Sonra Məlikşahın adına təqvim Cəlali tənzim edildi.

Məlikşahdan sonra Səlcuq imperatorluğu parçalandı. Suriya, Anadolu və Kirman səlcuqları istiqlallarını elan etdilər. İran və İraqda Məlikşahın oğulları bir-birləri ilə mübarizəyə qalxdılar.

Bir müddət qardaş davalarından sonra Məlikşahın dördüncü oğlu Səncər sultan oldu (h. 495/1117). Sultan Səncər qırx il hökumət elədi və onun zamanında iki böyük xətər meydana çıxdı. Biri qərbdən səlib savaşları iddi. O biri də şərqdən qaraxitayların xətəri idi. Səlib savaşlarına qarşı Anadolu səlcuqları, digər türk dövlətləri və əyyubilər savaşdırılar. Səncər qaraxitaylarla savaşda məğlub oldu (1151), bir müddət sonra şimaldakı oğuzlar Səncərə qarşı üsyən etdilər və Səncər onlarla savaşda məğlub və əsir oldu. Lakin bir il sonra 72 yaşında vəfat etdi.

Səncərin ölümündən sonra Səlcuq imperatorluğu tamam parçalandı və ona tabe olan Səlcuq dövlətləri (Atabəylər) hamısı müstəqil oldular.

## ATABƏYLƏR

Səlcuqlu sultانları bir şahzadəni bir əyalətə vali göndərəndə, onunla birlikdə oğuz bəylərindən bir atabəy də göndərirdilər. Atabəylər bu şahzadələrin dövlət adamı və komandan olmasına çalışırdılar. Atabəyələr Səlcuq imperatorluğu dağlıdan sonra kiçik dövlətlər qurdular. Bunlardan ən mühümləri Fars, Azərbaycan, Suriya və İraq atabəyləri idi.

Anadoludakı səlcuqlar Konyaçı paytaxt seçib, 230 il hökumət etdilər və hakimiyyətlərinin son əlli ilində monqolların tabeçiliyində oldular. Bunlar Rum və ya Qərb səlcuqları adı ilə tanınmışlar.

Səlcuq padşahları istər İranda, istər Anadoluda fars dilini rəsmi dil seçmişdilər və bu dilin inkişaf edib yayılmasına yardım etmişdilər. Səlcuqlar zamanında böyük mədrəsələr, məscidlər və karvansaralar tikilib, İran islam memarlığı inkişaf etdirildi. Bu məscidlərin payası dörd səthli mükəbbəl<sup>104</sup> bina üzərinə qurulmuş, onun üstünə səkkizyüzlü

bina tikilib, girdə günbəzlər isə türklərin çadırlarından ilham alaraq tikilmişdir.

Qulpayeqan məscidi səlcuq memarlığının nümunəsidir.

Üca və silindrik şəkildə olan minarələr və bişmiş kərpic və kaşının bu binalarda işlənməsi də səlcuqlar dövrünün yadigarıdır.

İsfahan məscidi Məlikşah zamanında və Qulpayeqan məscidi Məlikşahın oğlu Əbu Şüca zamanında, Zavare məscidi isə 1135-ci ildə tikilmişdir.

Məqbərələrdən Toğrul bəyin məqbərəsi Reydə və Sultan Səncərin böyük məqbərəsi Mervdə bu dövrün ən məşhur məqbərələrindəndir. Rəşidəddinin yazdığını görə Sultan Səncərin məqbərəsi dünyanın ən əzəmətli binası imiş.

Nəcəfdə Həzrət Əlinin qəbri və Əbu Hənifənin Bağdaddakı məqbərəsi Məlikşah tərəfindən, Həzrət imam Rzanın qəbri Məshəddə və Həzrət Əlinin hesab olunan məzari-şərifî Bəlxdə Səncər tərəfindən tikdirilmişdir.

Səlcuqlar zamanında ilk mədrəsə Nişapurda Toğrul bəyin fərmanı ilə bina olundu, sonra Alp Arslan zamanında məşhur Nizamiyyə mədrəsəsi (h. 444/1066) və Tus, Heart, Bəlx və Rey mədrəsələri, habelə İraq və Suriyada böyük mədrəsələr tikildi və hamısı dövlət müəssisələrinə çevrildi.

Karvansaraldan Toğrul zamanında Ənu Şirvan rabatı<sup>105</sup> Simnan il Şahrud yolunda və Rabate Şərif Əbu Şüca tərəfindən Məshəd və Sirəxs yolunda tikildi.

Səlcuq memarlığı İran islam və hətta dünya memarlığı tarixində ən parlaq memarlıq dövrlərindəndir. Səlcuqlar zamanında bir çox ticarət yolları və yollar üstündə karvansaralar, məscidlər, xəstəxanalar, çəşmələr və rabatlar tikilmişdir.

Səlcuqlar zamanında Azərbaycan və Anadoluya yüz minlərcə türk mühacirət edib, bu ölkələrdə birləşmişlər. XIII əsrə monqollarla bərabər gələn türklər bu məntəqələrin xalqını tamamilə türkləşdirmişlər.

Səlcuqlar zamanında Xorasan və Xəzər dənizinin cənubundan oğuzlar və Qafqazdan da qıpçaqlar və xəzərlər Azərbaycana gəlmişlər. Monqolların yürüşündən əvvəl oğuzlar və onlarla birlikdə uyğur türkləri İrana və Azərbaycana gəlmiş və birləşmişlər.

Monqollar ordusunun əksəriyyətini türklər təşkil etmiş və dövlət təşkilatında bəxşilər (dəbirlər) uyğur olduğundan, monqol dili ilə

yanaşı, uyğur türkçesi də rəsmi dil olmuşdur. Monqollar oxuyub-yazmağı uygurlardan öyrəndikləri üçün hər iki dil uyğur əlifbası ilə yazılmışdır.

Uyğur əlifbası XVI əsrə qədər davam etmiş, ondan sonra onun yerini ərəb əlifbası tutmuşdur. Monqollar türk əksəriyyətinin içində əriyib türkləşmişlər, necə ki, Xorasanda və ayrı fasdilli yerlərdə yaşayan monqolların dilləri də farslar arasında farslaşmışdır.

## SƏLCUQ DÖVLƏTİNİN SÜQUTUNUN SƏBƏBLƏRİ

Səlcuq dövlətinin az müddətdə süqutunun əsas səbəbləri daxili səbəblərdir və xülasə olaraq, dörd amillə bağlamaq mümkündür:

1 – *Vərasət məsələsi*. Səlcuq türklərində qədimdən qalma ürf və ənənəyə görə bütün xanədan üzvləri xagan, ya sultan olmaq haqq və səlahiyyətinə mənsub idilər. Buna görə sultan ölümdən sonra oğulları arasında tac və taxt üstündə mübarizə gedir, müvəffəq olan şahzadə sultan olurdu. Bu da dövlətin zəifləməsinə və hətta parçalanmasına səbəb olurdu.

2 – *Xəlifə və sultanlar arasındaki çəkişmələr*. Səlcuq imperatorluğu qüvvətli olduğu zaman, Toğrul bəy zamanından xəlifə yalnız dini işlərlə məşğul olub, hökumət işləri sultan tərəfindən idarə edilirdi. Lakin imperatorluq zəifləməyə başladıqda xəlifə orduları ilə səlcuqlar arasında çəkişmə başlamış və bu da dövlətin məhv olmasına yardım etmişdir.

3 – *Atabəylər*. Səltənət xanədanı zəif olandan sonra, atabəylər məhəlli hökumətlər qurub, imperatorluğun parçalanmasına səbəb olmuşlar. Bu atabəylərin ən mühümləri Salgur (Səlgür, Salur) atabəyləri Farsda (1147–1286), Azərbaycan atabəyləri və ya İldəniz oğulları (1136–1225), Mosul və Hələb atabəyləri (1127–1233) və başqalarıdır.

4 – *Xarici müdaxilələr*. Səlcuq dövlətinin süqutunun son səbəbi qaraxitaylar və xaricdəki oğuzlarla savaşlar olmuşdu. Oğuzların Xorasanın şimalından hücum və istilası nəticəsində Sultan Səncər məğlub və əsir edilmiş və bu hadisə Büyük Səlcuq dövlətinin məhvini səbəb olmuşdur.

## SƏLCUQLARDA TƏŞKİLAT VƏ MƏDƏNİYYƏT

Səlcuqlar islami hökumət qurduları halda, türk ürf, adət və ənənələrinə də bağlı qalmışlar. Fars dilini dövlət dili seçmişlər, amma rəsmi yazılarında sultanın tuğrası, pul və hakimiyyət əlaməti olan sultanların başı üstündəki çətirdə ox və yay əksini çəkdirirdilər. Orduda sağ və sol bölgüsü və turan taktikası, yas töreni (matəm mərasimi), leviratus (ölən qardaşın arvadını almaq), xanədana mənsub olanların qanlarını axitmamaq üçün yay girişi (kaman bağı) ilə boğdurmaq və sultan tərəfindən toy (ümumi qonaqlıq) vermək kimi adət və ənənələri bir qayda olub, türk turası (qanunu) ürfi hüququn əsasını təşkil edirdi. Toğrul bəy Bağdadı alıb, xəlifə tərəfindən Şərq və Qərb sultani kimi tanındıqdan sonra, xəlifə ilə dini və dünyəvi işlərini bölüb, Bağdad şəhərinin idarəsi üçün də bir şihnə (əsgəri vali) və bir amid (qarayaxa vali)<sup>106</sup> təyin etmişdi.

Sultanın həmişə xidmətində olan musiqi dəstəsi (noubət)<sup>107</sup> gündə beş namaz vaxtında musiqi (noubət) çalardı. İmperatorluğun müxtəlif nahiyyələrinə göndərilən məlik ünvanlı xanədan üzvlərinin gündə üç noubət çaldırmağa haqqları var idi.

Siyasi təşkilatda daha çox Qəznəvi hökuməti və İran ilə Abbası xilafəti hökumət sistemləri örnək götürülmüşdü.

Saray ya dərbar təşkilatına dərgah və bərgah da deyilirdi və o, haciblər, cubdarlar (dəyənəkçilər), silahdarlar, bayraqdar, camedar<sup>108</sup>, şərabdar, abdar, əmiraxur, vəkile-xass, sərhəng, nədimlər və müsahiblərdən və bunların əmrində olan əsgərlərdən təşkil olunmuşdu.

## HÖKUMƏT

Divani səltənət 5 divan və ya vizarətdən qurulmuşdu.

1 – sahibi-divan və ya xaceyə-bozorg və ya baş vezir. Baş vəzir padşahın mütləq vəkili idi.

2 – divani-tuğra.

3 – divani-istifa: başında mustoufi olub, maliyyə işlərinə və xass, iqta, şəri və ürfi, maliyyə və xərac işlərinə baxıb, xəzinəyə də məsul idi.

4 – divani-ürf əl-ceyş (Milli müdafiə). Rəisinə ariz deyilirdi.

5 – divani-i işraf (təftiş). Rəisinə müşrif deyilirdi, əsgəri və ədliyələ işlərindən başqa hər işi və hər yeri təftiş edərdi.

Əyalət mərkəzlərindən şıhnə və ya əsgəri fərmandelərdən başqa, amid, ya qarayaxa idarə işlərinə məsul idilər, bir də bələdiyyə işlərinə baxan möhtəsiblər vardi.

## ORDU

Səlcuq ordusu Məlikşah zamanında orta çağın ən qüvvətli ordusu olub, türk islam dövlətlərinə örnək olmuşdu. Bu ordular müxtəlif qövmlərdən seçilərək alınan, xüsusi dərbad tərbiyəsilə yetişdirilmiş və birbaşa sultanın əmrinə olan xüsusi ordu və məliklərin və valilərin əmrində olan əsgərlərdir. Bunlara qulamane-saray<sup>109</sup> da deyilib, adları divan dəftərlərində qeyd olunub, ildə dörd dəfə maaş (aylıq) verilirdi.

Ayrıca imperatorluğun hər tərəfinə dağılmış və iqtalardan maaşını təmin edən sipahilər var idi. Bir də lazımlı olanda xalqdan ücrətli əsgər (həşər) də toplanırı. Dövlətin xarici sərhədlərində də türkmənlərdən olan əsgərlər var idi.

## ƏDLİYYƏ

Məhkəmə şəri<sup>110</sup> və ürfi<sup>111</sup> olaraq ikiyə ayrılmışdı. Şəri davalara qazılər baxardı. Vəqflərin<sup>112</sup> idarəsi də qazılərin əlində idi. Ürfi məhkəmələrdə siyasi cinayətlər, inzibatsızlıq və dövlət əmrinə itaət etməmək kimi cinayətlər mühakimə edilirdi və bu təşkilatın rəisinə əmirdad deyilirdi.

Ordudakı davalara qaziye əsgərlər baxardı.

Bu təşkilatlar kiçik fərqlərlə daha sonrakı dövlətlərdə də örnək olmuşdur.

## DİN VƏ MƏZHƏB

Səlcuqlu türklərin əksəriyyəti hənəfi<sup>113</sup> olub, bir qismi də şafii<sup>114</sup> idilər. Sultanlar hənəfi olduğu halda, Xacə Nizam əl-Mülk<sup>115</sup> kimi vezirləri şafii idi.

Bu vəziyyətin göstərdiyi kimi, Səlcuq sultanları təəssübkeş olmayıblar, məsələn, Sultan Səncərin hüzurunda dini-fəlsəfi mübahisələr olurdu. İslam dünyasının böyük fiqh<sup>116</sup>, kəlam<sup>117</sup>, təfsir<sup>118</sup> və

hədisçilərindən<sup>119</sup> çoxu bu dövrdə yetişmişdir. Bu zaman sufilik cərəyanı da inkişaf etmişdir. Dövrün Qəzali kimi böyük elmi şəxsiyyəti, eyni zamanda sufi idi. O, kələməni sufi görüşlə uyğunlaşdırıb, yeni islam təsəvvüfünü<sup>120</sup> ortaya qoymuşdu.

Ayrıca Əbdülqadir Gilani və qurduğu qairiyə təriqəti, xarəzmli Şeyx Nəsrəddin Kübra və qurduğu kübravilik, Muhi əd-Din Ərəbidən sonra, şagirdi Sədr əd-Din Konyəvi tərəfindən qurulan əkbərilik, mövləvilik, Orta Asiyada çıxan nəqsbəndilik və Anadoluda qurulan bektaşılık və bunlara bənzər təriqətlər rəvac tapmışdır.

Türk sufiliyi İran təsəvvüfündən fərqli olaraq, əxlaqı, sadəliyi və ruh təmizliyi ilə yanaşı, əski türk alplığı və fütuhat düşüncəsilə olan bağlılığıdır.

Beləcə, türk sufiləri əsgər Orta Asiya və Xorasan alplar, babalar və abdalların rəhbərliyi ilə Anadoluda qazılər<sup>121</sup> adı ilə vətəni vəzifələrini ifa etmişlər.

Yəsəvi təriqətindən zühur edən bektaşılık, eyni zamanda hərbçilər təbəqəsinin rəsmi təriqəti olmuşdur.

Cəlal əd-Din Mövləvi özü əslən şərq türklərindən olub, Konyada yaşadığı halda, onun təsəvvüf fikirləri də şeirləri kimi arasında yaşadığı xalqdan fərqli idi. Onun fikir və əqidəsində çəkişməyə çox yer verilmişdir.

Ibn Ərəbi kafirlərə qarşı islamın silahla müdafiəsini tövsiyə etdiyi halda, Mövləvi barış və sükunəti tövsiyə edib, monqollarla da yaxşı keçinməyi tövsiyə etmişdir. Mövləvi təriqətini ondan sonra oğlu sultan Vəlid qurmuş və xəlifəliyi öz xanəvadəsində irsi etmişdir.

Əhməd Yəsəvidən sonra ən böyük sufi şairi Yunis Əmrə olmuşdur. Anadolu türklərindən olan Yunis Əmrə Mövləvidən otuz yaş gənc olub, şeirlərini xalqın dili ilə demiş və xalqı təmsil etmişdir.

Anadoluda şia sufiləri və təriqətləri də rəvac tapıb, babai və bektaşı, hürufi kimi təriqətlər meydana gəlmışdır.

Babai təriqəti Baba İshaq tərəfindən qurulmuşdur. Baba İshaq Amasiya şəhəri yaxınlığında yaşamış və türkmənlər tərəfindən peyğəmbər olaraq tanınır. Müridləri dövlət qüvvələrini məğlub edib, bir necə şəhəri aldılar. Lakin hökumət qüvvələri tərəfindən müridləri ilə birlikdə tutulub, edam edilmişdir.

Bektaşılık də babailik kimi şia və batını əqidələri yayan və Hacı Bektaş tərəfindən qurulan mühüm bir təriqətdir. Hacı Bektaş Baba

İshaqın XIV əsrдeki xəlifələrindən idi və şəliyin 12 imam qolu əsaslarına bağlı olduğu üçün təriqəti tezliklə heydərilər, qələndərilər, abdallar və bunlara bənzəyən qruplar arasında yayılmış və Xorasan ərənlərinin savaşçı və sufî cəhətilə mücahidlər və əsgərlər arasında rəvac və vüsət tapmışdır.

## ELM VƏ ƏDƏBİYYAT

İslam dünyasında səlcuqlar dövrü təlim və tərbiyə baxımından bir döñüm nöqtəsidir. Təlim işi ilk dəfə Alp Arslan zamanında nizam və programa bağlanıb, dövlət himayəsi altına alınmışdır. İlk böyük mədrəsə və ya universitet islam dünyasında sultan Alp Arslan tərəfindən (h. 444/1066) Bağdadda Nizamiyyə adı ilə qurulmuş və bu mədrəsəyə bazarlar, karvansaralar, hamamlar və əkin yerləri vəqf edilmişdir. Sonra İsfahan, Nişapur, Bəlx, Herat, Bəsrə, Tus və Amildə də Bağdad Nizamiyyəsi nümunələri qurulmuş və Bağdad Nizamiyyəsinin dərs mövzuları bütün islam ölkələrində əsrlərlə davam etdirilmişdir. Nizamiyyə mədrəsələrində dini fənlərlə yanaşı, riyaziyyat, nücum<sup>122</sup> və dilçilik də keçilirdi. Bağdad Nizamiyyəsi ehtimal ki, dünyada ilk universitet sayıla bilər. Bu mədrəsədə altı yüz min kitab var imiş.

## DİL VƏ ƏDƏBİYYAT

Səlcuqlar zamanında ərəb dili və eyni zamanda fars dili də rəsmi olmuş, lakin dərbar və ordu dili türk dili olmuşdur. Böyük Səlcuq sultanları (Məlikşah, Səncər və b.) fars dilində şeirlər yazmışlar.

Anadolu səlcuqları da divan və dəftər dilini fars dili seçmişlər, lakin h. 656/1277-ci ildə Qaraman oğlu Məhəmməd Konyanı alandan sonra aşağıdakı fermanı yazdırıb, fars dilinin yerinə türk dilini rəsmi dil seçmişdir:

«Bu gündən sonra divanda, dərgahda, bərgahda, məclis və meydanda türkcədən başqa dil konuşulmayıcaqdır».

Bu hadisədən sonra türkcə şeir yazmaq Anadoluda rəvac tapmağa başlamışdır. Əlbəttə, ondan əvvəl də türk xalqı təsəvvüf şairi Əhməd Yəsəvinin hikmət və ilahiyyələrinin təsirilə türkcə şeirlər yazmağa başlamışdilar. Mövləvi də türk dilində bir neçə (17) şeir yazmışdır.

Mövlana zamanında yaşayan Əhməd Fəqih və Şiyar Həmzə, sonra Yunis Əmrə və Sultan Vəlid oğuz türkçəsilə ilk şeir nümunələrini yazmış, Gülşəhri və Aşıq Paşa kimi kalassik türk şeirinin nümayəndələri üçün zəmin hazırlamışlar.

Yunis Əmrə Mövləvinin türk xalq dilində olan qarşılığı və bərabəridir. O, böyük urfani məfhüm və əqidələrini sadə türk dilində xalqın başa düşəcəyi şəkildə şeir dililə bəyan etmiş və Anadolu təsəvvüf şeirində yeni bir dövr açmışdır.

## MONQOLLAR

Monqollar Çingiz xanın başçılığı ilə Monqolustanı və Çini alandan sonra Türküstana gəldilər. Sonra Mavərənnəehr və İrana hücum etdilər. Bu zaman Şərqi Türküstanda uyğurlar qaraxitaylara tabe idilər. Monqollar onları məğlub edirək, özlərinə tabe etdilər. Bu illərdə Xorasan və Mavərənnəhrdə sultan Mehəmməd Xarəzmşah hökmranlıq edirdi.

Xarəzmşahlar monqolların sırasında dayana bilməyib, məğlub və tarmar oldular (1222). Monqollar Mavərənnəhri və Xorasanı aldılar və zorla aldıqları yerlərin çoxunu xarabaliğa çevirdilər, xalqını isə qırıldılar. Sonra bütün İrani istila edib, Anadoluya tərəf yollandılar.

Bu zaman Azərbaycan və Fars əyalətlərində Atabəylər hakimlik edirdilər. Fars atabəyi monqollara müti olduğunu bildirib, hədiyyələr göndərdi və bu şəkilde ölkəsini qurtara bildi. Monqolların bir qolu Cuçının başçılığı ilə Azərbaycan və Qafqazı alandan sonra qıpçaq elini, Şərqi və Cənubi Rusiyani aldı və Qərbədə Ləhistan və Macarıstanaya qədər yürüdüllər.

Monqol istilası İslam aləminin simasını dəyişdirdi. Monqollar Orta Asiyada yaşayan türk elləri ilə qarışıb, yeni ellər və millətlərin zühuruna səbəb oldular. Bu ellərin dili türkdilli olduğu halda, qövmi və etnik baxımından monqollarla qarşıqdırlar. Özbək, qazax, qaraqalpak və Şərqi Türküstən türkləri bunların nümunələridir. Monqollar zamanında fars dililə yanaşı, türk dili və mədəniyyəti də inkişaf etdi.

Monqollar islam dinini qəbul etdikdən sonra daha çox türk və fars dil və mədəniyyətlərinin təsiri altında qaldılar. Çingiz xan özü aldığı ölkələri dörd oğlu (Cuçi, Cığatay, Ugedey və Toli) arasında bölmüşdü.

Qara dənizin şimalı, qıpçaq bozqırı Türküstana qədər Cuçiyə verildiyi üçün, bu məntəqənin xalqına Cuçi ulusu (milləti) deyirdilər. Cuçi

Çingiz xandan qabaq öldü və oğlu Batu onun yerinə keçib Altun Ordu dövlətini qurdu. Çingiz xan Orta Asiyani (Türküstən) Cığataya, Xoran ilə Güney Asiyani isə kiçik oğlu Toliyə vermişdi.

Çingiz öləndən sonra onun vəsiyyəti üzrə üçüncü oğlu Ugedey böyük xagan oldu. Ondan sonra Ugedeyin oğlu Keyok xan onun yerinə keçdi. Lakin Keyok xan öləndən sonra onun yerinə Tolinin oğlu Menqu xagan oldu. Menqu xagan və ya Menquaan qardaşı Qubilay xanı Çinin idarəsinə və digər qardaşı Hülaku xanı İrana elxan göndərdi.

Hülaku zamanında iki milyon türk monqollarla bərabər İrana gəldi və bunların çoxu Azərbaycanda birləşdilər. Bu köçlər haqqında Rəşidəddin, Vəssaf və Abdulla Kaşani tarixlərində məlumat vermişlər.

İlxanilər zamanında Azərbaycanın türk olmayan xalqı basqı altında qalıb, ölkəni tərk etməyə məcbur olurdular. Bir tərəfdən ağır vergilər (maliyyət) verməyə məcbur olan tatlar, monqollar və türklərdən ibarət olan ticarət ortaqlıqlarına (şirkət) girə bilməyib, ortaqların inhisarında olan ticarət və dövlətin verdiyi etibardan məhrum qalırdılar.

Nəticədə, tat tacirləri borclu düşüb, borclarını verə bilməyəndə ailələri ilə birlikdə qulam olmağa məcbur olurdular. Ayrıca tatları orduya götürmürdülər, götürdükləri zaman isə xüsusi əlamətlə müəyyən edilərək, təhqir olunurdular.

Monqollar torpaqları iqta şəklində komandanlara verirdilər. Bu yerlərin əkinçiləri iqta sahibi komandanların rəsiyyəti olmağa məcbur olub, vəziyyətlərindən razı olmadıqları üçün öz ölkələrindən köç edirdilər. Bu zaman İraqda Fərat nehrindən yeni qanadlar və su yolları açıldığı üçün tatların çoxu İraqi-Əcəmin yerli xalqı, İraqa köcdülər və yerlərini türklərə və monqollara buraxdırılar. Qalanlar da monqollar kimi türklər arasında əriyib türkləşdilər.

Hülaku dövründə Anadolu səlcuqları da monqollara bağlandı və Abbası xilafəti aradan qaldırıldı. Menquaan öləndən sonra Qubilay xagan oldu. Lakin Qaraquma gəlmədi. Xanbalık adını verdiyi Pekində oturdu və beləliklə, monqol imperatorluğunun yerində dörd böyük dövlət quruldu.

Cığatay və ya Türküstən dövləti daxili ixtilaflar nəticəsində get gedə zəiflədi və nəhayət, Teymur tərəfindən bu bəyliklər ortadan qaldırıldı və yerinə Teymuri imperatorluğu quruldu.

Altun Ordu dövləti uzun illər ruslar və ləhistanlılarla savaşdı, Moskva və Kiyev şəhərlərini aldı və zamanla böyük imperatorluq halına gəldi. Nəhayət, Teymur zamamında Altun Ordu xanı Toxtamış

xan əmir Teymurla hərb edərək məglub oldu və bu dövlət parçalanaraq, beş kiçik dövlət meydana gəldi:

1 – Sibir xanlığı, 2 – Həştərxan və ya Hacı Tərxan xanlığı, 3 – Qazan xanlığı, 4 – Noqay xanlığı, 5 – Kərimə xanlığı<sup>123</sup>.

Altun Ordu dövlətinin eksəriyyətini qıpçaq türkləri təşkil etdiyi üçün dövlətin dili türk dili olmuş, başda olan monqollar da türk-ləşmişdilər.

Altun Ordu dövlətinin parçalanması rusların nəfinə oldu. Ruslar bu hadisədən faydalananaraq, şərqə tərəf genişlənib, bu xanlıqları bir-bir öz-lərinə tabe etdilər. Bu dövlətlərdən yalnız Kərimə xanlığı Osmanlı ölkəsinə bağlandı (1475) və nəhayət, 1783-cü ildə Rusiyaya ilhaq edildi.

Hülaku İranda İlhanlı dövlətini qurandan sonra Marağanı özünə paytaxt seçdi və Almaut qalasındaki batiniləri oradan qaldırdı. Sonra Bağdadı alıb Abbasi xilafətini aradan apardı (h. 656/1258).

Hülaku zamanında onun alim vəziri Xacə Nəsirəddin Tusinin nəzarəti altında Marağada rəsədxana tikildi.

Hülakunun nəticəsi Qazan xan müsəlman oldu və paytaxtı olan Təbrizdə çox islahat və abadlıq etdi. Qazan xan Təbrizin qərbində Şənbe-Qazan adında yeni bir məhəllə tikdirdi. Onun vəziri məşhur Rəşidəddin də Təbrizin şərqində Rəbi Rəşidi adında bir kiçik şəhər tikdirdi. Rəbi Rəşididə 30000 ev, 1500 böyük dükan, 24 böyük karavansara, bir çox bağ, bostan, bağçalar, kağız, boyaya karxanaları, 200 hafız<sup>124</sup> üçün bir dər ül-hüffəz<sup>125</sup>, altı min tələbə üçün bir tələbə məhəlləsi, üləma və müdərrislər üçün üləma xiyabani, böyük dər ül-şəfa (xəstəxana) tikdirib, bu dər ül-şəfa üçün Hindistan, Çin, Misir və Şamdan əlliye qədər tibb ustadları gətirilmiş və onlara bir çox assistantlər verilmişdir. Tələbənin pulsuz təhsili Bizansdan və Hindistandan gələn cizyədən, Şiraz, Bəsrə kimi şəhərlərdəki xüsusi vəqflərdən təmin edilirdi.

Qazan xandan sonra qardaşı Olcaytu Zəncanın yanında Sultaniyyə şəhərini tikdirdi.

Bu şəhərlər və məhəllələr zəlzələlər və siyasi hadisələrdən xaraba olmuşdur.

İlxanilər zamanında Təbriz və Sultaniyyə Yaxın Şərqi iqtisadi və mədəni mərkəzləri şəklini almışdı.

İlxanilər dövləti Misir məmlük'lilə və Altun Ordu dövlətlərilə savaşlar nəticəsində zəiflədi və İranda baş verən qarışıklıqların sonunda Əbu Səiddən sonra parçalandı (h. 714/1336).

İlxanilər zamanında memarlıqda və gözəl sənətlərdə böyük tərəqqi olmuş və fars dili tarixi və elmi əsərlər yazmaq üçün işlənmiş və «Tarixi cahanquşeyi Cuveyni» və «Came ət-təvarix» kimi əsərlər yazılmışdır. Bu dövrdə türk dili də (şərqi və ya uyğur türkcəsi) rəsmi dil kimi işlənmişdir.

Cıgatay oğulları və Altun Ordu xanları da Türküstan, Mavərənnəhr və qıpçaq ellərində islamın yayılmasına və türk ədəbiyyat və sənətinin tərəqqisinə çalışmışlar. Bu dövrdə Xaqani türkcəsinin yerini Xarəzm türkcəsi, XV əsrde isə Cıgatay türkcəsi almışdır.

## MİSİR MƏMLÜKLƏRİ

Bu dövrdə Misirə gedən qıpçaq türkləri tərəfindən Misir Məmlük dövləti qurulmuşdur (628 h./1250 m). Bu dövləti Əyyubi ordusunda baş komandan olan Aybəy adında bir qıpçaq məmlük qurmuşdur. Əyyubilər ordusunu türk məmlükləri təşkil edirdi. Bunlar üçün Nil çayı kənarında Ruzə adında bir qışlaq (yadgan) tikmişdilər. Burada pul ilə satın alınan türk uşaqlarını xüsusi surətdə tərbiyə edib, bunlardan xüsusi ordu (mühafizə ordusu) təşkil edilirdi və əsgərlərə məmlük deyildi.

Son Əyyubi padşahı Turanşah öldürüləndən sonra Aybəy böyük bir qüvvət qazandı və Turanşahın anası ilə evləndi. Sonra türk əsgərlərinə arxalanaraq özünü sultan elan etdi (h. 628/1250).

Bu məmlüklər 1390-ci ilə qədər Misirdə hökmranlıq etdilər və ondan sonra çərkəz məmlükləri onların yerinə keçdilər. Bunlar da 1517-ci ilə qədər hakimiyətdə oldular. Bu tarixdə Osmanlı padşahı Sultan I Səlim Misiri aldı və Osmanlı imperatorluğuna bağladı.

Aybəydən sonra sultan Beybars onun yerinə keçdi. Beybars Abbasi xilafəti yىxılalandan sonra Misirə qaçan Müstənsiri<sup>126</sup> xəlifə seçib, Abbasilərin Misir şöbəsini qurdı, monqollar və səlibçilərlə savaşdı və onları məğlub etdi.

Məmlüklər Qahirədə, Suriyada məscidlər, mədrəsələr, xəstəxanalar, su yolları və körpülər tikdilər və səlib savaşları nəticəsində dağınık ölkəni yenidən abad etdilər.

## TEYMUR İMPERATORLUĞU

Teymur (Dəmir) h. 713/1335-ci ildə Səmərqənd yaxınlığında Yaşıl-şəhərdə (Kiş və ya Şəhrisəbz) anadan olmuşdu. Atası Barlas türk qəbiliyi bəylərindən idi. Bu zaman Türküstan Cığatay xanlığının əlində idi.

Teymur bir müddət qaynı əmir Hüseyin ilə birlikdə çalışdı və onlar monqollara qarşı üsyən etdilər. Sonra əmir Hüseyin ilə arası pozuldu və onunla savaşdırılar. Əmir Hüseyin Bəlxədə hakim idi. Teymur onu məğlub edib, Bəlxı aldı və əmir Hüseyin öldürdü. Bundan sonra Bəlxədə toplanan qurultay Teymuru əmir elan etdi. Sonra Teymur Səmərqəndə gəldi və oranı alıb özünə paytaxt elədi (h. 747/1369).

Teymur əmir olandan sonra bir çox hərbi səfərlərə çıxdı. 36 il əmirlik zamanında Şərqi Türküstani, Xarəzmi, İrani, İraqı, Qafqazı, Qırçıq elini, Hindistanı, Əfqanistani və Anadolunu alaraq böyük bir imperatorluq qurdu. Bu zaman Toxtamış Altun Ordu dövlətinin başında idi. Qabaqcadan Teymurla arası yaxşı olan Toxtamış, Teymur cığatayların ölkəsini alandan sonra araları pozuldu, çünkü Teymur Çingizin nəslindən deyildi və ona görə də Toxtamış onun hakimiyyətini həzm edə bilmirdi.

Nəhayət, bir çox keşməkeş və savaşlardan sonra Teymur Toxtamışı məğlub etdi və Altun Ordunun aradan getməsinə bais oldu.

Sonra Azərbaycanda müzəffərilərin hökmranlığına son verib, İraqa yürüdü və sultan Əhməd Cəlayirin hökumətini məğlub etdi. Sonra Hindistana səfər elədi (h. 744/1398).

Sonra yenə Bağdada gəlib, Bağdada qayıdan sultan Əhməd Cəlayirini qaçırtdı. Bu dəfə sultan Əhməd osmanlı sultanı İldirim Bəyazidə sığındı.

Bu sırada Şərqi Anadolu və Azərbaycanda hökumət qurmuş olan Qaraqoyunlulara hücum edib onların əmiri Qara Yusifi qaçırtdı.

Əmir Teymur İldirim Bəyaziddən sultan Əhməd Cəlayir və Qara Yusifin geri verilməsini istədi. İldirim Bəyazid onun istəyini rədd etdi. Teymur da Anadoluya hücum etdi. Nəhayət, Ankarada İldirim Bəyazidi məğlub və əsir etdi və sonra Səmərqəndə döndü. Bir az sonra Çinə hücum etmək istədi. Lakin xəstələnib Otrar (Fərab) şəhərində 71 yaşında öldü.

İmperator türk olduğu halda, türklərə, xüsusən Anadolu və Rusiya türklərinə ən böyük zərbəni vurmuşdur. O, Altun Ordu dövlətini yixmaqla rusların qüvvətlənməsinə və türklərə tabe olduqları halda,

zamanla türkləri özlərinə tabe etməklərinə səbəb olmuş və İstanbul fəthini də əlli il geri salmışdır.

Teymur öləndən sonra oğlanları və nəvələri arasında hakimiyyət üçün ixtilaf çıxdı və nəhayət, kiçik oğlu Şahrux imperatorluğun əksər hissəsini ələ keçirdi və 40 il hökmranlıq etdi. Şahrux adil və elm sevən bir adam idi. Atasının buraxdığı xarabaları təmir etməyə çalışdı. Xanımı Gurşad Məşhəddə Gövhərşad məscidini və bir də Heratda həmin məscidin tayını tikdirdi.

Şahrux öləndən sonra yerinə Uluqbəy keçdi. Uluqbəy alim və adil bir əmir idi, onun və atası Şahruxun zamanında Səmərqənd böyük bir kültür mərkəzi oldu. Uluqbəy əqidəli bir müsəlman idi və müsbət elmlərə, xüsusən heyət<sup>127</sup> və nücum elmlərinə çox maraqlı idi. Uluqbəy rəsədxana tikdirib, özü də nücum ilə məşğul oldu. Lakin iki il sonra oğlu Əbdüllətinin də əli olduğu bir sui-qəsddə fəda oldu (1449). Onun dostu və həmkarı Əli Quşçu İstanbula qaçıdı və orada dostunun və özünün elmi nəzərlərini yazdı. Teymurilərdən sultan Hüseyn Baykara paytaxtı Herata keçirib, oranı bir elm və ədəb mərkəzi elədi, onun qiymətli dostu və əmiri Əlişir Nəvai Herat məktəbinin (akademisi) qurucusu və hamisi idi.

1501-ci ildə Batu nəslindən şeybanilər (Məhəmməd xan Şeybani) Səmərqəndi alıb, özbəklər xanlığını qurdular və Teymurilərin hökumətinə son verdilər.

## HİNDİSTANDA BABUR İMPERATORLUĞU

Hindistanda XI əsrin başında qəznəvilər tərəfindən türk dövləti qurulmuş, bunların dövlətini qurlar yixib Qur dövlətini qurmuşlar.

Qurlardan sonra hakimiyyət Misirdə olduğu kimi, türk məmlük komandanlarının əlinə keçdi. Bunların dövlətinə Dehli sultanlığı deyilir. Bunlar 1206–1526-ci illər arasında Hindistanda səltənət etdilər. Nəhayət, Teymurun övladlarından Babur şah Hindistani alıb orada Teymurilər dövlətini və ya avropalıların yanlış olaraq dedikləri Böyük Moğol dövlətini qurdı.

Babur 13 yaşında ikən atası Ömer Mirzə Qurqan valisi oldu və Babur atasının yerinə oturdu (h. 872/1494). Şeybanilər Səmərqəndi alan-dan sonra onlarla savaşmağa məcbur oldu. Lakin nəticə əldə edə bilmədiyi üçün Əfqanistana çəkildi. Əvvəlcə Kabulu, sonra da Qəndəhari

alaraq orada yerləşdi. 1525-ci ildə Hindistana girdi, Dehli və Aqra şəhərlərini alaraq, Benqala qədər Şimali Hindistanı özünə tabe etdi. O, Aqra şəhərini paytaxt seçərək, Babur imperatorluğunu qurdu və bu dövlət 1858-ci ilə qədər, yəni ingilislərin Hindistani almalarına qədər davam etdi və beləliklə, Hindistanda qurulan türk dövlətlərinin ən böyüyü, kültür və mədəniyyət sahəsində ən qabaqcıl oldu.

Babur və onun övladları türk, fars dil və kültürünü Hindistanda yayıb, şeir və ədəbiyyat, gözəl sənət və xüsusən memarlıqda ən gözəl əsərləri yaratmışlar. Bunlar türk, fars, ərəb və sanskrit dillərindən mürəkkəb urdu dilini icad etmişlər.

## QARAQOYUNLULAR

XV əsrin əvvəlində qaraqoyunlular Qara Yusifin başçılığı ilə Azərbaycanı teymurilərdən və İraqı sultan Əhməd Cəlayirdən aldılar və bu sıradə Şərqi Anadolu türkmənlərindən böyük kütlələr Azərbaycana gəlib yerləşdilər (1403).

Qaraqoyunlular monqollar zamanında Seyhun məntəqəsindən gəlib, Şərqi Anadoluda yerləşmişdilər və Teymur ölümdən sonra Azərbaycanı alıb Təbrizi paytaxt seçdilər. Qara Yusifdən sonra onun oğlu Cahanşah hökuməti ələ alıb Sistana qədər irəlilədi.

Cahanşah türkcə və farsca şeir söyləmiş və şeirdə Həqiqi təxəllüsünü seçmişdir.

Təbrizdə Gök məscidi o tikdirmişdi. Özü isə Uzun Həsənlə savaşda ölmüş və Gök məsciddə dəfn edilmişdir.

## AĞQOYUNLULAR

Ağqoyunlu, əvvəlcə bir tayfa və onun qurduğu əmirliyin və sonra bir ulus və onun qurduğu bir imperatorluğun və dövlətin başında olan xanədanın adıdır.

Ağqoyunlu xanədanı özlərini oğuz elinin Bayandur boyundan biliirlər. Ona görə də onlara Bayandurxan oğlanları və ya Bayanduriyyə də deyilmişdir.

Ağqoyunlu el və ya tayfasını təşkil edən qəbilələr bunlardır: Purnək, Mosullu, Xoca-Hacılı, Həmzə-Hacılı, Dabanlu, Əhmədlu,

İzzəddin-Hacılu, Heydərlu, Əmirlu, Yurtçu, Şeyxlu, Süleyman-Hacılu, Çavundur, Dodurğa, Dögər, Qarqın, Əfşar və Begdili. Bu qəbilələrin ən mühümü Purnək və Mosullu olmuşdur. Bunlar türkmanlar adı ilə də məşhur olmuşlar.

Bu qəbilələr el halında Şərqi Anadoluda yerləşib, yayda Ərzincan-Ərzurum arasında, qışda isə Urfa, Mardin həvalisində köçəri hələnda yaşardılar. Bu qəbilələr monqol istilası zamanında digər türkmanlarla bərabər, Anadoluya gəlib, bu məntəqələrdə yerləşmişlər.

Ağqoyunlu xanədanı əmirlik qurub, siyasi qüdrət qazanandan sonra, Hələb və ya Suriya türkmanlarından və Zülqədər elindən də bu elə qatılmışlar. Ağqoyunluların böyük padşahı Uzun Həsən Qaraqoyunlu dövlətini yuxarı, onun torpaqlarını zəbt etdikdən sonra, Ağqoyunlu elinin mühüm qismi İrana gəldi və burada yerləşdi.

Ağqoyunlular Anadoluda ikən mərkəzləri Diyarbəkirdə olub, 1340-cı ildə başlarında Tur Əli bəy dururdu. Tur Əli bəy qonşu bəylərlə birlikdə Trabzon Rum imperatorluğununa hücum edib, Trabzonu mühacirə etmişdi. Bu savaşdan nizami bir nəticə almadılarسا da, imperatorun gözünü qorxutmuşdular. İmperator Tur Əli bəyin dostluğunu qazanmaq üçün, bacısı Mariyanı Tur Əli bəyin oğlu Qutluq bəyə vermişdir.

Tur Əli bəydən sonra oğlu Qutluq bəy elin başına keçdi (1362–1388). Bu zaman Qaraqoyunlular başbuğları (sərkərdə) Bayram Xoca olduğu halda, Mosuldan Ərzuruma qədər olan yerlərdə hakimiyyəti ələ keçirtdi.

Qutlu bəydən sonra oğlu Qara Yuluq Osman atasının yerinə keçdi. Qara Yuluq çox cəsarətli və savaçıl bir sərkərdə olub, əmir Teymurla birlikdə Sivas, Suriya və Ankara savaşlarında iştirak etmiş və Ankara savaşından dönəndən sonra əmir Teymurun icazə və fərmanı ilə Diyarbəkirdə yerləşib, orada Ağqoyunlu əmirliyini qurmuş (1403) və dövlətini genişləndirməyə çalışmışdır. Bu hadisədən neçə il əvvəl Qara Yuluq Sivas əmiri və böyük Azərbaycan şairi Qazi Bürhanəddinin xidmətinə girmiş, lakin bir müddət sonra ondan ayrılib, ona qarşı hərb etmiş və bu hərbdə Qazi Bürhanəddin öldürilmişdir (1398 m.)

Qara Yuluq Osman da atası kimi Trabzon imperatoru Aleksisin bir qızı ilə evlənmiş, bu evlənmə imperatorunun təklifi ilə və siyasi məqsədlə olmuşdur. Qara Yuluq Osman 80 ildən çox yaşamış və Əbu Bəkr Tihraninin Uzun Həsən zamanında yazdığı «Kitab-i Diyarbəkiriyə»

adlı Ağqoyunlu tarixində onun üç yüzə qədər savaşda iştirak etdiyi nəql edilmişdir. O, dövlətini Ərzurumdan Ərzincanə və Ərzincandan Mardinə qədər genişləndirmişdir. Qara Yuluq Misir məmlükələri, qaraqoyunlularla savaşıb və sonunda Ərzurum savaşında Qaraqoyunlu əmirlərindən İsgəndər bəyə məğlub oldu (h. 839/1435). İbn Tağrıberdi (Tanrıverdi) onun Ərzuruma girərkən divarların kənarındaki xəndəyə düşüb, boynunun sindiğini və bu səbəbdən öldüyünü yazar.

Qara Yuluq oğullarından Əli bəyi vəliəhd təyin etmişdi. Əli bəy atasının yerinə keçən kimi, qardaşlarından Həmzə bəy, Məhəmməd bəy və əmi oğulları onunla müxalifət etdilər. Əli bəy Mardin valisi olan qardaşı Həmzə bəyin qarşısında dayana bilməyib, Misir və Osmanlı padşahlarından yardım istədi. Lakin onlardan kömək gəlmədiyi üçün, Suriyaya gedib ömrünün sonuna qədər orada qaldı və beləliklə, Həmzə bəy Ağqoyunlu əmiri oldu. O, Amidi (Diyarbəkir) Əli bəydən və Ərzincanı digər qardaşı Yaqub bəydən aldı və qaraqoyunlularla müharibədə müvəffəqiyətlər qazandı. Misir məmlük dövlətindən də əmirlilik mənşəri aldı və nəhayət, 1444-cü ildə öldü.

Ağqoyunlulardan ilk dəfə pul zərb edən əmir Həmzə olmuşdur. Həmzə bəy ölümdən sonra Əli bəyin oğlu Cahangir hakim olduğu Urfadan gəlib əmisinin məmləkətinə sahib durdu. Cahangir də atası kimi bir tərəfdən qaraqoyunlular və onların padşahı Cahanşah, digər tərəfdən əmiləri və əmi oğulları ilə savaşmağa məcbur olmuş və babası Qara Yuluq kimi bütün ölkəni birləşdirməyə çalışmışdır. Bir müddət Cahangirə yardım edən kiçik qardaşı Uzun Həsən ani bir basqınla Diyarbəkiri almış (1453) və qardaşları Cahangir və Uveyslə dəfələrlə savaşaraq onları məğlub edib və onların köməyinə gələn Qaraqoyunlu ordusunu da məğlub və pərişan etmişdir (1457). Nəhayət, qardaşlarını da özünə tabe etmişdir. Bu zaman Uzun Həsən 28 yaşında idi. Uzun Həsən cəsarət və aqilanə hərəkətlərə böyük nailiyyətlər əldə edib hakimiyyət hüdudlarını genişləndirdi. Uzun Həsən ariq və uzun boylu olduğu üçün «Uzun Həsən» adı ilə məşhur olmuşdu. O da babası Qara Yuluq kimi Trabzon imperatorunun qızı ilə evlənmişdi. O, fateh sultan Məhəmmədin h. 866/1462-ci ildə Trabzonu fəth edib Komnenlər səltənətinə son verməyinə qarşı gəlmək istədisə də buna mane ola bilmədi.

H. 872/1467-ci ildə Cahanşah Qaraqoyunlu Uzun Həsəni tabe etmək üçün ordusu ilə ağqoyunluların ölkəsinə yürüdü. Qış fəslini

keçirəndən sonra, soyuğun təsiri ilə əsgərlərin mühüm bir qismi yurdlarına dönüb, baharda təkrar savaş səfərinə çıxmaq istədilər. Cahanşah da onların bu istəyi ilə razılaşıb, onların çoxunu ölkələrinə göndərdi, özü də yaxınları ilə yola çıxdı və «Bin göl» vilayətinin bir bölgəsində yerləşib eyş və nuşa məşğul oldu. Bu xəbəri alan Uzun Həsən altı min ordu ilə Qaraqoyunlulara hücum edib onları məğlub etdi. Cahanşah onu tanımayan bir əsgər tərəfindən öldürdü, iki oğlu və bütün bəyləri əsir edildilər. Bu zəfər bir imperatorluğun çökəməsi və digər bir imperatorluğun doğmasını ifadə edirdi. Cahanşahın yerinə keçən oğlu Həsənəli əsgərlərinin çoxluğuna baxmayaraq, Mərənddə məğlub oldu və onun istəyi ilə yardımına gələn teymurilərdən Əbu Səid də məğlub və məqtblə edildi<sup>128</sup> (1469). Bu xəbər hər tərəfə yayıldı və hamının heyrətinə səbəb oldu. Həmin ayda Kirmanın fəthi və Bağdadın alınması ilə (h. 874/1470) Ağqoyunlu imperatorluğu quruldu.

İmperatorluğun hüdudları qərbdə Sivas və şərqdə Kirmanın Nərmaşır şəhəri idi. Bundan sonra Uzun Həsən dünya padşahı olmayı və Misir-Osmanlı ölkələrini alıb, özünə tabe etməyi düşünürdü. Bunun üçün Avropa dövlətləri, xüsusən Venesiya dövləti ilə yaxın münasibət qurub top və əsləhə sıfariş verdi. Uzun Həsən Qaraqoyunlu hökmətini aradan aparandan sonra onların paytaxtı olan Təbriz şəhərini özünə paytaxt seçmiş və Anadoludakı Ağqoyunlu ulusuna (el, millət) bağlı olan boy (qəbilə) və oymaqların (tayfa) çoxunu İrana gətirmiş və burada onlara iqtalar vermişdir.

1473-cü ildə fateh sultan Məhəmmədə qarşı başladığı savaşda Tərcanda (Ərzincanın yaxınlığında) məğlub olmuş və bu hadisədən çox mütəəssir olmuşdur. 1476-ci ildə dördüncü dəfə Gürcüstana hücum etmiş və 1478-ci ildə Təbrizdə vəfat etmişdir.

Uzun Həsən cəsur, dərayətli<sup>129</sup> və adil bir sultan idi. Müvərrixlər<sup>130</sup> ona «Sultan-i adil» ləqəbi vermişlər. Ondan əvvəl kəndli və əkinçilərin vəziyyəti vergilərin artması ilə pisləşmişdi. O, bu vəziyyəti islah etmək üçün «Uzun Həsən Qanunnaməsi»ni və ya «Həsən padşah qanunları»nı çıxartdı. Bu «Qanunnamə»yə görə vergi məhsulun altından birinə və tamğa (ticarət mallarına qoyulan vergi) malın yüzdə beşinə düşürdü. Bu «Qanunnamə» Səfəvilər zamanında da uzun müddət qüvvədə idi. Bütün ömrü mücadilə və savaşlarda keçən bu padşah, elmə çox əhəmiyyət verib alımlarə himayə edirdi. Həftədə bir gün

alimləri dərbara dəvət edər, onlar üçün mübahisə məclisi qurardı. Əbu Bəkr Tihrani Ağqoyunlu tarixi olan «Kitab-i Diyarbekiriyə»nin çox qismini Uzun Həsənin ağızından eşidərək yazmışdır.

Uzun Həsən ana dilinə və elinə çox bağlı idi. O, özünü Oğuz xan və onun nəvəsi Bayandur xanın nəslində bılıb türk dilinə bağlılıq göstərmişdir. Ondakı dini etiqad da möhkəm olub, bu səbəbdən «Qurani-Kərim»i türk dilinə tərcümə etdirmiş və onu hüzurunda oxudardı. Onun əqidəsinə görə müqəddəs kitabı türkçə oxumaq da bir ibadətdir və onunla da savab qazanılır.

Uzun Həsən öləndən sonra böyük oğlu Xəlil onun yerinə oturdu. O, ləyaqətsiz bir gənc idi və sultan olan kimi qardaşı Məqsudu günahsız öldürdü. İşlərinə qarışmağa imkan verməmək üçün kifayətli<sup>[13]</sup> anası Şahbəyimi qardaşı Yaqub bəylə birlikdə Diyarbekirə yolladı. Yaqub bəy anasının köməyi ilə Anadoludakı bəyləri öz ətrafına yığıb, qardaşı əleyhinə üsyən etdi və Xoy çayı kənarında olan savaşda sultan Xəlil məğlub oldu və tikə-tikə edildi (1478). Beləliklə, Yaqub bəy Ağqoyunlu sultəni oldu. Yaqub bəyin on iki illik hakimiyyəti bu dövlətin parlaq bir dövrünü təşkil edir.

Sultan Yaqub h. 891/1486-ci ildə Gürcüstanə hücum etdi və Axıskə və Xatun qalalarını alandan sonra, zəngin bir qənimətlə geri döndü.

H. 893/1487-ci ildə şeyx və ya sultan Heydər Şirvanşah Fərrux Yassarın ölkəsini almaq üçün Arrana qoşun çəkdi. Ağqoyunlu sultanına tabe olan Fərrux Yassar ondan yardım istədi. Sultan Yaqubun göndərdiyi ordu ilə savaşda şeyx Heydər bir oxla yaralanıb öldü. Sultan Yaqub bu hadisədən Səfəvi xanədanının ona qarşı böyük bir təhlükə təşkil etdiyini anlayıb, sultan Heydərin oğulları Sultan Əli, İbrahim və İsmayılı anaları ilə birlikdə Farsdakı İstəxr qalasında həbs etdirdi. 1490-ci ildə baş verən taun xəstəliyi ilə Şahbəyim və Yaqub ölürlər (bir rəvayətə görə Yaqub bəy zəhərlənmişdir). Sultan Yaqub adil və ağıllı bir padşah idi. Şair və alimlərə, şeyxlərə himayə edirdi. Özü də türkçə və farsca gözəl şeirlər yazardı. Onun dövründə Təbriz şair, nəqqas və digər sənətkarlarla alimlərin toplaşlığı mühüm bir fərhəngi mərkəz olmuşdu.

Sultan Yaqubdan sonra oğullarından Baysunqur padşah oldu və bundan sonra Ağqoyunlu dövlətinin çökəmə dövrü başlandı və neçə il keşməkeş və xanədan savaşlarından sonra şah İsmayııl tərəfindən məhv edildi.

Baysunqur sultan olduğu zaman doqquz yaşında idi, onun üçün atabəyi mosullu Sufi Xəlil dövlətin idarəesini ələ aldı. O, müstəbid<sup>132</sup> və kinli bir bəy idi. Onun zülm və hakimiyyətindən bezikən bəylər Diyarbəkir valisi Süleyman Biçən ilə birləşib Sufi Xəlili məğlub etdilər və öldürdülər. Süleyman padşahın atabəyi olub dövləti idarə edirdi. Lakin bir az sonra əmirlərin bir qismi Əlincə qalasında məhbus olan Uzun Həsənin nəvəsi Rüstəm bəyin ətrafına toplaşıb, onu sultan elan etdilər. Süleyman ilə Baysunquru isə məğlub etdilər. Baysunqurun sultanlığı bir il çəkdi.

Rüstəm bəy h. 897/1492-ci ildə Ağqoyunlu sultani oldu və beş il çəkən hakimiyyəti çəkişmə və davalarla keçdi. Rüstəm bəy sultan Heydərin oğullarını İstəxr qalasından çıxartdı. Sultan Əli bir müddət müridləri ilə Rüstəm bəyin yanında qaldı, lakin sonradan araları pozuldu və Sultan Əli məğlub edilərək öldürdü. Sultan Əlinin qardaşı İsmayıł müridləri tərəfindən Gilana qaçırdı (h. 897/1492-ci il). Bu əsnada İsmayılin altı yaşında olduğunu yazırdılar. Bir az sonra Uzun Həsənin nəvəsi (Uğurlu Məhəmmədin oğlu) və fateh Məhəmmədin qız nəvəsi Gödək Əhməd İstanbuldan gəlib əmirlərinin xəyanətinə uğrayan Rüstəm bəyi məğlub edib öldürdülər və hökuməti ələ aldılar. Sultan Əhməd hakimiyyətinin əsasını möhkəmləndirmək üçün hökumət dəyişdirməyə adət etmiş macəraçı bəyləri aradan aparmaq istədisə də onlar daha qabaqdan hərəkətə keçib üsyən etdilər və sultan Əhmədi öldürdülər. Bir il sultanlıq edə bilən Əhməddən sonra hərc-mərclik daha da artdı. Bu zaman Ağqoyunlu əmirləri neçə dəstə olub, Uzun Həsənin oğlu Yusif bəyin iki oğlu Əlvənd və Məhəmməd bəyi və sultan Yaqubun oğlu Murad bəyi müxtəlif yerlərdə sultan elan etdilər və daxili savaşlara başladılar. Bu savaşlarda əmirlərin bir çoxu və Məhəmməd bəy öldülər.

Nəhayət, h. 906/1500-cü ildə Murad ilə Əlvənd imperatorluğu aralarında bölüşdürüldülər. Azərbaycan, Diyarbəkir Əlvənd Mirzəyə, İraq (Əcəm), İraq və Fars ilə Kirman da Murad bəyə verildi. Bu çəkişmələrin nəticəsində xalq pərişan, ölkə isə xaraba olmuşdu. Büyük bəylərin əlində oyuncaq halında olan bu iki gənc padşah xəzinədə pul qalmadığından və əmirlərin mərkəzi tanımamasından müşkül vəziyyətdə qaldılar. Bu müşkül vəziyyətdə sultan Heydərin kiçik oğlu İsmayıł Gilandan neçə yüz atlı ilə yola çıxıb Ərzincana getdi (h. 905/1499). Ərzincandan Anadolunun hər tərəfinə xəbərçi göndərib,

Səfəvi xanədanının müridlərini çağırıldı. Bu müridlər böyük bir şövqlə Ərzincana gəldilər. İsmayııl bunlardan beş minə qədər ordu hazırlayıb Şirvana tərəf hərəkət etdi. Müridlərin mühüm qismi köçəri oymaq-lara<sup>133</sup> (Ustaclu, Şamlu, Zülqədər, Varsaq, Turqutlu, Əfşar və Qacar) və bir qismi də kəndlilərə (Rumlu və Təkəlu) mənsub idilər.

Şirvanşahla savaşda Fərrux Yassar məğlub oldu və öldürüldü. Bu vəziyyəti görən Əlvənd Mirzə qüvvəsini yiğib Naxçıvan yaxınlığında Səfəvi qoşununun qarşısına çıxdı və çoxlu itki verəndən sonra məğlub olub Diyarbəkirə qaçdı. Bundan sonra İsmayııl Təbrizə gəlib xütbə oxudub pul basdırıldı və Səfəvi dövləti rəsmən quruldu (h. 907/1501). Şah İsmayııl bu əsnada 15 yaşında idi.

Əlvənd Mirzə Diyarbəkirdə hakimiyyətini təkrar ələ gətirmek üçün çalışsa da müvəffəq ola bilməmiş və 1504-cü ildə orada vəfat etmişdir.

Şah İsmayııl 1503-cü ildə sultan Muradı məğlub edib, Fars əyalətini və sonra İraqı və Diyarbəkiri aldı və Ağqoyunlu imperatorluğunun tamam torpaqlarını zəbt etdi. Sultan Murad Osmanlı padşahına sığınıb, sultan Səlim ilə birlikdə İrana geldi və sonra hökuməti ələ almaq üçün Diyarbəkirə göndərildi. Lakin orada Səfəvi əmirləri ilə savaşda öldürüldü (1514).

Şah İsmayııl atası, qardaşı və ailə üzvlərindən bəzilərini öldürdükləri üçün Ağqoyunlu xanədanına şiddetli kin bəsləyib, bu xanədana mənsub olan və ya tərəfdarlardan əlinə keçəni öldürdü. Onun əlindən qurtaranlar Osmanlı dövlətinə sığınıb, bir çoxları İran hüduduna yaxın vilayətlərdə yerləşdirilər. Bunlar Osmanlı qoşununa daxil olub əsrlərcə İranın baş bələsi oldular.

Ağqoyunlu dövlətinin əsası köçəri bəylərə arxalanırdı. Uzun Həsən Təbrizi alıb, imperatorluq qurandan sonra, yerli və şəhərliləri də iş başına gətirməyə çalışıb ulusunu mədəniləşdirmək istədi və bu yolda ilk addımları da atdı. Lakin əski üsul və ənənəni aradan apara bilmədiyi üçün özündən sonra az müddətdə imperatorluğu zəifləməyə başladı və nəhayət, şah İsmayıılın əli ilə mehv oldu.

Ağqoyunlular zamanında bütün ölkə əski türk ənənəsinə görə xanədanın mülkü sayılırdı. Sultanın oğulları ölkənin müxtəlif əyalətlərində vali və digər şahzadələr də əmir təyin edilirdilər. Ağqoyunlu dövlətində ölkə Azərbaycan, Aran, Diyarbəkir, İraq, Fars, İsfahan, Kirman və Qəzvin əyalətlərinə bölünmüdü. Bu əyalətlərə sultanın oğulları, qardaşları və əmi oğulları və ya boy rəisləri vali təyin edilirdilər.

Sultan ölündən sonra əksərən onun seçdiyi vəliəhd sultan olurdu. Lakin çox vaxt yeni sultanın əleyhinə digər şahzadələr üşyan edib, daxili savaş aparırdılar. Nəticədə, səltənat müvəffəq olanın əlində qalırdı. Ağqoyunlu dövlətinin az müddətdə aradan getməyinin səbəblərindən biri də bu məsələ idi.

İdari təşkilatın mərkəzi Uzun Həsən zamanında böyük divan idi. Divanın rəisi divanbəyi və ya sahibi-divan adlanırdı. Divanbəyinin yanında «sahib» deyilən vəzirlər və hər biri bir vəzərətə<sup>134</sup> bərabər olan işraf divanları (təftiş, tuğra və ya nişan, istifa, yəni maliyyə) və cəza və nizami işlərə baxan ədl və ərz<sup>135</sup> divanları, qazi əsgər<sup>136</sup> və pərvanəçi<sup>137</sup> var idi. Bunlardan başqa, bəzi böyük bəylər də divanın təbii üzvləri idilər.

Böyük bəylərin hər biri vilayətlərdə bir şahzadənin atabəyi idi. Əyalətlərdə də divanın kiçik bir nümunəsi qurulardı.

Uzun Həsən fütuhatından sonra dərbar təşkilatını da genişləndirmiş və Təbrizdə İstanbul dərbarının əzəmətində bir dərbar qurmuşdu.

Uzun Həsən ordu təşkilatını da Osmanlı ordusu kimi qurmuşdu. Ordunun əsas qismini xüsusi əsgərlər təşkil edirdi. Onlar daim xidmət edib, dövlətdən maaş alırdılar. Qəsəbə və kəndliliklərdən alınan piyada əzəblərlə<sup>138</sup> köçəridən alınan çəriklər<sup>139</sup> ancaq savaş zamanında maaş alardılar. Bir də vilayətlərdəki bəylərin əmrində və torpağa bağlı olan timarlı sipahilər<sup>140</sup> var idi. Ağqoyunluların bayraqları ağ rəngində olub üstündə qoyun başı əksi var idi. Uzun Həsəndən sonra gələn hakimlər adlarının başına sultan, sonuna padşah, xan və ya bahadır ünvanlarını əlavə edib, pul, fərman, damğa və yazılarında da bu ünvanları işlədirdilər.

Uzun Həsən bəyin «Qanunnamə»si əkinçi, sənətkar və tacirlərdən alınan vergilərin adilanə bir şəkildə tənzim və təhsil edilməsi<sup>141</sup> üçün yazılmışdır. Onun «Qanunnamə»si Səfəvilər tərəfindən uzun müddət və Osmanlılar tərəfindən də bir müddət tətbiq edilmişdir.

## SƏFƏVİLƏR

Səfəvilər ərdəbilli Şeyx Səfiəddinin övladlarıdır. Bunlar yeni İranı bərpa edib, şəhər məzhibini İranın rəsmi məzhibi etmişlər.

Şeyx Səfiəddin h. 650/1251-ci ildə monqol İlhanilərin qüdrətli zamanında Ərdəbildə anadan olmuş və h. 735/1334-cü ildə 82 yaşında vəfat etmişdir.

Şeyx Səfiəddin 25 il şeyx Zahid Gilaninin şagirdi olduğu zaman onun qızı ilə evlənmiş və şeyx Zahid öləndən sonra təriqətin şeyxi olmuşdu.

Şeyx Səfiəddin ilə müasir olan məşhur Qəzvinli Həmdullah Mustoufi və İbn Bəzzazın yazdığı «Səffətus-səfa»da («Əsli nüsxə») verdikləri məlumatə görə şeyx Səfiəddin, oğlu Sədrəddin, nəvəsi Xacə Əli və nəticəsi şeyx İbrahim təriqət şeyxi olub, xalq arasında çox sevilib və hökumət yanında da nüfuz sahibi olmuşlar.

Şeyx İbrahimin oğlu Cüneyd atasının yerinə oturandan sonra, müridlərini silahlandırmış və özünə «Sultan» ləqəbi verərək Azərbaycan və Anadoluda şəhərə məzəhəbini yaymağa çalışmışdır. Qaraqoyunlu Cahanşah sultan Cüneydin qüdretindən qorxuya düşüb ondan Ərdəbili tərk etməsini istəyir. Sultan Cüneyd Diyarbəkirə gedir, orada Ağqoyunlu əmiri Uzun Həsən tərəfindən qarşılanır və Uzun Həsənin bacısı ilə evlənir.

Uzun Həsən Cahanşahı məğlub edib Təbrizi alandan sonra, sultan Cüneydi yenidən Ərdəbil xanəgahına rəhbər təyin edir.

Sultan Cüneyd h. 864/1459-cu ildə Gürcüstan çərkəzlərinə hücum edir, sonra Şirvanşah (sultan Xəlil) ilə savaşır və bu savaşda ölürlər.

Sultan Cüneyddən sonra oğlu Heydər onun yerinə oturur. Heydər Uzun Həsənin qızı ilə evlənir və atasının yolunu davam edir. Sultan Heydər əvvəlcə məsihi çərkəzlərini məğlub edir və onlardan 6 minə qədər əsir gətirir. Sonra Şirvanşah Fərrux Yassarla savaşmağa məcbur olur. Fərrux Yassar Ağqoyunlu padşahı sultan Yaqubdan kömək istəyir və sultan Yaqub da öz səltənətinə nicat vermək üçün<sup>142</sup> sultan Heydərə hücum edir. Sultan Heydər iki cəbhədə savaşmağa məcbur olaraq Əlburz<sup>143</sup> dağlarının ətəyində şəhid olur.

Sultan Heydər Uzun Həsənin qızı Şahbəyimlə evlənmişdi və ondan üç oğlu vardı: İbrahim, İsmayıllı və Əli.

Sultan Yaqub onları Şiraza göndərib İstəxr qalasında həbs etdirir. Lakin sultan Yaqub öləndən sonra hər üçü zindandan çıxırlar. Sultan Əli xanəgah mürşüdü olur və nəhayət, ağqoyunlularla savaşda öldürülür.

İsmayıllı müridləri Gilana aparırlar və 15 yaşına qədər orada saxlayırlar. Gənc İsmayıllı Ağqoyunlu dövlətinin daxili ixtilaflarından və aralarındaki çekişmə və mübarizədən xəbərdar olandan sonra bir neçə yüz nəfərlə Ərzincana tərəf gedir (h. 906/1500). Şah İsmayıllı sultan

Bəyazidin zəifliyindən faydalananaraq, ailəsinin tərəfdarlarını ətrafına toplayır və 5000 silahlı müridləri ilə Şimali Azərbaycana Şirvanşahın sorağına gedib onu məğlub etdikdən sonra, Naxçıvanda Ağqoyunlu hökmərəni Əlvənd bəylə qarşılaşış onu məğlub etdikdən sonra Təbrizə gəlir və göstəriş verib on iki imam və öz adına xütbə oxutdurur. Sonra on ilin ərzində Fəratdan Ceyhun nəhrinə qədər yerləri özünə tabe edir.

Səfəvi dövlətinin qurulması Anadolu şələrində elə bir şur<sup>144</sup> və həyəcan törətməşdi ki, bir-birinə «şah» gəlməsilə salam verirdilər və şahları görmək üçün İrana gəlirdilər.

Səfəvi hökumətini quran ellərin əksəriyyəti Anadoludan gəlib qızılbaş ordusunu təşkil etmişdilər. Qızılbaşlara aşağıdakı qəbilələr mənsub idi:

Ustaclu, Rumlu, Təkəlu, Zülqədər, Şamlu (Begdili, Xudabəndəlu və İnanlu), Əfşar və Qacar, ayrıca Gəncə və Bərdə qaramanları və talişlardan da bu hökumətin quruluşunda iştirak etmişdilər.

Şah İsmayıл 1525-ci ildə vərəm xəstəliyindən vəfat etdi. O, Osmanlı imperatoru sultan Səlimlə Çaldıranda fövqəladə bir cəsarətlə savaşıdı halda, məğlub oldu (1514), ondan sonra bir daha üzü gülmədi.

Şah İsmayıл böyük bahadır olduğu halda, çox həssas şair idi. Türk və fars dillərində şeir söylərdi. Onun zamanında türk dili də fars dili ilə yanaşı, rəsmi yazı dili idi. Ordu və dərbarın dili türkçə idi. Şeirdə «Xətai» təxəllüsünü seçmişdi. «Divani Xətai» Azərbaycan ədəbiyyatının və ənənəvi şeirinin<sup>145</sup> ən məşhur əsərlərindəndir. Onun şeirlərinin mühüm qismi Həzrət Əli və imamların eşqində söylənmişdir.

Xətai şəxsi eqidəsini xalq arasında yaymaq üçün xalq şeirinin qoşma şəklini seçmiş və xalq şairləri (aşıqlar) onun şeirini təqlid və təzmin etmişlər<sup>146</sup>.

Şiə məzhəbinin rəsmi məzhəb olaraq elan edilməsi İranda milli vəhdətin və İran istiqlalının qorunmasına yardım etdi.

Səfəvi dövləti qurulandan sonra çoxlu türk elləri Türkiyədən Azərbaycana gəldilər. Bu dövrdə xalq dastanları aşıqlar tərəfindən düzəldi. Aşıqlar bu dastanlar şeir və nəsrlə saz çalaraq oxuyurdular. Bu dastanların ən mühümləri «Koroğlu», «Əsli və Kərəm», «Qəmbər və Arzu», «Şah İsmayıл və aşiq Qərib» və «Aşıq Abbas Tufarqanlı» dastanlarıdır.

Şah İsmayıldan sonra oğlu şah Təhmasib 25 il səltənət edib paytaxtı Qəzvinə keçirtdi. Sonra şah Abbas zamanında İsfahan paytaxt seçildi və işlər el bəylerindən alımb, şəhərli farslara verildi və o zamandan farslaşdırma siyaseti başladı.

Səfəvilərdən sonra Əfşarlar, Kərimxan və Qacarlar İranda hökumət elədilər. Kərimxandan başqa hamısı türk olublar.

İslam dövründə min ilə yaxın türklər İranda hökumət etmişlər və bu müddətdə İranın sərhədlərini qorumaq üçün qonşu olan türklərlə də savaşıb, canlarını fəda etmişlər.

Ayrıca fars dili və ədəbiyyatını təşviq edib yayaraq, İran və islam maarifinin inkişafına var qüdrətləri ilə çalışmışlar.

## MƏDƏNİYYƏT VƏ ƏDƏBİYYAT

### AZƏRBAYCAN ŞİFAHİ XALQ ƏDƏBİYYATI

Azərbaycan şifahi xalq ədəbiyyatı dünyadanın ən zəngin və qədim xalq ədəbiyyatlarındanndandır və hər yerde olduğu kimi, əvvəlcə bu ədəbiyyat yaranmışdır. Xalqımızın yaratdığı dastanlar, nağıllar, nəgmələr, atalar sözü, lətifə və tapmacalar və nəhayət, aşiq qoşmaları nəsildən-nəslə keçərək hafizələrdə yaşamışdır.

Şifahi xalq ədəbiyyatı bütünlükə xalqın yaradıcılıq məhsulu olub, onun istək və arzularını, kədər və sevincini, məişət tərzi, adət və ənənələrini zövq, inam və etiqadlarının, dünyagörüşlərinin əks etdirməkdədir. Bu səbəbdən şifahi xalq ədəbiyyatı tarixini tədqiq edərkən, xalqımızın keçmişdəki adət, ənənə və bütün xüsusiyyətləri, müxtəlif tarixi dövrlərdə keçirdiyi inkişaf mərhələləri ilə də tanış oluruq. Bu ədəbiyyatın dili sadə və daha təmiz türkcədir. Xalq ədəbiyyatımızın rişəsi Orta Asiyaya gedib çıxır. Türkler islam dinini qəbul edib Qərb ölkələrinə, yəni İran, Rum və Orta Şərqə mühacirət etdikdən sonra da yaşıdları yeni ölkələrdə əski adət, ənənə və folklorlarını mühafizə və inkişaf etdirməyə çalışmışlar. Xalq şairləri yeni-yeni dastanlar və mahnılar yaratmış, bir tərəfdən də əcdadlarından qalan mirası genişləndirərək inkişaf etdirmişlər. Azərbaycan və İranın digər yerlərində və hətta Anadoluda daha çox oğuz türkləri yerləşdikləri üçün buralarda oğuz türkçəsi yayılmış və XII əsrden sonra Azəri və Anadolu ləhcə və ya türkçələri zühur etmişdir.

Bu iki türk ləhcəsi əslində bir dildən törədikləri halda, sonralar bir-birindən ayrı xüsusiyyətlər kəsb edib və iki ayrı ədəbiyyata sahib olmuşlar. Bununla belə, ellər arasındaki dil ayrılığı və ləhcə fərqi şəhərlilərin dili və ədəbiyyatı qədər çox olmamış və bir çox dastanlar («Dədə Qorqud» dastanı, «Koroğlu» və s.), atalar sözü və şifahi ədəbiyyatın digər növləri bu ölkələrdə yaşayan xalqlarda müştərək qalmış və ya kiçik fərqlərlə yaşamışdır.

Şifahi xalq ədəbiyyatı yazılı ədəbiyyatdan daha əski olduğu halda, daha gec yəni h. X/XVI əsrən sonra yazıya alınmışdır. Bu xüsusda «Dədə Qorqud» dastanları bir istisna təşkil etməkdədir.

«Dədə Qorqud» dastanlarının kökü Orta Asiyaya bağlı olub, bugünkü şəkildə oğuzlar Azərbaycana geləndən sonra, böyük ehtimala görə, XII əsrə yarandığı halda, XV əsrənə yaziya keçmişdir. «Dədə Qorqud» dastanı haqqında «Dastanlar» fəslində məlumat verdiyimiz üçün burada təkrar etməyi lazımlı görmürük.

Şifahi xalq ədəbiyyatının mühüm qismini şeir və dastan təşkil edir. Hər ikisi xalq şairi olan və əski şamanların davamı olub tarixdə ozan, baksı adı ilə tanınan, h. X/XVI əsrən sonra aşiq deyilən saz şairləri tərəfindən qoşulub oxununurdu. Saz şairləri əllerində sazları (qopuz) xalqın toy və qonaqlıqlarında, bayram və digər mərasimlərində saz çalaraq, şeir oxur və boy (dastan) söylərdilər. Aşıq şeiri qədim türk şeirinin davamı olub, dördlük şəklində və heca vəzni ilə söylənilir. Bunlardan ən çox söylənən və seviləni bayatılar, gəraylılar və qoşmalardır. Bayatılar yeddi, gəraylılar səkkiz, qoşmalar isə on bir hecalıdır.

## YAZILI ƏDƏBİYYAT

İranda türk hakimiyəti zamanında da yazı dili fars dili olduğu üçün türk ədəbiyyatı fars ədəbiyyatı qədər rəğbət görməmiş və hökumətlər tərəfindən təşviq və təqviyyət edilməmişdir<sup>147</sup>. Bir tərəfdən də fars dilinin təsiri ilə türk şairləri əsərlərini fars dilində yazmışlar və öz ana dillərində yaradıcılığa az təşəbbüs etmişlər. Bununla belə, yeddi yüz ildən, yəni XIII əsrənə bəri İran türkləri Azəri türkcəsi ilə şeir yazmış və zamanla zəngin ədəbiyyat meydana gətirmişlər. Daha əvvəl «Varlıq» jurnalında və ayrıca kitab halında Azərbaycan ədəbiyyat

tarixinə aid silsilə məqalələr yazdığınış üçün burada fəqət mühüm şairlərimizə işarə edəcəyik\*.

### Həsənoğlu

Azəri türkcəsilə ilk dəfə şeir yanan və bizi məlum olan şair Əsfərainli Həsənoğludur. Bu şair Xorasan türklərindəndir və türk və fars dillərində şeir divanları yazmışdır. Farsca adı Pur Həsəndir. Bu şair XIII əsrin sonlarında – XIV əsrin başlarında yaşamış, şeirləri Xarəzmdən Anadoluya qədər yayılmış və Misir məmlük şairi Seyf Sərayi və Anadolu şairi Əhməd Dai onun qəzəlinə nəzirələr yazmışlar.

### Nəsir Bakuyi

Sultan Olcaytu zamanında yaşamış və onun Bakı səfəri münasibətilə yazdığı bir şeiri əlimizdədir.

### Nəsimi

XIV əsrin ən mümtaz Azəri şairi İmadəddin Nəsimidir. O, ilk dəfə Azəri türkcəsinə şeir divanı yazmış, ayrıca farsca və ərəbcə divanı da varmış, lakin ərəbcə divanı məhv olmuşdur. Nəsiminin şeirləri qənayı şeirin ən gözəl nümunələridir və Azərbaycan şeirinə ədəbi şəkil verən odur. Nəsiminin 1369-cu ildə Şirvan mahalında Şamaxıda anadan olduğu zənn edilir. Nəsimi hürufi təriqətinin qurucusu olan Təbrizli Fəzlullah Nəimi ilə Şirvanda tanış olub, onun şagirdi və sonra da xəlifəsi və təbligatçısı olmuşdur.

Hürufi təriqəti bütün kainatı zat əzəlinin mücəssəməsi bilir, əlisba hərfərinə əsrarəngiz bir məna verir və ehtiram edirdilər.

Nəsiminin mürşidi Miranşah tərəfindən öldürüldükdən sonra Nəsimi Bakıdan Anadoluya gedir və orada şeir və fəlsəfi qəzəllərlə məktəbini təbliğ etmişdir. Bir müddət sonra Anadoludan Hələbə getməyə məcbur olmuş, fəqət orada müftinin fitvası və sultanın əmrilə dərisi soyularaq öldürülmüşdür.

Nəsimi idealistik, ürfani fikirlərini qəzəl, qəsidə, məsnəvi, müstəzad və tərcibəndlərində bəyan etmişdir. Onun fəlsəfi rübai'ləri Azə-

\* Azərbaycan ədəbiyyat tarixinə bir baxış. I cild, Tehran, 1358.

baycan türkçəsində ilk yazılan rübailardır. Burada nümunə üçün Nəsimidən üç rübai və bir qəzəl nəql edirik:

\* \* \*

Gəl ki, müştaq olmuşam didarına,  
Məhrəm etdin çün məni israrına,  
Vermişəm can zülfə ənbər yarına,  
Ey Pəri gül, çək məni bərdarına.

\* \* \*

Saf için həm dəm səfa hasil qılur,  
Kim ki, yarı bivəfa hasil qılur,  
Dəri için dərdə dəva hasil qılur,  
Canına yüz min bəla hasil qılur.

\* \* \*

Aşıqin seyranı ol aləmdədir,  
Kuntu kənzən gövhəri Aləmdədir,  
Görmiyən şoul aləmi matəmdədir,  
Aləm ol meydir ki, came cəmdədir.

### *Qəzəl*

Dodağın qəndinə şəkər dedilər,  
Dedilər ki, dəhanı yoxdur onun  
Əhli məna xocəstə surətinə  
Haqqdan irağ imişlər, anlar kim.  
Fitnə düşdü cahana yüzündən,  
Ənbər əfşan saçına, arizinə.  
Bax onun yüzünə əl-əhyəni gör.  
Şama bənzətdilər qara saçını,  
Kipriyin oxuna, qaşın yayına  
Can demişlər dodağına hey-hey  
Şəbi yeldə durur saçın gecəsi.

\* \* \*

Can şeirinə gör nələr dedilər,  
Bixəbərlər əcəb xəbər dedilər.  
Mənaye vagib əs-suvar dedilər.  
Səni ey nur, haqqı bəşər dedilər.  
Bu cəhətdən sənə qəmər dedilər.  
Yasəmən üzrə müşktər dedilər.  
Əhli-məna budur nəzər dedilər.  
Arizin nuruna səhər dedilər.  
Aşıqin sinəsin sıpər dedilər.  
Bu sözü gör nə müxtəsər dedilər.  
Surətin bədrinə qəmər dedilər.  
Ey Nəsimi, mühiti əzəmsən  
Gər ci əlfazına gövhər dedilər.

Nəsimidən sonra şeyx **Qasim Ənvar** və şeyx **Əlvan Şirazi, Həqiqi** (Cahanşah Qaraqoyunlu) və **Həbib** XV əsrдə Azərbaycan şerinin məşhur nümayəndələri olmuşlar. Lakin XIV əsrдə **şah İsmayıл Xətai** və **Füzulinin** zühuru ilə Azərbaycan şeir və ədəbiyyatında yeni və parlaq bir dövr başlanmışdır.

### **Qazi Bürhanəddin**

Bu şair XIV əsrдə Anadoluda yaşamış, Sivas əmiri olmuş və aqqo-yunlularla savaşda şəhid olmuşdur. Bu şair Salur elindən olub, şeirlərini Azəri türkçəsi ilə yazmışdır.

### **NƏSR**

XIII əsrдən sonra Azəri türkçəsində nəsr nümunələri də yazılmış və bəziləri bizim əlimizə keçmişdir. Bunlardan ən mühümləri: Hinduşah Naxçıvanının (Fəxrəddin) «Səhahu-l-Əcəm» adında lügət və qrammatika kitabı, Ərzurumlu Zəririn «Sirətu-Nəbi» kitabı və «Fütuhu-ş-Şam» tarixi tərcüməsidir.

XIII əsrin ikinci – XIV əsrin birinci yarısında yaşayan və Səfəvi xanədanının böyük cəddi və mürşidi olan şeyx Səfiəddin Ərdəbilinin

(vəfati h. 713/1334) müridlərinin irşadı üçün türk və fars dillərində yazdığı «Qara məcmuə», ya «Seyru-s-Sufiyyə» və ya «Məqamat və məqalət şeyx Səfi əd-Din» əlimizə keçmədiyinə görə ondan kitabımızda nümunə verə bilmədik.

H. 1036/1617-ci ildə Fəzli İsfahani tərəfindən yazılan «Əfzəlu təvarixdə» və Minorskının nəql etdiyi «Təzkirət əl-muluk» və Şardenin «Səfərnamə»sində, həmçinin «Daneşməndani-Azərbaycan»da (Məhəmmədəli Tərbiyət) bu məcmuədən bəhs edilmiş və Bəqayı ilə Qəribinin yazdıqları farsca-türkçə təzkirələrində bu kitabdan bəhs etdikdən sonra, «Qara məcmuə»nin yalnız Səltənətinin kitabxanada saxlandığını qeyd etmişlər. Qəribi öz təzkirəsində bu məcmuədən bəzi parçaları da vermişdir.

Səfəvilərin son dövründə İranı səyahət edən Şardenin yazdığını görə, Səfəvi şahları hərbə gedəndə ruhanilər bu kitaba müraciət edirmişlər\*.

### «Səhahu-l-Əcəm»

«Səhahu-l-Əcəm» dörd dilin (ərəb, fars, türk və pəhləvi) lügət kitabıdır və azərbaycanlılara farscanı öyrətmək üçün yazılmışdır. Bu kitabın əlyazma nüsxəsini mərhum professor Həsən Zərinəzadə Çexoslovakiyada Bratislava kitabxanasında tapmış, professor Q.Beqdəli tərəfindən tədqiq edilərək inqilabdan sonra İranda çap etdirmişdir.

Burada nümunə üçün qrammatika fəslindən bir neçə sətir göstəririk: «Bil gil məsadirə ərəbi necə kim əslidir. Ondan sadır olur əsma və əfal ancılən (eləcə) məsadire parsi əslidir, ondan münsəyib olur qalan avzan və əmsal və ğeyrə. Ol məsadire parsi iki durlu (növ) dur. Amma biri lazım, biri mütəəddidur...»

### Zərir

Qazi Mustafa Zərir Ərzurumlu olub, anadangəlmə kor olduğu üçün Zərir təxəllüsünü seçmişdir. O, kor olmağına baxmayaraq, islam elmin-də ustad olmuş və qazi rütbəsinə çatmışdır.

Zərir, eyni zamanda qüvvətli şair olduğu üçün «Sirət-i Nəbi»ni şeir və nəsrlə qarışiq yazmışdır. Zərir «Qisseyi Yusif» məsnəvisini də

\* Teydayeşə dövlətə Səfvi, Təlifə Mişel M.Mezavi, tərcüməye Yaqub Ajənd, 1363, Tehran, Nəşre Göstəre, s. 173–174

yazmışdır. «Sirət-i Nəbi»ni Misirə getdiyi zaman Misir türk padşahı Məlik Mənsur Əlinin istədiyi ilə yazmışdır və özü kitabı müqəddəməsində belə deyir: «Bu kitab kim, rəsulun sirəti kitabıdır, ərəb dilindən türk dilinə nə səbədən tərcümə olunduğu bildirir. Zərir aydur (söyləyir): Ol yıl içində kim rəsulun hicrətinə yeddi yüz yetmiş doqquz olmuş idi, Zərirə Misir səfəri ruzi oldu, çün Misir şəhrunə gəldi, diləgi ol idi, kim Misir mələkinə yetişə, Muluk həzrətinə yol bula, ya sultanlar söhbətinə layiq ola... Miskin Zərirə fəqire həqir, ol səadətlü məlikun söhbətinə söz söyləmək səbəbindən yol buldi. Kəlimat bərəkatından ol həzrətə təqərrüb hasil oldu. Zira, gözsüz kişinin əgər çə gözü yoxdur və gör ki əksükdür, amma hafızə qatı olur. Sözü kön-lündə cəm eyləməgə qüvvəti olur. Zərir söz söyləyəcək datlu söylərdi, qüvvətlu, mərufətlu söylərdi. Nəzm və nəsr söyləməkdə ibarəti xubdi, Xəlayiq anun sözünü dirləməkə əzim rəğbət edərlərdi. Biş yil ol padşahın həzrətində Zərir hər gecə məclis eylədi. Sonra padşahın dilindən belə deyir:

Gəl, ey gözsüz, mənə bir sirə söylə,  
Kim onda surət – o həm sirə olsun.  
Həm anda elm anılsun, ədl anılsun,  
İçində məniyo mərifət olsun.  
Bizə əkləncə olsun dirləməkdə.  
Yürəgümüzə dəxi qüvvət olsun.

XV əsrin nəsr nümunələrindən «Kitabe ixtiyarate qavaide külliyye» və ya «Dayireye cahanüma» və ondan sonra «Kitabi-kəvaməle ət-təbire Bəvazıcı»ni göstərə bilərik.

Birincisi astroloji və ulduzların hərəkətindən, vaxtların təyini barədə İbri Xoca ibn Adili tərəfindən h. 839/1459–60-ci illərdə yazılmışdır. Bu kitabı əlyazması Bakıda professor Rüstəm Əliyev tərəfindən tədqiq edilib çap edilmişdir.

**«Kitabi-kəvamile ət-təbire Bəvazıcı».** Yuxu təbirində Xızır bin Əbdülhadi Bəvazıcı tərəfindən XVI əsrin birinci yarısında yazılib, sultan Süleyman Qanuniyə təqdim edilmişdir. Bəvazıcı İraq türklərindən olub, Bəvazicdə anadan olmuş və Mosulda yaşamışdır. Kitabın dili XV əsr Azəri türkcəsidir və eyni zamanda zəngin lüğət kitabıdır. Bu kitabı da əlyazma nüsxəsi Bakıda professor Rüstəm Əliyev tərəfindən tədqiq olunub, lakin çap edilməmişdir.

## OSMANLILAR

Osmanlılar oğuz elinin Qayı boyuna mənsub olub XIII əsrərə, yəni Anadolunun Səlcuqi sultani olan I Əlaəddin Key Qubad zamanında başlarında Ər Toğrul bəy olaraq Ankaranın cənub-qərbində olan Qaracadağ nahiyyəsində yerləşdirilər. Bir müddət sonra Ər Toğrul bəy Səqut şəhərini alıb oranı mərkəz seçdi və Səlcuq sultanına bağlı olub bizanslılarla savaşdı. Ər Toğrul bəy 1281-ci ildə öldü, yerinə Qayıların başına oğlu Osman bəy keçdi və bir müddət sonra Osmanlı bəyliyini quraraq istiqlalını elan etdi (1299).

Osman bəy və yoldaşları bizanslılarla savaşaraq bir çox şəhər və qəsəbələri əllərinə keçirtdilər. Bu zaman Bursa şəhəri Bizansın əlində qalan Anadoludakı ən böyük şəhər idi. Bu şəhəri Osman bəyin oğlu Orxan bəy və ya Orxan Qazi fəth etdi və Osmanlı paytaxtını Bursaya köçürdü (1326).

Orxan bəy bizansçılarlaavaşlara davam edərək İznik, İzmit şəhərlərini aldı və Üsküdara qədər gəldi. Orxan bəy 1362-ci ildə öldü və yerinə I Murad keçərək özünü padşah elan etdi.

Bir il sonra Ədirnə şəhəri osmanlıların əlinə keçdi və türklər Balkanlarda irəliləməyə başladılar. Bu hadisədən sonra Avropa dövlətləri xaçlı səfərlər<sup>148</sup> tərtib edib türklərə hücumlar etdilər. Lakin hər dəfəsində məğlub oldular. Sultan Muraddan sonra onun oğlu İldırım Bəyazid padşah olub Balkanlarda Dunay çayına qədər irəli getdi və İstanbullu iki dəfə mühasirə edib, bizanslıları xərac verməyə və İstanbulda bir türk məhəlləsi qurmağa müvəffəq oldu.

Bu zaman Anadoluda Qaraman oğulları hökuməti və Teymurun xətəri<sup>149</sup> İldırım Bəyazidi şərqə tərəf dönməyə məcbur etdi. Qaraman oğulları dövləti digər Anadolu bəyliklərindən fərqli olaraq, özlərini Səlcuqların varisi bilirdilər və bu cəhətdən XIV əsrə dəfələrlə osmanlılarla savaşmışdılar. Nəhayət, əsrin sonunda bütün Anadolu bəylikləri osmanlı hakimiyyəti altında birləşdi. Lakin bu birlik çox davam etmədi və Teymurun hücumundan sonra yenidən pozuldu.

İldırım Bəyazid Teymur ordusu ilə Ankaranın şimalında olan Çubukobada qarşılaşdı və çox şiddetli müharibədən sonra məğlub olub əsir düşdü (1402). Teymur onu mehribanlıqla qarşılıdı və səkkiz ay müddətində gəzdiyi Anadoluda özü ilə birlikdə gəzdirdi (Gözaltı və nəzarət altında olaraq). İldırım Bəyazid Ağşəhərdə xəstələnib öldü, Teymur isə aldığı şəhərləri yanına gələn bəylərinə verib geri döndü.

Ankara savaşı adı ilə məlum olan bu savaş Osmanlı tarixində bir dönüş nöqtəsi idi. Çünkü bu savaşdan sonra yeni birləşmiş olan Anadolu bəylilikləri birliyi yenidən pozuldu və Osmanlı dövlətində də tac və taxt uğrunda İldirimin beş oğlu arasında davalar başladı və nehayət, 1413-cü ildə Məhəmməd Çələbi I Məhəmməd adı ilə padşah oldu.

Məhəmməd Çələbi Anadolu və Rumelidə əldən çıxan yerləri geri aldı və Osmanlı birliyini yenidən qurdu. Bu sırada Anadoluda şeyx Bədrəddin üsyən etdi.

Şeyx Bədrəddin böyük din alimi idi və padşahın əmri ilə İznikdə otururdu. Orada yeni bir təriqət qurub, gizli şəkildə yaymağa başlışırıldı. Türklərin rəsmi tarixlərini (Əmin Oqtay, Tarix-i lise; 2-Ətləs yayın evi. İstanbul, 1973) yazdığını görə şeyx Bədrəddin Türkiyədə müxtəlif təriqətləri, o cümlədən ələviləri başına yığıb hakimiyyəti əlinə almaq istəyirmiş.

Şeyx Bədrəddin üsyənini yatırmaq üçün beş mindən çox müridləri öldürülüb, özü də Sərəz alimlərinin fitvası ilə asılmışdır.

Məhəmməd Çələbi 1421-ci ildə Ədirnədə öldü və yerinə oğlu II Murad keçdi. II Murad sultanlığı zamanı daxili üsyənlər və xarici savaşlarla məşğul oldu. Anadolu işlərini qurtarandan sonra, Rum elinə yürüş etdi və Səlaniki və Makedoniyanı alaraq Osmanlı imperatorluğuna qatdı.

Şərqi avropalılar bir xaçlı səfər hazırladılar və ordularının başında Macar padşahı olduğu halda, osmanlılara hücum edib, Sofiyani türklərdən aldılar və sultan Muradın təklifi ilə barışdırılar. Həmin il avropalılar yenidən Varnadan osmanlılara hücum etdilər, lakin məğlub oldular.

Sultan Murad Balkanlarda, Yunanistanda türk hakimiyyətini yenidən bərpa etdi. Bu sırada Jan Hunyad macar və almanlardan ibarət mürəkkəb bir ordu ilə osmanlılara hücum etdi, lakin ikinci dəfə olaraq Gözovada<sup>150</sup> məğlub oldu. Gözova savaşı türklərin Balkanlarla qəti olaraq yerləşmələrini təmin etdi və bir daha səlibçilər hücum etməyə cəsarət edə bilmədilər.

Sultan Murad 1451-ci ildə öldü və oğlu Məhəmməd II Sultan Məhəmməd (Fateh) adı ilə padşah oldu. Sultan Murad yaxşı bir şair idi və türk dili və ədəbiyyatında xidməti vardır.

Sultan Məhəmməd Fateh taxta çıxdığı zaman, Osmanlı dövləti Anadolu və Balkanların ən böyük dövləti halına gəlmışdı. Dövlətin

hüdudları Rum eli tərəfindən Dunay çayına qədər genişlənmişdi. Bolqaristan, Qəbristanın böyük bir qismi, Yunanistanın bütün orta və şərqi qismları Osmanlı ölkəsinə qatılmışdı.

Sultan Məhəmməd zamanına qədər İstanbul şəhəri dörd dəfə mühasirə edilmiş, lakin alına bilməmişdi.

Sultan Məhəmməd əvvələn İstanbulun fəthi üçün hazırlanıdı. Bunun üçün boğazın ən dar yerində vaxtilə İldırım Bəyazid tərəfin-dən Anadoluda tikilən Anadolu hasarının qarşısında Rumeli hasarını tikdirdi və 400 gəmi hazırladaraq, Ədirnədə böyük torpaq tökdürdü. Sonra bu toplarla bərabər 200 min nəfərlik ordu və 400 gəmi ilə İstanbula hücum etdi. Bu zaman İstanbul cəmiyyəti 160 min həduduna idi və şəhərdə məzhəb və fırqə davaları var idi. Imperator əhalidən topladığı 30 min silahlı qüvvəsini İstanbul surlarına (şəhərin ətrafindakı divarlar) yerləşdirdi. Bu surların önündə 20 metr genişliyində xəndək var idi. Rumlar körfəzin ağızını zəncirlə bağlamışdılar. Osmanlı dəniz qüvvələri burada toplaşdı və Fatehin təşəbbüsü ilə 72 gəmi quru yerdən, Qalatadan (İstanbulda bir yerin adıdır) körfəzə endirildi. Əvvəlcə yola xüsusi resslər döşəndi (kızaklar) və yağlandı. İstanbul daxildən və xaricdən hücuma məruz qaldı. Türkler İstanbulun ətrafindakı surları topları ilə yarib, içəri girdilər və Fateh Aya Sofiya kilsəsinə gedərək, ilk Cümə namazını orada qıldı. 29 may 1453-cü ildə İstanbul tamamilə alındı. İmperator isə bir türk əsgəri tərəfindən hərb əsnasında öldürülüdü və beləliklə, Bizans imperatorluğu məhv oldu. Sultan Məhəmmədə «Fateh» ləqəbi verildi.

İstanbulun fəthini orta çağın sonu - yeni çağın başlanğıcı kimi qəbul etmişdir.

Fateh zamanında Anadolu və Balkanlarda iyirmiyə yaxın hökumət və bəylik var idi. Fateh bunların hamısını fəth edib, böyük Osmanlı imperatorluğunu qurdu. Anadoluda Qaraman oğulları bəylikləri və digər türk bəyliklərindən başqa, Trabzon Rum imperatorluğu var idi. Fateh 1461-ci ildə buranı da aldı. Sonra Uzun Həsənlə savaşdı, onu məğlub etdi (1473).

Fateh zamanında Egey dənizindəki adalar və Krım xanlığı da alındı və nəhayət, 1481-ci ildə Fateh ordugahda çadır içində öldü. Fateh dövrü osmanlıların ən parlaq dövrlərindən olmuşdur. Fateh zamanında memarlıq və rəssamlıq da çox tərəqqi etmişdir. Sultan Məhəmməd İstanbulun Fateh adı ilə məşhur olan məhəlləsində

böyük mədrəsə, məscid və kitabxana tikdirmişdi. Bu mədrəsədə dini və dünyəvi elmlərin hər ikisi öyrədilirdi.

Fatehin məmləkət idarəsi üçün hazırladığı "Fateh" qanun-naməsi osmanlıların ilk qanuni-əsası<sup>151</sup> sayılır.

Fateh yaxşı şair olub ərəb və fars dillərini çox gözəl bilirmiş. Bundan başqa, yunan və italyan dillərini də bilirmiş. Onun zamanında İstanbul, Anadolu və Rumelidə bir çox mədrəsə, saray, məscid, karvansara, hamam, yol, körpü və qala tikilmişdir. Fatehdən sonra oğlu II Bəyazid sultan oldu. 31 illik sultanlığında böyük işlər görə bilmədi. O, ömrünün çoxunu oxumaq və ibadətlə keçirirdi və savaşı sevməzdi. Onun qardaşı Cəm Sultan padşah olmaq üçün üşyan edib, Bəyazidlə savaşdı. Lakin məğlub olandan sonra Fransaya və oradan da İtaliyaya getdi və bir müddət oralarда avropalıların əlində alət olandan sonra, 1495-ci ildə Neapolda öldü.

Cəm Sultan yaxşı şair, ədib və cəsur əsgər idi. Onun türkcə müxtəlif şeirləri və fars dilində məsnəvisi vardır.

Bəyazidin zamanında məmlükələr və benediklərlə osmanlılar savaşdırılar. Sonra Şah İsmayııl məsələsi ortaya çıxdı. Şah İsmayııl sultan Bəyazidin yumşaqlığı və səhlənkarlığından istifadə edərək, Anadolu şəliyin təbliğatına başladı və onun tərəfdarları olan Anadolu qızılbaşları Şahqulunun rəhbərliyi ilə şurəş etdilər. Bu hadisələrlə qatlaşa bilməyən Bəyazidin oğulları sultanlıq fikrinə düşdülər və hətta Bəyazidin üçüncü oğlu Səlim atası ilə savaşdı və nəhayət, 1512-ci ildə padşah istəfa verib, taxtını oğlu Səlimə buraxdı.

### **Osmanlılarda təşkilat, maarif və mədəniyyət**

Osmanlıların ilk zamanlar paytaxtı Bursa şəhəri olub, sonra Rumeli və Ədirnəni alandan sonra bir müddət hər iki şəhər paytaxt kimi olmuşdur. İstanbulun fəthindən sonra paytaxt İstanbul'a keçirilmişdir.

Hökumət və ya idarə mərkəzinə divan deyilirdi. Divana quruş dövründə padşah və sonralar baş vəzir və ya sədri-əzəm başçılıq edərdi.

Divanın qayda və vəzifələri bunlar idi:

1 - Vəzire - əzəm və vəzirlər; sonralar vəzire-əzəmə sədr əzəm deyilirdi. Quruluş zamanında bir olan vəzir, Fateh zamanında dördə çıxdı. Vəzirlər daha çox alımlərdən təyin edilirdi və sədr əzəm padşahın vəkili olub, padşahın möhürü də onda idi.

2 - Qaziyəsəgərlər və müfti: əvvəlcə bir qaziye əsgər var idi, sonra bir Rumeli və bir də Anadolu qaziye əsgəri seçildi. Bunlar divanda böyük münaqışələrə baxardılar. Müfti qanunların şəriətə uyğun olub-olmamasını müəyyən edirdi, onun fitvası olmasa kimsə edam edilməzdi. XVIII əsrənən sonra müftiyə şeyx-ül islam deyildi.

3 - Dəftərdarlar: Fateh zamanına qədər bir dəftərdar vardı. Ondan sonra biri Rumeli və Anadolu dəftərdarları olaraq, iki dəftərdar seçilirdi. Bunlar maliyyə işlərində məsul olub, dövlətin gəlirini, xərclərini və büdcəsini hazırlardılar.

4 - Nışçı: Bir nəfər idi və qeydetmə işlərində məsul idi. Fateh zamanına qədər divan padşahının yanında toplanırı, sonralar sədr əzəmin riyasətində və yenə dərbarda toplanırı. Sədr əzəmin idarəsinə bab-ali deyilirdi.

Məmləkət mərkəzə bağlı əyalətlərə bölünmüdü və hər əyalət bir neçə sancağı və hər sancaq bir neçə qəza və kəndi əhatə edirdi. Anadolu əyalətləri Anadolu bəylərbəyinə, Rumeli əyalətləri isə Rumeli bəylərbəyliyinə tabe idi.

Hər sancağın bir məsulu və hər qəzanın rəisi (qazi) və bir də sübaşısı (qoşun rəisi) var idi.

Osmalı dövlətində torpaq üzərində çalışanın mülkü idi. Fəqət, məhsullarının onda birini dövlətə verərdilər.

Fəth edilən torpaqlar beş qismət ayrıldı: 1 – dirlik, 2 – vəqf, 3 – ocaqlıq, 4 – yurdluq, 5 – müqatiə.

Dırılık: maaş əvəzi məmurlara (sipahi) verilən torpağa deyilirdi və gəlir miqdarına görə üç qismət ayrıldı: xass, ziyamət və timar.

Xass - illik gəliri yüz min akçadan<sup>152</sup> çox olan dirliklərə deyilirdi. Bunlar padşahlara və ailələrinə, şahzadələrə, divan üzvlərinə, bəylərbəyi və sancaq bəylərinə verilirdi. Xass sahibləri dirliklərinin beş min akçasını öz seçimləri üçün, qalanını əsgər bəsləmək üçün xərc edərdilər.

Ziyamət - illik gəlirləri 20 min akça ilə 100 min akça arasında dirliklərə deyilirdi. Bunlar xass sahibləri kimi əməl edirdilər.

T i m a r - illik gəliri 3 min akça ilə 20 min akça arasında olan dirliklərə timar deyilirdi. Timar sahibləri illik gəlirlərinin 3 min akçasını öz məsrəflərinə və qalanını da əsgər bəsləməyə xərc edirdilər.

V e q f - fəth edilən ərazinin bir qismi ümumi xəzinə işlərinə (mədrəsə, came və s.) ayrılır və bunlara vəqf ərazisi deyilirdi.

O c a q l i q ə r a z i - qala gözətçiləri və gəmiçilərə ayrılan yerlər idi.

M ü q a t i e - dövlət əlində qalan yerlərə deyilirdi.

## Ordu

İlk Osmanlı ordusu boy ordusu idi. Sonra Orxan bəy zamanında nizami və davamlı ordu quruldu. I Sultan Murad zamanında Osmanlı ordusunun özəyi olan yeniçəri ordusu quruldu. Yeniçəri ordusu fəth edilən yerlərdəki məsihi uşaqları alıb, xüsusi qarnizon və mədrəsələrdə islam və türk tərbiyəsi ilə bərabər, savaş fənni öyrədilir və bunlardan yeniçəri ordusu təşkil edilirdi. Yeniçərilər özlərini Bəktaşı təriqətinə mənsub bilirdilər və bunların komandanına yeniçəri ağası deyilirdi.

Fateh zamanında Osmanlı ordusu dövrünün ən münəzzəm ordusu idi və üç qola ayrılmışdı:

1 – qapıqulu əsgəri, 2 – əyalət əsgəri, 3 – yardımçı qüvvələr. Qapıqulu əsgərləri və yardımçı qüvvələr dövlətdən maaş (ülufə) alardılar, piyada və süvarı idilər

1. Q a p ı q u l u p i y a d a l a r ı dövlətin əsas əsgərləri idi və yeddi ocağa ayrıldılar. Əcəmi oğlanlar sonra yeniçəri olardılar. Yeniçərilər, cəbbəçilər (silah və tədarükat sinfi), topçular, top arabacıları və qumbara və ya xumparaçılar (bomba və top gülləsi düzəldənlər), lağımcılar (təxribat üçün əsgər hazırlayan bir sinif idi).

Qapıqulu süvariləri – bunlar da yeniçərilər kimi dövlətdən maaş alardılar.

2. Ə y a l ə t ə s g ə r l ə r i: dirlik, ya timar sahiblərinin bəslədikləri əsgərlərə deyilirdi. Fateh zamanında əyalət əsgərlərinin sayı 100 min olmuşdu.

3. Y a r d ı m ç ı q ü v v ə l ə r v ə a k ı n ç ı l a r: yardımçı əsgərlərin ən əhəmiyyətlişi əzəb əsgərləri idi. Bunlar piyada idilər vəavaşda qabaqda savaştılar. Akınçılar atlı olub, sərhədlərdə yaşırdılar və kəşfiyyat həmlələri də bunların öhdəsinə qoyulmuşdu.

**Dəniz qüvvələri və ya donanma.** Osmanlı dəniz qüvvələri Fateh zamanında vüsət tapdı. İstanbulun fəthi üçün dörd yüz gəmi qayırıldı. Bunların 150-si savaş gəmisi idi.

### Maliyyə işləri

İlk dəfə Orxan bəy zamanında (1324–1360) akçı adı ilə gümüş sikkələr basıldı. Qızıl sikkə ilk dəfə Fateh zamanında basıldı.

Osmanlı dövlətinin aidiyyəti bunlardan ibarət idi:

- 1 – müsəlmanlardan alınan uğr və heyvan vergisi (maliyat)
- 2 – məsihi və yəhudilərdən alınan xərac və cizyə
- 3 – gömrük, mədən və cəngəllərin gelirləri;
- 4 – tabe bəyliliklərin yolladıqları vergilər və hədiyyələr.

Dövlətin ən böyük məsrəfi qapıqulu əsgərlərinə və alımlarə verilən maaşlar idi.

### Maarif və mədəniyyət

Fateh zamanınacan bütün dövlət işləri müsəlman türklərin əlində idi. Fateh dövründən sonra müsəlman olan başqa xalq və millətlər də iş başına gəldilər. Fateh zamanında ilk dəfə buşnaklar və sonra həriglər, arnavutlar (alban) və bulğarlardan da islamı qəbul edən oldu.

Məsihilər və yəhudilər ticarət və sənətkarlıqla keçinirdilər. Serblər və bulğarlar daha çox əkinçilik və çobançılıqla məşğul olurdular. Osmanlı dövlətində təlim və tərbiyə islam dininə dayanırdı. Əsaslı təlim müəssisələri mədrəsələr idi. Bunlar məscidlərin yanında tikilirdi. Mədrəsələrdə təlim iki şöbəyə ayrılmıştı: birinci şöbədə dini dərsler: Quran, kəlam, təsvir, hədis, fiqh, fəlsəfə və məntiq oxudulurdu; ikinci şöbədə nücum, hesab və tibb dərsleri oxunurdu. Birinci şöbədən imam (pişnəməz), xətib, qaziye-əsgər, müfti, ya müdərris, ikinci şöbədən isə mühəndis, doktor və memar çıxırırdı.

Bu mədrəsələrdən başqa, bir də dərbarda məktəb var idi. Bu məktəb dövlət məmurları yetişdirmək üçün qurulmuşdu.

### Dil və ədəbiyyat

Anadoluda Səlcuqlar zamanında rəsmi dil fars dili idi. Divan dəftərləri də farsca yazılırdı. Bu zamanlar Mövləvi kimi əsli türk olan

şairlər əsərlərini daha çox farsca yazırıldılar. 1277-ci ildə Qaramanoğlu Məhəmməd Konyanı aldı və türk dilini fars dilinin yerinə rəsmi dil təyin etdi.

Osmanlılar zamanında da rəsmi dil türk dili idi, lakin fars və ərəb dillərinin də nüfuzu çox idi. Osmanlılar zamanında şeir və ədəbiyyatla yanaşı, elmi əsərlər də türk dilində yazılmaya başladı. Təsəvvüf şeirlərində xalq dili örnek oldu.

**Quruluş dövründə osmanlı ədəbiyyatı.** Xalq ədəbiyyatı və təsəvvüf ədəbiyyatı olaraq iki qoldan inkişaf etdi. Bu dövrdə yetişən məşhur şairlər və yazılıclardan Gülşəhri, Aşıq Paşa, Şeyxoğlu, Əhmədli, Şeyxi, Yunus Əmrə və xüsusən «Mövlud-i Nəbi»nin müəllifi Süleyman Çələbi məşhurdur.

II Murad ilə oğlu Fateh də yaxşı şair və ədib idilər. Fatehdən sonra II Bəyazid və Cəm Sultan da şair idilər.

XV əsrin ikinci yarısında divan ədəbiyyatı klassik şəklini almağa başladı. Şeirdə fars və ərəb dillərində kəlmə və ifadələr türkcənin yerini aldı və divan ədəbiyyatı xalq ədəbiyyatından tamamən ayrılaraq yalnız yuxarı təbəqənin anlaya biləcəyi bir ədəbiyyat halına gəldi.

## Memarlıq və gözəl sənət

Osmanlı memarlığı Səlcuq və Bizans memarlığının təsiri altında inkişaf etdi və Osmanlı türk memarlığı adını aldı.

XIV əsrə İznik, Bursa və Ədirnədə böyük məscidlər, mədrəsələr, xəstəxanalar və saraylar tikdirildi. XV əsrə memarlıqda daha çox əhəmiyyət verildi. Bu əsrə Bursada tikilən Ulu came, Yaşıl came və Yaşıl türbə Məhəmməd Çələbi zamanının əsərləridir. Camelər ibadət yerləri və topluşma yerləri idi. Yaşıl came təbrizli ustadlar tərəfindən tikilmişdir.

Gözəl sənətlərdən xətt, təzhib,<sup>153</sup> çiniçilik, oyama və münəbbətkarlıq<sup>154</sup> və sədəf işləri qabağa getdi. Lakin Fateh zamanında rəssamlıq (nəqqəşlik) qabağa getdi. Fateh İtaliyadan (Venesiya) məşhur nəqqəş Bellinini gətirdib öz əksini və İstanbul mənzərələrini ona çəkdirdi.

Osmanlı türk memarlığı Fateh zamanında inkişaf edib və XVI əsrə ən kamil səviyyəsinə çatmışdı.

### III FƏSİL. ORTA ASİYADA İSLAM DÖVRÜ TÜRK ƏDƏBİYYATI

İslam dövrü türk ədəbiyyatı ilk dəfə Orta Asiyada Qaraxanilər zamanında züahir etmişdir. Türklər VIII əsrən müsəlman olmağa başladılar. Lakin X əsrin birinci yarısında üçüncü Qaraxani hökmərdarı Satuq Buğra xan müsəlman olandan sonra islam dövlətin rəsmi dini elan edildi və ondan sonra türklər kütłə halında müsəlman oldular. Belə ki, X əsrin sonlarında Tarım hövzəsindəki uyğurlar və İrtış çayının şimalında qalan türklərdən başqa, bütün türklər müsəlman olmuşdular.

İslam dini ilə birlikdə ərəb yazılışı, islam dininə aid məfhüm və düşüncələr də türk ədəbiyyatına girməyə başladı.

Qaraxanilər 999-cu ildə Samani dövlətini yırıb Qərbi Türküstəni da ələ alandan sonra Səmərqənd, Buxara və Nişapur kimi müsəlman kültür mərkəzləri ilə birbaşa təmas tapdılar və islam türk ədəbiyyatı ilə birlikdə maarifi-islaminin təşkilində iştirak etdilər.

Qaraxanilər aşağıdakı ellərdən ibarət idi: 1 – Qarlungalar; 2 – Uyğurlar, yiğmalar; 3 – Oğuzlar və qıpçaqlar.

Qaraxanilər uyğurlar və iranlılarla birbaşa təmasları nəticəsində, onların kültür və mədəniyyətlərinin təsiri altında qaldılar. Bir tərəfdən də islam dini ilə birlikdə ərəb və fars dili də onların dilinə nüfuz etdiyindən, yavaş-yavaş xalq ləhcəsi və yuxarı təbəqənin ləhcəsi olaraq iki ləhcə züahir oldu.

Bu tarixdə qəznəvilər Qəznə və Xorasanda hökumət təşkil etdilər. Qəznəvilər türk olduqları halda, İran kültürünün təsirində idilər. Belə ki, Sultan Mahmud fars dilini ölkəsində rəsmi dil elan etdi və onun inkişaf və yayılmasına var qüvvəsi ilə çalışırdı. Fars dilini və İran əsatirini «Şahnamə» onun naminə Firdovsi tərəfindən yazıldı.

Bu dövrdə türk alim və yazıçıları əsərlərini daha çox ərəbcə və ya farsca yazmışlar. Məsələn, islamın böyük filosofu Fərabi (Əbu Nəsr Məhəmməd bin Tərxan bin Özlük – 870–950) oğuz türklərindən olduğu halda, əsərlərini ərəbcə yazmışdır. H. VII əsrə İbn Xəllikan tərəfindən Misirdə yazılıan «Vəfəyat əl-əyan» kitabında Fərabinin heç bir zaman türk paltar və qiyafətini dəyişdirmədiyi yazılmışdır.

«Təfsiru-l-kəşşaf və müqəddəmə əl-ədəb» lügət kitabının müəllifi Carullah Zəməxşəri və «Əl-miləl və n-nihəl»in müəllifi Məhəmməd Şəhristəni də türk olmaqlarına baxmayaraq, əsərlərini ərəb dilində

yazmışlar (V.Bartold). Zəməxşerinin «Lügət» kitabı dörd dildə (ərəbcə, farsca, Xarəzm əski dili və Xarəzm türkçəsi) yazılmışdır.

Məşhur ərəb dili alimi Fərabi İsmail Cövhəri də türk olduğu halda, «Sühahi cövhəri» və ya «Əs-sühah fi-l-lügət» kitabını ərəbcə yazmışdır.

XI əsrədə oğuz türklərindən Səlcuq oğuzları da Böyük Səlcuq imperatorluğunu təşkil etdilər və bütün türklər bu üç dövlətin (Qaraxani, Qəznəvi və Səlcuq) təbəəliyində olurlar.

Bu dövrün türk dili və ədəbiyyatının ən böyük nümayəndələri «Qudatğu bilik» şeir kitabının yazanı Yusif Xas Hacib və «Divanü-lüga-tit-türk»ün müəllifi Mahmud Kaşgari olmuşdur.

Mahmud Kaşgari türk dilinin nəhvi barəsində də bir kitab yazmışdır ki, sonradan bu kitab itmişdir.

Yusif Xas Hacib Balasaqun əhli olub «Qudatğu bilik» və ya «Siyasəti elmi» kitabını şeirlə yazmış və öz zamanının ən parlaq ədəbi dilini yazıya almışdır.

## «DİVANÜ-LÜĞA-TİT-TÜRK»

Bu büyük əsər Mahmud Kaşgari tərəfindən bütün türk dil və ləhcələri tədqiq edildikdən sonra h. 451/1072-ci ildə ərəbcə yazılmış və Abbasi xəlifəsinə təqdim edilmişdir.

Bu kitab ərəblərə ədəbi türk dili olan Xaqani və ya Kaşgari ləhcəsini və o zamankı türk ləhcələrini (oğuz, qıpçaq, çigil, yağma və qırğız) öyrətmək üçün yazılmış və eyni zamanda türk elləri haqqında ən mühüm bilgini vermiş və türk xalq ədəbiyyatından da nümunələr vemişdir. Bu kitab ilk türk dili qrammatikasıdır.

Kitabın mətni və tərcüməsi Türkiyədə Müəllim Rifət və Bəsim Atalay tərəfindən nəşr edilmişdir (h. 1223).

Divanda sözlərin mənasını daha yaxşı başa düşmək üçün müəllif türk atalar sözlərindən faydalayıb 272 atalar sözü işlətmüşdir. Ayrıca, türk xalq ədəbiyyatından dörd mərsiyə, neçə dastan, 300 dördlük şeir misallar şəklində verilmiş və türklərin cəsarəti və sülhşurluqları<sup>155</sup> mədh edilmişdir.

Bu kitabda bir dünya xəritəsi vardır. Mərkəzdə Qaraxanilərin mərkəzi Balasaqun olmaq üzrə, türk elləri və qonşularının yerləri təyin edilmişdir.

Divanda 20 türk elinin adı və yerləri, oğuz elinin 22 qəbiləsi barədə məlumat verilmişdir.

Yaşadığı yerlərinə görə türk elləri belə bölünmüştür:

1 – Peçeneqlər, bizanslılara ən yaxın yerdə olan türklərdir.

2 – Qırçıq, oğuz, imək, başqırd, basmil, kay, yabaqu, tatar və qırğızlar.

3 – Çigil, toxsi, yamğa, əğraq, çaruq, çumul, uyğur, tanqut və xitaylar şimaldan cənuba tərəf yerləşmişlər.

4 – Tavqaç Çinin cənubundadır.

Türk ləhcələrinin xüsusiyyətləri: Kaşgarlı Mahmud türk elləri haqqında şərh verəndən sonra, onların dil xüsusiyyətlərini də bəyan edir və aralarındaki bənzərliklər və ayrılıqlar haqqında şərh verir. Kaşgariyə görə:

1 – Ən düzgün və cılxa türklər o ellərə məxsusdurlar ki, yalnız bir dil bilirlər, iranlılar və xaricilərlə temasları yoxdur.

2 – Uyğur ləhcəsi xalis deyil və aralarında müxtəlif şivələri də var.

3 – Oğuz, qırçıq, qırğız, toxsi, yağma, çigil, əğraq və çaruq ləhcələri xalisdır.

İmək (qırçıqlardan bir boy) və başqırd ləhcələri də yuxarıdakı ellərin dillərinə bağlıdır.

4 – Peçeneq, bulğar və suvar ləhcələri türkidir. Lakin çox kəlmələr dəyişmişdir. Türk ləhcələrinin asanı oğuz ləhcəsidir. Ən doğrudüzgənləri də toxsi və yağmaların ləhcəsidir.

Türk ləhcələrinin ən fəsih<sup>156</sup> və incəsi Xaqani ləhcəsidir.

Kaşgariyə görə türk ləhcələri arasında fərqlər daha çox bəzi hərflərin (fonem) həzf<sup>157</sup> və ya dəyişməsindən əmələ gəlmişdir. Məsələn:

1 – Xaqani ləhcəsində «y» ilə başlanan sözlərdə oğuz, qırçıq ləhcələrində «y» düşür və söz «i» ilə başar: yilan-ilan, yıl-il.

2 – Oğuz, qırçıq ləhcəsində, bəzən kəlmə başında «y» yerinə «c» gəlir.

3 – Arqu ləhcəsində kəlmələrin ortasında və sonunda «y» «n» hərfinə təbdil olur<sup>158</sup>, məsələn: «kuy» yerinə «kun» (qoyun) deyilir.

4 – Oğuz, qırçıq və suvar ləhcələrində sözlərin başındaki «m» «b» yə təbdil olmuş, məsələn «mən» yerinə «bən» və «minmək» yerinə «binmək» deyilir.

5 – Oğuzlar və onlara yaxın ellərdə sözlərin başındaki «t» «d» yə təbdil olur, məsələn «təvə» yerinə «dəvə» deyilir. Bəzən də «d» yerinə «t» getirilir.

6 – Əski türkcədə sözlərin ortasındaki «z» oğuz, yağıma, toxsi ləhcələrində «y»-yə təbdil olur, məsələn: «qazın»– «qayın» olur.

7 – İsim və fellərin ortasındaki «ğ» oğuz, qıpçaq ləhcələrində həzf olur. məsələn: «tamğaq» yerinə «tamaq» (damaq), «urğan» yerinə «uran», ya «vuran» deyilir.

8 – Xaqani türkcəsində «b», oğur ləhcəsində «v»-yə təbdil olur. Məsələn «ab» yerinə «av» və ya «barmaq» yerinə «varmaq» (yetişmək) deyilir.

Kaşgarlı Mahmud türk ləhcə və ya dillərinin fərqlərini anladandan sonra, Xaqani və oğuz türkcələrini müfəssəl şəkildə şərh edir.

## XAQANI TÜRKCƏSİ

Xaqani türkcəsi dövlətin rəsmi dili olub, Kaşgar və Balasaqun xalqının da danışq dili idi. Ona görə ona Kaşgar ləhcəsi də deyilirdi. Qaraxanilər daha çox uyğur və qarluq əllərindən təşkil olduğundan bu iki elin ləhcələri də bir-birinə çox yaxın idi. Uyğur ləhcəsi az fərqlə xaqani ləhcəsindən ayrıılır. Xaqani ləhcəsilə çox dəyərli kitablar yazılmışdır. Bunların ən mühüm «Qutatǵu bilik», «Utbət əl-həqaiq» və başqalarıdır. Bu ləhcə Xarəzm və Cığatay ədəbi ləhcələrinin yaranamasına qədər Orta Asiyadan müstərək ədəbi dili olmuşdur.

## OĞUZ TÜRKCƏSİ

Oğuz ləhcəsinin xüsusiyyətlərindən müxtəsər olaraq daha əvvəl bəhs edildi. Kaşgarlı Mahmuda görə qıpçaq, yemək, peçeneq və bulğar ləhcələri də oğuz qrupuna daxildir. Onun dediyinə görə oğuz ləhcəsinin bariz bir xüsusiyyəti fars sözlərinin bu dildə çox işlənməsidir. Oğuzlar farşlarla qonşuluq və yaxın təmasları nəticəsində bir çox türkə sözləri unudub, onların yerinə farsca sözlər işlədirlər. Kaşgarlı bu iki dil və el arasındaki yaxınlığı göstərmək üçün əski bir atalar sözünü nəql etmişdir:

Başsız börk olmaz, tatsız türk olmaz.

İndi «Divanü-lüga-tit-türk»də nəql edilən atalar sözlərindən nümunələr dərc edirik:

1 – Beş ərүngək tüz ərməs.

2 – Alplar birlə uruşma, bəklər birlə turuşma.

- 3 – Korkmuş kişigə koy baştuş görünür.
- 4 – Bir karqa birlə kış kəlməs.
- 5 – Kaniq kan bilə yumas.
- 6 – Bir tilku terisin ikilə soymas.

Bugünkü türkcəmizlə:

- 1 – Beş barmaq düz (bir) olmaz.
- 2 – Qəhrəmanlar ilə vuruşma, bəylərə qarşı durma.
- 3 – Qorxmuş kişiyyə qoyun başı qoşa görsənir.
- 4 – Bir qarğı ilə qış gəlməz.
- 5 – Qanı qanla yumazlar.
- 6 – Bir tulkünün dərisini iki dəfə soymazlar.

Şeirlərdən nümunələr

Bahar tousifində:

Türlük çiçək yazılıdı,  
Uçmaq yiri göründü.

Barçın yazım gərildi.  
Tumluq yana gəlgüsüz.

Bugünkü türkcəmizlə:

Dürlü çiçəklər açıldı,  
Behişt yeri göründü.

Sanki ipək döşək sərildi  
Daha soyuq gəlməyəcək.

\*\*\*

Quş qurd qamuq tirildi,  
Ökür alıb tarıldı.

Erkək tişi tərildi,  
Yınga yuna girdisüz.

Bugünkü türkcəmizlə:

Quş qurd hamı dirildi,  
Dəstə-dəstə olub getdilər.

Erkək-dişi toplaşdı.  
İynə(nin) dəxi girməyəcəklər.

Divanda Cuçu adında əski bir türk şairindən də bəhs edilmişdir.

## «QUTADĞU BİLİK»

Bu kitab 1069 m. – 448 h. şəmsi və 462 qəməridə Yusif Uluğ Xas Hacib tərəfindən şeir şəklində yazılmış və Qaraxani sultani Buğra xana təqdim edilmişdir. Bu kitaba görə ona Xas Hacib rütbəsi verilmişdir.

Qutadğu bilik-siyasət və iqtidar biliyi (elmi siyaset) deməkdir və kitabın mövzusu və məzmununa görə ona bu ad qoyulmuşdur.

Kitabın mövzusu öyüddür və mübahisə, danışq şəklində yazılmışdır. Müəllif müxtəlif ictimai məsələlər barəsində bəyan etdiyi fikir və əqidəsini isbat etmək üçün böyük adamların sözlərindən və zərbiməsəllərdən faydalanmışdır.

Kitab məsnəvi şəklində və müteqarib-e müsəmmən-e məqsur<sup>159</sup> bəhrində yazılmış və bu baxımdan «Şahnamə»yə bənzədiyi üçün iranlılar tərəfindən «Şahnameye türki» adlandırılmışdır.

«Qutadğu bilik» 6645 beytdən ibarətdir, kitabın sonuna üç qəsidə (124 beyt) və kitabın mətninə 173 dörtlük (bayati) əlavə edilmişdir: «Qutadğu bilik» müsəlman türklərin ilk şeir kitabı olaraq mənzum türk ədəbiyyatının əsaslarındanandır.

Müəllif Balasaqunlu olub, əsərini Kaşgarda bitirib, Tabqaç Buğra xana təqdim etmişdir.

Kitabın tədqiqi göstərir ki, müəllif yüksək təhsil görüb, ədəbiyyatdan başqa nücum, kimya, təbiət elmini, coğrafiya və riyaziyyatı da bilirmiş və bəzi rəvayətlərə görə İbn Sinanın şagirdi imiş. Müəllif İran və ərəb ədəbiyyatını yaxşı bilir və az da olsa onların təsiri altında qalmışdır.

Şairin dili sadə və eyni zamanda ədəbidir. Bütün kitabda 120 ərəb və fars sözü işlənmişdir. Bunlar da dini və dövlət işlərinə aid istlahlardır.

«Qutadğu bilik» Tanrıının münacatılə<sup>160</sup> başlayır, sonra peyğəmbərin və ilk dörd xəlifənin mədhi, sonra da bahar təsviri və Buğra xanın tərifi gəlir. Sonra yeddi ulduz, on iki bürc və elm, əql və dildən danışılır, sonra əsas mövzu başlayır və mübahisə dörd şəxsiyyət arasında cərəyan edir. Bu şəxslərin hər biri bir vaqiəti və ya bir həqiqəti təmsil edir.

Güntəğdi (Gündoğdu) – doğru yol və ədaləti təmsil edir.

Aytuldı (Aydoldu) – səadət və xoşbəxtliyi təmsil edir.

Ugdolmuş – əql və məntiqi təmsil edir.

Odqurmuş da sonu və aqibəti təmsil edir.

Bu adlar, eyni zamanda əski türk qəhrəmanlarının adı olmuşdur.

Adil, bilikli və ərdəmli (fəzilətli) bir padşah olan Gündoğdu ağıllı və bilikli vəziri Aydoldu ilə ölkənin idarəsi və ictimai məsələlər haqqında danışır və xoşbəxtlik, ədalət və sözün faydaları xüsusunda

söhbət edir. Söhbətdən məlum olur ki, ədaləti padşah, xoşbəxtliyi isə vəzir təmsil edir. Hər zaman olduğu kimi, xoşbəxtliyin ömrü qısa olur və vəzir ölürlər. Lakin padşah vezirin oğlu və yetişdirməsi Ugdolmuşu atasını yerinə seçib, onunla birlikdə məmləkət işlərini idarə edir. Ugdolmuşla siyaset, elm, ədalət və igitlik, insanın zövq və həvəsləri barəsində danışır və bu nəticəyə yetişirlər: Padşahın ətrafındakılar ona tabe olur, padşah pis olmasa pis adamları dövrəsinə yığmaz.

Padşah Ugdolmuşa deyir ki, sən ölkənin səadət və ədalətə qovuşmasına bais oldun, dünya ölüm-bitim dünyasıdır. Əgər səni də əldən versəm, neylərəm. Ugdolmuş öz yaxınlarından birisi Odqurmuşu onuna tanış edir. Odqurmuş bilikli, təmiz, lakin dünyadan əl üzüb, axırət cazibəsilə yaşayan bir adamdır. Ona görə də padşahın yanında qalmağa hazır deyil. Padşah onunla yazışır, məşvərət edir, o da padşahı xalqı və ölkəsi qarşısında olan milli, vicdanlı və insani vəzifələri ilə tanış edir və onun dünya və axırətini təmin etməyə çalışır.

«Qutadğu bilik» Qaraxani cəmiyyətinin aydın təbəqəsinin mədəniyyət və düşüncələrini eks etmişdir.

Məsələn, ictimai məslələr və onların çözülməsi<sup>161</sup> üçün aşağıda nəql edilmiş əqidələr çox cəlbedicidir:

Pislik bilməzlikdən gəlir, tərbiyə və elm ilə pislik islah edilə bilir.

Padşahlar və ailə rəisləri öz millət və ailələrini tərbiyə edib, onlara elm öyrətməlidirlər. Padşah yaxşı qanun çıxartmalıdır. Ədalətə dayanan qanun göyün sütunu kimidir, qanun pozulsa, göy üstümüzə xərab olar.

«Qutadğu bilik» bir ədəbi şah əsəri olmaqla yanaşı, siyaset kitabıdır.

Bu kitabdan üç əlyazma nüsxəsi Vyana, Qahirə və Fərqañə kitabxalarında mövcuddur. Fərqañə nüsxəsi Türkiyədə Türk dili qurumu tərəfindən 1942-ci ildə çap olunmuş, sonra Rəşid Rəhməti Arat tərəfinən İstanbul türkcəsinə tərcümə edilərək 1959-cu ildə nəşr edilmişdir.

İndi nümunə üçün «Qutadğu bilik»dən bir neçə şeir dərc edirik:

Kişi tuğdı, üldi, suzu kaldı gör  
Uşna bardı yalnuk, atı kaldı gör.

Bugünkü türkçəmizlə:

Kişi doğdu, öldü, sözü qaldı, gör,  
Özü getdi, yalnız adı qaldı, gör.

Bayusa bödüsə yadılsa çavı,  
Yisə tursa yatsa bu ilqı turur.

Bugünkü türkçemizlə:

Zənginləşsə, böyüsə, yayılsa şöhrəti  
Yeyən, duyan və yatan heyvandır.

Biligirlə bəkilər budun başladı,  
Öküş birlə ilkün imiş işlədi.

Bugünkü türkçemizlə:

Bilik ilə bəylər millətə baş oldular,  
Əql ilə xalqın işini idarə etdilər.

Tayanma tirigligə tuş tək keçər,  
Güvənmə kıvı kutka kuş tək uçar.

Bugünkü türkçemizlə:

Dayanma diriliyə, yuxu kimi keçər,  
Güvənmə boş səadətə, quş tək uçar.

Törütdi tilək tək turu aləmiq  
Yarutdu azuka künük həm ayı.

Bugünkü türkçemizlə:

Törətdi dilədiyitək bütün aləmi  
Yaratdı dünyaya günü, həm ayı.

Orta Asiyانın müştərək ədəbi dili zamanla üç müxtəlif kültür mərkəzində üç dövrdə az bir ixtilafla üç ədəbi ləhcə halına gəldi. Bu üç ədəbi ləhcəni müəyyən və qəti hüdudlar bir-birindən ayırmayıb, müəlliflərin də mənsub olduğu müxtəlif el və ya qəbiləyə məxsus dil xüsusiyyətləri də yazılan əsərlərdə öz əksini tapmışdır. Bu üç mərkəz və ədəbi türk ləhcələri bunlardan ibarət idi:

**Kaşgar mərkəzi və Kaşgar türkcəsi.** Bu ləhcəyə türki şərqi və ya Xaqan türkcəsi də deyilmişdi.

**Qərbi Türküstan və ya Xarəzm mərkəzi və Xarəzm türkcəsi.** XIII əsrən sonra Altun Ordu məntəqəsi də bu mərkəzə daxil olub, Xarəzm türkcəsini işlətmışdır.

**Cığatay türkcəsi.** Bu ədəbi türk ləhcəsi XV əsrin başında zühur

edib, əmir Əlişir Nəvainin əsərlərilə son inkişaf mərhələsinə çataraq, zəngin ədəbiyyat meydana gətirmiş və XVI əsrənən sonra yerini özbək ədəbi dilinə vermişdir.

### «Utbət əl-həqaiq» və ədib Əhməd Yuknəki

Xaqani türkcəsi ilə yazılın əsərlər «Qutadğu bilik»lə başlanılmışdır. Bu ləhcə ilə yazılın ən mühüm əsərlər bunlardan ibarətdir:

«Utbət əl-həqaiq»: şeir dili ilə din və əxlaq barəsində yazılmışdır. Bu kitab XII əsrənə ədib Əhməd Yuknəki tərəfindən yazılmışdır. Şair Daşkəndin cənubunda yerləşən Yuknəkdəndir və anadan doğma kormuş. Bu arif şairin şeirləri xalq arasında yayılıraq, onlarda dərin iz buraxmış və şairə əfsanəvi bir şəxsiyyət kimi baxmışlar.

«Utbət əl-həqaiq»də «Qutadğu bilik»dən fərqli olaraq, çoxlu ərəbcə və farsca sözlər işlənmişdir.

Şair moizə dilini seçmiş, şeir sənəti də çox qüvvətli deyildir. Bu kitabda dindarlığın fəzilətindən, elm və ığidliyin faydalılığından bəhs olunub, təvazökarlıq və yaxşılıq mədh edilib, qürur ilə tamah isə zəmm<sup>162</sup> edilmişdir. Kitabın «Həqiqətlər astanası» adlanması da elə bu-na görədir. Bu mənzum əsər də «Qutadğu bilik» kimi mütəqaribi müsəmmən-i məqsur bəhrində (fuulun-fuulun-fuulun-fuul) və dördlüklər şəklində yazılmışdır. Kitabın mətni 102 dördlükdən ibarətdir.

Kitabın əvvəlində Tanrıının sitayışı, Peyğəmbərin və dörd xəlifənin mədhi qəzəl şəklində yazılmış, sonra müəllif kitabı təqdim etdiyi sıpəhsalar Məhəmməd bəyin ədalətini tərif edib, kitabın yazılış səbəbinin şərhini vermişdir.

Kitab 484 beyt və 14 babdan ibarət olub, əsas mətni təşkil edən dördlüklər isə doqquz babdan<sup>163</sup> ibarətdir. Bu babların başlıqları kitabın mövzusunu aydın şəkildə göstərir:

Biliyin faydaları və biliksizliyin ziyanları barədə (12 dördlük).

Dilin qorunması haqqında (12 dördlük).

Dünyanın mürüvvətsizliyi haqqında (12 dördlük).

Cavanmərdliyin mədhi və əlişlik<sup>164</sup> anlayışı (10 dördlük).

Təvazökarlıq və qürur haqqında (7 dördlük).

Tamah barəsində (6 dördlük).

Kərəm, həlim və yaxşılıq haqqında (16 dördlük).

Zamanənin pozuqluğu haqqında (12 dörtlük).

Müəllifin üzrү haqqında (5 dörtlük).

«Ütbət əl-həqaiq»in altı əlyazma nüsxəsi mövcuddur. Bunların dörd nüsxəsi Türkiyə kitabxanalarındadır. Rəşid Rəhməti Arat üç əlyazma nüsxələrindən müqayisəli olaraq bir nüsxə tədarük edib Türkiyə türkcəsi ilə birlikdə 1330 h./1951-ci ildə çap etdirmişdir.

İndi bu kitabdan bəzi nümunələri dərc edirik:

### Təhmid

İlahi, öküş həmd ayur mən sənə  
Sənin rəhmətindin umar mən ona  
Sənin barlıqınqa tanukluq birur  
Cəmad cənavər uçkan yügürkən nənə  
Sənin birligingə dəlil arkaqan  
Bulur bir nən içnə dəlillər minə  
Yok ərdim yarattın yana yok kılıb  
İkinc bar qılursən müğir mən muna  
Bu qüdrət idisi uluc bir bayat  
Ölüglərini tir gözmək asan ana

Bugünkü türkcəmizlə:

İlahi, sənə mən mədh deyirəm  
Sənin rəhmətindən xeyrə ümid edirəm.  
Sənin varlığına şahidlik verir  
Cəmad canavar, uçan, yeriyən və hər şeyi.  
Hər kim sənin birliyinə dəlil axtarsa,  
Bir şey içində min dəlil tapar.  
Yox idim yaratdım, yenə yox qılıb,  
İkinci dəfə var qılacaqsan, mən buna muqirrəm.  
Bu qüdrət yiyəsi böyük bir Tanrı,  
Ölüləri diriltmək ona asandır.

### Əhməd Yəsəvinin «Divani hikmət»i

«Divani hikmət» adlanan bu mənzum və ürfani əsər Əhməd Yəsəvi tərəfindən yazılmışdır. Əhməd Yəsəvi və ya Pir Türküstan türk təsəvvüf şerinin qurucularından olub XI əsrin sonlarında və ya XII əsrin

başlarında Türküstanın Sayram qəsəbəsində anadan olmuş, sonra Yəsi şəhərinə gəlib yerləşmiş və orada Yəsəvi təriqətini qurub, Yəsəvi adı ilə məşhur olmuşdur. Yəsi şəhərində Arslan babanın şagirdi olmuş, sonra Buxaraya gedərək Şeyx Yusif Həmədaninin şagirdi və xəlifəsi olmuş və onun tərəfindən Yəsidə xanəgah qurmağa məmur olmuşdur. Əhməd Yəsəvi 1166 m.-545 şəmsi-562 qəməri ilində Yəsidə vəfat etmiş, lakin onun şagirdləri onun təriqətini davam etdirib Türküstan, Xorasan, Azərbaycan və Anadoluda yaymışlar.

Əhməd Yəsəvi islam dinini təsəvvüflə birləşdirərək, onun türklər arasında yayılmasına yardım etmişdir. Əhməd Yəsəvinin dini-əxlaqi şeirlərində Tanrı eşqi islam əqidələrilə birlikdə tərənnüm edilmiş bu şeirlər xalqın dililə söyləndiyi üçün şəhərlərdə olduğu kimi obalarda da xalq arasında yayılmışdır. Bu şeirlər saz və rəqs ilə oxunduğu üçün xalqın ruhuna işləmişdir.

Təsəvvüfun islam dini əqidələrilə qaynaşış birləşməsi dini təəssübün azalmasına səbəb olmuş, xanəgahda qadınlar da kşilirələ birlikdə din və təriqət mərasimlərini icra edərmişlər.

Əhməd Yəsəvinin şeirləri dördlük şəklində və daha çox heca vəzni ilə (7 və 12 hecalı) qoşulmuş və 12 hecalı şeir o zaman türklərin milli şeir şəkli olmuşdur. Dördlüklərin dili sadə və xalqın anladığı dildədir, ərəb və fars sözleri türk sözleri qalıbına tökülmüşdür. Bu şeirlər təlim xarakterli olduğu üçün, müəllif öz şeirlər məcmuəsinə «Divani hikmət» adını vermişdir.

Əhməd Yəsəvinin şeirləri tezliklə bütün Türküstanda yayılmış, başqa şairlər də bu səpkidə və üslubda şeirlər qoşmuşlar ki, bunların bəziləri Əhməd Yəsəvinin şeirləri ilə qarışmışdır.

Şeyx Əhməd Yəsəvi xalq arasında mürşidi-kamil və təriqət piri olaraq tanınmış və öləndən sonra əfsanəvi şəxsiyyət olmuşdur. Ölümündən iki yüz il sonra Əmir Teymur onun üçün böyük bir məqbərə tikdirmişdir.

Yəsəvi təriqətinin Xorasanda XIII əsrə zühr edən heydəriyyə təriqəti və Anadoluda çıxan babai və bektaşı təriqətlərinin vücudə gəlmələrində əsas rolü olmuşdur. Əhməd Yəsəvi barəsində Fuad Köprülü dərin tədqiqlər aparıb və «Türk ədəbiyyatında ilk mütəsəviflər»<sup>165</sup> adlı kitabında ondan müfəssəl bəhs etmişdir (İstanbul, 1918).

## «Qısas əl-ənbiyə-i Rabğuzi»

Bu kitab Bürhanəddin oğlu Nasir Rabğuzi tərəfindən Peyğəmbərlərin mənqəbələri<sup>166</sup> haqqında yazılmışdır (1310 m.-689 h.s.-710 h.q.) Dil baxımından Kaşgar ləhcəsilə yazılmışdır, lakin oğuz ləhcəsi xüsusiyyətləri də onda mövcuddur.

Müəllif kitabın şeir qismətlərində daha çox «Qutadğu bilik»in təsiri altında qalmışdır. Şeir qismi dördlüklər və qəzəllərdən ibarətdir. Nümunə üçün bir qəzəldən iki beyti dərc edirik:

Gün həməlgə girdi ərsə, gəldi aləm novruzi.  
Keçdi bəhmən zəmhərir kış, kalmadı kari buzi.  
Gün gəlimun kürki tartıp, tirülür olmuş cahan.  
Taq bəzizlər nəqşİ birlə bəzənur bu yer yuzi.

Bugünkü türkcəmizlə:

Gün həml bürcünə girdi, aləmin novruzu gəldi  
Keçdi bəhmən<sup>167</sup> zəmhərir<sup>168</sup> qış, qalmadı qarı, buzu  
Gün gəlib, cahan kürkü atıb dirildi.  
Dan (sübhdən) ziynətlər nəqşİ ilə bəzənir bu yer üzü

Bu kitabın ən qədim nüsxəsi Britaniya muzeyindədir və 1948-ci ildə çap edilmişdir.

Qaraxanlı türkcəsilə Quranın tərcüməsi və təfsiri kitabları da yazılmışdır. Üç tərcümədən biri Sankt-Peterburq Asiya muzeyində, ikincisi 1333-cü ildə yazılmış və İstanbulda Türk-İslam əsərləri muzeyində saxlanılır. 1363-cü ildə yazılmış üçüncü tərcümə isə İstanbulda Milli kitabxananadır. Quranın təfsiri Teymur dövrünə aid olub, Sankt-Peterburq Asiya muzeyində saxlanılır.

## «Kitab-e fiqh miftah əl-ədl»

Bu kitab da həmin şivədə və sadə dil ilə yazılmışdır. Kaşgar türkcəsi bir müddət Orta Asyanın ədəbi dili olmuş və bu dildə çoxlu kitablar yazılmışdır.

Qaraxanlı türkcəsində əski türkçədəki «d» səsi «z»ya, «ni» isə «i»yə təbdil olmuşdur. Məsələn, «quni» yerinə «qui» deyilmişdir.

Yönlük hali üçün «ka» və «ke» və arabir «a» və «ə» işlənmişdir.

Məfəli sərihi pəsvəndi<sup>169</sup> «u» yerinə «uq» və «ük» işlənmişdir. Məsələn, «sözü» yerinə «sözük» deyilmiş və gələcək zaman şəkilçisi «caq», «cək» yerinə «taçı» və «təçi» və ya «açı» və «əçi» işlənmişdir. Məsələn: «Mən söyləyəcəyəm» yeinə, «Mən ardacımən» deyilmişdir.

## **Qərbi Türküstan türk ləhcələri. Xarəzm türkcəsi**

XII əsrən sonra Kaşgar ədəbi dili Xarəzmdə oğuz, qıpçaq, xalac və qanıqlı əllərinin ləhcələrinin təsiri ilə bir az dəyişərək, Xarəzm türkcəsini meydana gətirdi. Monqolların istilasından sonra bu məntəqə Cuçi ulusu və Altun Ordu hökumətinə tabe oldu və Xarəzm türkcəsi Altun Ordunun rəsmi dili oldu. Mötəzilə məzhəbi<sup>170</sup> və digər ürfani təriqətlərin nüfuzu bu məntəqənin kültürünün yüksəlməsinə səbəb oldu. Xarəzm türkcəsi ilə yazılmış əsərlərin ən mühümləri bunlardır: «Nəhc əl-fəradis», «Müin əl-mürid», «Məhəbbətnamə», «Kitabe lügətə müqəddəmeye-l-ədəb Zəməxşəri», «Kitabe lügətə Məhəmməd bin Qeys», «Qisseye Yusif və Qütb» və «Xosrov və Şirin».

### **«Nəhc əl-fəradis»**

Dini və əxlaqi ehkam və möcüzələr barəsində yazılmış təlimi əsərdir və eyni halda, dili sadədir və türk sözləri baxımından çox zəngindir.

Bu kitabdan iki əlyazması vardır. Biri İstanbulda, digəri Britaniya Şərq muzeyindədir. Kitabın müəllifi Əli oğlu Mahmud Kərdərəhlidir.

### **«Müin əl-mürid»**

Bu mənzum əsər 1313 m. – 692 h.ş. – 713 h.q. ildə Xarəzmdə yazılmış, məzhəbi ürfani parçalardan tərtib edilmişdir və «Qutadğu bilik» və «Utbət əl-həqaiq» vəznilə yazılmışdır. Mənzumələri qoşan Şeyx Şərif adında bir şairmiş. Bu kitabın tək əlyazma nüsxəsi Bursa kitabxanasındadır və dördlükləşkılındə 900 beytdən ibarətdir.

# «Məhəbbət-nameye Xarəzmi»

Türkçə məsnəvidir və 11 məktubdan ibarətdir. Bir neçə türki qəzəl və bir neçə farsca hissəni əhatə edir. Kitabın şairi Xarəzmidir və Altun Ordu əmirlərindən Mahmud Xoca bəyin arzusu ilə yazılmış və ona təqdim edilmişdir.

Əsər 1353 m. – 732 h.ş. – 754 h. qəməri ilində Seyhun çayı hövzəsində ikmal edilmişdir<sup>171</sup>. Bu əsəri Təbrizli professor Turxan Gəncəyi tədqiq etmişdir. Nümunə üçün əsərdən bir neçə beyt dərc edirik:

Uluğ tenqrini atın yad kıldım\*,  
Məhəbbət-naməni bünyad kıldım.  
İki yaktu qöhər aləmqə, bırgən.  
Məhəbbət gəncini A dəmqa bırgən,  
Fələknin dəftərindən tuni yuğan,  
Cahan bünyadını söz üzrə koyğan.

Bugünkü türkcəmizlə:

# «Müqəddəmeye əl-ədəb Zəməxşəri»

Bu kitab Cərullah Mahmud Zəməxşəri tərəfindən türk, fars və xərəzmlilərə ərəb dilini öyrətmək üçün yazılmış və sultan Atsız Xarəzmşahı təqdim edilmişdir. Bu kitabın mətni ərəbcə yazılmış, mətn altında türkcə və farsca tərcümələri verilmişdir. Mətnin türkcəsi xarəzmidir. Lakin oğuz, qıpçaq və qanıqlı ləhcələri haqqında da məlumat

\* «O» hərfi qalın və ya «Ka», «K» tələffüz edilir.

verilmişdir. Bu kitab türkçə ləqəb, istilahlar və yer adları, əqidə istilahları, paltar, el, ay və heyvanların adları baxımından çox zəngindir. Nümunə üçün aşağıda bir neçə kəlməni dərc edirik:

el və il – qaryə, şəhər, millət və xalq;  
bir elli – həmşəhri;  
oba – kənd, qaryə;  
sin – qəbir, məzar;  
sinlaq – məqbərə;  
qonuqluq if – müsafirxana;  
ışıq suy – hamam;  
kibit – dükan (rusca kibitka da bu sözdən alınmışdır);  
bişket – mədrəsə;  
gün batarır – məğrib;  
gün tuğarı – məşriq;  
tam (dam) – divar.

Bu kitab əsrlər boyu mədrəsələrdə tədris olunmuşdur. Kitabın müəllifi Zəməxşəri Xarəzm türklərindən olub, islam dünyasının ən parlaq simalarından olmuşdur.

Zəməxşəri ərəb dilində misilsiz ustad olub, «Kəşşaf» adı ilə yazdığı Quranın tefsiri ən yaxşı tefsirlərdəndir. Bu alim, eyni zamanda yaxşı şair olub, ərəbcə gözəl şeirlər yazmışdır. Zəməxşəri 1134-cü ildə Curcaniyə qaryəsində vəfat etmişdir.

### **Məhəmməd bin Qeys və «Kitabi tubyan əl-lügət ət-Türki alə lisani qanıqlı»**

Bu kitab «Lügətət-türki Xarəzmi» və ya «Lügətu qanıqlı» adı ilə mərufdur, ərəbcə yazılmış və sultan Calaləddin Xarəzmşah üçün təlif edilmişdir. Bu kitab İbn Mihnə («Lügatu İbn Mihnə»), Əhməd Muniri («Lügatu Şərəfnameye İbrahim») kimi lügətşünaslar tərəfindən və həmçinin «Fərhənge Cahangiri»ni yazmaq üçün istifadə edilmiş və sonradan itmişdir.

## **«Qisseye Yusif»**

Bu mənzum əsər «Yusif və Züleyxa» dastanını nəql etmiş, əsər Əli adında bir şair tərəfindən heca vəzni ilə (12 hecalı) döndlük şəklində yazılmışdır.

## **«Xosrov və Şirin-e Qütb»**

Gəncəli Nizaminin «Xosrov və Şirin» dastanının tərcüməsidir. Əsər Xarəzm məntəqəsində 1341-ci ildə Qütb adında bir şair tərəfin-dən yazılmışdır.

## **«Rövnəq<sup>173</sup> əl-İslam»**

Bu mənzum əsər türkmənlərə islam dinini öyrətmək üçün 1465 m. – 744 h.ş. – 869 h.q. ildə Şeyx Şərəf tərəfindən yazılmışdır.

Xarəzm türkcəsində aşağıdakı xüsusiyyətlər diqqəti cəlb edir: «v» yerinə «f» tələffüz edilir, məsələn, «ov» (şikar) yerinə «of» deyilir, «y» yerinə «z» işlənir, məsələn, «ayaq» yerinə «azaq» deyilir. Kəlmələrin başında «y» çox işlənir, məsələn, «İraq» yerinə «Yiraq» və «oxşamaq» yerinə «yoxşamaq» deyilir.

Sıra sayları: beşinci yerinə «beşinc» deyilir.

Gələcək zaman şəkilçiləri «ğay», «gey», «ğav» gedir, məsələn, «gedəcəyəm» yerinə «barğaymən» deyilir.

## **Altun Ordu və ya Dəşt-i-qıpçaq məntəqəsində türk dili və ədəbiyyatı**

Altun Ordu dövləti daha qabaqdan dediyimiz kimi, Qara dənizin şimalında Çingizin nəvəsi Batu tərəfindən quruldu. Bu dövlətin xalqına Cuçi ulusu deyilirdi. Bunların əksəriyyətini qıpçaqlar təşkil etdiyi üçün bu məntəqəyə Dəşt-i-Qıpçaq da deyilirdi. Lakin Altun Ordunun hökuməti Xarəzmə qədər uzanırdı. Batunun qardaşı Börke xan müssəlmanlığı qəbul etdi və hökumət edən monqollar az bir müddətdə qıpçaq türkləri arasında əriyib türkləşdilər. Bu məntəqədə islam mədəniyyəti ilə yanaşı, türk dili də yayılıb, inkişaf etdi və türk dili dövlət dili oldu.

Bu məntəqədə və qıpçaq türkləri – məmlüklərin hökumət etdiyi Misir və Suriyada yazılın əsərlər qıpçaq türkcəsilə yazılmışdır.

Bu əsərlərin çoxu dil və lügət haqqında olmuş, ən mühümləri bunlardır:

### **«Kodiks kumanikus və ya qıpçaq məcmuəsi»**

Bu kitab XIV əsrin başlarında italiyalı və alman missionerləri tərəfindən qıpçaq türklərinə məsihiyyət dininin əsaslarını öyrətmək üçün hazırlanmışdır və onun əlyazması Venesiyada Santa Markos kitabxanasındadır. Bu əsər qıpçaq mətn və sözlərinin məcmuəsidir. Eyni zamanda qıpçaqların yaşayışı haqqında qiymətli məlumat verir.

Kitab iki dəftərdən ibarətdir: birincisi italiyalılar, ikincisi isə almanlar tərəfindən hazırlanmışdır.

Birinci dəftər latin-fars-qıpçaq sözlüyüdür (lügət kitabı).

Nümunə üçün bir neçə kəlmə dərc edirik:

Tanrı – Xuda, uçmaq – behişt, tamuq – cəhənnəm, quyaş – günəş, kun – gün, keçə – gecə, tanda – sabah, kurklu – görkəmli, gözəl, kuvuz – xalça, akça – pul, boxovrik – buxarı, aćkus – açar, olturuq – kürsü, otaçı – doktor, cərrah, şıraçı – içki satan, itməkçi – çörəkçi, yalçı – fəhlə, sıqraq – poçta məmuru, xan və qan padşah, imperator, bəg – şahzadə, bei – bəy və əmir, çiri başı – qoşun komandanı, yarquçı – vali və hakim, alpavut – sərbəz<sup>174</sup>, orda – ordu qərargahı, tolmaç – tərcüməçi, içi – qadın, qaravaş – kəniz.

İkinci dəftər qıpçaq-alman kəlmələri və qıpçaqca dualar və tapmacalardan təşkil edilib, bu dəftərdə də birinci dəftərdə olduğu kimi türk qrammatikasından müxtəsər olaraq bəhs edilmişdir.

Bu əsər latin hərflərilə yazılıdığı üçün tələffüz baxımından da çox qiymətlidir.

### **«Kitab əl-idrak lilisan əl-ətrak Əbu Həyan əl-Əndəlusi»**

Bu kitab qıpçaq lügət kitabıdır və Əbu Həyan tərəfində Misirdə 1312–13-cü illərdə yazılmışdır.

## **«Kitab Helye əl-insan və Helye əl-lisan Cəmaləddin ibn Mihnə»**

Bu kitab Azərbaycanda İlhanilər zamanında yazılmış və «İbn Mihnə lügəti» adı ilə tanınır. Kitab üç hissədən ibarətdir: 1) ərəbcə, 2) ərəbcə-türkçə, 3) ərəbcə-monqolca.

Ərəbcə-türkçə fəslində Azərbaycan türkçəsinin fonetikası və qrammatikası haqqında müfəssəl izahat verilmiş və iki mindən artıq lügət yazılmışdır ki, bunların çoxu bugünkü dilimizdə işlənməkdədir.

## **«Kitab əl-qavanin əl-kulliyə lidabti əl-lügət ət-türkiyyə»**

Misirdə, məmlüklər zamanında qıpçaq türkçəsilə yazılmış və İstanbulda müəllim Rifət tərəfindən çap edilmişdir.

## **«Kitab bələğət əl-müştaq fi lügət ət-ürk və əl-qıpçaq»**

Qıpçaq və oğuz lügətidir.

Bunlardan başqa, bir neçə lügət və qrammatika kitabı da yazılmışdır.

## **CIĞATAY TÜRKCƏSİ**

Cığatay türkçəsi Teymurilər zamanında inkişaf etmiş, Əmir Əlişir Nəvai kimi böyük şair və qüdrətli şəxsiyyətin zühurilə bu məntəqənin ədəbi dili olmuşdur. Əmir Teymur da Çingiz kimi yüksə etdiyi zaman bir çox qətl və qarətlərə və xərabəliklərə səbəb oldu. Lakin sonradan abadlıq və islahat üçün çalışdı. Onun zamanında Səmərqənd islamın ən böyük şəhərlərindən oldu. Teymur fəth etdiyi yerlərdən memar və mütəxəssislər gətirib, Səmərqəndin ətrafında şəhərciklər tikdirdi və onlara Bağdad, Dəməşq, Qahirə, Sultaniyyə və Şiraz kimi böyük şəhərlərin adını verdi. Səmərqənddə tikdirdiyi böyük came o zamanın ən böyük məscidi imiş. Bu camedə Teymur, Şahrux və Uluğbəyin məqbərələri də vardır.

Teymurun oğlu Şahruخ və nəvəsi Uluğbəy zamanında Səmərqənd mədəniyyət mərkəzi oldu. Lakin ondan sonra kültür mərkəzi Herata köçürüldü. Sultan Hüseyn Baykara 1469-cu ildə Heratı paytaxt seçdi və dostu və şagirdi əmir Əlişir Nəvai ilə birlikdə oranı zamanının elm və ədəbiyyat mərkəzinə çevirdi.

Nəvai öz zamanının ən böyük şairi və türk ədəbiyyatının ən əzəmətli şəxsiyyəti olmuş, ərəb, fars və türkcəni mükəmməl bilmış, türkçə və farsca şeir divanı yazmışdır. Türkçə şeirlərində Nəvai, farsca şeirlərində isə Fani təxəllüsünü seçmişdir. Öz zamanının ən qüvvətli siyasi şəxsiyyəti olub, ana dili və millətinə candan bağlı idi. Onun üçün zamanının türk şairlərinə ana dilində şeir yazmağı tövsiyə edib, türk dilinin farscadan daha geniş və kamil olduğunu isbat etmək üçün «Mühakimət əl-lüğəteyn» adında bir kitab yazmışdır\*.

Nəvai 32 mənzum və mənsur əsər yazmış, bunların yarısı türkçə, yarısı isə farscadır. Nəvainin ən mühüm əsəri «Xəmsə»dir ki, 32 000 beytdən ibarətdir.

Nəvai İranda və Türkiyədə o qədər məşhur olmuş ki, türkiyəli və azərbaycanlı şairlər onun şeirlərinə nəzirələr yazmış və onun divanını yaxşı anlaya bilmək üçün «Sənglax» kimi lügət kitabları yazmışlar.

Nəvai Cığatay ədəbiyyatının qurucusudur. Cığatay türkçəsi Əndicən ləhcəsi və Orta Asiya ədəbi türkçəsinin qarışığından meydana gəlmışdır. Cığatay ləhcəsinə Azəri türkçəsinin təsiri çox olmuşdur. Çünkü o zaman Təbriz, Şirvan kültür mərkəzləri olub, Heratla yaxın münasibətdə olmuşlar. Belə ki, bir çox Azəri şair və sənətkarları Herat məktəbdə oxumuş və bu məktəb akademiya şəklini almışdır.

Nəvaidən qabaq Cığatay ləhcəsində Mir Heydər Xarəzmi, Səkaki, Atai, Yeqini və Gədai Səmərqənddə, Heratda Cığatay ədəbiyyatının qurulmasına yardım etmişlər.

Nəvai ən böyük köməyi sultan Hüseyn Baykaradan görmüşdür. Bu adam özü də şair olub, ana dilinə bütün varlığı ilə bağlı imiş, onun dövrü türk dilinin altın dövrü idi. Baykara türki və farsi şeirlərində Hüseyni təxəllüsünü seçmişdir.

Nəvainin idarə və himayə etdiyi Herat məktəbində Hafiz Əbru, Səmərqəndi, Mirxond, Xandəmir və Dövlətşah Səmərqəndi kimi tarixçilər, Behzad kimi nəqqaşlar, Sultanəli kimi xəttatlar və Hüseyin Vaiz kimi nəqqaşlar yetişmişlər.

\* Nəvai haqqında «Varlıq» dərgisinin 1364-cü il 1–2 nömrələrində türkçə bir məqalə yazdığınızdan daha artıq məlumat üçün oraya müraciət etməyi tövsiyə edirik.

Hindistanda səltənət quran **Babur** da əsərlərini Cığatay türkcəsilə qələmə almış və türkçə şeirlərilə yanaşı, Cığatay nəşrinin ən gözəl nümunələrini («Babaurnamə») yaratmışdır.

## CIĞATAY TÜRKCƏSİNDƏ YAZILAN LÜĞƏT KİTABLARI

Bu sözlükler daha çox İran, Hindistan və Anadoluda Nəvainin əsərlərini yaxşı başa düşmək üçün yazılmış və ən mühümləri bunlardır:

«Bədai əl-lüğət». Heratda h. 1074/1705-ci ildə yazılmışdır.

«Lüğəti Əbu Şəka». Anadoluda XVI əsrin başlarında yazılmışdır.

«Lüğəti Fəzlullah xan». Hindistanda XVII əsrədə yazılmış və Kəlküttədə çap olmuşdur.

«Kitabe zabani türki». Cığatayca-farsca sözlükdür və Hindistanda Yaqub Cəngi tərəfindən yazılmışdır.

«Sənglax». Nadir şahın münşisi Mirzə Mehdixan Astrabadi tərəfin-dən Nəvainin əsərlərini daha yaxşı başa düşmək üçün yazmışdır.

«Əl-tamğaye Nasiri». Farsca-cığatayca lüğətdir.

«Behcət əl-lüğət». Farsca-cığatayca lüğətdir və keçən əsrədə yazılmışdır.

«Lüğəte Şeyx Süleyman Əfəndi Buxaran». İstanbulda yazılıb çap edilmişdir (1298 h.).

İndi nümunə üçün Nəvai və Babur sahədan parçalar dərc edirik. Nəvainin «Leyli və Məcnun»undan:

Min xəstə ki, bu rəqəmni çıkdir.  
Təhriri üçün qələmni çıkdir.  
Yazmağa bu eşqi cavdanə  
Məksudum iməs idi (deyildi) fəsanə  
Məzmuniğa buldı ruh meyli,  
Əfsanə idi anın tüfeyli.  
Lakin çu rəqamqa kıldı (gəldi) məzmun  
Əfsanə anqa libasi mövzun.  
Bu ildi (idi) gərəz kim ol qürühi,  
Kim sözdə əyan qılıb şükuhi.  
Bu namə üçün olub rəqəmkeş,  
Səfhə yüzün itdilər münəqqəş.

Gər nüktələri cahani tutdi,  
Qovğaları ins və cani tutdi,  
Çun farsi irdi nüktə şovğı  
Azrak idi anda türki zövqi.  
Ol til (dil) bilə (ilə) nəzm boldi məlfuz,  
Kim farsi anlar oldi məhzuz.  
Min türkçə başlaban (başlayaraq) rivayət,  
Kıldım bu fəsanəni hekayət.  
Kim şöhrəti çün cahanqa tolğay (dolar)  
Türki ilgə (ilə) daqi bəhrə bolğay (ola).  
Niçün kim bu gün cahanda ətrak,  
Köptür (çoxdur) xoş tabo saf-edrak.

Baburdan bir qəzəl:

Kim göründür ey köngül əhli cahandan yaxşılık,  
Kim ki, andın yaxşı yok göz tutma andın yaxşılık.

Gər zəmanqı nəf qılsın, eyb qılma ey rəfiq,  
Kormədim hərgiz netayın bu zəmandan yaxşılık.

Dilrubalardın yamanlık kildi məhzun könlümə,  
Kilmədi canımğa hiç aram canından yaxşılık.

Ey köngül çün yaxşidan gördünk yamanlık əsru, köp\*  
İmdi göz tutmağni yəni hər yamandan yaxşılık.

Bari ilğa yaxşılık kılgil ki muidin yaxşı yok,  
Kim dikaylar dəhr ara kaldı filandin yaxşılık.

Yaxşılık əhli cahandan istəmə Babur kimi,  
Kim görübtür ey köngül əhli-cahandan yaxşılık.

Azəri tükçəsi ilə:

Kim görübdür, ey könül, əhli cahandan yaxşılıq.  
Kim ki, ondan yaxşı yok göz tutma ondan yaxşılıq.

---

\* Əsru, köp – «çox» deməkdir.

Gər zamanı nəfi qılsam eyb qılma, ey rəfiq,  
Görmədim hər giz heç cür bu zamandan yaxşılıq.

Dilrubalardan yamanlıq gəldi məhzun könlümə,  
Gəlmədi canıma heç aram candan yaxşılıq.

Ey könül, çün yaxşidan gördün yamanlıq çox, çox,  
İndi göz tutmağını, yəni hər yamandan yaxşılıq.

Barı elcə yaxşılıq qılgıl ki, bundan yaxşı yox.  
Kim deyirlər dəhr ara qaldı filandan yaxşılıq.

Yaxşılıq əhli-zamandan istəmə Babur kimi,  
Kim görübdür, ey könül, əhli cahandan yaxşılıq.

Yuxarıda şərh verdiklərimizi belə xülasə edə bilərik:

Əski türkçədən (göktürkçə və uyğurca) sonra iki cür yazı dili meydana çıxdı: biri Şimali-şərqi (Xaqani türkcəsi) və digəri Qərbi və ya Oğuz türkcəsi.

Şimali-şərqi türkcəsi Orta Asiyada XIV əsr miladiyə qədər yazı dili olub, əski türkçənin davamı idi. XV əsrədən sonra bu dil şərqi və şimali ləhcələrə ayrıldı və nəticədə şərqi, şimali və qərbi olaraq üç yazı dili zühur etdi və bu günə qədər davam etməkdədir.

Qərb türkcəsi oğuz, şimali türkçə-qıpçaq və şərq türkcəsi – Orta Asiya ləhcələri üzərində qurulmuşdur. Şərq türkcəsinə Ciğatay türkcəsi də deyilmiş və Əmir Teymur zamanından başlayıb, Nəvainin zühuru ilə ən parlaq mərhələsinə çatmış və sonra yerini özbək türkcəsinə vermişdir.

## CIĞATAY TÜRKCƏSİNİN XÜSUSİYYƏTLƏRİ

«Ng» səsi mövcuddur. Kəlmə və ya birinci hecada «ə» saiti «i»yə təbdil olunur. Məsələn, «gecə» yerinə «geci» və «səkkiz» yerinə «sik-kiz» və «gəl» yerinə «gil» deyilir. «U» və «ü» qarşısında «ə» və «i» «u»ya təbdil olunur. Məsələn, «əsruk» (məst) yerinə «usruk» deyilir.

Bəzən də yuvarlaq səslilər «a»ya çevirilir. Məsələn: «ordu» yerinə «orda» deyilir. Çox zamanlar «p» yerinə «f» tələffüz olunur, məsələn, «torpaq» yerinə «torfak» deyilir.

Farsca və ərəbcə sözlər həmişə qalın son şəkilçisi alırlar. Məsələn: faqırqa (fəqirə). «Sonra» yerinə «basa» və «kimi» yerinə «yigi», «qədər, kimi» yerinə, «çağlıq» və «dik» yerinə «dik», «bənzərlik» yerinə «minqızlık» işlənir.

İndiki zaman üçün «dur» və «tur» yardımcı feldən və «a» və «ə» feli bağlayıcılardan istifadə edilir. Məsələn: «gəlirəm» yerinə «gilədur-mən» deyilir. Gələcək zaman üçün əski türkçə kimi «qay», «gi», «qa», «ge», «qu», «gu» işlənir. Məsələn, «qılacağam» yerinə «qılqay» və «gələcəyəm» yerinə «kilqay» deyilir.

Yardımcı fel olaraq, «bilmək» yerinə «almaq» işlənir. Məsələn: «qıla bilsən» yerinə «qıla alsan» deyilir.

Kitabımızın sonunda, hüsni xitam üçün, tərcüman halımız olaraq alım dostum və «Varlıq» məcəlləmizin baş yazılıcısı ağaye doktor Həmid Nutqının qoşduğu və «Varlıq»ın 1365-ci il birinci sayısında baş məqalə yerində çap etdiyimiz «Ana dil – sevgili dil» adlı mənzuməni dərc edirik:

### «Ana dil – sevgili dil»

İran bizim ev-yurd və gözəl doğma vətəndir.  
Eşqilə göz aydın və könüllər dəxi şəndir.  
Heç olmasa, min ildi bu torpaqlara girdik,  
Min dürlü əmək, göz yaşı, qan uğruna verdik.  
«Altaylar»ı tərk eyləyərək, sel kimi daşdıq,  
Dağ-düz demədik, isti, çorak çölləri aşdıq.  
«Şamanlıq»ı atdıq, ulu islama qovuşduq,  
Bir tap-taza eşq oduna yandıq və tutuşduq.  
Bir sirlili əl sanki bizimləydi bərabər,  
Yüz mənzil uzaqdan bizi səslirdi bu yerlər.  
Pas qalmadı artıq, nə ürəkdə, nə də dildə  
«Qorqud» dədənin sözləri nəqş oldu könüldə:  
Ey şanlı igid qəhrəman ellər, uğur olsun.  
İslam bərəkatılıylə cahan nur ilə dolsun.  
«Quran», o bizim rəhbərimiz, bürhanımızdır.  
Əgriylə düzü seçmək üçün mizanımızdır.  
Hər kəlməsi bir çeşmə ki, nurlar axar ondan  
Hər cümləsi ucsuz və bucaqsız ulu ümman.

Ey qəhrəman ellər, yeni ölkən səni gözlür.  
Allaha təvəkküllə yeri, hökmünü sürdür.  
İran vətənidir, əbədiyyən, bunu sən bil  
Get, bağırına bas yurdunu, candan onu sevgil  
«Qorqud» dədənin xeyri-duasın alan ellər  
Üz qoydu «Axın» yollarına, titrədi hər yer.  
Gündüz-gecə, el sel kimi dörd nal düzü keçdi  
Yaldızlı saraylarda «gələn türk» sözü keçdi.  
Çöl bitdi, nəhayət, Sıra dağlar yolu kəsdi,  
Mənzil yaxın artıq, deyə ellər də tələsdi.  
Lakin nə keçid vardı, nə yol, olsa da yer-yer  
«Dur, gəlmə!» deyənlərlə savaşmaqdı müqəddər.  
Tər, göz yaşı, qan qiymətinə İrana girdik  
Son bəylilik üçün bir sıra əvvəller əsirdik.  
Min dürlü məşəqqətlə bizim qəhrəman ordu  
Bu ölkədə tovhid adına yurdunu qurdu.  
Sərkərdə «Səbük»lərlə elin sanı ucaldı,  
Türkün adı hər guşədə min vəlvələ saldı.  
Zəncirdə əsirkən, yenə azad ola bildik,  
Dünyada baş olduqsa da, adil qala bildik,  
Türk öz çağının ən mədəni hökmünü qurdu,  
Vurdusa qılınc, ancaq inam uğruna vurdu.  
Türkün törəsi acizə yardımçı-köməkdi,  
Hər kimsəyə olduqca məhəbbət eləməkdi.  
Türk-fars demədən, hər kəsi qardaş deyə gördük,  
Farsa, yeri gəldikdə, vəzirlik belə verdik.  
Din bir tərəfə, heç nəyə biz dəymədik hərgiz  
Heç kimsəyə «gəl, türkü danış!» söyləmədik biz.  
Tam tərsinə, biz farscanı sevdik və becərtidik,  
Qişdan qoruduq, baxdıq, bağbanlığın etdik.  
Şairləri yüzlərcə çağırıldıq və yaşatdıq  
İnsaf ki, fars şeirinə bizlər təməl atdıq.  
Günlər tükənib, aylar ötüb, keçdi yüz illər  
Allah bərəkət verdi də artdı bizim ellər.  
Ard-ardına qardaşlarımızdan gələn oldu,  
«Altay» ətəyindən boşalıb, İrana doldu.  
Hökm etdi bu yerlərdə pey-a-pey uzun illər  
Mahmud, Məlikşah, Cəlal əd-Din, Səncər...

Farslarda sədarət, bizim ellərdə əmarət  
Olduq hamı qardaş, hamı yoldaş və bir ümmət.  
Şadlıqları, matəmləri birlikdə buluşduq,  
Bir yerdə sevindik və bərabər qəmə düşdük.  
İranda bütün qoumilərin tutduq əlindən  
Hər riştəyə, hər fənnə əl atdıq təməlindən.  
Sənətdə, ziraətdə, hünərdə əlimiz var.  
Bax, hər yana, hər guşəyə bızdən neçə iz var.  
Saysan o böyük adları, heç dəftərə gəlməz  
Minlərcə əsatid adın insan saya bilməz.  
İranımız eşqilə çalışdıq saf ürəklə  
Sidq ilə, səfa ilə və ən yaxşı diləklə.  
Lakin vətənə afaqını saldıqca buludlar,  
Basdıqca quru şaxta, ələndikcə soyuq qar  
Boz rəngli səmada qara bir qorxu ucuşdu,  
Bostan pozulub, bağçamıza qarğı doluşdu.  
İranı abad, bizləri şad istəməyənlər  
Öz nəfi üçün hər zadı bərbad eləyənlər,  
Bu ölkədə, əqvam ara, hər haqqı dananlar  
Öz niyyətini eylədilər beyləcə izhar:  
«Bir irqin o bir irqlərə üstünlüyü varmış.  
«Arya»dan olan, olmayana fəxr satarmış».  
«Türki deyə bir dil nə gəzər, «Azəri» varmış,  
Milyonla o dildə danışansa, «xatakar»mış».  
Lakin bu qaranlıq da nəhayət, sona ərdi  
Buzlar əridi, yel də bahar müjdəsi verdi.  
Gəl, qardaşım, ey fars danışan yaru-bəradər  
Qoy mazidə qalsın qara günlər, ağır illər.  
Qoy millətimiz, ümmətimiz birlik içində  
Ta haşrə qədər xoş yaşasın öz vətənində.  
Qoy bədxahımız bizdəki birlikdən üzülsün  
Qoy ölkədə həm türk üzü, həm fars üzü gülsün.  
Mən türki yazırsam, yenə sən varsan içimdə,  
Bax, əldəki hər barmaq, bir başqa biçimdə.  
Biz, türklər üçün, həm bu və həm o dil əzizdir  
Türki anamız, farsi dili sevgilimizdir.

## SÖZLÜK

### tərtibləyəni Fəridə Heyət

<b>Abar</b> – bir türk eli (avar)	<b>Ak</b> – pəsvənd, şəkilçi
<b>Ata ərki</b> – pedər salari	<b>El</b> – millət, dövlət, məmləkət
<b>Acun</b> – dünya	<b>Alp</b> – qəhrəman
<b>Açər</b> – əcdad, ata	<b>İlig</b> – şahzadə
<b>Ər</b> – kişi, adəm, sərbaz	<b>Alp Artunqa</b> – Əfrasiyab
<b>Ərdəm</b> – fəzilət, fərhəng, mərifət	<b>İlahi</b> – Tanrı üçün söylənən şeir
<b>Araşdırma</b> – təhqiqat	<b>Əlverişli</b> – müsaид
<b>Ərkəklik</b> – hakimiyyət	<b>İmam</b> – pişnamaz
<b>Ertəsi il</b> – gələn il, sale bəd	<b>İmğa (Uişa)</b> – əski maliyyət məmuru (oğuzca)
<b>Ərlik</b> – şeytan	<b>Əmirdad</b> – ürfi məhkəmə rəisi
<b>Ərgənə</b> – dağ	<b>Anlayış</b> – məfhum, dərk, təlqi
<b>Ərginə qun</b> – əski türk dastanı	<b>Otrar</b> – farab
<b>Ərkin</b> – uyğur bəyi, iltəbər adından bir dərəcə	<b>Uc</b> – intiqam
<b>Arı</b> – təmiz, saf	<b>Ucsuz-bucaqsız</b> – naməhdud
<b>Eşsiz</b> – nəzirlər	<b>Oxunaqlı</b> – xana
<b>Aşina-asına</b> – dişi qurd, Göktürk xaqanlarının ailə adı	<b>Uçmaq</b> – behişt
<b>Aşındırma</b> – farsayışı	<b>Udluk</b> – zamanə
<b>Otaq</b> – çadır	<b>Ödəmək</b> – əda etmək, vermək
<b>Aqılın</b> – dövlət xəzinəsi (oğuzca)	<b>Örgin</b> – taxt
<b>Ak budun</b> – xalqın	<b>Ortaq</b> – şərīk, şirkət
<b>Akça</b> – pul	<b>Ordu</b> – ərtəş
<b>Akınçılar</b> – sərhədlərdə iğtişəs həmlələrindən məsul atlı əsgərlər	<b>Uruğ</b> – ailə məcmuəsi, tirə, tayfa
	<b>Uzluk</b> – yaxşılıq və faydalılıq
	<b>Ozan</b> – aşıq, baqsı, şaman
	<b>Oğuş</b> – ailə
	<b>Oğuz</b> – bir türk eli, oklar, qəbilələr

<b>Ok</b> – siyasi bir təşkilata bağlı olan qəbilə, tabe	<b>İnci çay</b> – Seyhun
<b>Okan</b> – qadir	<b>Ayugi</b> – hökumət
<b>Okuş</b> – əql	<b>Babi ali</b> – baş vəzirlik idarəsi
<b>Öküş</b> – çox	<b>Basqı</b> – fəşar
<b>Ük</b> – ana	<b>Baş buğ</b> – sərkərdə
<b>Ülgən</b> – Tanrı Kayra xan	<b>Baksı</b> – ozan
<b>Ülgü</b> – ağırlıq vahidi	<b>Bayat</b> – qədim Tanrıının sıfəti, Tanrı
<b>Ulus</b> – millət	<b>Balık</b> – şəhər
<b>Uluş</b> – ölkə, məmləkət	<b>Baxşı</b> – dəbir
<b>Üluş</b> – yay	<b>Begni</b> – göktürklərin məşribi
<b>Ülüğ</b> – qismət	<b>Balğar ya bulğar</b> – əski bir türk eli, qarışışq
<b>Umay, ya humay</b> – uşaq ilahəsi	<b>Bengudaş</b> – əbədi bir daş, abidə
<b>Ova</b> – oba, dəşt	<b>Boy</b> – dastan, qəbilə, neçə uruğun məcmuu
<b>Uyğur</b> – bir türk elinin adı, müttəfiq, əqrəba	<b>Buyan</b> – tale
<b>Övmək</b> – mədh etmək	<b>Bu sırada</b> – bu zaman
<b>Əyalət əsgəri</b> – dirlik, ya timar sahiblərinin bəslədiyi əsgərlər	<b>Buri</b> – qurd
<b>İyr, dule</b> – yüksək səslə tərənnüm edilən ahəng	<b>Burtaçnə</b> – bozqurd, Göktürk xaqqanının adı (monqoli)
<b>İtil</b> – Volqa	<b>Boza</b> – arpa, dari və bugda xəmirinin turşutması ilə qayrıalan meyxoş türk məşrubu
<b>İyrlamaq</b> – oxumaq, tügənni	<b>Boz</b> – torpaq rəngi, kül və kərm rəngi qarışıığı
<b>İyrqıl ata</b> – Oğur xanın oğlu	<b>Buyuruq</b> – vəzir
Gün xanın vəziri	<b>Bitik</b> – yazı və kitab
<b>İydi</b> – sahib	<b>Bitikçi, bitikçin, ilimka,</b> <b>tamğaçı, tuğraçı</b> – katib
<b>İydi qut</b> – Uyğur hökmənə	<b>Bəylərbəyi</b> – neçə əyalətin rəisi
<b>İyssiz</b> – tənha	<b>Pusqu</b> – dam
<b>Ayqıyr</b> – at	
<b>Ayqecu</b> – baş vəzir və məclis rəisi	
<b>İltəbər</b> – Uyğur baş buğu, sərkərdə	

**Tabqaç** – əski bir türk elinin adı, möhtərəm, yüksək  
**Talvi** – dərya  
**Tanhu** – Hun xaqanı  
**Tavan** – səqf  
**Tutmac** – qatıqlı və çörəkli şorba  
**Tudun** – maliyyə məmuru  
**Türlü** – cür  
**Törə** – qanun  
**Törən** – mərasim, çeşn  
**Törəyiş** – xilqət, yaradılış  
**Tuzluk** – müsavat  
**Tuğ** – xaqanın bayraqı  
**Tümən** – ləşkər, on min  
**Toy** – dövlət məclisi, böyük qonaqlıq  
**Toygün** – məclis əzası  
**Cida** – nizə  
**Cəbbəçi** – orduda silah və tədarükat sinfi  
**Çalab ya çələb** – movla  
**Cüzmək** – həll etmək  
**Çığ (çık)** – uzunluq vahidi  
**Haşar** – ücrətli əsgər  
**Xatun, benki** – mələkə  
**Xasseye ordu** – sultanın müstəqim əmrindəki ordu  
**Xaqqan** – imperator, şahənşah  
**Xan** – el rəisi, şah  
**Xanbalık** – paytaxt  
**Dərnək** – məclis, əncüman

**Donanma** – dəniz qüvvətləri  
**Divani istifa** – maliyyə vüzərəti  
**Divan** – hökumət mərkəzi  
**Divani işraf** – təftiş vüzərəti  
**Divani tuğra** – xaricə vüzərəti  
**Divani ərz əl-ceyş** – milli müdafiə vüzərəti  
**Rus** – əski skandinav dilində gəmi deməkdir  
**Sabar və ya suvar** – bir türk eli, yol, qumbad  
**Sav** – söz, zərbü-l-məsəl  
**Seçim** – intixabat  
**Səncaq ya sancaq** – vilayəti şəhristan  
**Sübaşı** – qoşun fərmandəhi  
**Suç** – günah, təqsir  
**Sözlük** – lügət kitabı  
**Soy** – xanəvade, qövm, nijad  
**Şad** – şahzadə, əmir  
**Şaman** – əski şaman dini adamları  
**Şihnə** – əsgəri (ərəbcə)  
**Şənlik** – xoşluq  
**Şulan** – dini qonaqlıq  
**Sahibi divan** – baş vəzir (Səlcuqlar zamanında)  
**Sağu** – mərsiyə  
**Son ak** – şəkilçi, pəsvənd  
**Sığır** – inək  
**Sığınmaq** – pənahəndə olmaq

<b>Tərxan, ya tarxan</b> – hökumət məqamələrindən, mümtaz təbəqə	<b>Qovuşmaq</b> – birləşmək, yetişmək
<b>Tamğa, ya damğa</b> – möhür	<b>Qulan</b> – vəhşi eşşək, at
<b>Amid</b> – qarayaxa vali (ərəbcə)	<b>Komandan</b> – fərmande
<b>Xəritə</b> – nəqşə	<b>Qumbara</b> – xompare
<b>Foli</b> – göktürk mühafiz əsgəri	<b>Qoruq</b> – hofre
<b>Qapuqlı əsgəri</b> – dövlətdən maaş alan əsgərlər	<b>Qon, ya kon</b> – dik
<b>Qarabaş</b> – kəniz	<b>Qırğız</b> – bir türk eli, qırmızı adam
<b>Qarabudun</b> – xalqın əksəriyyəti, xalq	<b>Qışla</b> – padkan
<b>Qaz, ya Kaz</b> – Əfrasiyabın qızı, Siyavuşun xanımı	<b>Qımız</b> – at südündən təxmirlə qayırlan əski türk məşrubu
<b>Qazğu</b> – sərhədlərdəki atəş qalaları	<b>Karismatik</b> – Tanrı vergisi
<b>Qazıntılar</b> – həfriyyat	<b>Kam</b> – din adamı, ruhani, şaman
<b>Qazi</b> – şəri məhkəmə rəisi	<b>Kop</b> – çox
<b>Qamdu, ya Kamdu</b> – əskinas (parçadan)	<b>Kedrəm</b> – hakim, əmir
<b>Qanqa</b> – araba	<b>Kül ərkin</b> – yabğunun canişini
<b>Qanək, ya kanək</b> – ata	<b>Küg, ya kuk</b> – əhəng
<b>Qıpçaq</b> – bir türk eli, sarışın, bur və zağ, əsabani	<b>Kün</b> – xalq (el-gün)
<b>Qəza</b> – şəhristan	<b>Kunilik</b> – ədalət
<b>Qopuz</b> – saz	<b>Kuyüs</b> – sinə
<b>Qut</b> – iqtidar, siyasət	<b>Kişilik</b> – insanlıq
<b>Qotuz</b> – börk tükü	<b>Qrafik metod</b> – tərrahlıq
<b>Quraqlıq</b> – xoş-sali	<b>Gərmək</b> – çəkmək, seyr eləmək
<b>Qurtarıcı</b> – nicat verən	<b>Köçəbə</b> – köçəri
<b>Quriqan</b> – çadır	<b>Gurkan</b> – qəbir
<b>Qoşuq, qosqu</b> – şeir	<b>Göksəl</b> – asimanı
	<b>Gövdə</b> – tənə, bədən
	<b>Leviratus</b> – ölü qardaşın arvadını almaq (latın)
	<b>Möhtəsib</b> – bələdiyyə rəisi

<b>Müşrif</b> – divani işrəf rəisi, ya vəziri	<b>Yabğu</b> – budun rəisi, oğuzların əmiri
<b>Mürən</b> – çay, nəhr	<b>Yayla</b> – fəlat, otlaq
<b>Nişançı</b> – səbt məmuru (osmanlılarda)	<b>Yenmək</b> – qalib olmaq
<b>Nubət</b> – musiqi dəstəsi, musiqi	<b>Yenilmək</b> – məğlub olmaq
<b>Vergi</b> – maliyyat	<b>Yenşiyə</b> – mələkə
<b>Vulkan</b> – atəşfəşan	<b>Yeni çarı</b> – təzə sərbaz, fəth edilən yerlərdəki məsihi uşaqları alıb məxsus padganlarda və mədrəsələrdə islam və türk tərbiyəsi ilə yanaşı, savaş öyrədilir və bunlardan yeni çarı ordusu qurulurdu.
<b>Yabançı</b> – xarici, yad	
<b>Yahni</b> – əmkane, yəxni	
<b>Yardım</b> – kömək	
<b>Yarğan</b> – qazi	
<b>Yarğı</b> – yüksək dövlət məhkəməsi	
<b>Yarlıq</b> – xaganın fərmanı	<b>Yurt</b> – vətən (yurd)
<b>Yarmaq</b> – filzi pul	<b>Yuğ</b> – matəm
<b>Yarış</b> – müsabiqə	<b>Yegin</b> – qardaş və ya bacı oğlu.
<b>Yara (yaxa)</b> – ölkənin sərhəddi	
<b>Yay</b> – hakimiyyət əlaməti, kaman	

## MƏNBƏLƏR VƏ QAYNAQLAR

1. Asin, Əməl. Butan Xələc. Türkiyət məcməüsü. Ədəbiyyat fakültəsi basım evi, İstanbul, 1972.
2. İslam ensiklopedisi. V cild. Xələclər. İstanbul Milli eğitim basım evi, 1964.
3. Oqtay Əmin. Tarix lise. İki. Atlas basım evi.
4. Oqtay Əmin. Tarix lise. Üç. Atlas basım evi, İstanbul.
5. Banarlı, Nihad Sami. Rəsimli türk ədəbiyyatı tarixi, XVI cild, İstanbul, 1971.
6. Türk böyük klassikləri. Otuken Sekut. I cild, İstanbul, 1985.
7. Toğan Zəki Validi. Ümumi türk tarixinə giriş. İstanbul kitab evi, 1981.
8. Cəfər oğlu Əhməd. Türk dili tarixi. Ədəbiyyat fakültəsi basım evi, İstanbul, 1970.
9. Əlişir Nəvai. Birinci cild. Həyatı və əsərləri. Agah Sarı ləvənd. Türk dil qurumu yayınları, 239-cu sayı, Ankara, 1965.
10. Əlişir Nəvai. İkinci cild. Divanlar. Türk dil qurumu, 244-cü sayı, Ankara, 1966.
11. Qəfsə oğlu İbrahim. Türk milli kültürü, 3-cü basqı, İstanbul.
12. Qəfsə oğlu İbrahim. Səlcuqlu tarixi. Milli eğitim basım evi, İstanbul, 1972.
13. Mezavi, Mişel M. Peydayeşə dövlətə Səfəvi. Tərcüməye Yaqub Ajand. Nəşre qostarde. Tehran. 1363.
14. Heyət, doktor Cavad. Tarixi zəban və ləhcəhaye turki. Zireçap.
15. Heyət, doktor Cavad. Azərbaycan ədəbiyyat tarixinə bir baxış. Tehran, Çapxaneye Kaviyan, 1358.
16. Heyət, doktor Cavad. Oğuzlar. «Varlıq» məcəlləsi sayı. Tehran, 1360.
17. Bartold V. Orta Asiya türklərinin tarixi. Ədəbiyyat fakültəsi, İstanbul, 1927.
18. Avçioğlu. Doğan. Türklərin tarixi. Beş cild. Tekin yayın evi, İstanbul, 1978.
19. Grousset René L. Empire des Steppes Pagot, Parus, 1969.

## ŞƏRHLƏR VƏ QEYDLƏR

<sup>1</sup> Yəni ərəb əlifbası ilə.

<sup>2</sup> *Fərhəng* – maarif və mədəniyyət.

<sup>3</sup> *Tayn etmək* – makinada yazmaq.

<sup>4</sup> *İştibah* – səhv, yalnızlıq.

<sup>5</sup> *Şirkət etmək* – iştirak etmək.

<sup>6</sup> *Guruh* – qrup.

<sup>7</sup> *Seyhun çayı* – Sır-Dərya çayı.

<sup>8</sup> *İnqiraz etmək* – süquta uğramaq, məhv olmaq.

<sup>9</sup> *Tərcih vermək* – üstün tutmaq.

<sup>10</sup> *Okeyanus Kəbir* – Sakit okean.

<sup>11</sup> *Buz dənizi* – Şimal dənizi.

<sup>12</sup> *Usküp* – Bosniya, müasir Yuqoslaviyada vliayət.

<sup>13</sup> *Ləhistan* – Polşa.

<sup>14</sup> *Məğfər* – rəhimli.

<sup>15</sup> *Müahidə* – əhdnamə, bağlaşma.

<sup>16</sup> *Cunqariya* – 913-cü ilədək uyğur dövlətinin paytaxtı.

<sup>17</sup> *Turfan* – qədim uyğur şəhəri. İndi Çinin ərazisində yerləşir.

<sup>18</sup> *Yarkənd* – qədim uyğur şəhəri. İndi Çinin şimal-qərbində  
*Sintszyan* – Uyğur muxtar rayonunda yerləşir.

<sup>19</sup> *Kuça* – Uyğur dövlətində bir şəhər.

<sup>20</sup> *Şureş* – üsyan.

<sup>21</sup> *Konstansa* – indi Ruminiya ərazisində şəhər.

<sup>22</sup> *Slavlar* – slavyanlar.

<sup>23</sup> *Priskos* – V əsrдə Bizans sarayında diplomat olan yunan  
səyyahı Paniyalı Prinsk, «Paniyalı Prinskin hekayətləri» adlı  
əsərin müəllifi. Bizans səfirliyinin Hun hökmdarı Atilla ilə  
danışqları zamanı Bizans nümayəndələri arasında olmuşdur.

<sup>24</sup> *Peyğam* – xəbər, sifariş.

<sup>25</sup> *Xəracgüzar* – vergi verən.

<sup>26</sup> *Mütəəssib* – hər hansı bir iş və ya əqidəyə son dərəcə qapılan,  
fanatik.

<sup>27</sup> *II Şahpur* – Sasani sülaləsindən olan İran şahı (309–379).

- <sup>28</sup> *Bəhram Gur* – Sasanilər sülaləsindən olan İran şahı (421–439).
- <sup>29</sup> *II Yezdəgird* – Sasanilər sülaləsindən olan sonuncu İran şahı (632–652).
- <sup>30</sup> *Firuz* – 459–484-cü illərdə Sasanilər sülaləsindən İran şahı.
- <sup>31</sup> *Məzdək* – (?–529) dini-fəlsəfi məktəbin yaradıcısı. Sasani şahı I Qubada yaxın olmuş və onu bəzi reformalar keçirməyə təşviq etmişdir. Bu dövrdə İranda xalq hərəkatına başçılıq etmiş, hərəkat yatırıldıqdan sonra edam edilmişdir.
- <sup>32</sup> *Qubad* – Sasanilər sülaləsindən olan İran şahı (488–496, 499–531). Əyan və kahinlərin siyasi və iqtisadi qüdrətini zəiflətmək məqsədi ilə məzədəkilərlə yaxınlaşmışdı. Təqribən 496-cı ildə taxtdan salındıqdan sonra eftalilərin yanına qaçmış və onların köməyilə 499-cu ildə yenidən hakimiyyət başına keçmişdi.
- <sup>33</sup> *Məzul etmək* – işindən uzaqlaşdırmaq.
- <sup>34</sup> *Ənuşirəvan* – I Xosrov Ənuşirəvan, Sasanilər sülaləsindən olan İran şahı (531–579).
- <sup>35</sup> *Mücavir* – yapışiq, həmhüdud olan, qonşu.
- <sup>36</sup> *Ceyhun çayı* – Amu-Dərya çayı.
- <sup>37</sup> *Toteə* – intriqa, qəsd.
- <sup>38</sup> *Mücadilə* – çekişmə.
- <sup>39</sup> *Dərbar* – padşahın sarayı.
- <sup>40</sup> *Təhəqqiq etdirmək* – həqiqətə çevirmək, həyata keçirmək.
- <sup>41</sup> *Beşbalık* – Uygur hakimlərinin yay iqamətgahı. İndi Çin Türküstənində xarabaliğı qalmış bir şəhər.
- <sup>42</sup> *Məhsur* – hasar arasında yaşamaq.
- <sup>43</sup> *Mülhəq olmaq* – birləşdirmək, asılı olmaq.
- <sup>44</sup> *Kül Orxon çayı* – Orxon çayının yuxarı axarı.
- <sup>45</sup> *Ordubalıq şəhəri* – VIII–IX əsrlərdə Uygur dövlətinin paytaxtı. Bu şəhərin xarabaliğı yaxınlığında monqol imperatoru Ugede (1229–1241) yeni bir şəhər saldırmış, ilk əvvəl onu yenə də Ordubalıq adlandırmışlar, sonradan isə ona Karakorum adı verilmişdir.
- <sup>46</sup> *Loyang* – Çində Xenan əyalətində qədim şəhər.
- <sup>47</sup> *İli çayı* – Tula çayı.

- <sup>48</sup> *Şekəst yemək* – məğlub olmaq, məğlubiyyətə uğramaq.
- <sup>49</sup> *Qövm* – tayfa.
- <sup>50</sup> *Kuman çayı* – Dəştı-Qıpçaqda çay, indi Rusiya ərazisində Kuma çayı.
- <sup>51</sup> *Mudir* – təşkilatçı, idarə etməyi bacaran.
- <sup>52</sup> *Müsəmihə* – səhlənkarlıq, işdən boş yapışma, başısoyuqluq.
- <sup>53</sup> *Danub çayı* – Dunay çayı.
- <sup>54</sup> *Çorlu* – İstanbulun 100 km-də yaşayış məntəqəsi.
- <sup>55</sup> *Məsihi* – xristian.
- <sup>56</sup> *Bələncər* – orta əsrlərdə xəzərlərin şəhəri.
- <sup>57</sup> *Səməndər* – qədim xəzərlər şəhəri.
- <sup>58</sup> *İtil şəhəri* – VIII–X əsrlərdə Xəzər xaqanlığının paytaxtı (Müasir Həştərxan şəhərindən yuxarı).
- <sup>59</sup> *Xanbalık* – Pekin şəhərinin qədim adı. Burada eyni adla adlandırılmış İtil şəhərinin bir hissəsi – xanın sarayı yerləşən hissə nəzərdə tutulur.
- <sup>60</sup> *Kənisə* – məbəd.
- <sup>61</sup> *Kəlimi dini* – yəhudü dini.
- <sup>62</sup> *İlmen dəryaçası* – Rusyanın Novqorod vilayətində göl. Novqorod şəhəri İlmen gölünün sahilində yerləşir.
- <sup>63</sup> *Emba çayı* – Qazaxıstan respublikası ərazisində Aktübinsk və Quryev vilayətlərində çay.
- <sup>64</sup> *Aleksi Komnenus* – Bizans imperatoru I Aleksey Komnen (1081–1118).
- <sup>65</sup> *Banliyo* – şəhərətrafi.
- <sup>66</sup> *Sincab* – boz dələ.
- <sup>67</sup> *İqta* – orta əsrlərdə Yaxın və Orta Şərqi ölkələrində feodallara verilmiş şərti torpaq mülkiyyəti. VII əsrin sonlarından məlumdur. İqta torpaqlarında vergilərin toplanması hüququ, həmçinin onların idarə olunması iqtidarların əlində cəmlənmişdi. İqta torpaq fondu Səlcuqlılar, İldəgizlər və Elxanilər dövründə xeyli genişləndi.
- <sup>68</sup> *Qurilər* – 1148–1206-cı illərdə təqrübən indiki Əfqanistanın bütün ərazisinin, habelə Hindistanın, Sind, Pəncab, Benares və s.

vilayət və şəhərlərini işgal etmişlər. Xarəzmşahlarla mübarizədə Qurilərin ordusu məğlub olmuş və onların dövləti 1206-cı ildə süqt etmişdir. Paytaxtı Firuzguh və Qəzne şəhərləri olmuşdur.

<sup>69</sup> *Əzadərliq* – matəmdə oxşama, aqlaşma mərasimi.

<sup>70</sup> *Müəssir* – təsir edən, iz buraxan.

<sup>71</sup> *Üffət* – ismət.

<sup>72</sup> *Mümtaz* – imtiyazlı.

<sup>73</sup> *Tələqqi etmək* – qəbul etmək.

<sup>74</sup> *Guraş* – Əhəmənilər sülaləsindən olan İran padşahı II Kir (?-e.ə.530).

<sup>75</sup> *Prokopios* – VI əsr Bizans tarixçisi Kesariyalı Prokopi, «Yustinian yürüşlərini tarixi», «Yustinian tikililəri haqqında traktat», «Gizli tarix» əsrlərinin müəllifi.

<sup>76</sup> *Aqatias* – VI əsr Bizans tarixçisi Mirineyli Aqafi (536/37–582). Məşhur «Yustinianın hakimiyəti haqqında» adlı əsərin müəllifi.

<sup>77</sup> *Yustiniyanus* – Flavi Pyotr Savatı Yustinian (482–565). Bizans imperatoru. Yustinian dövründə geniş tikinti işləri aparılırdı. Aya Sofiya məbədi də onun dövründə inşa edilmişdir.

<sup>78</sup> *Hiraklitus* – Bizans imperatoru İraklı (610–641).

<sup>79</sup> *Madərsaları* – matriarxat.

<sup>80</sup> *Sərçəşkmə* – bulaq üstü, bulaq başı.

<sup>81</sup> *Maddi* – cismani, dini deyil.

<sup>82</sup> *Müsəvi dini* – yəhudi dini.

<sup>83</sup> *İşkənə* – ətli və soğanlı şorba, ət suyu.

<sup>84</sup> *Yoğurt* – qatıq.

<sup>85</sup> *Filizli pul* – metal pul, sikkə.

<sup>86</sup> «*Məvaraa təbiət qüvvətləri*» – təbiət qüvvələrinin arxasında duran.

<sup>87</sup> *Tuğla çayı* – Tula çayı.

<sup>88</sup> *Mübarək sayılmaq* – uğurlu, xeyirli sayılmaq.

<sup>89</sup> *Təğənni* – oxumaq (mahni).

<sup>90</sup> *Hoçun* – Koço, X əsrin əvvəllərindən uyğur dövlətinin paytaxtı. Təxminən 913-cü ildə paytaxt Cunqariya şəhərindən buraya köçürülmüşdür.

- <sup>91</sup> *Xu* – xasiyyət, qılıq.
- <sup>92</sup> *Tənasüx* – ruhun guya bir bədəndən başqasına və bəzən insandan heyvana və əksinə, heyvandan insana keçməsi.
- <sup>93</sup> *Mənqəbə* – fəaliyyət, mədhiyyə.
- <sup>94</sup> *Təhdid olunmaq* – hədələnmək.
- <sup>95</sup> *I Yusif Qadir xan* – Məvarənnəhr və Şərqi Türküstan ərazisini əhatə edən Böyük xaqanlığın Qaraxanilər sülaləsindən olan xanı (1026–1032).
- <sup>96</sup> *Mötəsim* – Abbasilər sülaləsindən olan xəlifə (833–842).
- <sup>97</sup> *Vasiq* – Abbasilər sülaləsindən olan xəlifə (842–847).
- <sup>98</sup> *Mütəvəkkil* – Abbasilər sülaləsindən olan xəlifə (847–864).
- <sup>99</sup> *Damad* – kürəkən.
- <sup>100</sup> *Mücahid* – din yolunda vuruşan, cihad edən.
- <sup>101</sup> *Diojen* – Bizans imperatoru Roman IV Diogen (1068–1071).
- <sup>102</sup> *Kəfən geyib, cihad elan etmək* – islam ölkələrində ciyninə ağ parça salıb din uğrunda ölenədək vuruşmaq andı ilə döyüşə getmək.
- <sup>103</sup> *Fərmandeh* – komandan.
- <sup>104</sup> *Mükəbbəf forması* – kub forması.
- <sup>105</sup> *Rabat* – pulsuz karavansara.
- <sup>106</sup> *Qarayaxa vali* – mülki vali.
- <sup>107</sup> *Noubət* – adətən şah və ya sultan sarayı qarşısında təbil və nağaraların müşayiəti ilə çalınan musiqi. Rus dilindəki nabat sözü də buradan götürülmüşdür.
- <sup>108</sup> *Çamedar* – şahın geyim üzrə baxıcısı.
- <sup>109</sup> *Qulaman-e saray* – saray gözətçiləri, şah sarayının daxili əsgərləri.
- <sup>110</sup> *Şəri məhkəmə* – sistemləşdirilmiş müsəlman qanunları, şəriət üzrə aparılan məhkəmə.
- <sup>111</sup> *Ürfi məhkəmə* – islam dinin qəbul etmiş xalqların yerli adət və ənənələri əsasında aparılan məhkəmə.
- <sup>112</sup> *Vəqf* – dini və ya xeyriyyə məqsədilə dövlətin, yaxud ayrı-ayrı şəxslərin könüllü bağışladığı daşınar və daşınmaz əmlak. Vəqf yerlərindən alınan gəlir vəqf qoyan şəxsin arzusuna uyğun olaraq

məscid, mədrəsə, müalicə müəssisələrinin ehtiyaclarına və s. xərcənməli idi. Vəqf edilmiş əmlak nə satıla, nə də bağışlana bilər.

<sup>113</sup> *Hənəfi* – banisi Əbu Hənifənin adı ilə bağlı sünilikdə məzhəb və islam hüquq məktəblərindən biri.

<sup>114</sup> *Şafii* – islamda sünniyyin əsas məzhəblərindən və müsəlman hüquq məktəblərindən biri. Əsasını orta əsr müsəlman hüquq şünası Məhəmməd bin İdris Əş-Şafii qoymuşdur.

<sup>115</sup> *Xacə Nizam əl-Mülk* – Əbu Əli əl-Həsən ibn Əli ibn İshaq ət-Tusi (1079–1092). Səlcuq dövlət xadimi. Səlcuq sultanları Alp Arslan (1063–1072) və Məlikşahın (1072–1092) vəziri. «Siyasətnamə» əsərinin müəllifi.

<sup>116</sup> *Fiqh* – şəriət məsələlərindən bəhs edən dini elmlərdən biri.

<sup>117</sup> *Kəlam* – VII əsrin sonu – VIII əsrin əvvələrində meydana gəlmiş ehkamçı ortodoksal müsəlman sxolastikasıdır. Kəlamda mərkəzi problem Allahın varlığı, vəhdəti və əbədiliyidir.

<sup>118</sup> *Təfsir* – Quranın şərh və izahı.

<sup>119</sup> *Hədisçi* – Məhəmməd Peyğəmbər və onun silahdaşlarının həyatında baş vermiş hadisələrə və onların kəlamlarına əsaslanan rəvayətləri əzbər bilən şəxs.

<sup>120</sup> *Təsəvvüf* – sufilik məsləki təriqəti (Şərqdə dini-ictimai fəlsəfi cərəyanlardan biri).

<sup>121</sup> *Fazılər* – din yolunda müharibə, qəzavat edənlər.

<sup>122</sup> *Nücum elmi* – astrologiya.

<sup>123</sup> *Kərimə xanlığı* – Krım xanlığı.

<sup>124</sup> *Hafız* – Quranı əzbər bilən, hafızəsində saxlayan şəxs.

<sup>125</sup> *Dər-ül-hüffaz* – hafızlər evi.

<sup>126</sup> *Müstənsir* – Abbasilər sülaləsindən olan xəlifə (1226–1242).

<sup>127</sup> *Heyət elmi* – astronomiya.

<sup>128</sup> *Məqtlul edilmək* – öldürilmək, qətlə yetirilmək.

<sup>129</sup> *Dərayətli* – bilikli.

<sup>130</sup> *Müvərrix* – tarixçi, salnaməçi.

<sup>131</sup> *Kifayətli* – bacarıqlı, bilikli, iqtidarlı.

<sup>132</sup> *Müstəbid* – zalim, zülmkar, despot.

- <sup>133</sup> *Oymaq* – tayfa, qəbilə.
- <sup>134</sup> *Vəzarət* – vəzirlik, nazirlik.
- <sup>135</sup> *Ərz* – şikayət.
- <sup>136</sup> *Qazi əsgər* – hərbi məhkəmə.
- <sup>137</sup> *Pərvanəçi* – divanda sənədləşdirmə üzrə məmur.
- <sup>138</sup> *Əzəb* – subay, evli olmayan.
- <sup>139</sup> *Çerik* – könülli.
- <sup>140</sup> *Timarlı sipahilər* – himayədə olan hərbçilər.
- <sup>141</sup> *Təhsil edilmə* – toplanma.
- <sup>142</sup> *Bu dövrdə Şirvanşahlar Ağqoyunluların vassalı idilər.*
- <sup>143</sup> *Əlburz dağları* – Elbrus dağları.
- <sup>144</sup> *Şur* – hay-küy, sevinc.
- <sup>145</sup> *Ğənayı şeiri* – mahni, nəğmə şeiri.
- <sup>146</sup> *Təzmin etmək* – başqasının şeirini öz şeirinə daxil etmək.
- <sup>147</sup> *Təqviyyət edilmək* – qüvvətləndirmək, möhkəmləndirmək.
- <sup>148</sup> *Xaçlı səfərlər* – Səlib səfərləri, xristian dövlətlərinin dini pərdə altında digər ölkələrə hərbi yürüşü.
- <sup>149</sup> *Xətər* – təhlükə, qorxu.
- <sup>150</sup> *Kozovo* – Kosovo, indiki Yuqoslaviyada əyalət.
- <sup>151</sup> *Qanuni-əsasi* – əsaslı qanun.
- <sup>152</sup> *Akça* – gümüş pul, sikkə.
- <sup>153</sup> *Təzhib* – qızıl suyunə çəkmə.
- <sup>154</sup> *Münəbbətkarlıq* – inkrustasiya, nəqqəşliq.
- <sup>155</sup> *Sülhşurluq* – sülhpərvərlik.
- <sup>156</sup> *Fəsih* – gözəl və aydın danışlanan.
- <sup>157</sup> *Həzf* – atma, silmə, pozma.
- <sup>158</sup> *Təbdil olmaq* – dəyişmək.
- <sup>159</sup> *Mütəqarib-e müsəmmən-e məqsur* – əruz vəzninin bəhrlərindən biri.
- <sup>160</sup> *Münacat* – Allaha dua, Allaha xitabən yazılmış klassik şeir.
- <sup>161</sup> *Çözülmə* – həll etmə.
- <sup>162</sup> *Zəmm etmək* – həcv etmək, pisləmək.
- <sup>163</sup> *Bab* – fəsil.
- <sup>164</sup> *Çilislik* – xəsislik, xırdaçılıq.

<sup>165</sup> *Mütəsəvvif* – sufi.

<sup>166</sup> *Mənqəbə* – fəaliyyət, mədhiyyə.

<sup>167</sup> *Bəhmən* – Şərqi təqvimində on birinci ayın adı (19 yanvar–19 fevral).

<sup>168</sup> *Zəmhərir* – çox bərk soyuq, şaxta.

<sup>169</sup> *Məfəli sərihi pəsvəndi* – burada: ismin təsirlilik hal şəkilçisi.

<sup>170</sup> *Mötəzilə məzhəbi* – VIII əsrдə Ərəb xilafətində Vasil ibn Əta (699–748) tərəfindən yaradılmış məzhəb. Bu məzhəb Quranın əzəli olmasını rədd, insanın iradə azadlığını qəbul edir. İnsan zəkasını əxlaqın yüksək meyarı sayırı.

<sup>171</sup> *İkmal edilmək* – tamamlamaq, bitirmək, kamilləşdirmək.

<sup>172</sup> *Rövşən etmək* – aydınlaşdırmaq, işıqlandırmaq, aşkar etmək.

<sup>173</sup> *Rövnəq* – parlaqlıq, gözəllik.

<sup>174</sup> *Sərbaz* – əsgər, piyada.

## KİTABIN İÇİNDƏKİLƏR

Redaktordan .....	3
Ön söz .....	5
Türklərin tarix və mədəniyyətinə bir baxış .....	7

### I fəsil. Qədim türklər

Tarix .....	10
Hunlar .....	10
Asiya hunları .....	10
Qərb və ya Avropa hunları .....	12
Orta Şərqi hunları və ya Ağ hunlar (eftalilər) .....	16
Tabqaçlar .....	16
Göktürklər .....	17
Şərqi Göktürk xaqanlığı .....	18
Qərbi Göktürk xaqanlığı .....	19
İkinci Göktürk xaqanlığı .....	20
Uyğurlar .....	22
Qaansu uyğur dövləti .....	23
Şərqi Türküstan (Turfan) uyğurları .....	24
Qırğızlar .....	24
Türkişlər .....	25
Qarlungular .....	25
Oğuzlar .....	26
Sabarlar .....	29
Avarlar .....	30
Xəzərlər .....	31
Peçeneqlər .....	32
Uzlar .....	33
Qıpçaklar .....	34
Oğurlar və bulğarlar .....	37
Bulğar dövlətləri .....	38
Xalaclar .....	41
Mədəniyyət .....	44
İctimai təşkilat .....	45
Türk ellərində təşkilat .....	49
Ordu (Su) .....	52
Ədliyyə və Qanun (tura) .....	54
Din .....	55

Şaman dini . . . . .	56
Təbiət qüvvələrinə inanmaq . . . . .	57
Atalar dini . . . . .	57
Göktanrı dini . . . . .	58
Keçinmə və iqtisadi həyat . . . . .	59
Geyim (paltar) . . . . .	60
Sənət . . . . .	60
Şəhər . . . . .	61
Ticarət . . . . .	62
Kənd təsərrüfatı və maliyyə . . . . .	62
ƏDƏBİYYAT VƏ SƏNƏT . . . . .	63
Dastanlar və əfsanlər . . . . .	63
Dastanlar . . . . .	63
İslamdan qabaqkı dastanların mühümləri . . . . .	65
«Yaradılış» dastanı . . . . .	65
«Əfrasiyab» dastanı . . . . .	66
«Şu» dastanı . . . . .	67
«Oğuz xaqanı» dastanı . . . . .	68
«Oğuz» dastanının islami şəkli . . . . .	71
Göktürk dastanları . . . . .	72
«Boz qurd» dastanı . . . . .	72
«Ergenekon» dastanı . . . . .	73
Uygur dastanları . . . . .	74
«Törəyiş» (xilqət) dastanı . . . . .	74
«Köç» dastanı . . . . .	74
İslamdan sonrakı əski dastanlar . . . . .	75
«Satuq Buğra xan» dastanı . . . . .	75
«Manas» dastanı . . . . .	76
«Çingiznamə» . . . . .	76
«Dədə Qorqud» dastanları . . . . .	76
Əski türk dastanlarında bədii ünsürlər . . . . .	78
Dastan dövrü ədəbiyyatının şeir və şairləri . . . . .	79
Yazılı ədəbiyyat . . . . .	81
Yenisey yazıları . . . . .	81
Orxon yazıları . . . . .	82
Göktürk dilinin bəzi xüsusiyyətləri . . . . .	83
Gül Tegin abidəsi . . . . .	85
Uygur ədəbiyyatı . . . . .	87

Uyğur dili . . . . .	88
Manıcı ədəbiyyat . . . . .	88
Manıcı nəsr . . . . .	90
Buddaçı ədəbiyyat . . . . .	90
Buddaçı nəsr . . . . .	91
Çatiklər (Cataka) . . . . .	91
Sudurlar . . . . .	91
Digər əsərlər . . . . .	92

## II fəsil. Orta türklər

İSLAM DÖVRÜNDƏ TÜRKLƏR . . . . .	96
Qaraxanilər . . . . .	97
Tulun oğulları . . . . .	98
Qəznəvilər . . . . .	98
Səlcuqlar . . . . .	99
Atabəylər . . . . .	101
Səlcuq dövlətinin süqutunun səbəbləri . . . . .	103
Səlcuqlarda təşkilat və mədəniyyət . . . . .	104
Hökumət . . . . .	104
Ordu . . . . .	105
Ədliyyə . . . . .	105
Din və məzhəb . . . . .	105
Elm və ədəbiyyat . . . . .	107
Dil və ədəbiyyat . . . . .	107
Monqollar . . . . .	108
Misir məmlükləri . . . . .	111
Teymur imperatorluğu . . . . .	112
Hindistanda Babur imperatorluğu . . . . .	113
Qaraqoyunlular . . . . .	114
Ağqoyunlular . . . . .	114
Səfəvilər . . . . .	121
Mədəniyyət və ədəbiyyat . . . . .	124
Azərbaycan şifahi xalq ədəbiyyatı . . . . .	124
Yazılı ədəbiyyat . . . . .	125
Həsənoğlu . . . . .	126
Nəsir Bakuyi . . . . .	126
Nəsimi . . . . .	126

Qazi Bürhanəddin . . . . .	128
Nəsr . . . . .	128
«Səhahu-l-Əcəm» . . . . .	129
Zərir . . . . .	129
Osmanlılar . . . . .	131
Osmanlılarda təşkilat, maarif və mədəniyyət . . . . .	134
Ordu . . . . .	136
Maliyyə işləri . . . . .	137
Maarif və mədəniyyət . . . . .	137
Dil və ədəbiyyat . . . . .	137
Memarlıq və gözəl sənət . . . . .	138

### **III fəsil. Orta Asiyada İslam dövrü**

TÜRK ƏDƏBİYYATI . . . . .	139
«Divanü-lüga-tit-türk» . . . . .	140
Xaqani türkcəsi . . . . .	142
Oğuz türkcəsi . . . . .	142
«Qutadğu bilik» . . . . .	143
«Utbət əl-həqaiq» və ədib Əhməd Yuknəki . . . . .	147
Əhməd Yəsəvinin «Divani hikmət»i . . . . .	148
Qısas əl-ənbiyə-i Rabğuzi . . . . .	150
«Kitab-e fiqh miftah əl-ədl» . . . . .	150
Qərbi Türküstan türk ləhcələri. Xarəzm türkcəsi . . . . .	151
«Nəhc əl-fəradis» . . . . .	151
«Müin əl-mürid» . . . . .	151
«Məhəbbət-nameye Xarəzmi» . . . . .	152
«Müqəddəmeye əl-ədəb Zəmənşəri» . . . . .	152
Məhəmməd bin Qeys və «Kitabi tubyan əl-lüğət ət-türki alə lisani qanıqlı» . . . . .	153
«Qısseye Yusif» . . . . .	154
«Xosrov və Şirin-e Qütb» . . . . .	154
«Rövnəq əl-İslam» . . . . .	154
Altun Ordu və ya Dəşt-i-qıpçaq məntəqəsində türk dili və ədəbiyyatı . . . . .	154
«Kodiks Kumanikus və ya qıpçaq məcmuəsi» . . . . .	155
«Kitab əl-idrak lilisan əl-ətrak Əbu Həyyan Əl-Əndəlusi» . . . . .	155
«Kitab Helye əl-insan və Helye əl-lisan Cəmaləddin ibn Mihnə» . . . . .	156

«Kitab əl-qavanin əl-kulliyə lidabti əl-lügət ət-türkiyyə» . . . . .	156
«Kitab bələğət əl-müştaq fi lügət ət-türk və əl-qırçaq» . . . . .	156
Cığatay türkcəsi . . . . .	156
Cığatay türkcəsində yazılan lügət kitabları . . . . .	158
Cığatay türkcəsinin xüsusiyyətləri . . . . .	160
«Ana dil – sevgili dil» . . . . .	161
Sözlük . . . . .	164
Mənbələr və qaynaqlar . . . . .	169
Şərhlər və qeydlər . . . . .	170

**Redaktoru: Məsudə Əvəz qızı**  
**Bədii və texniki redaktoru: Abdulla Ələkbərov**  
**Kompyuter tərtibatı: Təhmasib Mehdiyev**  
**Korrektoru: Nigar Quliyeva**

Çapa imzalanmışdır 27.05.2009. Kağız formatı 60x90 <sup>1/16</sup>  
Fiziki çap vərəqi 11,5. Uçot nəşr vərəqi 10,8.  
Sifariş 18. Tirajı 500.  
Qiyməti müqavilə yolu ilə.

«Təhsil Nəşriyyat-Poliqrafiya» MMC  
Bakı, AZ 1052, F.Xoyski küç., 121<sup>A</sup>